



YAZICI SSENARISI, REJİSSOR SSENARISI

Ədəbi janrlar içində ssenari adlanan bir janr da var. Ssenari janrnına istənilən qələm sahibi; şair, yazıçı, publisist və başqaları müraciət edə bilər. Ssenari sözünün kamil mənası səhnələşdirmək deməkdir. Məktəbdə, klubda hər hansı bir tədbirin keçirilməsi onun ssenarisinin hazırlanmasından başlayır.

Ədəbi dildə ssenari ədəbi dram əsəri hesab olunur. Film, yaxud telefilm çəkilişlərini keçirmək, yaxud teatr və başqa yerlərdə səhnəciklərin və başqa tədbirlərin həyata keçirilməsi məqsədilə yazılan hazırlıq mətni ssenari adlanır. Ssenarinin yaranma tarixi çox qədimdir.

Ssenari yazarlarının vəzifəsindən asılı olmayaraq film və telefilm çəkilişlərində onları ssenari müəllifləri adlandırırlar. Ssenarist çəkilişlərdə iştirak edir, rejissorun və nüfuzlu rol ifaçısının təklif və məsləhəti ilə metndə müəyyən dəyişikliklər edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ssenarist hazırlayan fakültə fəaliyyət göstərir. Bununla belə, çəkiliş aparan rejissorlar çox vaxt özlərinə yaxın adamları ssenari yazmaq üçün tuturlar. Belə ki, süjet xəttini də onlar özləri deyirlər.

Odur ki, ssenari iki cür olur: yazıçı və rejissor ssenarisi.

Yazıçı öz arzusu ilə hansısa ssenarini yazıb hazırlaya bilir, lakin onun nə vaxtsa ekranlaşdırılacağına ümid bəsləmir. Rejissor isə tutduğu adama istədiyi ssenarini yazdırır və əmindir ki, elə özü də onu tezliklə ekranlaşdıracaq.

Bədii əsərlərdən fərqli cəhəti ondan ibarətdir ki, bu janrda yalnız hərakətlər və danışq qeydə alınır. Təbiət təsvirləri ümumi səhnələrdə göstərilə bilər. Personajın hiss və həyəcanı, daxili narahatlılığı onun peşəkarlığından asılı olur.

Ssenari özünəməxsus dramatik ədəbi janrıdır.

Böyük hörmət və ehtiramla:
Əli BƏY AZƏRİ,
baş redaktor



XƏZAN
Ədəbi-bədii jurnal
C8, N3, 2023
Mart, 2023

Baş REDAKTOR:
Əli BƏY AZƏRİ

Redaksiya heyəti:

Şahməmməd Dağlaroğlu, Xalıq Azadi, Məhəmməd Əli, Rəşid Bərgüşadlı, Damət Salmanoğlu, Budaq Təhməz, Hafiz Əlimərdanlı, Təranə Dəmir, Minarə Sığnaq, Ələsgər Talıboğlu, Vaqif Osmanov, Zaur Ustac, Əyyub Türkay, Elvin İntiqamoğlu, Gülnarə İsrafil

Baş redaktorun MÜAVİNİ:
Ramiz İSMAYIL
Dizayner: Veys ƏLİYEV

Redaksiyanın ünvani:

Bakı şəhəri, Mətbuat prospekti,
529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı

Əlaqə telefonları: (070) 575 03 99
Email ünvani: xezan23@mail.ru,
5750399a@mail.ru

Çapa imzalanıb: 14 mart 2023-cü il
Ədliyyə Nazirliyində 15 yanvar 2016-cı ildə
qeydə alınmışdır: 5331

Jurnal aylıqdır.
Materiallar elektron variantında,
yaxud diskdə və on dörd şriftlə printerdən
çıxmış çap variantında (bir nömrə üçün) poeziya
və publisistika beş, nəsr on səhifədən çox
olmamaq şərtilə qəbul olunur.

JURNALI Azərbaycan Yazıçılar Birliyinin
"Bayati" və KİTABEVİM.AZ kitab
mağazalarından əldə edə bilərsiniz.

YARIMÇIQ QALAN ŞƏRİKLİ SSENARI

2018-ci ilin payız aylarından biriydi, gərək ki, oktyabr idı, bəlkə də sentyabrın son günləriydi. Şəfaqət Cavanşirzadədən təcili xəbər gəldi. “Bəs iş təklifi var, gəlin, görüşüb müzakirə edək”. İşimin çox olduğuna baxmayaraq imtina edə bilmədim. Təklifin özü mənə maraqlı göründü. Görüş yeri kimi “Elmlər Akademiyası” metro stansiyasının qabağını və vaxtı müəyyənləşdirdik.

Şəfaqət Cavanşir qızı Mirzəyeva əslən Qubadlı rayonundandır. Ədəbi tədbirlərdə rastlaşmışıq. Naşiri olduğum “Xəzan” jurnalında hekayələrini çap etdirib. Həm də ssenarilər yazdığını söyləmişdi.

Görüşdük. Şəfaqət Cavanşirzadənin yanında mənim kimi orta yaşlarında olan daha bir nəfər vardı. “Əkbər əmidir, yaxşı ideyaları var”, deyib bizi tanış etdi. Əkbər mənə xoş təsir bağışladı. Ünsiyyətcil idi, danışığında humor hiss olunurdu.

Şəfaqət qısa zamanda işin mahiyyətini açıqladı. Serial üçün təcili ssenari yazmaq lazımdı. Ssenari mənim yaradıcılığım üçün yeniydi. Hardasa, on il əvvəl “Məhəbbət piyaləsində zəhər” adlı kiçik-metrajlı bir filmin ssenarisini yazmışdım. Di gəl ki, səhnələşdirilməmişdi. Odur ki, bu mövzuya bir daha müraciət etməmişdim. Adamı olmayanın ssenarisi ekranlaşdırıla bilməzdi. Bu, bir Azərbaycan reallığıydı.

Mən hər şeyi dəqiqliklə ölçüb-biçən bir adam kimi qonarar və digər vacib detalları öyrənməyə çalışdım. “Elçin İmanov tanıdığım rejissordur. Əvvəllər də bir yerdə müşterək işlərimiz olub, ancaq indi işi yoxdur, yeni çəkilişlərə başlamaq istəyir. Adamları aldatdığını eşitməmişəm, düzgün adamdır. Ancaq indi mən onunla qonarar-filan söhbəti edə bilmərəm. Çəkilişlər başlasın, yəqin ki, özü deyər”. Məsələyə Şəfaqət təxminən belə bir aydınlıq gətirdi.

Razılaşış ertəsi gün Nərimanov rayonu ərazisində Elçin İmanovun çəkilişlər üçün müvəqqəti krayələdiyi ofisə getdik. Orada kastinqfason işlər gedirdi. Onunla görüşüb söhbətləşdik. Adam həqiqətən çəkilişlərə başlamaq istəyirdi. “Spase tv” rəhbərliyi ilə danışdığını bildirdi. “Vaqif Mustafayev çəkilişə pul xərcləyən deyil”, deyə mən dərhal öz replikamı atdım. “Sən heç narahat olma, hər şey yaxşı olacaq”, Elçin İmanov bizi arxayınlasdırıdı və təcili ssenarini yazıb hazırlamağı tövsiyyə etdi. Təxminini ideyanı verdi, istiqamətləri müəyyənləşdirdik.

Bölgüyə görə birinci hissəni mən, ikinci hissəni Şəfaqət, üçüncü hissəni Əkbər yazmalı, bir həftədən sonra görüşüb müzakirə etməliydik. Mənim üçün şablon sınaq çəkiliş forması da vardı.

Dərhal işə başladıq.

Bir həftənin tamamında serialın üç hissəsi hazır idi. Yenidən Elçin İmanovun ofisində görüşdük, qısa müzakirə apardıq. Elçin vərəqlərə çıxarılmış ssenari ilə tanış oldu və korrektəsini, sonrakı istiqamətləri müəyyənləşdirdi. Mənə aydın oldu ki, ikinci və üçüncü hissələrin ssenarisini Şəfaqət yazıb, Əkbər sadəcə bəzi epizodlar düşünüb söyləyib.

Biz yenidən bir həftəlik vaxt götürüb işi davam etdirməli olduq. Təxminən 8, ya 9 gündən sonra bir də ofisdə görüşməli olduq. Mən dördüncü, Şəfaqət isə beş və altıncı hissələrin ssenarisini hazırlamışdım. Yenə vərəqlərə çıxardıb rejissor kimi Elçin İmanova təqdim etdik. Elçin müəyyən hissələrlə tanış oldu, çəkiliş üçün professional artistlərlə danışıqlar aparıb razılığa gəldiyini bildirdi. Televiziya ilə görüşüb-görümədiyiyle maraqlandı. “Nə fərqi var, “Spase” olmasın, “ATV” olsun”, dedi. Həmin vaxt “ATV”-də serialların yayımılandığını xatırlatdım.

Beləliklə, biz işimizi davam etdirdik. Növbəti həftə ərzində mən yeddinci, Şəfaqət isə səkkizinci və doqquzuncu hissələrin ssenarisini yazıb hazırladı. Təxminən on gündən sonra yenidən rejissorun ofisində görüşdük. İşin nə yerdə olduğu ilə maraqlandıq. “Siz yekunlaşdırın ki, mən heç olmasa on hissənin ssenarisini götürüb danışığa gedim”, deyə bizi tələbsirdi. Maraq mənə yenə üstün gəldi, serialın hansı kanalda yayımlanacağını soruştum. “Sənin üçün nə fərqi var? Olmasın “Lider”, olsun

“ARB”, lap “İctimai tv”, deyə onun verdiyi cavab məni daha da narahat etməyə başladı. Hissimdə yanılmamışdım, aldandığımızı indi daha da yəqinləşdirdim. Ancaq nə deyə bilərdim?

Eyni zamanda kənarə çəkilmək də istəmirdim. Bəlkə alındı, deyə düşünürdüm. Odur ki, işimizi davam etdirməyi qərara aldıq. Növbəti həftə ərzində mən onuncu, Şəfaqət isə on bir və on ikinci hissələri yazıb hazırladı. Yenidən ofisdə yığışdıq. On iki serianın ssenarisini vərəqlərə çıxardan Elçin İmanov çox xoşbəxt görünürdü, onun üzü gülündü. “Həə, buna deyərəm iş... İndi gedib müqavilə bağlamaq olar. Demək olar ki, artistlərlə də hər şey danışılıb. Müqavilə bağlansın, pul ayrılsın, dərhal sizi çağıracam, işimizi davam etdirək”, deyə Elçin İmanov bizi arxayınlasdırdı.

Günlər keçdi, həftələr bir-birini əvəzlədi, ay tamam oldu, müqavilədən xəbər çıxmadi. Bu arada Şəfaqət Cavanşirzadə ilə münasibətimiz korlandı, əlaqələrimiz kəsildi. Mən ofisə gəldim və onları orda tapa bilmədim. İcarəyə götürülmüş mənzildə başqaları hazırlıq kursu keçirdilər. Güman gələn bir-iki adamdan soruşdum, tanışınlar Elçinin çıxıb Türkiyəyə getdiyini, hansısa serialda rola çəkiləcini bildirdilər.

O vaxtdan beş il keçib. Zəhmətimiz ortada qalmasın deyə həmin serialın ssenarisini jurnalda çap etdirmək fikrinə düşdüm. Şəfaqət Cavanşirzadəyə müraciət etdim. O, kompüterində saxlamadığını, yazdıqlarını sildiyini dedi, Elçin İmanova müraciət etməyin lazımlığını bildirdi.

Yeri gəlmişkən, qeyd edim ki, o vaxt biz serialları hazırlayanda bir-birimizlə fb vasitəsilə əlaqə saxlayır, koordinatları uyğunlaşdırırırdıq. Hətta hazır ssenarini tanış olmaq üçün elektron poçtla bir-birimizə göndərirdik. Mən dərhal elektron poçtun arxivlərini yoxladım və on bir serianın ssenarisini tapıb toplaya bildim.

Həmin hissəni halallıq olsun deyə kiçik redaktə və düzəlişlərlə jurnalın növbəti nömrəsində çap etdirib ixtiyarınıza çatdırırmaq qərarına gəldim. Bəlkə nə vaxtsa Mədəniyyət nazirliyi bəhrələnə...

Qərarımı Şəfaqət Cavanşirzadəyə yazdım, tapa bilmədiyim on ikinci bölümü göndərməyini xahiş etdim. Onda saxlanmadığını, bütün hissələri sildiyini bildirdi və ssenarinin çap olunmasına qarşı çıxdı. Müxtəlif bəhanelər gətirdi, ideyanın Elçinə deyil, hansısa Yeganə xanıma məxsus olduğunu bildirdi. Ssenarının həm də Əkbər tərəfindən yazıldığını vurğuladı.

Mən şəhadət verirəm ki, Əkbərin həmin dövrdə əlinə qələm alıb bircə cümlə yazdığını görməmişəm. Kompüterdə yazıbsa da mənə göndərməyib. Onun sosial şəbəkədə yerləşdirilmiş, yaxud dövrü mətbuatda dərc olunmuş heç bir əsərini, kiçik bir məqaləsini belə oxumamışam. Ssenarini hazırlanlığımız bir ay müddətində heç bir Yeganə ilə görüşməmişik. Müzakirələri Elçin İmanovla aparmışaq, istiqamətləri onunla razılaşdırıb müəyyənləşdirmişik.

Nəhayət, fb üzərindən Elçin İmanovla əlaqə yaratdım. O, hələlik məxfi saxlanması xahiş edib bildirdi ki, hazırda (fevral, 2023) sınaq çəkilişləri gedir. Doğruluğunu müəyyənləşdirmək marağında deyiləm. Çəkilişdən əvvəl ssenarının çap olunub yayılmasının yaxşı əlamət olmadığını nəzərimə çatdırırdım.

Bunları qeyd etməkdə bircə məqsədim var, həqiqətləri olduğu kimi yazıb tarixiləşdirmək. “Şən dullar” serialı çəkilecək, çəkilməyəcək, efirlərdə yayımlanacaq, yayımlanmayacaq, bu, onların işidir, özləri bilər, vicdanları qiymət verər. Beş il əvvəlki əziyyətimin itib-batmasına razılaşmadığım üçün bunu çap etdirirəm. Yaymaq, oxutmaq üçün deyil, arxiv üçün hazırlayıram.

İnsanlar bir çox mətləbləri analarından öyrənirlər. Mən də şərīkli işin çox ziyanlı olduğunu hələ yeniyetmə ikən anamdan eşitmışdım. Anam bunu hətta ədəbsiz şəkildə səsləndirmişdi ki, tez qəbul edəm. Ancaq insan da bir qəribə məxluqdur, öz başına gəlməyən hadisədən nəticə çıxarda bilmir. Yarımcıq qalmış şərīkli ssenarımız kimi...

Böyük hörmət və ehtiramla:
Əli BƏY AZƏRİ,
Baş redaktor

ŞƏN DULLAR

(serial)

İdeya Elçin İmanovundur
Ssenari müəllifləri:
Əli bəy Azəri,
Şəfaqət Cavanşirzadə (Əkbərin iştirakı ilə)

BİRİNCİ HISSE

Səhnə 1

Qəbiristanlıq. Natura. Gündüz.

Qəbiristanlıqda hündürlükdə qəbir yerləri. Geniş panaramada qəbiristanlığının arxasında şəhər görünür.

Beş qara geyimli, qara eynəkli qadın qara mərmərdən olan bir qəbirin ziyarətindədirlər. Bu qəbir Sevanın əri Alikin qəbridir. Onlar mərhumun qırx mərasimini keçirəndən sonrakı gün ziyarətə gəliblər. Bir cərgə dayanmış qadınlar əllərində qərənfil güləri tutub başdaşına baxırlar. Qəbirin sağ tərəfində dayanan Molla “Yasin” oxuyur.

Molla: Bismillahir rəhmani rəhim...

Əlində kitab tutan 30-35 yaşlarında olan molla hərdənbir gözaltı qadınları süzür.

Nəhayət, Molla oxuyub qurtarır və “Fatihə” verərək salavat çevirir. Sonra qadınlar sağdan bir-bir yaxınlaşış qəbirin sinə daşı üzərinə qərənfil qoyurlar.

Kubra: Allah rəhmət eləsin!

İlhamə: Allah o dünyasın versin.

Gülsurə: Yeri behiştlik olsun!

Seva heç nə demədən gülü qoyanda, birdən ayağı burxulur, yerə çökür. Kövrəlir. Onun arxasında olan Vəfa toxtaqlıq verir, əl atıb qaldırmaq istəyir.

Vəfa: - Seva.., Seva.., özünə gəl!

Seva: - Nu poçemu on uşyol ot nas? - Astadan Sevanın üzüntülü, bir az da kədərli səsi eşidilir.

Vəfa: - Özünə gəl! - Vəfa təsəlli verir. - O, yoxdu artıq. Sən ledisən. Həyatdır, nə etmək olar?! - Vəfa: (Sevaya ayağa qalxmağa kömək edir. Seva səndərləyə-səndərləyə gedərkən) - Yavaş, gülləri tapdalayarsan. - deyir.

Molla qadınların hərəkətini şəhvətli baxışlarla, ağızını marçıldada-marçıldada, dodaqlarını yalaya-yalaya müşayiət edir. Sonuncu qadın onların arxasında getmək istəyərkən Molla dillənir:

Molla: - Bacı, bəs molla əmini görüm-baxım eləmirsen?

Qadın eynəyini çıxardıb mollanı tərs-tərs süzür.

Gülsurə: - Siz heç olmasa bircə dəfə Allah yolunda bir iş görə bilərsiniz? Həə?

Molla: - Bacı, siz onu mənə gərək əvvəlcədən deyəydiniz...

Gülsurə: - Yaxşı, yaxşı, uzatma. - Sağ əli ilə əl çantasını aralayıb sol əli ilə içindən pul çıxararaq mollaya uzadır. - Al.

Molla sarı beşliyi göydə qapıb cibinə basır.

Gülsurə: - Bizimkilərin də adına “fatihə” oxuyarsan.

Molla: - Bacı, mən bir az huşkaram. Heç sizin də adınızı yadımda saxlaya bilmirəm. Elə ki, gül üzülü çöhrənizi görürəm, o dəqiqə yadıma düşürsünüz.

Gülsurə: - Bizimkilərin yerini ki, tanıyırsan..?

Molla: - Həə, tanıyıram. - Başını yelləyib könülsüz cavab verir, elə bil sizildəyir.

Gülsurə: - Yadından çıxməsin, onlar üçün də oxuyarsan. - Bunu deyib o biri qadınların arxasında gedir. Molla sonuncu qadının arxasında əriyini əzdirə-əzdirə ağızının suyunu axıdır.

Molla: - Qəşşəngdi.., əntiqədi... - (Cibindən beşliyi çıxardıb əlində əzmələyir). - Bir buna bax!

Səhnə 2

Vəfanın evi. Gündüz.

Qadın səsi eşidilir:

“Bura bizim şəhərdir. Bütün böyük şəhərlərdə olduğu kimi bizim şəhərdə də küçələr hər an ya sevinir, ya kədərlənir. Hərdən də havasına çökən xəzrisi, gilavarı ilə, romantik duyguları ilə yaşıanız bizim şəhərdə. Burda insanlar sevişir, çəkişir, hətta yeri gələndə dalaşırlar da. Kimi tək, kimi cüt. Kimi də dostlarla birgə əylənməyi sevir. (ekranda dəbdəbəli otaq görünür. Noutbuk arxasında oturan Vəfa nə isə yazır)

Bir onu bilsəm ki, hara getsən, haranı gəzsən, bizim şəhərdəki təəssübkeşliyi heç bir yerdə görməzsən.

Bu günkü söhbətimiz şəhərimizin bütün insanları barədə deyil, cəmi-cümlətəni beş qadından bəs edəcək. Bu qadınlar da bu şəhərin sakinləridir. Onlar da sizlərdən biridir. Onlar da indiki günlərinə kimi çətinliklərdən keçib, bu günə gəlib çıxıblar və onların beşinin də inandığı bir həqiqət var”.

Vəfa bu yerdə gözünü noutbukdan ayırib əlini çənəsinə dirəyərək sağ tərəfdə kiməsə baxır. Sonra dodaqlarını uzadaraq deyir:

Vəfa: - Mama qurban! Yaraşıqdır e balam, yaraşıq.

Ayağa qalxıb güzgünen qabağına yaxınlaşır. Ramkadəki şəkili götürüb yaxından baxır.

Vəfa: - Kopoyoğlu, hardasan? Ürəyim partladı ki. Gəl də... - Azca qəhərlənən kimi olur. Şəkili öpür. Qaytarıb yerinə qoyur və geriyə - noutbukun yanına dönür. Bir az ekranə baxdıqdan sonra stuluna oturur. Güzgünen önündəki oğlunun şəkilinə göz vurub diqqətini noutbukun monitoruna yönəldir. Klavaturalada yazımağa başlayır.

“Bütün dünyadakı insanlar qohumdurlar. Çünkü bir atadan-anadan dünyaya gəliblər. Belə olan sürətdə qohumlar düşmən ola bilməz. Onlar hər kəsi sevib əl uzatmağa hazırlırlar. Amma nə edəsən ki, onları da sevməyən, bəyənməyən var...”

Telefonu götürüb kiməsə zəng vurur. Telefon qulağında ikən asta səslə, sanki özü-özü ilə danışmış kimi deyir:

Vəfa: - Həyat davam edir.

Telefona gec cavab verildiyindən fincanı qaldırıb bir qurtum içir.

Səhnə 3

Sevanın evi. Yataq otağı. Gündüz.

Seva fikirli-fikirli oturub, amma vurnuxur. Bu zaman zəng gəlir. Taxtın üzərində iki telefon görünür. Seva bir neçə zəngdən sonra götürür. Hüznlü səslə, astadan cavab verir.

Seva: - Hə, Vəfa!

Vəfa: - Sən özünə gəlməmisən? - Vəfa heç nə olmayıbmış kimi tam sakit səslə soruşur.

Seva: - Uhu. - Dərindən nəfəs alır. - Necə gəlim e.. özümə, Vəfa? Sən bilirsən axı, mən Aliksiz yaşına bilmirəm.

Vəfa: - Biz hamımız vəziyyətdən necə çıxdıq, sən də elə çıx. (Ekranda Vəfa görünür) Bir şey fi-kirləş.

Ekranda Seva görünür.

Seva: - Nə fikirləşim e... mən? Mənim yerimə həmişə Alik fikirləşirdi. Mən Aliksiz yaşına bilmirəm axı... - sızıldayıր.

Ekranda yenidən Vəfa görünür. Masanın üstündən nəsə götürüb ağızına qoyur.

Vəfa: - Qaynanan getdi? - Tamam başqa tonda soruşur, söhbətin mövzusunu dəyişməyə çalışır.

Ekranda Seva görünür. Sifəti dəyişir.

Seva: - Qırıq gündə ömrümü yedii.., yedii.., uff, axır ki, getdi. - dərindən köks ötürür.

Telefondan Vəfanın gülüş səsləri gəlir.

Vəfa: - Yaziq qız. - Bir az fasilə verib soruşur. - Kirpiklərin tökülməyib?

Sevanın çöhrəsinə gülümsərlik qonur, əlini sıfəti yuxarı gəzdirərək gözlerinə, kirpiklərinə toxundurur.

Seva: - Yox, şükür, yerindədir. Cigəri yansın qızın. Dedim ki, az elə, bilinməsin. Odey, elə yapışdırıb ki, çıxartmaq da olmur.

Vəfa: - Yaziq qız. - Vəfanın səsi eşidildi, canıyananlıq edirdi. - Axırı bilmirəm, istəyirsən, mən sizə gəlim, istəyirsən, sən bizə gəl, bilmirəm, bir şey fikirləş, çıx bu vəziyyətdən. Eştdinn?

Seva: - Dərman atmışam da... - Dilini süründü. - Qoy, bu gün yatım, bəlkə sabah gələrəm özümə...

Vəfa: - Oldu, can. Sabah görüşərik.

Seva: - Oldu, bacı. (Rahatlıqla cavab verib dərindən nəfəs aldı). Davay, poka, poka!

Səhnə 4

Gülsurənin evinin qapısı. Dəhliz.

Qadın səsi gəlir.

Gülsurə: - "Nə yaxşı ki, bu Vəfa varıymış, ay Allah. Yoxsa mən neyləyərdim?"

Gülsurə qapıdan içəri keçib ayağı ilə əşya dolu seylofan torbanı bir tərəfə itələyir. Paltosunu soyunur. Paltar şkafının qapısını itələyib güzgüni önə gətirir.

Gülsurə: - "Başına haranın daşını tökərdim, bilmirəm".

Güzgüdə özünə baxır, uzun saçlarını üzüaşağı tumarlayır, oxşayır. Sanki özü-özü ilə danışır.

Gülsurə: - "Ancaq öz aramızdır, bu borclular səndən yaman qorxur haa... Qorxarlar da... Alvercidən kim qorxmaz ki..? Sən özün qorxmurdun? Mirzənin özündən it kimi qorxurdun? Qorxurdun!"

Bir də güzgülənib davam edir.

Gülsurə: - "Amma özümün qorxmurdum ki, uşaqlarımın qorxurdum. Indi hanı uşaqlar? Hərəsi bir tərəfdə. Biri ərə gedib, biri də evlənib gedib qaynatasının qoltuğuna sığındı. Amma dədəsi hər nəydisə, arvad qoltuğuna sığınan deyildi. Bu vicdansız kimə oxşadı, bilmirəm də... İndi də qalmışam tək-tənha!"

Güzgünen qabağından çəkilib gedir.

Səhnə 5

Kubranın evi. Dəhliz. Axşam.

Yarımqaranlıq dəhlizdə qəhvəyi rəngli qapının gözlüyü görünür. Bir əl qapını döyəcləyir.

Kubra: - Yenə bu kimdi, axşam, axşam? (Əvvəlcə səsi gəlir. Sonra Kübra özü görünür. O, qapıya yaxınlaşış gözlükdən baxır, bu zaman qapı yenidən, özü də şiddətlə döyülür).

Kubra: - Sindirir e... qapını. (Bunu deyib qapını açır).

Qapı açılan kimi polis kapitanı görünür. Kubra sahə müvəkkilini tanıyor, əsəbləşir. Polis isə furaj-kasını çıxarıb gülümsəyir.

Polis: - Axşamın xeyir, Kubra bacı. - Bir az da əzilib-büzülür.

Kubra: - Aqibətin xeyir! (Hırslı cavab verir). Həə, nə var? Nəyə gəlmisən? (Narazı-narazı başını yelləyir). Hmm. Səhəri gözləyə bilməzdin? Həə? Yağın daşındı?

Polis: - Əşşı, yox e, sən Allah! İşdən çıxıb evə gedirdim. Dedim bir sənə də dəyim, sonra evə gedərəm...

Kubra: - Oho... Ədə, bir dəfə kişi ol, boynuva al də... Denən ki, gəlmisən haqq-hesabın dalınca. Yox bir, sənə dəyməyə gəlmışəm. Bəlkə deyəsən darixmişdən mənimcün, hə? Əlində əlacın olsa məni bu dəqiqə soxdurarsan e... içəri. (Başını bulayır). Yoox, qardaşım, məni niyə soxdurursan içəri.

Mən sənə çöldə, elə burda sərf eləyirəm e... Pis-yaxşı, hər ay alacağın yerin var.

Polis kapitanı əzilib-büzülüb gülümsündü.

Polis: - Noolub e yenə? Kürəkən əsəbləşdirib?

Kubra: - Allah belə kürəkəni də öldürsün, səni də öldürsün. Öldürsün e.., öldürsün. (Səsinin tonunu qaldırır, sonra da şəhadət barmağını çənəsinin altına dirəyir). Canım yiğilib boğazıma.

Polis: - İstəyirsən, bir-iki günlüyü göndərim komandirovkaya...

Kubra: - Hmm. (başını bulayır) Sonra da gəlib deyəsən ki, pul ver, buraxdırıım onu içəridən.

Polis: - Əşİ, yox e, vallah. Onsuzda səndən aldığım lisenziyanın puludu. Belə verməsən də olar e..., qurbanı o pul sənə...

Kubra: - Həə? Deyirəm axı, dilin olmasa...

Polis: - Axı sən də onu zəhmətlə qazanırsan.

Kubra: - İndi də mənim xətrimi istiyən oldun..? Sənin xətrini belə Əzrayıl istəsin. Yaxşı. (Kubra əl atıb qapının arxasındaki paltar şkafından pul götürür, özü də qapının arxasına soxularaq həmin pulu başına sədəqə kimi dolandırır, "it aparan olsun" deyir və polis kapitanına uzadır.

Kubra: -Al, yiğmişdəm fitrə pulu.

Polis: - Çox sağ ol. (pulu alıb döş cibinə qoyur). Allah səndən razı olsun. Allah sənin canını sağ eləsin. Sənin kimi bacı bir çox boynuyoğun kişilərdən qeyrətlidi.

Kubra: - Oho...

Polis: - Canım üçün, düz deyirəm. (furajkanı başına qoyub düzəldir və ciddiləşir).

Kubra: - Di yaxşı yol.

Polis: - Mən getdim. (Dönüb gedir).

Kubra: - Get. Gedisin olsun, gəlişin olmasın. Canım yiğilib boğazıma. (Əl atıb qapını bağlayır). Kürəkən bir tərəfdən, polis də bir tərəfdən. Canım yiğilib boğazıma. Bu nə həyatdır. (Deyinə-deyinə dəhlizi keçib otağa girmək istəyirdi ki, otağın qapısında kürəkənlə rastlaştı).

Kürəkən: - Ona nös pul verirsiniz? İxtiyarı yoxdu axı.

Kubra: - Ədə, sənə nə var nös pul verirəm ona? İxtiyarı da ona özüm vermİŞəm. Pulu verirəm, bunu da özüm bilərəm, öz pulumdu verirəm. Sənin pulunu vermirəm ki.

Kürəkən: - Hə, əlbəttə. Ancaq sən mənə kömək edəndə, papa canı, az qalırdın məni öldürəsən.

Kubra: - Bura bax, sən xeyir ola mənim evimdə yaşıyb papanın canına and içirən. Get atovun xarabasına, onda da onun canına and iç. (Orta barmağı ilə göbəyinə toxunub maykasını yuxarı çəkir, kürəkən dik atılır). Malçışka! Bunun atasına bax, özünə bax. (Deyib otağa keçir. Oturmaq üçün divana yaxınlaşır). Gəlib mənim evimdə oturub atasının canına and içir. (deyinir və keçib divanın sağ küncündə əyləşir. Pultu götürüb televizoru işə salır).

Kubra: - Ə, çox elə xoşum gəlir atovun sıfətindən. (Pultu irəli uzadıb kanalı dəyişir). Elə səndən də.

Bu zaman kürəkən sakitcə gəlib divanın sol küncündə oturur. Kubra ortadakı mütəkkəni götürüb dizinin üstünə qoyur.

Kürəkən: - Siz bilirsiniz ki, mən türk kanallarını sevmirəm. Ona görə də postayannı belə edirsiniz.

Kubra: - Xoşun gəlmir, dur get o biri otağa.

Kürəkən: - Nə qədər oturum e o biri otaqda... Nə var o biri otaqda... Adamın ürəyi partlayır. Darixıram axı...

Kubra: - Cəhənnəmə partlasın! Darixırsan sən?

Kürəkən: - Nədi? Mən darixa bilmərəm ki? Səma da bayaqdan girib hamama, çimir. - Ayağının ayağının üstünə aşırıb telefonla qurdalanır. - Amerikada olsayıq indi...

Kubra mütəkkə ilə onu vurur.

Kubra: - Ədə, bəsdir də... Nə Amerika, Amerika salmışan e? Canımı yiğmişan boğazıma bu Amerikannan. Görüm Amerika boyda daş düşsün təpənə. Qoy rahat yaşıyaq də...

Kürəkən: - Türklər gör neçə ildir Avropa İttifaqına üzv də ola bilmirlər...

Kubra: - Ədə, sənə nə? Sənə dəxli var haranın üzvüdür? Sənə otçot verməlidirlər? Özləri bilərlər necə yaşayırlar. Gərək mütləq haranınsa üzvü olalar? Yaşayırlar da özləri üçün. Bunun sənə dəxli var?

Kürəkən: - Əsəbiləşməyin.

Kubra: - Booo...

Kürəkən: - Darıxdığım üçün belə deyirəm.

Kubra: - Ə, cəhənnəmə darıx. Booo... (Pultu jurnal masasının üstünə qoyub ayağa qalxır). İmkan ver oturaq xarabamızda da... (deyinə-deyinə gedir). Sənin əlindən hara baş alıb gedək... (Otaqdan dəhlizə çıxır).

Kürəkən onun arxasında əlini qaldırıb nəsə demək isteyir, amma demir.

Kubra: - A bala, Səma! (Dəhlizdən səsi gəlir).

Səhnə 6

Gülsurənin evi. Mətbəx.

Gülsurə şkafi açıb boşqab götürür və üzü qaz plitəsinə hərəkət edir. Plitənin üstündəki qazanın ağızını açıb çömçə ilə əlindəki kasaya yemək çekir. Qazanın qapağını yerinə qoyub masaya yaxınlaşır. Kasanı, salatı və iş dəftərini masanın üstünə qoyub oturur. Bir qaşıq yeyib ağızını turşudur.

Gülsurə: - Bu ki, turşuyub. (deyib boşqabı qabağa itələyir).

Masanın daxılından iş dəftərini çıxarıb qarşısına qoyur. Açıb siyahıya baxır.

Gülsurə: - Sarı Məsmə pulunu verməyib hələ.

Telefonu götürüb zəng edir.

Gülsurə: - Aaz, cındır, pulu niyə vermirsen, aaz? Pislik eləmişəm sənə? Mənə də alverçi Gülsurə deyərlər. - Nə eşidirsə çöhrəsi gülür, özü yumşalır. - Aaz, pulumu ver, canımı al. Yaxşı, başına dönüm, sabah səhər-səhər işim var, nahardan sonra zəng vuraram, görüşərik. Telefonu götür ha... Eşitdin? Yaxşı, yaxşı...

Danişib qurtaran kimi gülmək onu tutur.

Gülsurə: - Belə qorxarsan e, məndən.

Səhnə 7

Kubranın evi. Dəhliz.

Ekranda Kubradır. O, hamamin qapısına yaxınlaşır.

Kubra: - Ay qız, Səma, tez ol, çıx görüm. Tez ol. (Qapını döyəcləyir). Aaz, sənin ərin amerikanski söhbətləri qurtarır, indi keçib tureçski, evropeyski söhbətlər eliyir. Day bezdik e bunun əlindən. (Qapını yenə döyəcləyir). Səninənəm, yatdır orda?

Səma: - Çıxıram.

Kubra: - Tez ol, çıx da...

Səma: - Mama, bəsdi da. On uydyot...

Kubra: - Əşı cəhənnəmə uydyot, qara gora uydyot.

Geri dönən kimi kürəkənlə qarşılaşır.

Kubra: - Bunu da öz tayın elədin, həə? (Əlini divara söykəyib hirsli-hirsli kürəkəni süzür). Yox, vallah, toçno öz tayındır. (Çevrilib üzünü hamamin qapısına tutub ucadan Səmaya səslənir). Getməz e, qorxma, narahat olma. Səni yox, mənim kimi axmağı qoyub (Əlini divardan ayırib alına vurur) heç hara getməz. Hara gedər...

Kürəkən yellənir...

Bu vaxt hamamin qapısı açılır, Səma içəridən çıxır. Kubra çevrilib qızına baxır.

Kubra: - Hmm.

Səma: - Mama. (gülümsəyir). O, məni sevir. Səni yox, məni qoyub heç hara getməz.

Əlini uzadıb ərinin əlindən tutur.

Ər-arvad əl-ələ dəhlizlə gedib öz otaqlarına keçirlər. Arxada keçən kürəkən qapını örtməzdən öncə qaynanaşına aşağıdan yumruq göstərir.

Kubra: - Hmm. (Əli qoynunda onların arxasında baxır). Getməz də, hara gedir. Ev aldım, maşın aldım, yeyib-içib şellənir. Hara gedir. İndi də cibinin qəpiyi qurtarır, Amerika sevdasına düşüb. Yaxşı, kürəkən, indi Kubuş baxıb görər sənin bu Amerikanın axırı nə olur. Bu dəqiqə mən baxım görünüm. (Kubra bunu deyib otağa keçir).

Səhnə 8

Gülsurənin evi. Mətbəx.

Ekranda Gülsurədi. Dəftərə baxır və kalkulyatorda nə isə hesablayır.

Gülsurə: - Vəssalam. (Təəssüflənir). Amma yerin elə göynüyür, ay Mirzə. (Əlini alnına qoyub gözlərinin qabağını örtür. Qəhərlənir). Yox, yox e, Mirzə, bax, ağlamışacam. Vsyo, vsyo, Mirzə, vsyo. (Əl atıb salatdan xiyar dilimi götürüb ağızına atır. Xiyar dilimi yaxasına düşür, götürüb yeyir və yavaş-yavaş mətbəxdən çıxır).

Səhnə 9

Kubranın evi.

Ekranda Kubradi. Otağa qayıdıb divanda əyləşir. Əlini salıb divanın oturacağıının arxasından kartı çıxarıır.

Kubra: - Kürəkən, sən indi gör Amerikanın axırı nə olacaq. Sən diyan hələ. (Kartı qarışdırır). Mənə də Kubra deyərlər e, kürəkən. (Kartı divanın üstünə düzür). Kürəkən olmadın e, başıma bəla oldun. Qız bunda nə görüb, mən bilmirəm. Hmm. Rafiq-əl-roman demişkən, macəra dolu Amerika bizim gədəni hələ ki, qəbul eləmək fikrində deyil. Elə eləməsə yaxşıdır. Vallah, qızın da başı xarab olub bundan ötrü. Bir iş tapam gərək buna. Balıksan da, ay bala. Kubuş imkan verər, gedəsən. Hmm. (hırıldayır).

Kartı yenidən qatır, amma narahatdır, qulağı səsdə, özü səksəkədədir ki, birdən kimsə gələr. Kartı yenidən köhnə yerində gizlədir. Mısa-mısa qızının otağının qapısına gəlir və üzünü qapıya söykəyib güdür. İçəridən danışq səsi gəlir.

Səma: - Kompyuter.

Kürəkən: - Can. Sən bilirsən necədir? Həyat var e orda, həyat. (Yataq otağı görüntülənir. Kürəkən telefonla qurdalanır, Səma kitab oxuyur. Hər ikisi yataqdadır) Sən elə bilirsən orda - Amerikada ol-sayıdıq mən evdə oturardım? Yox e, yox. İndi ola bilər, hansısa Hollivud ulduzları ilə oturmuşdım, səninçün planlar çizirdim.

Səma: - Kino çəkmək istəyirsən?

Kürəkən: - Əlbəttə çəkmək istəyirəm. İncəsənətin rejissorluq fakültəsini elə-belə qurtarmamışam ki.

Kubra özünü saxlaya bilmir.

Kubra: - Ay səni ölüsən! Sən heç qatıq klipi də çəkə bilməzsən. Ədə, sənin çəkdiyin klipləri o bozbaşlar var ha, heç onlar da bəyənən deyil e.

Səma: - Mama, bize qulaq asırsan? (icəridən səslənir).

Kürəkən: - Görürsən də, canım. İndi Amerikada olsayıdıq, heç kim qapımızı pusmazdı.

Kubra: - Əhh! (bunu deyib gedir).

Səma: - Həə..., olsayıdıq da. (təəssüflə bildirir).

Kubra otağa qayıdır.

Kubra: - Zəhrimər! (Kürəkənin qarasına deyinib o tərəf-bu tərəfə baxır. Gələn olmadığını görüb güzgünün qabağına keçir. Diqqətlə güzgündə özünə baxır. Əli ilə qırışmaqdə olan sifətini sığallayır).

Kubranın səsi: - “Gözəlliyyinin əsiri oldun, Kubuş. Ərin də sənin ucbatından o əclafi öldürməsəydi, özü də həbsxanada ölməzdi. Səməddən sonra üzüm gülsə də içim qan ağladı... Heç kimin qarşısında əyilmədim... Savadım az idi..., neyleyəydim... Falçı oldum...

Rahat yat, Səməd. Falçı olsam da sənin adına heç bir ləkə gətirmədim... Gətirmərəm də... Bir balamızı böyüdüüm, ay Səməd. Nadir pis adam deyil e, bir az ələ baxındı. Mən də istəyirəm böyüsün, kişiiləşsin, ələ baxan olmasın... Bir işin qulpundan yapışsın... Eh, ay Səməd, sənsiz çox çətindir...”

Səhnə 10

Şəhər mənzərəsi. Ekranda binalar görünür. Binaların arasında iki maşın.

İlhamə maşınlarının yanına ilə gəlir. Çox narahatdır, tez-tez sağa, sola, geriyə boylanır. Binanın girişindən içəri keçən kimi Molla çıxır qabağına.

Molla: - Ay bu dünyanın ən gözəli! Qəbiristanlığın ən yaraşıqlı mollası səni görməyə gəlib.

İlhamə əvvəl qorxur, diksinib geri çekilir. Sonra özünü toplayıb sumkası ilə molların üstünə cumur, onu döyəcləyir.

İlhamə: - Ay Allahın bələsi! Sən burda nə gəzirsən? Hə, nə gəzirsən?

Səhnə 11

Gülsirənin evi.

Gülsurə evində paltar ütüləyir. Yadına nə düşürsə telefonu çıxardıb zəng vurur.

Gülsurə: - Aaz, qancıx, sən deməmişdin ki, dünən üçün pulu verəcəksən? Həə?

Səhnə 12

İlhamənin evi.

Qapı açılır, İlhamə dodaqaltı deyinə-deyinə içəri daxil olur. Sumkasını yerə qoyub geri qayıdır və huşsuz vəziyyətdə yerə uzanmış molları sürüyüb içəri salmağa çalışır. Qapiya ilişir. Qapını daha geniş açır. Mollanı içəri keçirəndən sonra çölə çıxır. Ora-bura boylanır, heç kimin olmadığını yəqinləşdirib açarı qapının üstündən çıxardaraq içəri keçir və qapını bağlayır.

İlhamə: - Allah, bu nə iş idi düşdüm?! Ay Allah! (Mollanı şapalaqlayır) Eey, eşidirsən?

Sumkanı eşələyib telefonunu axtarır. Tapmir. Ciblərini yoxlaysın. Telefonu çıxarıb zəng edir.

İlhamə: - Ay Vəfa. Qurban olum, ay Vəfa. (qəhər onu boğur) Mən işə düşmüşəm, tez gəl. (ağlayır) Gəl də... Bilmirəm... Heç nə bilmirəm...

Səhnə 13

Vəfanın evi.

Vəfa kurtkasını götürüb daxili pilləkənlərlə aşağı düşür. Pilləkənin aşağısında telefonuna zəng edir.

Səhnə 14

Gülsurənin evi. Gülsurə telefonla danışır.

Gülsurə: - Qurban olasan qurban olduqlarına. Yoxsa, gör sənin başına nə oyun açırdım. Dayan, dayan, ikinci xətdə adam var. Dayan, mən səninlə danışacam. Hə, Vəfa: Hə, bacı qurban...

Səhnə 15

İlhamənin evi. Qadınlar hamısı toplaşıblar. Mollanı tumanpaça vəziyyətdə, bir ayağında kolqotka, bir ayağı yalın stula otuzdurub skoçla bağlayıblar. Pis gündədir.

Gülsurə: - Al eee (mollaya ala verir) Boyunu yerə soxum.

Kubra: - (kartı mullanın gözünün qabağında döyəcləyir) Kül başına sənin.

Vəfa: - İndi biz sənə neyləyək, hə?

Molla çiynini çəkir, başını bulayır.

Gülsurə: - Bilmir. Bilmir də...

Vəfa: - Seva...

Seva sanki xəyallardan ayılır, hərəkətə gəlir. Əlləri cibində başını mullanın sifətinin qarşısına əyir.

Seva: - Bedniy urod. (cibindən medalyon çıxarıb mullanın gözünün qabağında yelləyir.) Bir dənə burax bax. Bu medalyon hara gedir, sən də ora get. (molla baxır) Sağlamdır. Təəccübənmədi.

Gülsurə: - Nəə? (təəccübə kreslonun arxa tərəfindən qabağa çıxır) Vaxseyyyy!!! Ay qız, mən də elə bilirdim ki, bu dəlidir.

İlhamə: - Ay qız, qışkırmə, qonşular eşidəcək.

Gülsurə: - Ay qız, biz bunu buraxsaq, gedib bizi satacaq. Biz bunu buraxsaq, bizi dama basdıracaq.

İlhamə: - Heç narahat olma.

Gülsurə: - Öldürmək lazımdır. Sox də gözünə. Vurub öldürmək lazımdır.

Gülsurə mullanın üstünə cumur. Seva arxadan, Kubra qabaqdan tutub saxlayır.

İlhamə: - Diyan.

Kubra: - Kartda çıxıb, narahat olmayıñ, üzü o yanadır.

İlhamə: - Sakit durun. (mollaya) Eşidirsən məni? Eşidirsən? Eşidirsən ə? (molla başı ilə təsdiqləyir) Eşit, sən bizi satsan, bax, bunu görürsən, (Əlindəki ruçkanı göstərir) bax, bunnan gözlərini çıxardacam.

Gülsurə: - Aaz, niyə dayanmışan, çıxart də gözlərini.

İlhamə: - Sakit dayanın, sakit, sakit...

Vəfa: - Gəlin, onu qaldıraq, yapışdırıaq divara.

Gülsurə: (qayçını götürür) - Bilirsən, neyləyərəm? Kəsərəm ha... Qızlar, aşağıdan başlayım, yoxsa yuxarıdan..?

Kubra: - Aşağıdan başla. Kəsə-kəsə gəl.

İlhamə: - Sakit...

Gülsurə mullanın ayağının skoçunu kəsir.

Kubra: - Ehmalca.

Gülsurə: (qayçını mullanın gözü qarşısında şaqquiddadır) - Qudi, qudi, qudi... Qolunu bərk tutun. (qolunun skoçunu kəsəndə molla dartınır) Kömək edin də...

Kubra: (vurnuxan mullanı hədələyir) - Dilini kəsərik sənin. Bildin? Qulaqlarını kəsərik sənin.

Dartıb ayağa qaldırırlar. Divarın yanına gətirirlər.

Gülsurə: - Çevir arxanı, tez elə.

İlhamə: - Qayçını gözünə soxarsan. Ehtiyatla...

Vəfa: - Seva, bərk tutun onun qolundan, qaçar ha...

Seva əllərinə əlcək geyir. Psixoloji təsir göstərir.

Gülsurə: (üzü divara, əlləri yuxarı olan mullanın kürəyinə döyəcləyir) - Danışır hələ bir.

Vəfa: (işarə ilə) - Açı ağızını.

Mollanı çevirirlər.

Kubra: (ağzını açmaq istəyir, skoç tükləri yolur, molla vurnuxur, ağızının üstünə bir şillə vurur) - Kəs səsini!

Seva: - Eve getmək istəyirsən?

Molla: (başı ilə) - Hmm...

Seva: (əlcəkli əli ilə iki barmağını molların burnuna dirəyir) - Sən əgər bizi satsan, səninçün çox pis olacaq ha.

Vəfa: - Bir az humanist olun, qızlar.

Kubra: - Bizi bir adama desən, basıb gözlərini çıxaracaq. Eşitdin?

Vəfa: - Qızlarımı tanıdın da. Bildin?

Molla başı ilə “hə” işarəsi verir.

Kubra: - Bildin? (molların başına bir qapaz vurur)

Molların əllərini açıb buraxırlar.

Gülsürə: (arxasına bir təpik ilişdirir) - Qaçdın.

Molla lap ilan ağızından qurtarmış qurbağa kimi tullana-tullana qaçır. Qızlar o ki, var gülüşürlər.

Səhnə 16

Polis şöbəsi. Dəhliz. Qəbulu gözləyən beş qadın - biri ayaq üstədir.

Vəfa: - Qızlar, özünüüzü qorxutmayın. Baxın ha, sözümüz bir olsun. Mən getdim, mənə uğurlar diləyin. (ayağa qalxıb gedir)

Seva: - Get, Allah amanında.

Kubra keçib Vəfanın yerində əyləşir.

Kubra: - Ay qızlar, bir fal açım, görək bu işin axırı necə olacaq. (kartı qarışdırır)

Səhnə 17

Polis şöbəsi. Müstəntiqin otağı.

Polis kapitani oturub masa arxasında. Qapı döyüür.

Polis: - Buyurun!

Qapı açılır. Vəfa içəri keçir. Polis ayağa qalxıb maraq dolu baxışlarla onu qarşılayır. Vəfa qapını bağladıqdan sonra gəlib polislə üzbəüz əyləşir. Polis də əyləşir.

Vəfa: - Buyurun! (əlcəkləri çıxarıb sol tərəfdə masanın üstünə qoyur) Bəli.

Polis: - Bəli nədi? Siz məni dolamısınız?

Vəfa: - Nə?

Polis: - Soruşuram ki, siz məni dolamısınız?

Vəfa: - Niyə? (dodaqlarını büzüb ciyinlərini çəkir)

Polis: - Yəni doğrudanmı bura niyə çağrıldığınızdan xəbəriniz yoxdur?

Vəfa: (dərindən fikirləşir) - Bu sorğu-sual o protokol (masanın üstündəki vərəqi göstərir) üçündür?

Polis: (acı-acı gülümsünür) - Yox. Mirta.

Vəfa: (əlcəkləri götürür) - Siz məni dolamısınız? (ayağa qalxır. Durub getmək istəyəndə)

Polis: (özü də ayağa qalxır) - Xanım, xahiş edirəm. (Vəfa dayanır) Əyləşin.

Vəfa: - Xahiş etdiniz..?

Polis: - Bəli, əyləşin. (hər ikisi əyləşir. Polis pencəyinin düymələrini açır) Gəlin, tam səmimi söhbət eliyək. (pauza) Haqqınızda məlumatımız var. Bilirəm ki, şəhərimizin sayılıb-seçilən xanımlarındansınız. Amma mənə bir şey çatmir. Sizin o yazıq..., bədbəxt... molla ilə nə işiniz var? Sizi onunla (əli ilə göstərir) nə bağlıyır?

Vəfa: - Bədbəxt? (dönüb geriyə boylanır, sonra masanın altına baxır) Burda sizinlə məndən başqa heç kim yoxdur axı!

Polis: - Bilirəm,,, yazılıcısınız... Fantaziyanız güclü işləyir... Amma bundan əlavə siz həm də hörmətli iş adamınızı... Adınızı,, sanınızı,, işçiləriniz, böyük bir şirkətiniz... və ən nəhayət,,, ağlinız var. Mənə heç cür çatmir ki, qəbiristanlıqda... gündə bir-iki manata... "Yasin" oxuyub pul qazanan... yazix,,, fağır,,, bədbəxt mollanı evinizə çağırıb, evinizdə ona zor... (polis dodaqlarını sıxıb saxladı, ağızındaki sözü çıxmaga qoymadı) ona təcavüz eliyirsınız. Sonra da əl-qolunu bağlıyb... lüt-üryan,,, bircə tumanda,,, bircə güllü tumanda küçəyə buraxırsınız. O da günün günorta çağı... qaça-qaça gəlib üstümüzə ki, amandı, mənim polisim, məni qoruyun. O, elə, siz də belə danışırsınız.

Vəfa: - Kimdi o bədbəxt? (onun halına acıyır, kövrəlir, kədərlənir) Lap ürəyim ağrıdı... Mümkünsə,,, lütfən, onun ünvanını mənə deyin, mən ona yardım eliyim. Əyin-baş, o güllü... alt... alım, verim, yazixdi. (nə fikirləşirəsə, cəld masanın üstünə əyilir, polisin gözlərinə baxır) Bura baxın, indi deyəcəklərim (qarşısındakı vərəqi o biri üzünə çevirir) protokol üçün deyil. Qulağınızı açın, yaxşı eşidin, falçılıq eləməyin. Bax, siz niyə demirsınız ki, ay molla, burnun girməyən yerə başını niyə soxursan. Niyə də lüt qalasan? Niyə demirsınız?

Polis: - Deməli, (protokol vərəqini çevirir və əlində qələm yazmağa hazırlaşır) boynunuza alırsınız ki, siz mollanı tanıyırsınız?

Vəfa: - Hmm. (gülümsünür) Mən molla dedim? Mən ümumiyyətlə nəsə dedim ki? Yanlış başa düşdünüz... Mən heç danışmadım ki... Siz yanlış başa düşmüsünüz... Hələlik! (gedir. Qapını açır) Sağ olun! (qapını bağlayıb çıxır)

Səhnə 18

Polis şöbəsi. Dəhliz. Qadınlar oturublar. Vəfa gəlir.

Gülsurə: - Necə oldu?

Vəfa: - Yaxşıdı, qorxusu yoxdu, sən get.

Gülsurə: - Getdim. (ayağa qalxıb gedir, Vəfa onun yerində oturur)

Vəfa: - Müstəntiq (Əli ilə göstərir) gözləri... kvadrat...

İlhamə: - Cavandı?

Kubra: - Əşİ... (Əlindəkini Vəfaya tərəf tutur) Hamı bura tüpürüb, sən də tüpür.

Səhnə 19

Polis şöbəsi. Müstəntiqin otağı. Qapı döyüür.

Polis: - Gəlin!

Qapı açılır. Gülsurə ehmalca içəri keçir. Qapını örtür. Eyham və maraqla keçib müstəntiqlə üz-üzə oturur. Baxışırlar.

Polis: - Adınız,,, soyadınız..?

Gülsirə: - (sağ əlini sinəsinə tutub üç barmağını açır) Gül surə.

Polis: - Necə?

Gülsirə: - Gül... surə... xanım.

Polis: - Gül... surə xanım. (yamsılayır) Otaq istidir. Deyirəm, bəlkə, üst geyiminizi çıxardasınız... Sizə baxıram, mənə də istilik gəlir. (pencəyinin düymələrini açır)

Gülsirə: - Siz mənə baxmayıň.., olmaz!

Polis: - Deyirəm, heç olmasa,,, bəlkə, düymələrinizi açasınız...

Gülsirə: - Polis qardaş, dedim olmaz... Qatı sınar, axı mən bunu satmaliyam. Belə sata bilmərəm.

Polis: - Həə. Deməli, siz satacağınız malı əvvəlcə özünüz istifadə eliyib sonra camaata sıriyırsınız, həə?

Gülsirə: - Yox, polis qardaş. Bunu başqa cür deyək dəə. Mən paltarı geyib reklam eliyirəm, rek...lam...

Polis: - Day, niyə əsəbləşirsiniz?..

Gülsirə: - Niyə əsəbləşmiyim hə..? Bax niyə əsəbləşmiyim? İşin-gütün bu qızğın vaxtında gətirib bizi yiğmişan bura. Sən mənə pul verəcəksən? Sən ver də, mənə pul ver...

Polis: - Pah... Guya ki, indi bizim dükan-bazarda şidirgə alver gedir, hə?

Gülsirə (gülümsünür): - Polis qardaş, sözdü də, dedim. Bu da bir reklamıydı... dedim. (boynunun şarfini darterdirib aralayır, sırgaları görünür)

Polis: - Gözəl sırgalarınız var...

Gülsirə: - İnandırırm sizi, and olsun Allaha, ariginaldı. (sağ qulağındakı sırganı çıxarıb qoyur ma-sanın üstünə) Dubaydan təzə gətirmişəm. Beh ver, götür. Nisyə də verirəm. Bir həftəyə glib pulunu götürərəm. (o birini də çıxarıb qoyur)

Polis: - Yaxşı... (ciddiləşir) Vətəndaş, yiğışdırın! Siz məni dolamısınız..?

Gülsirə: - Nisyə də verirəm də...

Polis: - Dur ayağa! Qalx! (Gülsurə sırgaları götürüb qalxır) Çıx otaqdan!

Gülsirə: - Hmm. (heç nə olmayıbmış kimi sırgaları qulağına taxıb gedir)

Səhnə 20

Polis şöbəsi. Dəhliz. Qadınlar oturub gözləyirlər.

Vəfa: - Heç nə olmaz!

Qapı açılıb-örtülür, Gülsurə gəlir.

Vəfa: - Nooldu?

Gülsurə: - Ay qızlar, az qalmışdı ki, bunu satam ona. (qulağındakı sırgaları göstərir) Almadı.

Vəfa: - Aaz, nə soruştu?

Gülsurə: - Uffff! Heç nə. Dəlidi e, dəli.

Kubra: - Qoy, mən gedim. (ayağa qalxır, əlindəkini göstərir) Hamı tüpürüb, bunu da atacam ora. (gedir. Gülsurə onun yerinə əyləşir)

Səhnə 21

Polis şöbəsi. Müstəntiqin otağı. Qapı döyüür.

Polis: - Buyurun!

Qapı açılır, Kubra içəri keçir.

Kubra: - Aman Allah! Mən sizi tanıyıram. Mənim yuxuma gələn kişisiniz.

Polis: - Necə? (gülür)

Kubra: - Gecə... gəlmışdiniz...

Polis: - Mən..?

Kubra: - Həə..., siz... bizə gəlmışdiniz..., gecə... Həə..., yuxuda.., yuxuda. Bilirsiniz, rəis, bu stol, bu vəzifə necə sizə verilibsə, Allah tərəfindən mənə də eləcə vergi verilib. Mən...

Polis: - Siz vergi verirsiniz..?

Kubra: - Bir dəqiqə... Sakit... Sakit... Mən hər şeyi əvvəldən görürəm, bilirəm. Hər şeydən mənim xəbərim var. Bəli. Bəli. Amma mən sizə burdan daha yaxşı bir otaq görürəm. Daha yaxşı, gözəl katibə görürəm sizə. Çoxlu telefonlar görürəm. (Əlini qulağının dalına qoyur) Bəli.., bəli.., bəli. Hər şey görürəm. Amma bu işin bir əmması var...

Polis: (təşvişlə ayağa qalxır) - Nə əmma?

Kubra: - Bunu bilmirəm. Mən sizə kömək eliyə bilərəm, ya yox.

Polis: - Çalışın, eliyin.

Kubra: - Siz əyləşin. (çiyindən ehmalca itələyib oturdur) Əyləşin. Mən sizə kömək eləyərəm. Aman Allah, bu nədir sizin başınızın üzərində? Mən.., mən nələr görürəm... Qara qüvvələr görürəm,

bəli, bəli, qara qüvvələr... görürəm. Heç narahat olmayın, bu dəqiqə, (əl atır torbasına zər çıxardır) baxaq görək kimdi bu qara qüvvələr, nədi belə. (zərləri üfürüb masanın üstünə atır) Bahoooo..., görürsünüz..? (müstəntiq başını yelleşir, yox) Görürsünüz bunları? Aman Allah, bunlar sizə pislik etmək istəyir. Mən sizə kömək eləyərəm. Əvvəlcə bunları rədd etmək lazımdır. Bəli, bəli. Sonra hər şeyi düzüb qoşaram. Siz narahat olmayın. Bundan sonra siz uçacaqsınız. Uçacaqsınız, uçacaqsınız, uçacaqsınız. Aaa, uçacaqsınız... (otaqda var-gəl edir, müstəntiq də qalxıb onun dalınca gedir, Kubra dönür, üzbəüz qalırlar) Uçacaqsan, uçacaqsan, haralara uçacaqsan. Ayağını yerdən kəsib...

Polis: - Mmm

Kubra: - Oyy! (xəyaldan ayılır sanki) Bilirsiniz? Mən hər şeyi düzüb qoşacam. Siz heç narahat olmayın. Əyləşin. Əyləşin! Siz heç narahat olmayın.

Polis: (qayıdır yerində əyləşir) - Necə narahat olmayım?

Kubra: - Sus... Bu dəqiqə. Sus... danışma, danışma. Mənimlə əlaqəyə keçirlər. (qulaqlarını möhkəm-möhkəm tutur) Bəli... bəli, bəli. Səsiniz zəif gəli e... Alo... Hə. Rəis? Rəis yanında. Bəli. Burda, böyrümdə, hə. Sol tərəfdə cibində? Bu dəqiqə. Bəli, bəli, sağ olun. Sağ olun. Nu paka, paka. (üzünü müstəntiqə tutur) Rəis, mənə dedilər ki, sizin ürəyiniz döyünen yerdə, naverna burda (barmağı ilə ürəyinin üstünü göstərir) tiq, tiq, tiq, tiq, orda, cibinizdə, sizdən mənə çatacaq şirinlik var - əlli manat.

Polis: - Onu da gördülər?

Kubra: - Kaneçna! Biz hər şeyi görürük. Başa düşürsünüz? Nəsilliklə gedən bir şeydir. Hamısını görürük, hər şeyi görürük. (müstəntiq cibindən sarı əlliliyi çıxarıb verir) Siz heç narahat olmayın. Bizim əlimizdə belə bir şey hava-su kimi bir şeydi. Mənnən əlaqə saxlamaq istəsəniz zəng edərsiniz. Mənim nömrələrimi bilirsınız. 50, 55, 70, 77, ev telefonu, hamısı eyni nömrədi. Biz görüşərik. Heç narahat olmayın. (Əlini qulağının üstünə aparır) mənnən əlaqə saxlayarsınız. (vozduşnyi öpüş) Sağ olun. Uçacaqsınız. Uçacaqsınız ha başqa kabinetə, (deyə-deyə gedir) gözəl katibələrə...

Kubra gedəndən sonra müstəntiq barmağını boş cibinə salıb heyfslənir.

Polis: - Sleduyuşiy...

Səhnə 22

Polis şöbəsi. Dəhliz.

İlhamə müstəntiqin qəbuluna hazırlaşır.

Kubra: - Hər şey yaxşı olacaq. Qorxma, get.

Səhnə 23

Polis şöbəsi. Müstəntiqin otağı.

Qapı döyüür.

Polis: - Buyurun!

Qapı açılır. Çılpaq ayaq içəri keçir.

İlhamə: - Olar.

Müstəntiq maraqla baxır, amma dinmir, gözləyir.

İlhamə: (ucadan) - Olar?

Polis: - Buyurun, xanım.

İlhamə ehmalca qapını örtüb şüx yerişlə gəlib oturur stulda, müstəntiqlə üzbəüz. Sumkasını sol tərəfdə masanın üstünə qoyur. Ayağını qaldırıb aşırır ayağının üstünə. Abırlı qızlar kimi başını aşağı salır.

Polis: (şəhvətli baxışla baxır) - Adınız.., soyadınız...

İlhamə: - Nə?

Polis: - Deyirəm ki, adınız nədir?

İlhamə: - Hə, İl... İl... İl...hamə.

Polis: - Çox gözəl, İl...hamə xanım. (stulunu qabağa çekir) İlhamə xanım, sizdən xahiş edirəm ki, hadisə necə olubsa, danişin. Inanın ki, heç birinizlə şəxsi qərəzliyimiz yoxdur. Əksinə, ayrı-ayrılıqda hamınız hörmətli, çooox hörmətli xanımlarınız. Ona görə də bizim borcumuz odur ki, sizə kömək eliyək. Buyurun! (əvvəl vərəqi qoyur qabağına, sonra qələmi) Yazılı izahat verəcəksiniz.

İlhamə: - (qələm-kağızı götürüb sol masanın üstünə qoyur) Yoldaş kapitan!

Polis: - Bəli.

İlhamə: - Mən olmayan şeyi necə yazım? Necə izahat verim?

Polis: - Yazın ki, filan qəbiristanlığın mollası Şəmquliyev Dəmqulu Şirqulu oğlu bizim evimizə girib. Biz də beş rəfiqə əlbir olub onu lüt... lümbəlüt eliyib küçüyə buraxmışıq. Yaz!

İlhamə: - (Əlindəki qələmi kağızın üstünə qoyub qalxır, gəlib müstəntiqin qabağındakı masanın üstündə oturur) Deməli, belə, yoldaş kapitan. Bir də izah eliyirəm. Biz beş padruqa fitnesdən qayıdırıq. (müstəntiq əyilib İlhamənin çılpaq baldırlarına baxır, İlhamə isə əli ilə onun çənəsini qaldırır) Fitnes bilirsiniz də nə deməkdir? Həm qadın bədənni (sağ yumruğu ilə göstərir) möhkəmləndirir, həm də ruhu sağlam eliyir. (yenə əli ilə müstəntiqin çənəsini qaldırır) Hə, biz fitnesdən qayıdırıq. Onlar... məni evin yanında... maşını saxlayıb düşürtdülər. Mən... bloka girəndə... o şoğərib... (müstəntiqin çənəsini qaldırıb saxlayır)

Polis: (yazıq-yazıq) - Dəmqulu.

İlhamə: - Hə, aha, Dəmqulu. Yoldaş kapitan, bilirsiniz, mən subay qadınam. Heç ərdə də olmaşıam. Siz niyə elə fikirləşirsiniz? Dəmqulu mənim nəyimə lazımdır? Yenə də sizin kimi ali savadlı..., (paqonunu sığallayır, ulduzları sayır) bir, iki, üç, dörd ulduzlu (müstəntiq ayağa qalxır, əlini İlhamənin qarnında, böyründə gəzdirir) centlemen olsayıd.., başqa məsələ...

Polis: (fağircasına) - Mən evliyəm.

İlhamə: (sifetindəki gülümsəmə nifrətə çevrilir) - Necə? Niyə?

Polis: (müstəntiq onun qolunu sığallayır) - Amma... siz davam eliyin. Davam eliyin.

İlhamə: (müstəntiqin əlini özündən aralayır, astaca itələyir və oturduğu yerə qayıdır) - Evlisənsə... heç bir davam-avam yoxdur. (əl atıb sumkasını götürür) Buna bax bir! (dönüb gedir) Evlidir. Fuu (qapını örtüb çıxır)

Səhnə 24

Polis şöbəsi. Dəhliz. Qadınlar oturub gözləyir. İlhamə qapıda görünür.

Kubra: - Hıı...

Gülsurə: - Nooldu?

İlhamə: - O, evlidir. Noolacaq!

Vəfa: - Tut bunu görüm. (Əlindəki yaylığı İlhaməyə atır. İlhamə yaylığını tutub qadınların sol tərəfinə keçir) Evlidir!

Səhnə 25

Polis şöbəsi. Müstəntiqin otağı. Müstəntiq nə isə yazır. Qapı döyüür.

Polis: (uzada-uzada) - Buyu...run..!

Qapı açılır, Seva daxil olur.

Seva: (qapının ağızında dayanır) - Salam, rəis.

Polis: (yazır, başını qaldırmadan) - Əleyküm.

Seva qolunun üstündəki gödəkçəni sol tərəfindəki masanın üstünə atır.

Seva: - Başınızı çox da aşağı salmayın. Bu... qan dövranı üçün çox ziyanlı bir şeydir... Yəqin ki, baş ağrılarınız tez-tez olur. (Müstəntiq başını qaldırıb təsdiqləyir) Düzdürümə?

Polis: (ayağa qalxıb təkrar təsdiqləyir) - Tez-tez... Son vaxtlar... lap çox... Amma bu gün qanım lap aşağı düşüb.

Seva: - Əyləşmək olar?

Polis: - Buyurun! (Seva əlləri cibində oturacaq stulunun yanına gəlir, üzbez dayanırlar) Əyləşin! (Əli ilə göstərir)

Seva: - Çox sağ olun. (əyləşir, masanın üstündəki karandaşı götürüb o tərəf-bu tərəfə çevirir)

Polis: - Adınız.., soyadınız..?

Seva: (karandaşı yerə qoyur, əllərini qaldırıb çənəsinin altında cütləyir) - Zalimova İşgəncə xanım... Əziyyətxan qızı...

Polis: - Başa düşmədim...

Seva: - Zarafat elədim... Cavadzadə Sevda xanım.

Polis: - Sənətiniz, (ucadan) peşəniz, yəni işinizin adı...

Seva: - Baş həkiməm mən.

Polis: - Hansı həkim?

Seva: - Psixoloq.

Polis: - Psixoloq?

Seva: - Da.

Polis: - Çox gözəl. Buyurun! Eşidirəm sizi.

Seva: - Mən sizi eşidirəm.

Polis: - Sevda xanım, eşidirəm sizi.

Seva: - Rəis, mən sizi eşidirəm. Niyə çağırtdırmışınız məni..?

Polis: - Deməli, heç nə bilmirsiniz? Mollanı da döyməmisiniz..? Onu soyundurub bircə güllü tumannda küçəyə buraxmamışınız..?

Seva: - Qətiyyən! Siz nə danışırsınız, rəis? Biz heç nə görməmişik... Biz heç kimi döyməmişik... Biz heç kimin güllü tumanını görməmişik... Siz nə danışırsınız? Sizin psixoloji durumunuz qənaətbəxş deyil ha... (müstəntiq başı ilə təsdiqləyir) Mən sizə indi yardım edərəm. Bir dəqiqə... (karandaşı götürür) rica etsəm, bura baxsanız... (karandaşı gözünün qabağında o tərəf-bu tərəfə aparır) Siz mən-nən razılaşarsınız, rəis? Bizim... günahımız yoxdu... Düzdü..?

Polis: - Günahınız yoxdu.

Seva: - Biz heç nə bilmirik. Düzdü?

Polis: (astadan) - Bilmirsiniz.

Seva: - Biz - yazış qadınlar! Axı bizim əlimizdən nə gələr, rəis? Düzdümü?

Polis: - Əlinizdən heç nə gəlməz.

Seva: - Ay sağ ol. Çox gözəl.

Polis: (qəfildən əlini masaya çırpır) - Sakit! (telefonun düyməsini basır) Ordan qadınları, bir də mollanı bura gətirin! Təcili!

Qapı açılır. Qapıda üzü o tərəfə polis serjanti görünür. Qadınlar, qabaqda Vəfa olmaqla otağa daxil olurlar.

Polis: - Düzənin!

Sevda da cərgəyə durur. Sevda, Vəfa, Gülsurə, İlhamə, Kubra.

Molla qapıda görünür, pis gündə. Güllü tuman əynində otağa daxil olur. Qapıdan içəri keçəndə tumanını yuxarı çekir.

Molla: (sol əli ilə Kubranı hədələyir) - Şeytanlar! (İlhaməyə yaxınlaşır, o, üzünü o yana çevirir) İfrıt! Bax, indi doyunca bax! (Gülsurənin qabağına keçir) Hmm. Hani mənim paltarlarım? Həə? (keçmək istəyəndə Gülsurə badalaq vurur, molla üzüqoylu yerə yixılmaqdan özünü güclə qoruyur, əlləri ilə müstəntiqin masasına dirənib qalır) Baxın! Baxın! Görün bu ifritə qadınlar məni vurub nə günə salıblar!

Polis: - Sakit! (ayağa qalxır) Səni bunlar döyüb, deməli...

Qadınların qabağına keçir. Seva onu diqqətlə sözür, bir az da ezilib-büzülür. Vəfa yaxalığındakı saç kəpəyini çirtma ilə vurub təmizləyir. Gülsurə nazlanır, sırgalarını göstərir. İlhamə yaşmanır, utanmış kimi əzilib-büzülərək o tərəfə yönür. Kubra isə heç nə olmayıbmış kimi əlindəki zəri atıbtutur. Polis müstəntiqi Kubranın qabağından geriyə dönür.

Polis: - Siz məni... (Şəhadət barmağı ilə çənəsinin altını döyəcləyir) bura yiğdınız... İndi bu molla, bu da siz.., öz aranızda ayırd eliin. Mən getdim. (gedir)

Molla sərt-sərt qadınları sözür. Qadınlar isə bir-birlərinə baxıb təəccüblə ciyinlərini çəkir, dodaqlarını büzürlər.

Birinci hissənin sonu

ƏLAVƏLƏR

İkinci hissəyə əlavə

Səhnə

Maşınla istirahət mərkəzinə gedirlər. Yolda.

Gülsurə (təəccüb və təşvişlə): - Qızlar, o nədir orda elə?

Seva: - Elə şeyləri Kubradan soruş, o bilər.

Kubra: - Mən bu yolu birinci dəfədir gedirəm. Bir də gedəndə nə soruşsanız bitdə-bitdə sayaram.

İlhamə: - Başqa yerdə deyib camaati bizə güldürməyin. O abidə kompleksidir - Türk mehmetciyinin abidəsi. Vəfa xanım, ziyanət edəcəyikmi?

Vəfa: - Heç sözdür! Şəhid mehmetciyin abidəsini ziyanət etmədən bu yolu keçməkmi olar.

Abidənin yaxınlığında maşını sağa verib saxlayırlar. Maşından düşüb abidənin önünə gəlirlər. Orda bir yaşlı kişi dayanıb, abidəyə baxır.

Gülsurə: - Yaziq mehmetcik. Görəsən, burda nə edirmiş? Kim onu öldürüb? Niyə öldürüb? Yazıqın günahı nəymış?

Seva: - Sənə dedim axı, elə şeyləri Kubradan soruş.

Kubra: - Dədəmin goru haqqı burda birinci dəfəmdir. Gələn dəfə soruşsanız...

Vəfa: - Qızlar... kənar adam var...

Kişi bir az onlara yaxınlaşır.

Kişi: - Mənim adım Vaqifdir. Bu yolu tez-tez gedirəm. Hər dəfə yolda dayanıb mehmetciyi ziyanət edirəm.

Gülsurə: - Onda, zəhmət olmasa, bizə bir az ondan danışın da... Mehmetciyi burda niyə öldürüb? Görəsən, arvad-uşağının xəbəri varmı? Gəlib ziyanət edirlərmi?

Vəfa: - Ay qız. (Əlini sıxır)

Gülsurə: - Nədi e, ay Vəfa. Soruşuram da. Mən də burdan birinci dəfədir keçirəm. Bilmək istiyirəm, görün mehmetcik burda nə eliyirmiş? Niyə onu öldürüb, sonra da abidə ucaldıblar.

Kubra: - Bizimkilər elədi də... Atalar nahaqdan deməyib: "Dədəmi öldürdüm ki, goruna and içim!" Elə bunun kimi. (əli ilə abidəni göstərir)

Vaqif: - Mehmetciyi bizimkilər öldürməyib.

Kubra: - Bəs onda kim öldürüb?

Vaqif: - 1918-ci ildə olub bu hadisə. Türk qoşunları Bakını rus-daşnaq qudlurlarından təmizləmək üçün bizimkilərə köməyə gəliblər. Buralarda böyük savaş olub, çoxlu əsgər və mehmetcik qırılıb... vətən yolunda. Ümumiləşdirib bir abidə qoyular - Mehmetcik abidəsi...

İlhamə: - Yanaşı iki abidə qoysayırlar, lap yaxşı olardı; Mehmetcik və Əsgər abidəsi.

Vəfa: - (müzakirəyə yekun vurmaq istəyir) Vaqif müəllim, ətraflı məlumat üçün çox sağ olun.

İndi icazənizlə ziyarətimizi yekunlaşdırıraq. Mehmetciyin şəhid ruhuna siz bir “Fatihə” oxuyun.

Vaqif: - Mən “Fatihə” oxumağı bilmirəm. Sadəcə “Allah rəhmət eləsin” deyib keçirəm.

Kubra: - Necə oxuya bilmirsiniz? Bəs...

Vaqif: - Bəli, xanimlar. Mənim işimlə əlaqədar “Fatihə” oxumağa ehtiyac duyulmayıb. Odur ki...

İlhamə: - Eh! Molla burda olsaydı, indi bir “Fatihə” oxuyardı ki...

Bu vaxt yolda təkər disqi və əyləclərin baraban cingiltisi eşidilir. Vaqif kişi də, qadınlar da təccübə yola baxırlar. Vaz-07 maşını onların maşınının yanından keçib azca öndə saxlayır.

Vəfa: - Qızlar, tez maşına. Görək 07 bizim maşına dəymədi ki...

Qadınlar maşına tərəf baxırlar ki, görsünlər 07 onların maşınınə toxunmadı ki...

Bu vaxt Molla görünür. O, maşından düşüb qadınlara tərəf qaçır.

Kubra: - Bunun xatası əskik deyil, ehtiyatlı olun!

Sevda: - “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağızında bitər”. Bu şoğərib hardan çıxdı belə...

Gülsurə: - Qoy gəlsin. Ona elə bir toy tutacam ki, babasının toyu yadına düşsün. Bu dəfə şalvarını yox e,,, güllü tumanını qoyub qaçacaq.

Vəfa: - Dəmqulu ki, Dəmqulu... Dəyirmanın başından ölü salırsan...

İlhamə: - Yazı yanan yansın... Bunu hardan yaxamıza urcah elədi?!

Bu vaxt Molla gəlib çatır. Salamsız-kəlamsız hamıdan sağda üzü abidəyə tərəf dayanır. Əllərini qabağa uzadıb ucadan oxuyur:

Molla: Bismillahi rehmanir rəhim... (Fatihə verir)

Molla “fatihə” verib qurtaran kimi qadınlar maşına tərəf gedirlər...

Səhnə

İstirahət mərkəzi. Meşə.

İlhamə meşə ilə gəlir. Ağacların birinin yanında dayanıb xəyalə dalır.

İlhamənin səsi: “Mən axı pis qız olmamışam. Heç pis adam da olmamışam. Düzdür, bir az, bəlkə də daha çox sadəlövhəm, hər deyilənə inanıram. Hamını özümə yaxın bilirəm. Bəlkə də belə olmalı deyil. Amma nə etməliyəm, özüm-özümü dəyişə bilmərəm ki...

Yazı yanan... nə olardı, mənə də bir tale yazardı... Kişimi əysiyi gələcəkdi Yaradanın? Nə olardı,,, onlardan bircəciyini də mənə yazardı. Mən də cəmi subay qızlar kimi əynimə gNadirnlik paltarı geyərdim, başıma fata qoyardılar, belimə kəmər bağlayardılar, ayağımın altında buynuzlu qoç kəsərilər... Mən də özümü xoşbəxt sanardım. Axı mən də qadınam. Mənim də xoşbəxt olmaq haqqım var. Niyə bu haqqı məndən alırsan? Hə, cavab ver?

Qarşımıa bir neçəsini çıxartmışan. Birinin ayağına geyməyə corabı olmayıb, qara ilə göyü taykəş geyib, neynirəm onu! Başqa birini çıxartmışan, evlidir. Başqa arvadın əri mənim nəyimə gərəkdir. Neynirəm onları!”

Səhnə

İstirahət mərkəzi. Katej.

Gülsurə: - Bilmirsən, İlhamə hara getdi?

Kubra: - Sən də qəribə söz soruştursan. Bu qərib yerdə kimi, harası var, hara getsin. Yəqin Sevagilin yanına gedib.

Gülsurə: - Oxx, qızlar! Yenə bızsız toplaşıblar... Dur, biz də gedək, görək nağayırlırlar.

Qapını bağlayıb çıxməq istəyəndə üzbüüz katejin qapısında dayanan Vəfa ilə Sevdanı görürərlər. Onlar da katejlərinin qapısını bağlayıb çıxırlar.

Vəfa: - Qızlar, hara belə...

Kubra: - Sizə gəlirdik. Dedik bu dəfə də üç bacı toplaşmısınız, bizdən ayrı...

Vəfa: - Biz də sizə gəlmək istəyirdik...

Gülsurə: - Gəlmək istəyirsiniz, gəlin. (qayıdır qapını açmaq isteyir)

Sevda: - Bəs İlhamə hanı?

Gülsurə: - Bir az əvvəl sizin yanınıza gəldi.

Sevda: - Yox, bizim yanımıza gəlməyib.

Gülsurə: - Bəs onda hara getmiş olar? Aaz, Kubra, sən demədinmi ki, İlhamə Vəfagilin yanına getdi?

Kubra: - Mən elə demədim. Mən dedim ki, ola bilər İlhamə Vəfagilin yanına gedib.

Qadınlar təşvişə düşürlər.

Vəfa: - Bu qız hara getmiş olar?

Qarovalıç: - Narahat olmayıñ, sizin qız odur (Əli ilə meşənin girəcəyini göstərir) orda təbiəti seyr edir.

Qadınlar katejdərdən aralanıb meşəyə baxırlar.

Gülsurə: - Axı orda heç kim görünmür.

Qarovalıç: - Bir az əvvəl ordadı.

Qadınlar həmin istiqamətə yollanırlar. 50-60 addım gedib balaca yüksəkliyə çıxırlar və irNadirdə İlhamə görünür. İlhamə ağacın yan-yöresində öz aləmindədir.

Seva: - Sakit! İndi o, məhəbbət dənizinə qərq olub, sevgi qayığında üzür. Ağ geyimli matros da avarları çəkir.

Kubra: - Bəxtəvər başıma...

Vəfa: - Gəlin, elə yaxınlaşaq ki, o, hiss etməsin...

Qabaqda Sevda, arxasında o biri qadınlar İlhaməyə tərəf gedirlər. Yaxınlaşanda İlhamə onları görür.

İlhamə: - Nə yaxşı gəldiniz?

Gülsurə: - Xeyirdimi bura gəlmisən?

İlhamə: - Gəldim ki, mənzərəli yer şəkili çəkəm. Burdan yaxşısını tapmadım.

Kubra: - Bəs bizə niyə demədin?

İlhamə: - İndi gəlib deyəcəkdir ki, siz özünüz gəldiniz.

Kubra: - Görürsünüz, yenə mənim kartları... Bir az qabaq mənə xəbər verdilər ki, durun İlhamənin yanına gedin.

Vəfa: - Doğrudan gözəl mənzərəli yerdir. Niyə durmusunuz, başlayın. Bir neçə şəkil çəkdirək.

Əvvəlcə hərəsi öz telefonunu çıxarıb şəkil çəkdirirlər. Sonra kollektiv çəkdirirlər; bir dəfə İlhamə çəkir, bir dəfə Sevda.

Qeyd: Əlavə səhnələri Əli bəy Azəri hazırlayıb.

İKİNCİ HISSE

Səhnə 1

Park. Gündüz.

İlhamə parkda skamyada tək oturur. Uzaqdan İlhaməni görən molla ona yaxınlaşır, icazə almadan yanında oturur.

Molla: - Salam əleyküm.

İlhamə: (könlüsüz) - Salam

Molla: - Narahat eləmədim?

İlhamə: - Daha oturmusən.

Molla: - Yaman ürəyimə yatmışan. Mənə hə desəydin, nə alardım səni. Sən olardin həcüxanum, gedərdin məclislərə, olardin həmdəmim.

İlhamə molların dediklərinə əsəbləşir, lakin sakitliyini pozmağa tələsmir. Amma molla yavaş-yavaş qorxmağa başlayır.

Molla: - Deyirəm ki... (udqunur) Sənlə mən. Yəni, ikimiz evlənərdik.

İlhamə əl sumkasını molların başına çırır.

İlhamə: - Sən mənə sataşırsan, mollabaş? Deyəsən, keçən dəfə yaxşı döyülməmisən.

İlhamə ikinci dəfə molların başına sumkasını vurmaq istəyəndə, molla qaçırmış. Molla qaçırmış, İlhamə qovalayır.

Molla yola çıxanda qarşidan gələn maşın molları vurur. Molla can verir. İlhamə molların başını dizlərinin üstünə qoyur, təlaşlıdır.

İlhamə: - Mollabaş... Mollabaş

Səhnə 2

Polis bölməsi. Rəisin otağı. İçəri. Gündüz.

Mollabaş yavaş-yavaş gözlərini açır. İlhamə bəyəqdan onun üzünə vurur. Molla qorxmuş halda ayağa qalxır, divara söykənib dayanır. Kübra yaxınlaşıb molların saçlarını tumarlayır.

Kübra: - Hə əziz mollacan... Rəis bilirsən niyə getdi? Deyim sənin də məlumatın olsun. Elə rəisin yanında sənin falına baxdım, bilirsən nə göstərdi?

Molla başını bulayır, qorxur.

Molla: - Yox.

Kübra: - Orda göstərdi ki... Yəni falda. Sənin cəmi iki yolun var. Birincisi azadlıq və həyat, ikincisi isə əzablı işgəncələrdən sonra haqq dünyası. De görüm, hansını seçərsən?

Molla: - Mən... Mən bilmirəm.

Səhnə 3

Sevda molla yaxınlaşır. Molların qaşlarına sığal çəkir. Kübra molların bir az uzaqlaşır.

Sevda: - Səni yaxşıca müayinə edərəm. Ömür boyu sağlamlığının keşiyində duraram. Yorulmadan, usanmadan. Nə deyirsən?

Molla qorxur, yenə də gülümsəyir, cavab vermir.

Səhnə 4

Gülsurə yaxınlaşır. Başdan ayağa molların əyin-başını süzür.

Gülsurə: - Sənin o mürdəşir yumuş paltarlarını qaytararam, üstəlik, bonus olaraq, bir dəyişək güllü tuman da alaram.

Səhnə 5

Vəfa yaxınlaşır, molların burnuna barmağı ilə toxunur.

Vəfa: - Mənim romanımın baş qəhrəmanı olacaqsan. Tez bir zamanda parlayıb dünyada tanına-
caqsan. Mən öz vəzifə səlahiyyətlərimdən ifrat dərəcədə istifadə edib, səni şəhərimizin ən bərkgedən
qəbirsanlıqlarından birinə baş molla təyin elətdirəcəm. Qisası, səyyar iş yerlərində yox, bir yerdə ot-
urub gəlirlərini hesablayacaqsan. Necədir?

Səhnə 6

İlhamə yaxınlaşır.

İlhamə: - Bədbəxt Məcnun, zavallı Romeo, mağmin Qərib, vüsalsız Kərəm. Maşasız ayı, sənə ya-
zığım gəldiyi üçün (gözünün altındakı fənəri göstərir) eynəyinin o biri şüşəsini də salaram yerinə və
bununla da (əlini molların üzünə salavat çəkib) fatehən hazır.

Səhnə 7

Molla: - Yoox vurmuyun, döymüyün, amandı. Öldürmüyün, nə desəniz razıyam. Neynəməliyəm,
deyin, baş üstə səssiz-səmirsiz.

Vəfa: - Soruşdun ki, neynəməliyəm, hə?

Molla: - Hə, nə desəniz razıyam. Mən sizin xətrinizi çox istiyirəm.

Vəfa: - Deməli, şikayət ərizəsini geri götürüb, düşürsən aşağı. Biz səni maşının yanında
gözlüyürik. Yaxşı molaşka?

Molla diqqətlə xanımlara baxır.

Molla: - Mənim işim təkcə ölürlər deyil, xanımlar. Dirilərə də yaxşılıq etmək insanlıq borcum-
dur.

İlhamə: - Onda zəhmət çək, insanlıq borcunu yerinə yetir.

Molla yavaş-yavaş qapıya yaxınlaşır. Qapını açmağıyla, otaqdan çıxməği bir olur.

Səhnə 8

Polis idarəsinin həyəti. Çöl. Gündüz.

Rəfiqələr maşının yanında dayanıblar. Molla əlində ərizə sevincək, onlara tərəf qaçır. Mollanı se-
vincək görən rəfiqələr bir-birilərinə işarə edirlər, molları alqışlayırlar. Molla da bir reverans edir, bir
dizini yerə qoyub ərizəni İlhaməyə təqdim edir.

Molla: - İlhamə xanım, mənim evlilik təklifimi qəbul edərsinizmi?

İlhamə molların başına bir qapaz vurur, ərizəni əlindən alır. Molla əliylə başını qaşıyır.

Səhnə 9

Pəncərədən bu mənzərəni seyr edən rəis özünü görməməzliyə vurub tez geri çəkilir.

Səhnə 10

Xanımlar qəh-qəhə çökərək maşına əyləşirlər. Molla maşının şüşəsini taqqıldadır. Vəfa şüşəni aşağı endirir.

Molla: - Yəqin ki ledilər məni belə, bu qədər kişinin içində bu vəziyyətdə qoyub getməzlər.

Rəfiqələr bir-birinin üzünə baxır.

Vəfa: - Yaxşı, cənab molla. əyləş.

Molla: - İndi mənə ərz edin görüm, mən harda oturacam, yaxud uzanacam?

Gülsurə : - Nədi? Bəlkə könlündən qucağımızda oturmaq keçir?

Seva: - Eh, molla, molla. Biz səni bir yolla aparacaqıq. De görüm, Nyutonun üçüncü qanunu bilirsən? Təsir, eks təsirə bərabərdir. Sən bizi baqaja qoymaq istədin, alınmadı. Amma bizdə alınır. Gir baqaja.

Molla baqaj qapısını açıb, uzanır, üstünü örtürlər və maşın tərpənir.

Səhnə 11

Yol. Gündüz.

Yolboyu rəfiqələr mollaya gülürlər. Bir az getdikdən sonra döngədə yolpolisi maşını saxlatdırır və özünü təqdim edir.

Yol polisi: - Dövlət yol polisi, müfəttişi, kiçik çavuş Yolçuyev. Siz yol hərəkəti qaydalarını kobud surətdə pozaraq, sükan arxasında ucadan güldünüz. Ona görə də sizə qırx manat cərimə yazıram.

Vəfa xanım (barmaq işarəsilə polisi yaxına çağırır): - Siz yol polisləri məhkəmə hakimlərini də cərimə edirsiniz?

Yol polisi: (dili ağızı quruyur, fərəqət vəziyyəti alır) - Üzr istiyirəm sizdən. Buyurub yolunuza davam edin. Mən həmişə qulluğunuzda hazırlaram.

Maşın qəh-qəhə sədalarıyla yerindən tərpənir.

Səhnə 12

Molla: - Əuizzi billahi minə şeytani rəcim. Siz cəhənnəm odunda yanıb kömürə dönəcəksiniz. Niyə yalan danışdırınız? Bəyəm, siz hakimsiz, məhkəməsiz?

Vəfa xanım: (çönüb arxaya mollaya baxır) - Gir yerivə ə!... mən nə vaxt dedim məhkəməyəm, hakiməm? Sadəcə soruşdum ki, onları da cərimə edirsiz?

Səhnə 13

Kübranın evi. İçəri. Gündüz.

Kürəkən oturub televizorda Amerika filminə baxır. Kübra içəri girəndə əsəbləşir.

Kübra: - Off... partla ürəyim. Yazıq Kübra, sənin axırına çıxdı bu kürəkən. Ə,nə yapışmisan bu divana, get özünə bir işdən-gücdən tap da. Sənə deməmişəm burda ancaq türk kanallarına baxılacaq? Çevir Türkiyəyə.

Kürəkən: (divanda oturur, sakit reaksiya verir) - Az qalib, axırıdı. Qutarsın çevirəcəm. Gəl səndə bax, çox maraqlıdı.

Kübra: - Ə, ABŞ, Kübra sözü bir dəfə deyir. Dedim çevir, vəssəlam.

Kürəkən: (bu dəfə reaksiya verir) - Üzr istiyirəm, Kübra xanım. Abış kimdi?

Kübra: - Əvvəla Abış yox, ABŞ. Yəni Amerika Birləşmiş Ştatları. İkincisi, o qədər Amerika de-misən, səni görəndə Amerika xəritəsiylə bir yerdə görürəm. Çevir dedim sənə

Kürəkən (əsəbləşir, pultu divanın üstə qoyur, ayağa qalxır): - Bəs mən harda baxım e..?

Kübra: - Cəhənnəmdə bax, gorda bax. Get dədənin xarabasında bax.

Səhnə 14

Anasıyla ərinin səsinə qonaq otağına Səma da gəlir.

Kürəkən: - Elə demə, əziz qayınana. Sən hələ sonralar fikirləşəcəksən, mən bu cür istedadlı, bu cür dahini niyə incitmişəm.

Kübra: - Sənsən ə, dahi? Səni tutsun dahilərin ahı.

Kürəkən: - Ay maşallah, qaynanam meyxana deyir e, qafiyə tutur. Ehh, sən məni Amerikaya göndər, bir də televizorda görəcəksən ki, kürəkən qət-təzə krayslerdən düşür, cangüdənlər səpələnirlər hər tərəfinə. Kürəkən girir Ağ evə. Şəxsən Trampın müşayətilə ziyafət zalına daxil olurlar. Tramp çıxış edir. Bu gün məclisimizdə Amerikanın fəxri vətəndaşı, Amerika incəsənətinə böyük töhvələr vermiş, Amerikanın əməkdar artisti, Kübra xanımın kürəkəni Abış yoldaşın, (ee birdə mənə Abış demə) sağlığına badə qaldıraq.

Səhnə 15

Ağ otaq. İçəri. Gündüz.

Nadir danışdıqca xəyallar qurur. Jurnalistlər ətrafında şəkil çəkir. Cangüdənlər jurnalistlərin, insanların ona yaxın gəlməsinə imkan vermir. Qəfildən Kübra çıxır, kürəkənin başına yanındakı jurnalistin mikrofonunu alıb tullayı.

Kübra: - Ayə, ay Abş, dur, rədd ol burdan. Səni görəndə kipriklərim töküldü, indi də ətim tökülcək. Dur gözümün qabağından, dur, dur, tez elə.

Səhnə 16

Kübranın evi. İçəri. Gündüz.

Kürəkən xəyalından ayrılır. Kübra onun başına konfet atmışdır.

Səma: - Mama, bəsdi dəəə. Heç olmasa, sevgimizə hörmət qoy. Axı biz biri-birimizi sevirik.

Səhnə 17

İlhamənin evi. İçəri. Gündüz.

İlhamə əlinə selafon torba keçirib, döşəmədəki paltarları yiğir, qapıdan çöldə dayanmış mollaya vermək üçün toplayır.

İlhamə: - Sən bunun şalvarına bax, mamır, yosun bitib üstündə. Köynəyindən də (yuxarı qaldırıb aralıdan iyələyir) meyid iyi gəlir. Hələ gödəkçəsindən gələn iyə bax, elə bil iti soyub, birbaşa keçirib əyninə.

İlhamə paltarları sürüyü-sürüyü gətirir, qapını açır və tullayır çölə.

İlhamə: - Götür o mürdəşir yumuş soyxalarını, da rədd ol burdan.

İlhamə qapını örtür, əllərini yumağa gedir. Qapının zəngi çalınır. İlhamə əsəbi şəkildə gedib qapını açır və mollanı irişən vəziyyətdə görüb daha da əsəbləşir.

İlhamə: - Ə, sən nə həyasız adamsan. indi nə istiyirsən?

Molla: (bic-bic əlini saqqalına çəkir) - Hirslənmə, daha niyə hirslənirsən? Corabımın bir tayı səndə qalıb, onu istiyirdim. Yox əgər sənə lazımdırsa, qoy qalsın. Olar da yuyub stolun üstün, zadın silməyə.

İlhamə: - Başına yekə bir baş daşı düşsün, mən də deyirəm nə iydi basıb bu evi.

İlhamə içəri geçir, ayağı ilə corabı təpikliyib gətirir.

İlhamə: - Day bir şeyin qalmadı?

Molla: (başını aşağı salır, sonra İlhamənin üzünə baxır) - Qaldı, amma onu istəməyi cəm.

İlhamə: - Nəyin qalıb adə?

Molla: - Ürəyim qaldı, İlhamə, ürəyim.

İlhamə: - Bura bax ə. Dəmqulusan, paxmelqulusan, hər nəsən, bilmirəm. Bir də buralarda səni görsəm, baş-ayağından itlərə xaş qonaqlığı verəcəm.

İlhamə qapını mullanın üzünə çırır. Gəlib divanda əyləşir.

İlhamə: (əsəbi) - Həə, it demişkən, camaata it hürər, mənə də çəqqal. (Üzünü göyə tutur) İlahi, mənim də bəxtimi aç, yalqız qalmayım, yazığam.

Səhnə 18

Bakının gözəl mənzərələri. Axşam.

Səhnə 19

Gülsurənin evi. Axşam.

Gülsurə: (borc dəftərini və kalkulyatoru qarşısına qoyub, hesabat aparır) - Köpəyoğlunun qorxusu. Gör nə tez pulu tapıb göndərib. Buna bir quş. Gülüş... bu da ödüyüb, buna da bir quş. Zərxanım... bir cüt sırğa götürüb, bir tayının pulunu verib, o biri tayının pulunu hələ vermiyib. Bir quş, bir də sual işarəsi. Şahnigar... şərfin pulunu verdi, ərinə götürdüyü güllünü qaytardı. Rezini çox dar olub, əyninə gəlmədi. Elə yaxşı oldu, mollaya söz vermişdim, qəbirşanlıq gedəndə verərəm, aparıb dəyişək geyinər. Səməngül... məni yandıran bu Səməngüldüye...

Bu zaman Gülsurənin qapısının zəngi çalınır.

Gülsurə: - Axşam-axşam bu kimdir?

Gülsurə qapını açır. Gələn oğlu Fuaddır. Gülsurə təəccüblənir.

Gülsurə: - Fuad? Xeyirdimi ə?

Fuad: - Axşamın xeyir, mama. Gülzər məni evdən qovub

Gülsurə: - Sənə o da azdır. Bilmirdin ki, qaynata qoltuğuna sığınanda, bir gün evdən də qovulaqsan? Yaxşı, keç içəri. Keç, keç.

Fuad içəri keçir, Gülsurə qapını örtür.

Gülsurə: (Fuadın arxasında) - Cəhənnəm, uşaqları da gətirmədi.

Səhnə 20

Vəfanın evi. İçəri. Axşam.

Vəfa: (komputerdə romanını yazır) - Deməli, dünyadaki bütün insanlar qohumdu. Bəs, niyə hərəsi bir rəngə çalır? Niyə hərəsi bir dildə danışır?

Vəfa: (başını qaldırıb televiziyadakı xəbərə baxır. Aparıcı Mozambikdə milli müstəqillik gününün bayram edilməsindən xəbər verir. Vəfa gözlərini televizora zilləyir, daxilən öz-özünə danışır) - Şəx-sən mənim Mozambiklilərlə heç bir qohumluğum yoxdu. Amma etik normalara görə gərək mən də təbrik edim. Bayramınız mübrək olsun, əziz Mozambikli qohumlarım. Sizlərə sağlam səhhət, ruzibərəkət arzulayıram. Bakıya gələndə, bir bizi də gəlin də, tamam yadlaşmışıq. Gediş-geliş ki, kəsildi, qohumlar ister-istəməz yadlaşır. Ahaa, deməli, qohumlar bu formada yadlaşır. Əvvəl ləhcəsini, sonra dilini dəyişir. Sonra da salyariyə girib rənglərin dəyişirlər. Uman yerdən küsərlər, yəqin elə Mozambikli qohumlar da bu səbəbdən dəyişiblər, yadlaşıblar. Aaa, bu nə gic-gici fikirlərdi gəlir mənim ağlıma. Bunun hamisənin günahkarı o molla Dəmquludu, Donquludu, nədi, bax, o qəbirşanlıq keçisi.

Vəfa əliylə guya fikirlərini dağıdırmış kimi edir. Telefonu götürüb Sevanı yığır.

Səhnə 21

Sevdanın evi. İçəri. Axşam.

Sevda özü öz təyziqini ölçür, bir dərman atır, üstündən su içib divana əyləşir. Kulonunu götürüb gözünün qabağında yelliyir və gözləri ilə hərəkətləri izləyir. Telefonu zəng çalır. Sevda gözlərini kulondan ayırmadan əli ilə telefonu axtarır tapır və cavab verir.

Səhnə 22

Vəfanın evi. İçəri. Axşam.

Vəfa: - Seva, neynirsən?

Səhnə 23

Sevdanın evi. İçəri. Axşam.

Sevda: - Evdəyəm, oturmuşam psixoloji durumumu yoxluyuram.

Səhnə 24

Vəfanın evi. İçəri. Axşam.

Vəfa: - Özünü yaxşı hiss edirsən?

Səhnə 25

Sevdanın evi. İçəri. Axşam.

Sevda: - Hələ ki, hə. Sən necəsən?

Səhnə 26

Vəfanın evi. İçəri. Axşam.

Vəfa: - Məndə deyəsən, qarışib, ağlıma Mozambiklilərlə əlaqədar gic-gic fikirlər gəlir.

Səhnə 27

Sevdanın evi. İçəri. Axşam.

Sevda: - Yorğunluqdandı, əzizim. Yəqin polis idarəsində həyəcanlanmışan, dincəl bir az keçib gedəcək.

Telefondan Vəfanın səsini eşidirik.

Vəfa: - Deyirəm, ay Seva, bəlkə yığışaq gedək sanatoriyaya? Bir az istirahət eliyək, fikrimiz dağılsın, dərd-qəmdən problemdən bir müddət uzaqlaşaq. Nə deyirssən?

Sevda: - Yaxşı olar e, ay Vəfa. Qoy bir az da vaxt keçsin, sonra. Qayınanam deyəcək, əri hələ karantinnən çıxmamış özünü verdi sanatoriyaya, kişi axtarmağa. Bilmirsən, necə qəlbinqara, köhnəfi-kirlidi.

Səhnə 28

Vəfanın evi. İçəri. Axşam.

Vəfa: (təəccüblənir) - Karantin nədi? Təzə eşidirəm bu sözü.

Səhnə 29

Sevdanın evi. İçeri. Axşam.

Sevda: - Nə bilim e, sözdü də dedim. Qırxi çıxdı, yəqin əlli ikiyə qədər də karantində olur da. (ikisi də gülürlər) Sabah görüşüb məsləhətləşərik, bacı qurban. Günorta gələrsən bizi. Qızlarla ətraflı danışarıq.

Vəfa: - Yaxşı.

Sevda: - Hələlik.

Səhnə 30

Gülsurənin evi. Mətbəx Axşam.

Gülsurə oğlunun qabağına çay qoyur.

Gülsurə: - Belə olar da. İlk gündən biliirdim ki, ondan sənə arvad olmayıacaq. Bax, işdən çıxardıblar, səni ər kimi sildi. Neyləyəcəksən?

Fuad: - Heç eybi yoxdur. Bir-iki şirkətə sivimi göndərmİŞƏM. Gec-tez cavab çıxacaq. BiliRƏM ki, çıxacaq. Onda verəcəm məhkəməyə, boşanacam. Uşaqlarımı da alacam.

Gülsurə: - Neçə aydır arvadı uşaqları anasına göstərmir, səsini çıxarda bilmir. İşə girəndən sonra kişi olacaq. Kəs ə, səsini.

Fuadın telefonuna zəng gəlir. Fuad telefona cavab verir.

Fuad: - İşdən çıxandan sonra dost-tanış da itkin düşüb. Çoxdandır zəng gəlmirdi. Alo. BNadir. (pauza). Hə, hə, mənəm. Əlbəttə, gələrəm. Necə? Zəmanət nə üçün lazımdır? (kədərlənir) Doğrudan? Yaxşı, çalışaram sabah gətirim. Sağ olun.

Fuad telefonu stolun üstünə yüngülçə atır.

Gülsurə: - Kimiydi zəng eliyən?

Fuad: - Bu da təzə çıxb. Bəyəq dedim axı, bir-neçə şirkətə sivimi göndərmİŞİDM. Deyirlər, yeni qayda çıxb. Sizi işə götürməyimiz üçün ailənizin bir üzvü sizin üçün zəmanət verməNadirdilər.

Gülsurə: (təəccüblənir) - Birinci dəfədir eşidirəm. Yaxşı, sənə kim zamin duracaq?

Fuad: (başını aşağı salır, ağlamsınır) - Neçə illik arvadım etibarsız çıxdı. İşsiz olduğum üçün məni evdən qovdu. Sənə də üzüm yoxdur deyəm ki, zəmanət ver. Bağışla, mama, mən nahaq yerə səni narahat elədim. Getsəm yaxşıdır.

Fuad ayağa qalxır, Gülsurə imkan vermir.

Gülsirə: - Otur, ədə, gecə vaxtı hara gedəcəksən? Mən verərəm. (gülümsəyir)

Fuad: (sevinir) - Doğrudan? Anadır ki, ana.

Fuad Gülsurəni qucaqlayır.

Gülsurə: - Yaxşı, ədə, boğma adamı. (gülümsəyir)

Fuad: - Qələm-kağız gətir yazaq, mama. Səhər şirkətdə olmalıyam.

Gülsurə mətbəxdən çıxır. Fuad anasının arxasında sevinclə baxır.

Səhnə 31

Kübranın evi. İçeri. Gündüz.

Kübranın müştərisi var. Müştəri cavan qadındır. Kübra kartla fala baxır.

Kübra: - Təzəlikcə evinizdə nə baş verib?

Qadın: - Kübra xanım, necə düz bilirsiz. Evdən düz beş yüz manat yoxa çıxb. İki gün bundan əvvəl uşağa ad günü eləmişdik, çox adam gəlmüşdi. O gündən pulumu axtara-axtara qalmışam. Bir də şəkillər gətirmişəm. Ad gündündə çəkilən şəkillər. (Qadın əl çantasından bir-neçə şəkil çıxardır,

Kübranın qabağına qoyur)

Kübra: (şəkillərə baxır) - Narahat olma, bacı. Düz qapıya gəlmisən.

Kübra diqqətlə şəkillərə baxır. Bu zaman kürəkəniylə qızı otağından çıxır. Kürəkən evdə yad qadını görür, Səmaya deyir.

Kürəkən: - Kənardan da baxan elə bilər ki, Kübra xala Nastradamusdur, Vanqadır.

Səma: - Düz baxırlar ki, gəlirlər. Yoxsa niyə gəlsinlər.

Nadir: - Niyə gedib ofis tutmur? Hər gün evə tanımadiğimiz adamlar gəlir. Narahat oluram, axı.

Kübra qapı ağızında kürəkəniylə qızını görür. Göz-qas edir ki, otaqlarına girsin. Səmaya Nadir bir-birilərinə baxıb otaqlarına girirlər. Yataq otağında Nadir sakitcə Səmaya deyir.

Nadir: - Dəhşət anan var, dəhşət.

Kübra çəşmişdi. Müştəriyə çəşdiğini hiss elətdirməmək üçün əlini şəkildəki kişinin üstünə qoyur.

Kübra: - Pulunu götürən adam bu kişidir. Mənə deyirlər, bu kişidir.

Müştəri: (təəccüblənir) - Əminsiz, Kübra xanım?

Kubra: (Müştərinin sualı xətrinə dəyir) - Aaa, sən mənə inanmırsan?

Müştəri: - O nə deməkdir, Kübra xanım. İnanmasam burda olarammı? Sadəcə şəklini göstərdiyiniz qohumuma təəccübləndim. Bir halda ki özü ərimdən çox qazanır.

Kübra: - Mənə qohumunu dedilər. Belə. Bağışla, getməliyəm. Gecikirəm. Bu qədər.

Müştəri: (xanım cibindən on manat çıxardır, stolun üstünə qoyur) - Az da olsa, çox qəbul edin, Kübra xanım.

Müştəri xanım gedir. Xanım gedənəcən Kübra xanım arxasında baxır. Sonra otağına gedir ki, həzirlaşsın.

Səhnə 32

Sevdanın evi. Gündüz.

Seva süfrəni hazırlayır. Qab-qacaq qoyur. Bişirdiyi yeməkləri hazırlayır. Bu vaxt qapının zəngi çalınır. Gələn Vəfaydı. Sonra yavaş-yavaş qızlar bir-bir gəlirlər. Kübra Sevanın üzündən marçılı ilə öpür. Vəfa etiraz edir.

Vəfa: - Ay qız, elə öpüş moddan düşdü e, qaldı keçmişdə. İndi başqa cür öpüşürər.

Kübra: - Bıy, öpüşün də modları olur?

Sevda: - Yazı adamıdır. İstəsə moda mindirər, istəsə moddan salar.(gülüür)

Vəfa: - Sovet vaxtı ağızımızı diriyib biri-birimizin üzünə bülbül kimi cəh-cəh vururduq. Sonra müstəqillik əldə elədik, üç dəfə o üzümüzdən, bu üzümüzdən öpüb aralaşdıq. Daha sonra inteqrasiya elədik, yanaqlarımızı biri-birinə söykəyib havaya bir maç göndərdik. Qısaçı, qızlar, inteqrasiya bizə ən zərərli vərdişlərdən uzaq olmayı tövsiyə etdi. Səni də inteqrasiya etməyə çağırıram. (hamı gülüşür)

Seva: - Bəs İlhamə hardadır?

Gülsurə: - Bilmirəm, zəng çatmır telefonuna. Ay Kübra bəlkə "çerez" kosmos bir əlaqə yaradısan?

Kübra: - Ay da... texnologiyam evdə qaldı.

Seva: - Keçin içəri də. Söhbət eləməyə yer tapdırılar. İlhamə də harda olsa gələcək.

Səhnə 33

Küçə. Gündüz.

İlhamə gedir, iki metr arxada Molla ardınca gəlir.

Molla: - Mənim həyat tamaşamda, heç kimin oynaya bilmədiyi, bacarmadağı baş rolun mahir ifaçısı İlhamə xanım. Öz qiymətli vaxtınızın bir anını mənə sərf edə bilərsinizmi? Belə bir biznesmen oğlanı incitmək, yaxşı hal deyil, axı.

İlhamə: (hırsını boğub dayanır) - Adə, sən nə vaxtan biznesmen oldun? Özü də yaxşı deyil, bura küçədi, camaat baxır.

Molla: - Mən camaat-zad bilmirəm. Onların qabağında heç bir suçum-filan yoxdu. Şükür Yaradana, alnim açıq, üzüm ağ.

İlhamə: (başından rədd etmək üçün) - Bəlkə başqa vaxt, başqa yerdə görüşək? İndi tələsirəm.

Molla: - Olar, niyə olmasın ki, lap mənim ofisimdə görüşərik.

İlhamə: - Sənin ofisin də var? Qəbirisanlıqda? Yoxsa goreşənlik edirsən indi də?

Molla: - Siz məni incitdiniz, İlhamə xanım, amma mən incimirəm. Mənim gül biznesim var. O güllərdən sizə çələng toxutduracam.

Səhnə 34

Sevanın evi. Gündüz.

Gülsurə (servantdakı viskini görür, ayağa qalxır, viskini əlinə alır): - Seva, təmiz maldı?

Seva: - Hə, rəhmətlik vəfat etməmişdən 3-4 gün əvvəl bir Şotland turistindən almışdı.

Gülsurə: - Neçiyə almışdı bilmirsən?

Seva: - Az heç neçəyə. Görüb ki, bir şotland turisti "tarqoviy"da gedir. Bir əliyle yubkasını yiğib bərk-bərk saxlıyıb. Rəhmətlik də baxır bu bədbəxtin yubkasının rezini qaçıb. Ona görə də öz "krassovkalarının" iplərini açıb biri-birinə düyür, verir şotlanda. O da əvəzində çantasından bu viskini çıxarıb verir ona.

Kübra: - Gəlin, bunu içək Şotland qardaşımızın sağlığına. Heç olmasa, stressimizi ataq. (hamı əl çalır... əla... əla...)

Vəfa: - Mən yox, maşınlayam.

Gülsurə: - Ay qız narahat olma, ayıq sürücüyə zəng vurarıq, gəlib aparar.

Qapının zəngini çalınır. Sevda qapını açmaq üçün ayağa qalxır.

Sevda: - Gəldi subayımız.

Sevda qapını açır. İlhaməylə qızların yanına gəlir.

Gülsurə: - Ay qız, hardasan? Telefonun niyə sönüldü?

İlhamə telefonunu çıxardıb baxır.

İlhamə: - Ay daa, "zaryadkasi" ölüb. O əclaf yenə də dalimca düşmüdü. Deyir, gül biznesi ilə məşğulam.

Gülsurə: - Yəqin qəbirlərin üstündəki gülləri götürüb yenidən satdırır, adını da qoyur biznes. (gülüşürlər)

Sevda viskini açıb badələrə süzür.

Səhnə 35

Polis idarəsi. Rəisin otağı.

Rəis yenə nəsə yazar.

Polis: (qapını döyüb məruzə edir) - Rəis, şikayətçi qadınlar gəlib, sizi görmək istiyirlər.

Rəis: (yerindən dik qalxır) - Həminki qadınlardı?

Polis: - Xeyr, rəis, başqalarıdı.

Rəis: (toxdayıb yerində oturur) - Amma köpək qızları əntiqə şeyləriydi. Kaş, onlardan bir də şikayət gələ, çağırıb onlarla proflaktik söhbət aparardım. Özüdə burda yox, evlərində. Bircə-bircə. Eh, nə isə. Hardadı məndə o bəxt. De gəlsinlər bir-bir.

Səhnə 36

Kübranın evi. Mətbəx. Gündüz.

Kürəkən evdə təkdi. Soyuducunu ələk-vələk eliyir, yeməyə bir şey tapmır.

Nadir: - İndi Amerikada olsaydım, bir telefon zənginə restoranı tökmüşdüm bura. Ofsiantlar başıma miğmişa kimi firlanırdılar. Nə yeyim e bəs mən? Bunlar düşünüb anlamırlar ki, evdə adam qoyub gediblər. Ədalətsizlik, məsuliyyətsizlik deyilir buna. Görəsən, dünya ictimaiyyatı necə baxar bu məsələyə?

Nadir: (Kübranın nömrəsini yiğir) - Alo, Kübra xanım, narahat etdiyimə görə 1216 dəfə üzr istiyəm sizdən. Siz evdən çıxanda, heç düşündünümüzü ev işlərində səriştəsi olmuyan gələcəyin bir dahisini ac-yalavac qoyub gedirsiniz? Səmimiyyətimə inanın, səhər yediyim yumurtaların üstündəyəm.

Kübra: (telefonda səsi gəlir) - Bilirdim, axırda sən kurd düşəcəksən. Elə yumurtaların üstündə otur, 21 günə cüccə çıxararsan. (dud..dud..dud)

Səhnə 37

Sevdanın evi. Gündüz.

Xanımların kefləri kökdür. Sevda bakalı əlinə götürüb, söz demək istiyor və birdən kövrəlir.

Sevda: - Deyirəm, qızlar, kənardan hamı bizə bəxtəvərçilik verir, dərdsiz, qəmsiz, problemsiz, xoşbəxtlər adlandırırlar bizi, amma bilmirlər ki, hərəmizin özümüzdən də böyük dərdimiz var. Məsələn, elə götürək məni. Nə gün gördüm, hə? Sizdən soruşuram, nə gün gördüm?

Vəfa: - Yaxşı da, Seva, hamımız onsuz da dərdliyik, amma dərdimizi içimizdə boğub, həyata meydən oxuyuruq. Bu gün kədərlənməciyik, söz ver.

Sevda: - Hə düz deyirsən. Onsuz da gecələr səhərədək çəkdiyimizi çəkirik.

İlhamə: - Amma rəhmətliyin viskisi əla idi. Beləsi çətin ələ düşür. Mən şəxsən beləsini içməmişdim.

Sevda: - Hə, görüb gördüyüüm elə bu oldu. (gülüşürler) Evləndik rəhmətliklə, iki ay sonra məni evdə qoyub, könüllü getdi döyüşə, düz 6 gün döyüşdü, sonra da 10 il sroka getdi.(kövrəlir)

Səhnə 38

Sevdanın yaşadığı binanın qarşısı. Gündüz.

Üç cavan oğlan Vəfanın maşınınə baxa-baxa maşınınə ətrafında dövrə vururlar. Molla oğlanlardan şübhələnir, onlara yaxınlaşır.

Molla: - Siz niyə maşınınə baxırsız, başa düşmədim.

Oğlanlardan biri (mollanı süzür): - Sənin maşınınındır?

Molla: - Həə, oxşamır?

Bu dəfə oğlanlar mollanı dövrəyə alır. Cavab vermədən bir-birilərinə baxışla işarə edir, gedirlər. Molla onların arxasında şübhəylə baxır.

Səhnə 39

Sevdanın evi. Gündüz.

Sevda: - Rəhmətlik altı gün əsgərlik çəkib, icazə alır ki, gedib valideynləri ilə görüşsün. Silahlarını da ciyinə salıb gəlir evlərinə. Həyətdə anası ilə söhbət edirmişlər. Söhbət tankdan düşəndə arvadı başa sala bilmir ki, tank nədi. Axırda həyətdəki dəmir tualeti göstərib deyir ki, bax, elə dəmirdən,

yeriyən qorxulu bir maşındı. Arvad əl çəkmir, bəs onu nə ilə vurursunuz, deməzmi? Rəhmətlik də ərinmir, qranatını götürüb tualeti nişan alır. "Bax, ana, elə bil o tankdı, üstümüzə gəlir, deyib atəş açır. Tualet bir anda yerlə-yeksan olur. Arvad əl atıb üzün cirir ki, evimiz yıxıldı. "Nooldu, ay ana, evimiz niyə yıxılır?" Məlum olur ki, kişi tankın içindəymiş

İlhamə (Əliylə burnunu tutur): - Off, dəhşət. Bəs onu kim yuyub?

Vəfa: - Kim yuyacaq? Yəqin aparıblar hansısa moykaya.

Səhnə 40

Sevdanın binasının qarşısı. Gündüz.

Molla blokun qabağında var-gəl edir. Birdən görür orta yaşlı bir kişi Vəfanın maşınına yaxınlaşır, maşının içində boylanıb telefonunu çıxardır. Molla cəld oğlana yaxınlaşır.

Molla: - Sənin bu maşınla nə işin var?

Oğlan: - Mən ayıq sürücüyəm. Zəng vurdular, gəlmişəm.

Molla: (bir anlıq düşünür) - Mənə bax, qardaş, səhv olub. Elə bılıblər mən uzaqdayam, sənə zəng vurublar. Neçiyə danışmışdız?

Kişi: - Altı manata.

Molla: - Al sənə üç manat verim, get. Bağışla, əziyyət çəkmisən.

Kişi: - İmkan ver onda zəng vurum. Xəbər verim xanıma.

Molla: (təşvişə düşür) - Bəs mən burda niyə durmuşam? Elə səni gözləyirdim də. Xanım dedi ki, get onu yola sal, gözləməsin. Həm də bir az ləngiyəcək.

Kişi: (pulu götürmək istəmir, molla məcbur üç manatı cibinə qoyur, binaya girir. Kişi molların arxasınca baxır, başını bulayır) - Gicdir, nədir? Gözləyim görüm, nə olur.

Səhnə 41

Sevanın evi. Gündüz.

Seva: - On il yatdı heç nədən, amma elə belə yatmadı. Deyirdi, avtoritet olmuşam türmədə.

İlhamə: - Avtoritet nə olan şeydi?

Kübra: - Yəqin türmənin avtomobilərini yuyurmuş da yazıq.

Qapının zəngi çalınır. Seva durub qapını açır. Molla içəri daxil olub dabanlarını biri birinə vurub fərəqət dayanır və məruzə edir.

Molla: - Respublikanın ən sayılıb-seçilən ayıq sürücüsü Dəmqulu sizin əmrinizlə gəlmişdir.

İçəridən İlhamənin və digər səslər gəlir.

İlhamə: - Seva, çağır onu içəri.

Molla Sevdadan cavab gözləməmiş ayaqqabısını soyunub içəri keçir.

Vəfa: - Adə, sən deyirsən respublikanın ən ayıq sürücüsən, özün də deyirsən Dəmqulu... içmisən, adə?

Molla: - Siz nə danışırsınız, xanım? Mən içkini altı ildi tərgitmişəm. Dəmqulu mənim "kliçkamdı". Mənim əsl adım Kəmqluldu, vaxtından əvvəl dünyaya gəldiyim üçün, adımı kəmqlu qoymuşdular. Sonra qurşandım arağa, hər gün içdim "piyan oldum, yəni dəm oldum, adımı qoydular Dəmqulu. (ha... ha... ha... sonra ciddiləşir) İndi daha içmirəm, işimlə əlaqədar...

Vəfa: - Adə, de görüm, normal maşın sürə bilirsən?

Molla: - Əslində, mən üstünlüyü avtobusa verirəm. Amma öyrətsəniz, sürərəm.

Kübra: - Ə düdük, bizi iş yerinə aparmaq istiyirsən?

Gülsurə: - Sənin iş yerində bizim adamlarımız var, sifariş edərik səninçün çox pis olar.

İlhamə: (mollaya yaxınlaşıb üz-üzə dayanır. Molla əliylə spirt iyini qovur) - De görüm, sən məni həqiqətən sevirsən?

Molla: - Həqiqi sevməsəydim, burda nə işim vardı, İlhamə xanım. Sənin hər şılaqlığına dözərəm. Sənin yolunda günaha batıb cəhənnəmə belə getməyə hazırlam.

İlhamə: - Doğrudan?

Molla: - Əlbəttə.

İlhamə: - İnanıram sənin səmimiyyətinə, mənim əziz Dəmquluşkam. Əgər dediklərin doğrudursa, bu camaatın içində bunu sübut elə və bu dəqiqliq rədd ol burdan cəhənnəmə.

Molla: - Yoldaşsız maraqsız olar, axı İlhamə xanım? (irişir) İstiyirsən, bilet alım, ikimiz birlikdə uçaq.

İlhamə Mollanın yaxasından turur, qapiya tərəf itələyir.

İlhamə: - Olim-ayağım dəyməmiş rədd ol burdan. Başdan xarab.

Qadınlar gülüşür. Molla qapının ağızına gəlir. Qapını açır, amma evdən çıxmır. Qapını örtür. Xanımlar elə bilir ki, molla gedib.

Gülsurə: - Qızlar, sanatoriyaya getməyək. Rəhmətliklə istirahət mərkəzinə getmişdik. Orda bir tanışım işləyir. Meşəyə də yaxındır. Sanatoriyaya getsək, gərək bir həftə qalaq oralarda. İki gün dincəlsək bəsimizdir.

Vəfa: - Adı nədir o istirahət mərkəzinin adı?

Gülsurə istirahət mərkəzinin adını deyəndə molla eşitdi. Molla onu da bildi ki, xanımlar sabah tezdən yola çıxacaqlar.

Səhnə 42

Sevdanın binasının qarşısı. Gündüz.

Molla binadan çıxanda bəyəq üç manat verdiyi sürücünü görür. Pərt halda binadan uzaqlaşır. Öz-özünə danışır.

Molla: - Nahaqdan üç manatım da getdi. İndi gedib istəsəm, verən deyil. Üstəlik, məni borclu çıxaracaq.

Molla binadan uzaqlaşır.

Səhnə 43

Kübranın evi. Axşam.

Kübra evə gələndə kefi kökdür. Bir az da sərxoşdur. Kürəkən yenə divanda oturub Avropa kənləna baxır. Qızı da yanında, meyvə dilimləyir.

Kübra gülümsəyir, yataq otağına tərəf gedir. Səmayla Nadir təəccüblə bir-birlərinə baxırlar.

Nadir: - Əzizim, sən məndən incimə, rəhmətlik kişi gedəndən maman birtəhər olub.

Səhnə 44

Vəfanın evi. Axşam.

Vəfa yatağına uzanıb, paltarnı dəyişməyə hali da yoxdur. Ərinin şəklinə baxır, kədərli baxır.

Vəfa: (şəklə) - Əvəz, sən mənə indi lazımsan e...

Səhnə 45

Gülsurənin evi. Axşam.

Gülsurə əlindəki pullara baxır. Kədərlidir. Nə fikirləşirsə, pulları yerə səpələyir. Pulları səpələyir, oğlu Fuad qapıdan içəri girir. Gülsurə hamama girəndə oğlu yerə səpələnmiş pulları yığır, qoyur cibinə.

Səhnə 46

Vəfanın evi. Səhərdir.

Vəfanın çamadanı hazırlır. Vəfa evdən çıxmamışdan əvvəl oğluyla telefonda danışır.

Vəfa: - Hə, mama qurban. İki günlük gedirik. Bazar günün axşamı qayıdacaqıq. Sən də əyninə qalın geyin. Özünü soyuga verib eləmə. Allah qoysa nə vaxt gəlirsən? Hmm, bilmirsən? Yaxşı balam, qayıdanda əlaqə saxlayacam. Öpürəm balam.

Vəfa çamadanını götürür, evdən çıxır.

Səhnə 47

Sevdanın evi. Gündüz.

Sevda qapıdan çıxmak istəyir, mobilnisinə zəng gəlir.

Sevda: - Alo. Bəli, Sevda xanımdır. Bəli, bəli, psixoloq, baş həkim Sevda xanım. Aha, öz evimdə qəbul edirəm. Mən indi təcili rayona getməliyəm. Qaynanamın vəziyyəti ağırdır. İki gündən sonra qayıdacam şəhərə. Nömrənizi qeyd edərəm, gələndə sizinlə şəxsən özüm əlaqə saxlayacam. Sağ olun.

Sevda: (telefona adbøy verir) - Bu internet nə yaxşı şəymış. O dəqiqə xəstələr bir-bir üzə çıxır.

Səhnə 48

Kübranın evi. Gündüz.

Nadir Kübranın çamadanını qapının ağızınاقan daşıyır. Kübra da kartını stolun üstündən tələsik götürür.

Nadir: - Allah qoysa, nə vaxt qayıdırızsız, Kübra xanım.

Kübra: - Nədir? Darıxacaqsan mənim üçün?

Nadir: - Yoooox. Bilmək istəyirəm neçə gün avropa kanallarına rahat baxıb dincələcəm.

Kübra: - İlimiz on iki ay dincəlirsən də. İslədiyin gün olub ki.

Səma: - Doğrudan, ana, nə vaxt qayıdırısan?

Kübra: - Bir-iki günə evdəyəm. Ədə (kürəkənə deyir), sən də işiq pulunu sabah ödə. Yoxsa mənsiz də kanallarına baxa bilməyəcəksən. Yaxşı, sağ olun. Qapını da naçalnikdən başqa heç kimə açmayıñ.

Səma: - Mama, elə danışdın, elə bil uşaq qoyub gedirən.

Kübra: (kürəkəninə baxır) - Uşaq qoymuram. Quzunu qurda tapşırıb gedirəm. Yaxşı, qızlar aşağıda məni gözləyir.

Kübra evdən çıxır.

Səhnə 49

İlhamənin evi. Gündüz.

İlhamə iki çamadan, bir idman sumkasını götürür, sürüyə-sürüyə qapının ağızına gətirir, dərindən nəfəs alır, belini tutur.

İlhamə: - Belə!... Mən hazır.

Qapı döyüür, İlhamə qapını açır. Vəfa və digər qızlar qapının ağızındakı çamadanı görəndə təccübənləirlər.

Vəfa: - İlişka, bu nədir, iki günlük gedirik, bir aylıq hazırlaşmışan.

İlhamə: - Canlar, mən subay, ərə getməmiş qızam. İndi adamı geyimlə qarşılıyıb, danışığıyla yola

salırlar. Sizi də çağırdım ki, kömək edəsiz. (gülümsəyir)

Gülsurə: - Ər həsrəti bu qızı birtəhər edəcək.

Səhnə 50

Mollanın evi. Gündüz.

Molla pal-paltarını tələm-tələsik köhnə idman sumkasına səliqəsiz yiğir. Mollanın telefonuna zəng gəlir, deyinərək telefonu cibindən çıxarıır. (burda molla öz-özünə danışır ilhamənin arxasında) zümrümə edir.

Molla: - Sənin eşqin məni götirdi dile. (sonra yarımcıq saxlıyb keçir başqa mahniya) Ay ilk məhəbbətim, son məhəbbətim... Sənin canın yanmasın, qız, məni Məcnun eliyib saldı bu istirahət mərkəzlərinin canına.

Bu zaman mollaya zəng gəlir.

Molla: - Qaçaqaçın vaxtında bircə sənin zəng eləməyin çatmırı. Allo. Yox, qardaş. Mən məzuniyyətdəyəm. Başqa molla axtarın. (pauza) Necə yəni molla nədir, məzuniyyət nədir? Başa düşmədim, sənin ölü məzuniyyətə çıxa bilir, ezamiyyətə gedə bilir, bülleten götürə bilir, planlaşdırılmış vaxt ölü bilir, molla məzuniyyətə gedə bilmir?

Molla: (adbøy verir) - Axmağın biri axmaq.

Molla sumkasını götürür, evdən çıxır. Bir-neçə saniyədən sonra qayıdır, molla olduğunu bildirən papağını götürüb başına qoyur, təzədən evdən çıxır.

Səhnə 51

Yoldur. Vəfanın maşının içi. Gündüz.

Vəfa maşını sürür. Yolun kənarında abidəni görür, maşını saxlayır.

Gülsurə: (təəccüb və təşvişlə) - Qızlar, o nədir orda elə?

Seva: - Elə şeyləri Kubradan soruş, o bilər.

Kubra: - Mən bu yolu birinci dəfədir gedirəm. Bir də gedəndə nə soruşsanız, bitdə-bitdə saya-ram.

İlhamə: - Başqa yerdə deyib camaati bizə güldürməyin. O abidə kompleksidir - Türk mehmetciyinin abidəsi. Vəfa, ziyarət edəcəyikmi?

Vəfa: - Heç sözdür! Şəhid mehmetciyin abidəsini ziyarət etmədən bu yolu keçməkmi olar?

Vəfa abidənin yaxınlığında maşını sağa verib saxlayır. Maşından düşüb abidənin önünə gəlir. Orda bir yaşılı kişi dayanıb, abidəyə baxır.

Gülsurə: - Yazılıq mehmetcik. Görəsən, burda nə edirmiş? Kim onu öldürüb? Niyə öldürüb? Yazıqın günahı nəymış?

Seva: - Sənə dedim axı, elə şeyləri Kubradan soruş.

Kubra: - Dədəmin goru haqqı burda birinci dəfədir oluram. Gələn dəfə soruşsanız...

Vəfa: - Qızlar... kənar adam var...

Kişi bir az onlara yaxınlaşır.

Kişi: - Mənim adım Vaqifdir. Bu yolu tez-tez gedirəm. Hər dəfə yolda dayanıb mehmetciyi ziyarət edirəm.

Gülsurə: - Onda, zəhmət olmasa, bizə bir az ondan danışın da... Mehmetciyi burda niyə öldürüb'lər? Görəsən, arvad-uşağının xəbəri varmı? Gəlib ziyarət edirlərmi?

Vəfa: - Ay qız. (əlini sıxır)

Gülsurə: - Nədi e, ay Vəfa. Soruşuram da. Mən də burdan birinci dəfədir keçirəm. Bilmək istiyirəm, görün mehmetcik burda nə eliyirmiş? Niyə onu öldürüb'lər, sonra da abidə ucaldıblar.

Kubra: - Bizimkilər elədi də... Atalar nahaqdan deməyib: "Dədəmi öldürdüm ki, goruna and içim!"

Elə bunun kimi. (əli ilə abidəni göstərir)

Vaqif: - Mehmetciyi bizimkilər öldürməyib.

Kubra: - Bəs onda kim öldürüb?

Vaqif: - 1918-ci ildə olub bu hadisə. Türk qoşunları Bakını rus-daşnaq quzdurlarından təmizləmək üçün bizimkilərə köməyə gəNadirblər. Buralarda böyük savaş olub, çoxlu əsgər və mehmetcik qırılıb... vətən yolunda. Ümumiləşdirib bir abidə qoyublar - Mehmetcik abidəsi...

İlhamə: - Yanaşı iki abidə qoysayırlar, lap yaxşı olardı; Mehmetcik və Əsgər abidəsi.

Vəfa: (müzakirəyə yekun vurmaq istəyir) - Vaqif müəllim, ətraflı məlumat üçün çox sağ olun. İndi icazənizlə ziyarətimizi yekunlaşdırıraq. Mehmetciyin şəhid ruhuna siz bir "Fatihə" oxuyun.

Vaqif: - Mən "Fatihə" oxumağı bilmirəm. Sadəcə "Allah rəhmət eləsin" deyib keçirəm.

Kubra: - Necə oxuya bilmirsiniz? Bəs...

Vaqif: - Beli, xanımlar. Mənim işimlə əlaqədar "Fatihə" oxumağa ehtiyac duyulmayıb. Odur ki...

İlhamə: - Eh! Mollabaş burda olsaydı, indi bir "Fatihə" oxuyardı ki...

Bu vaxt yolda təkər disqi və əyləclərin baraban cingiltisi eşidilir. Vaqif kişi də, qadınlar da təccübələ dönüb yola baxırlar. Vaz-07 maşını onların maşınının yanından keçib azca öndə saxlayır.

Vəfa: - Qızlar, tez maşına. Görək 07 maşına dəymədi ki...

Qadınlar maşına tərəf tələsirlər ki, görsünlər 07 onların maşının toxunmadı ki...

07 maşına dəyməmişdi, amma molla maşından düşür, xanımların üzünə dişlərini ağardır.

Molla: - Xoş gördük, xanımlar.

İlhamə: - Molla, sən burda neynirsən?

Molla: - Rayona gedirəm.

Vəfa: (mollanın qolundan tutur) - Yaxşı edirsən. əvvəlcə səninlə işimiz var. Qəribə də olsa, bu dəfə sənə işimiz düşüb.

Sevda: - Amansız həyat, bizi sənə möhtac eləyib indi.

Rəfiqələr mollanı abidənin qarşısına gətirirlər.

Vəfa: - Tez ol, vaxtımız yoxdur, fatihə oxu.

Molla mehmetçikin abidəsinə baxır.

Molla: - Şəhidlərimizin, mehmetciklərimizin ruhları şad olsun.

Hamı bir ağızdan "Amin" deyir.

Molla Fatihəsini oxuyub bitirəndən sonra rəfiqələr ona təşəkkür edir.

Vəfa: - Cox sağ ol, mollakan. Yolun açıq olsun.

Molla: - Necə yolu açıq olsun. Mən necə gedəcəm bəs?

İlhamə: - Cox sadə. Yolun kənarında gözləyərsən, səni aparan maşın mütləq tapılacaq.

Rəfiqələr mollaya sağollaşıb, ondan uzaqlaşdırılar. Maşına minib getdilər. Mollanın mindiyi 07 də çoxdan sürüb getmişdi.

Səhnə 52

Yoldur. Gündüz.

Vəfanın maşının içində qızlar Polad Bülübülüoglunun "Gəl ey səhər" mahnısını oxuyurlar.

Qəfildən maşının qarşısından it keçir. Vəfa cəld əyləci basır, maşın qəfildən dayanır. Rəfiqələr hamısı qorxur.

Kübra: - Ürəyimə dammışdı. Pis nəysə olacağını mənə demişdilər.

Vəfanın gözləri dolur.

İkinci hissənin sonu

ÜÇÜNCÜ HISSE

Səhnə 1

Yol. Gündüz.

Vəfa qorxa-qorxa maşınından düşür, bir-iki addım qabağa gəlir. Sevda da maşından düşəndən sonra digər rəfiqələri də maşından düşür.

Vəfa: - İt yoxdur.

İlhamə dizlərini yerə qoyur, maşının altına baxır. Maşının altında heç nə yoxdur.

İlhamə: - Altında da yoxdur.

Gülsurə: (əsəbləşir) - Ay qız nə olacaq e. İt-zad vurmamışıq. Qorxusundan qaçıb.

Kübra: - Xata-balamız bunla da keçdi. Şükür, ay allah.

İlhamə: (zarafat eləmək istəyir) - Bəlkə içkinin təsirindən ayılmamışıq? Gözümüzə ona görə it görünür, qızlar? Nə deyirsiz?

Sevda: (əsəbləşir) - İlhamə!

İlhamə: - Neynim e? Yersiz stresi canımızdan çıxarmaq üçün zarafat elədim.

Vəfa dərindən nəfəs alır. Həyəcanı hələ də keçməyib. Sevda Vəfaya yaxınlaşır.

Sevda: - Yaxşısan? İstəyirsən maşını mən sürüm, sən bir az dincəl.

Vəfa: - Yox-yox, keçdi. Özümü yaxşı hiss edirəm. Çatmağımıza onsuz da az qalib. Gedək qızlar.

Heç olmasa, nahar vaxtı orda olaq.

Vefadan başqa hamı maşına minir. Vəfa yenə ətrafa baxır. Qızların eşitməyəcəyi tərzdə deyir.

Vəfa: - Bu it hara getdi, axı?!

Vəfa maşına minir.

Səhnə 2

Abidənin qarşısı. Gündüz.

Molla yolun kənarında dayanır. Uzaqdan gələn bir-neçə maşını saxlayır. Avtobusları da saxlayır. Heç bir maşın, avtobus saxlamır.

Molla: (sonunda yorulub əlini yelləyir) - Ehh, rəfiqələr, başıma oyun açdız da...

Səhnə 3

İstirahət mərkəzinin qarşısı. Gündüz.

Vəfa maşını saxlayır. Qızlar maşından düşürlər. Qeydiyyatdan keçmək üçün otelə girirlər.

Gülsurə: (Kübraya) - Kübra, səncə, buralarda nəysə sata bilərəm?

Kübra: (təəccübənir) - Satmağa nəysə gətirmisən?

Gülsurə: - Bir-neçə gümüş gətirmişəm. Görüm kimi tapıram, satmağa.

Kübra: - Elə mən də kartımı gətirmişəm.

Vəfa qeydiyyatdan keçmək üçün Kübrayla Gülsurəni çağırır.

Vəfa: - Qızlar.

Kübrayla Gülsurə qeydiyyatdan keçirlər, Vəfa otelin qapısından meşəyə baxır. Meşə.

Sevdayla Vəfa ikinəfərlik, Gülsurə, Kübra, İlhamə üçnəfərlik otaq götürürlər. Vəfa oteldən çıxır, qarşı tərəfdə oteldən uzaq olmayan rəngbərəng meşəyə baxır.

Səhnə 4

Yol kənarı. Gündüz.

Molla yerdə uzanır. Özünü ölü kimi aparır. Bir-neçə maşın onun yanından ötüb keçir. Heç kim saxlamır. Uzaqdan bir maşın gəlir. Mollanı görür, saxlayır. Maşından iki oğlan düşür. Mollaya yaxınlaşanda molla gözlərini açır, oğlanların üzünə dişlərini ağardır. Oğlanlar bir anlıq qorxurlar, cəld maşınlarına minirlər və uzaqlaşırlar.

Molla: (maşının arxasında qaçırl - Heyyy, dayanın. A kişi, ölməmişəm.

Mollanın papağı başından az qala düşə. Molla əliylə papağını tutub saxlayır.

Səhnə 5

İstirahət mərkəzi. Vəfayla Sevdanın otağı. Gündüz.

Sevda Vəfayla otağına girən kimi özünü yatağın üstünə atır.

Seva: - Off Vəfa, bura nə qəşəng yumşaqdı.

Vəfa: - Buralarda ilan-zad olmaz ki?

Sevda: - Yox. Niyə soruştun ki?

Vəfa: - Ay qız, necə yəni yox? Hər tərəf meşəlik deyil? Meşədə də ilan olar də.

Sevda: - Boş ver. Katejdər yaxşıdır, hər yerdən bağlıdır. Bura ilan yox, heç kərtənkələ də keçə bilməz. Bir də, belə olsa, kim bura istirahətə gələr. İndi hamı qazancını bilir. Odur ki...

Vəfa: - Niyə uzandın?

Sevda: - Bəs nə edim?

Vəfa: - Paltarlarını yerbəyer elə. Bir də de görüm nə gətirmisən?

Sevda: - Sumkanın birin yeməklə doldurmuşam.

Vəfa: - Köhnə vərdişindir, onu bilirəm (gülümsəyir). Qız, yeməkdən doymursan?

Səhnə 6

Sevdanın evinin qapısı. Gündüz.

Yaşları təxminən 25-30 arası olan bir gəlinlə oğlan yaxınlaşır qapiya. Oğlan qapının zəngini basır. Qapını açan olmur. Oğlan yenə qapının zəngini basır. Bu dəfə mobilnisindən harasa zəng edir.

Səhnə 7

Sevdanın evi.

Sevdanın ev telefonu zəng çalır.

Səhnə 8

Sevdanın evinin qapısı.

Oğlan: - Evdə heç kim yoxdur.

Qız: - Atana zəng elə. Əvvəlcə qonşunun birindən soruşaq.

Oğlan digər qapını döyürl.

Səhnə 9

Otel. Sevdagilin otağı. Gündüz.

Sevda ayağa qalxır, sumkasının ağızını açır. Balaca qazanı götürür, ağızını açır. Qazanın içində

kotlet var. Və gülümsəyir.

Bu zaman Sevdanın telefonu zəng çalır.

Sevda: (telefonuna baxır, həyəcanlanır) - Oy da qayınanamdır. Neyniyim?

Vəfa: - Odboy ver, qurtarsın getsin.

Seva: - Nə danışırsan? Müharibə başlasın?

Sevda telefona cavab verir.

Sevda: - Sizin psixoloji durumunuz qənaətbəxş deyil. Ona görə də mən sizə resept yazacam və siz...

(Telefonda qaynananın səsini eşidirik): - Az mənim psixologiyam pozulub? Mənəm dəli? İndi də məni ələ salırsan?

Sevda: (Vəfaya göz vurur) - Aaa, sizsiniz? Üzr istiyirəm, xəstəm var yanımda, onunla danışırdım. Bağışlayın, siz Allah.

Telefondakı səs: - Az, indi də mənə nömrə gəlirsən? Guya işdəsən? Şənbə, bazar iş olur? Guya mən bilmirəm, sən şəhərdə deyilsən? Gözlüyürdin heç olmasa ərinin kəfəni saralardı, sonra gedərdin də keyfə.

Sevda: - Ayıbdi, yanımda adam var, eşidir səsinizi. Mən sizə zəng vuraram.

Telefondakı səs: - Ayıb sizinkilərə olsun. Allah bilir, hansı lotunun yanındasan.(dud dud dud)

Sevda: (Vəfaya) - Görürsən mənə nələr deyir?

Vəfa: - Günah səndədir. O qədər qabağında qul-qaravaş oldun ki, axırda da səni dişinə vurdu. Bilir ki, cavab qaytarmayacaqsan. Nə isə... Unut bu söhbəti. Biz istirahətə gəlmışık, qəm çəkməyə yox. Dur hazırlaş, paltarlarını sNadirqəyə sal, qızların yanına gedək. Sonra da meşəyə gəzməyə gedərik.

Sevda: - Bəs, nahar etməyək?

Vəfa: - Nahara çox var. Yemək yesək, ağırlaşacağıq. Biz hazırlaşası, meşəyə gedəsi... Qaranlıq düşəcək e. Nədir, vəhşi heyvanlara şam yeməyi olmaq istəyirsən?

Sevda: - Qaynanam?

Vəfa: - Onu sonra həll edərik. Tez ol, vaxt itirməyək.

Sevda: - Yemək yeməsəm, ayağımı da atmaram.

Vəfa Sevdanın inadkarlığına bələd olduğu üçün təslim olur.

Vəfa: - Offff, yaxşı.

Səhnə 10

Yol kənarı. Gündüz.

Molla dilxor oturub sumkasının üstündə... Bu zaman bir betonqarışdırın maşın gəlir. Mollaya çatanda saxlayır. Sürücü molla tərəf olan qapını açır.

Sürücü: - Salam-əleyküm.

Molla: (sevincək sumkasını götürür) - Əleyküm salam. Məni apararsan, qardaş?

Sürücü: - Baxır hara getməyinə.

Molla: (sevinci yoxa çıxır) - Sən hara gedirsən ki?

Sürücü: (qaşqabaqlı) - Nəyinə lazımdır? Hesabat verməliyəm sənə?

Molla pərt olur, udqunur.

Sürücü: (qəhqəhə çəkir) - Gəl, gəl otur görün. Burda istəyirsən axşamacan qal, xeyri yoxdur. Məndən başqa çətin kimisə tapasən, səni apara.

Molla yenidən sevinir, maşına minir.

Molla: - Amma ayıb da olsa soruşacam. Sənin maşınının dalı niyə fırlanır? (gülümsüyür) Yoxsa dovğa bulalıyırsan?

Sürücü: (gülür) - Yox, beton daşıyıram. Fırlanmasa, beton quruyar.

Molla: - Birdən "rezbavoy" olar, açılıb düşər, xəbərimiz olmaz. (gülür)

Sürütü: (səslə gülür) - Hələ sənin kimi mirt oğlan görməmişəm.

Sürütü maşını işə salır.

Səhnə 11

Otelin restoranı. Gündüz.

Vəfa və rəfiqələri yemək yeyirlər. Aralarında zarafatlaşırlar. Bəzən də İlhaməyə sataşırlar.

Sevda: - İlhamə, gəlsənə, sənin mollabaşın burayacan gəlib çıxa?

İlhamə: (üzünü turşudur) - Allah vurmuşdu onu. Bircə onunla anbardar Məmmədxanın yeri çatışır.

Gülsurə: - Az noolub ona? Konfet kimi oğlandı

İlhamə: - Mən şirin şey yemirəm. Bəlkə səni verək ona? Qəndə, pesoka pul verməzsən. Elə bütün günü şirin çay içərsən. (gülüşürlər)

Vəfa: - Qızlar restorandayıq. Bir az ağır olaq. Tez yeyək, meşəyə tez gedək.

İlhamə: - Vəfa düz deyir. Hələ paltarımı dəyişməliyəm. Şəkil çəkib axşam mütləq facebooka qoymalıyam. Ya da siz yeyin, mən paltarımı dəyişim gəlirəm.

Sevda: - Barı, qalın geyin. Yay deyil, payızdır.

Səhnə 12

Kübranın evi. Gündüz.

Kübranın ev telefonuna zəng gəlir. Telefonu qızı götürür.

Səma: - Alo.

Telefondan kişi səsini eşidirik.

Kişi səsi: - Kübranın evidir?

Səma: - Bəli.

Kişi səsi: - Kübrasan, nəsən, bilmirəm, ağlını başına yiğ, səhvini düzəlt. Yoxsa sənin üçün yaxşı olmayıacaq.

Səma: (həm təəccübənir, həm də qorxur) - Başa düşmədim? Hansı səhvi deyirsiz?

Kişi səsi: - Sən yaxşı bilirsən hansı səhvi deyirəm. Məndən demək. Özün də rola girib eləmə. (qud... qud... qud...)

Səma dəstəyi yerinə qoyur, ağlayır. Səmanın ağlamasına əri Nadir gəlir.

Nadir: - Səma, nə olub? Sən niyə ağlayırsan?

Səma: - Bir kişi zəng edib məni hədələdi. Deyir ki, Kübrasan, nəsən, səhvini düzəlt.

Nadir: (bir qədər düşünür) - Bu kübra xala da ağ edib. Yüz dəfə demişəm, ev telefonun nömrəsini heç kimə vermə. Bu evin də bir kişisi var, ya yox?

Səma: - Mamam görəsən, hansı səhvi edib?

Nadir: - Mamanın hansı düzü var ki?

Səma: - Mən nə danışıram, sən nə deyirsən? Nadir, Qorxuram.

Nadir: (bir qədər düşünəndən sonra) - Bəlkə atamgilə gedək?

Səma: (hirslənir) - Nə danışırsan Nadir? Mamamı tək qoya bilmərəm. Tez anama zəng elə, tez.

Nadir mobilnisini cibindən çıxarıır, Kübranı yiğir. Kübranın telefonuna zəng çatır.

İkisinin də narahatçılığı artır.

Səhnə 13

Gülsurənin evi. Gündüz.

Fuad evdə təkdir. Kapı döyüür. Fuad qapını açır. Arvadıyla bir qadın qapıdan içəri girir.

Fuad: - Harda qaldız, Lalə?

Lalə: - Mənsurə xalanı gözləyirdim. (Mənsurəyə) Mənsurə xala, yoldaşımızdır. Keç, qapının ağzında dayanma.

Mənsurə qonaq otağına keçir.

Qapının ağzında Lalə Fuada deyir: - Görürsən də anana necə oxşayır?

Fuad: - Oxşayır nədir, elə bil bir almanın iki üzüdülər. Çox pul istədi?

Lalə: - Pul məsələsini özün danışarsan. Çayın var?

Fuad: - Narahat olma e, dəmləmişəm. Mixək də atmışam.

Səhnə 14

İstirahət mərkəzi. Gündüz.

Vəfagil meşəyə getdikləri üçün maşından düşən mollanı görmədilər.

Molla: (sürücüyə) - Çox sağ ol, qardaş. Allah razı olsun.

Sürücü : - Sən yaxşı oğlansan. Sabah bu vaxtı sənə zəng edəcəm.

Molla: - Vallah, ömür boyu sənə duaçı olaram.

Sürücü: - Hə. Nə deyirəm ki, molla qardaş.

Sürücü gülür. Onsuzda görünüşcə iri olan sürücü, gülüşüylə tamaşaçıya ayını xatırladır.

Səhnə 15

Meşə. Gündüz.

Vəfagil meşəni gəzirlər. Sevda çörəyin arasında kotlet yeyir. İlhamə meşənin ətrini ciyərlərinə çəkir. Gülsurə əlindəki çubuqla kolu aralıyır ki, paltarını çizmasın. Vəfa ağacın yapaqlarına siğal çəkir

Sevda: - Gözəldir, vallah, adam doymaq bilmir.

İlhamə: - Kotlet-çörəkdən?

Sevda: (gülür) - Yox, ay qız, təbiəti deyirəm.

Vəfa: - Seva, bəsdi də, bir az yeməyini azalt günü-gündən (əl işarəsilə şar üfürür).

Seva: - Vəssəlam, qayıdan kimi dietaya başlayıram, bir həftəyə nərmə-nazik bir qız olmağımı söz verirəm.

Qızlar gülüşürlər. Sevda da gülür, çörək yeməyi dayandırır, çörəyi ağ kloka bükür.

Səhnə 16

Vəfagil it hürüşməsini eşidirlər. Səsə tərəf gedəndə iki-üç cavan oğlan əllərində ağac qurusu, iti döymək istəyirlər

Vəfa: - Ay qızlar, bunlar iti öldürəcəklər. Gedək, imkan verməyək.

Rəfiqələr oğlanlara tərəf qaçırlar. İlhamə döyüş vəziyyəti alır. Rəfiqələrindən qabağa keçir.

İlhamə: - Uzaq durun itdən. Yoxsa sizin üçün yaxşı olmayıcaq.

Oğlanlar bir-birilərinə baxırlar.

Cavan oğlan 1: - Bibi, biz bunu döyməsək, bizi dişləyər

İlhamə pərt olur.

İlhamə: - Bibi? Bibi sənin bibindir. Nəzərinizə çatdırıım ki, hələ otuz yaşım tamam olmayıb. (bu dəfə xanım-xatın görkəmi alır)

Kübra: - Eləmiyin bala, it yaxşı heyvandi. Özü də insanın dostudu.

Cavan oğlan 2: - Yox, nənə. Səninlə razı deyilik. Ata, itə, arvada etibar yoxdu.

Rəfiqələr təəccübənlər.

Vəfa: - Qızlar, mən həmişə humanist olmuşam. Bilirsiz də. Amma ədəbsiz və qəddar insanlara hövsələm yoxdur.

Sevda: - Mən müşahidə elədim. Cavanların psixoloji durumu yerində deyil.

Vəfa Kübraya baxır.

Kübra: - Mənə baxma. Kosmos savadlı insanları qəbul edir.

Vəfa: - Qərar verilmişdi. Hücum!..

Səhnə 17

Otel. Gündüz.

Molla qeydiyyatdan keçmək üçün ondan əvvəl qeydiyyatdan keçən kişini gözləməli olur. Kişi cibindən dollarları çıxardır. Mollanın gözü az qala kəlləsinə çıxa. Gözlərini dollardan çəkə bilmir..

Mollanın pullara baxdığını görən kişi əsəbləşir.

Kişi: - Niyə baxırsan? Dollar görməmişən?

Molla: - Niyə görməmişəm, lap çox görmüşəm, amma bu qədər pul görməmişdim, onu da gördüm, inşallah.

Kişi: - Nə danışırsan, ə, sən?

Molla: - Heç nə qardaş. Deyirəm, icazənlə mən də gedib dincələrdim. Dincəlməyim üçün qeydiyyatdan keçməliyəm.

Kişi: (qeydiyyatçıya) - Burda oğurluq, quldurluq və başqa insana yaraşmayan hərəkətlər olmur ki?

Qeydiyyatçı qız: - Xeyr, müəllim, indiyə qədər belə bir hadisə baş verməyib. Güman edirəm, heç vaxt olmaz da. Əgər narahatçılığınız varsa, əmanətlərinizi bizim dəmir seyfdə saxlaya bilərsiniz.

Kişi: - Yox, özüm daha etibarliyam.

Səhnə 18

Meşə. Gündüz.

Cavanlar Vəfagilə güc gələ bilmirlər. İt də cavanların üstünə hürür. İlhamə oğlanların ikisinə qolunu dolayır, sixır. Sonunda oğlanlar dözmür, qaçırlar.

Sevda itin başını sığallayıır. Əlindəki çörəklə, kotleti itə yedirzdirir. Sonra qızlar birlikdə itlə şəkil çəkdirirlər.

Səhnə 19

Kübranın evi. Gündüz.

Kübranın qapısı döyüür. Nadir və Səma qorxur.

Səma: - Nadir, qapını aç.

Nadir: - Vallah, aça bilmərəm. Can şirin şeydi.

Qapı yenə döyüür.

Səma: - Heç olmasa, polisə zəng vuraq.

Nadir: - Bilmirik kimdir? Sakit, danışma. Bir azdan gedəcək. Yaxşısı susaq.

Səhnə 20

Otel. Gündüz.

Vəfagil otelə girəndə mollayla rastlaşırlar.

Vəfa: (rəfiqələrinə) - Bax, bu əla oldu. Günümüz şən keçəcək.

Molla qayıtmaq istəyəndə qızlar onun qarşısını kəsirlər.

Kübra: - Sən də istirahətə gəlmisən?

Molla: - Qismət olsa...

Gülsurə: - Bizi deyib gəlmisən?

Molla: - Yox, qismət gətirib məni bura.

İlhamə: - Ay tülkü.

Molla: - Mən şir oğlu şirəm, tülkü nədi, İlhamə xanım? Burda olmağım təsadüfən qismətdir.

Sevda: - Fəlsəfi cümlə olmadı, mollabaş.

Vəfa: - Neçə ildir yazıçıyam. Belə əndrabadi cümlə nə eşitdim, nə də yazdım.

İlhamə: - Coxbilmiş qapının ağızında bizim danışdıqlarımızı eşidib.

İlhamə: (sağ əlini yumruq bükbüb, sol əlinin içini vurur) - Məncə səni bura qismət yox, əcəl gətirib.

Deməli, bizi güddün, hara gəldiyimizi eşitdin hə? Hansı pulnan gelmişən?

Molla: - Ay töbə. Vəfat etmiş adama fatihəni nətər oxudumsa, yaxınları tökülüşüb cibimə çoxlu pul basdilar ki, sənə təcili istirahət lazımdı və bura istirahətə göndərdilər. Hətta, məni özlərinə ailə mollası götürdürlər.

Vəfa: - Böyük nəsildilər? Bilmirsən, Şəcərələri haqda kitab yazdırırlar?

Gülsurə: - Kəfən materialı gətirsəm, alarlar?

Sevda: - Psixoloji durumları yerindədi?

İlhamə: - Subaydilar?

Molla: - Hər şeyləri var. Pulları, mülkləri, dövlətləri. Bircə ağılları yoxdu. (İlhaməyə bic-bic baxır)

Bir də subayları. Hamısı evlidi vicdansızların.

İlhamə: - Nifrət edirəm də subay olmayanlara.

Molla: - Mən xalis subayam.

İlhamə: - Sən ölüsən elə.

Molla: - Özünüz bilərsiz. İcazənizlə, xanımlar, bir az gəzib, təbiətin qoynunda dincəlməliyəm. Axşam istəsəz, xəbər edin, birlikdə şam edək. Hələlik.

Molla rəfiqələrin arasından keçib gedir.

Səhnə 21

Kübranın evi. Axşam.

Səma və Nadir Kübranı yiğirlər. Kübraya yenə zəng çatmır. Nadir ehtiyyatla pəncərədən küçəyə baxır. Küçədə bir maşın var. Maşının içindən bir kişi onların pəncərəsinə baxır.

Nadir: - Səma, bura gəl.

Səma: (da pəncərədən baxır) - Nadir, gəlsənə, gecə yatdığınız yerdə, gəlib bizi öldürə bu adam?

Nadir: - Cəhənnəm, maman da yoxdur ki, bir az ürəyimə su səpilə.

Səma: (əsəobləşir) - Başa düşmədim. Mamam olanda nə olur ki?

Nadir: - Misal üçün deyirəm, əzizim. Yoxsa Kübra xalaya canım qurban. Telefonlarımızı əlimizdə saxlayaq. Nəysə eşitsək, polisə zəng edərik. Sən taxtın altını bir dəfə sil.

Səma: - Niyə?

Nadir: - Axşam taxtın altında gizlənəcəm. Birdən kimsə bizi öldürməyə gələr.

Səma: (qorxur) - Bəs mən?

Nadir: - Sən balacasan, şkafda gizlənərsən.

Səma: - İşşş, zibilə düşdük də.

Nadir: - Hə ürəyim, mamanın zibilinə.

Səhnə 22

Otelin restoranı. Axşam.

Rəfiqələr restoranda oturub axşam yeməyini yeyirlər. Molla da başqa stolda oturub, təkbaşına yemək yeyir. Üzbəüzdülər. Molla gözlərini İlhamədən çəkmir. Rəfiqələr də gözlərini ondan çəkmir.

İlhamə: - Qızlar, gəlin sabah mollaya elə bir oyun quraq ki, bir də bizi görəndə şəhərin o biri başına qaçsın. Deməli, mən sabah mollayla meşəyə gəzməyə gedirəm, on dəqiqə sonra siz gəlirsiniz....

Molla onun haqqında danışdıqlarını başa düşür.

Mollanın daxili səsi: - Yaxşı, görərik kim kimə üstün gəlir.

Səhnə 23

Otel. İlhamənin otağının qarşısı. Gündüz.

İlhamə qapını açır, molla əlində qərənfil, diz çöküb qarşısında, gülü ona uzadır.

Molla: - Sənin üçün bu gülü o boyda şəhərdən gətirmişəm.

İlhamə: (könlüsüz gülü alır) - Allah bilir, hansı qəbrin üstündən gətirmisən.

Molla: - Yox-yox, sənin üçün qırx qəpiyə şəxsən almışam. Düzdür, bir az əzilib-büzülüb. Əsas odur, təmiz sevgiyələ verirəm.

İlhamə kədərlidir. Mollayla danışmağa halı yoxdur. Gülü əzir, qapını da mollanın üzünə çırır. Molla: (pərt ayağa qalxır) - Yox, bu gülənən həll olunası iş deyil.

Molla gedir.

Səhnə 24

İlhamənin otağı. Gündüz.

Vəfayla Sevda da İlhaməgilin otağındadır.

İlhamə: - Qızlar, adam elə bil super kleydi. Qop ki, qopardasan.

Vəfa: - Sənə doğrudan könlü düşüb.

İlhamə: - Qələt edib.

Gülsurə: - Niyə, qız? Tək yaşamaqdan ki, yaxşıdır. Vəfa gözünü elə ağartdı ki, Vaqifin telefon nömrəsini də götürə bilmədim.

Vəfa: - Xoşun gəldi ondan?

Kubra: - O, sənə tay deyil. Hər halda ulduzlar belə deyir.

Gülsurə: - Hə, xoşuma gəldi, gözləyin, bu dəqiqə elçi göndərəcəm qapısına. (gülüşürlər)

Vəfa: - Bəs neynirsən Vaqifin telefonunu?

Gülsurə: - Rəhmətliyin kostyumunu satacaydım ona.

Gülüşürlər.

Kubra: - Hə, doğrudan, ikisi də bir boyda olardı.

Gülsurə: - Bəs nə? Mənim gözüm dən heç nə yayınmaz.

Vəfa: - Normal insana oxşayırdı. Bəlkə də bu tərəf kəndlərdəndir.

Gülsurə: - Görmədin paltarı köhnə idi? Yəqin buralarda ferma saxlayır.

İlhamə: - Münəccim dura-dura siz niyə münəccimlik edirsiniz.

Kübra: (kartlarını çıxarıır) - Gəlin, bekarlılıqdır. Bir-bir falınıza baxım.

Səhnə 25

Kübranın evi. Gündüz.

Nadirlə Səma evdən tələsik çıxırlar, evin qapısını bağlayırlar.

Bu zaman naçalnik onlara yaxınlaşır.

Naçalnik: - Sabahınız xeyir.

Nadir: - Sabahınız xeyir.

Naçalnik Nadirlə Səma gedənə qədər onları süzür. Nadirlə Səma getməkdən çox elə bil qaçırlar.

Səhnə 26

Meşə. Gündüz.

İlhamə məşəyə tək gəlib. Ağacların birinin yanında dayanıb xəyalala dalır. Kədərlidir.

İlhamənin daxili səsi: - Mən axı pis qız olmamışam. Heç pis adam da olmamışam. Düzdür, bir az, bəlkə də daha çox sadəlövhəm, hər deyilənə inanıram. Hamını özümə yaxın bilişəm. Bəlkə də belə olmalı deyil. Amma nə etməliyəm, özüm-özümü dəyişə bilmərəm ki... Yazı yazan... nə olardı, mənə də bir tale yazardı... Kişimi əysiyi gələcəkdi Yaradanın? Nə olardı..., onlardan bircəciyini də mənə yazardı. Mən də cəmi subay qızlar kimi əynimə gəlinlik paltarı geyərdim, başıma fata qoyardılar, belimə kəmər bağlayardılar, ayağımın altında buynuzlu qoç kəsərdilər... Mən də özümü xoşbəxt sa-nardım. Axı mən də qadınam. Mənim də xoşbəxt olmaq haqqım var. Niyə bu haqqı məndən alırsan? Hə, cavab ver də? Qarşıma bir neçəsini çıxartmışan. Birinin ayağına geyməyə corabı olmayıb, qara ilə göyü taykeş geyib, neynirəm onu! Başqa birini çıxartmışan, evlidir. Başqa arvadın əri mənim nə-yimə gərəkdir. Neynirəm onları! Birini sevmişdim, o da ki.... Nə isə...

İlhamə səs eşidir. Səs gələn tərəfə baxır. Kolluğun arxasında nəysə xışıldayı. İlhamə qorxur.

Öz-özünə təsəlli verir.

İlhamə: - Qorxma, İliş, yəqin dovşandır.

Kolluğun arxasından ayı nərildəyir.

İlhamə: - Bu vaxtı ayının biz tərəfdə nə işi var? Ay aman, məni parçalayaq.

Uzaqdan molla əlində qalın ağaç qurusu qaça-qaça gəlir.

Molla: - Qorxma, İlhaməm. Qoymaram səni ayı parçalaya. Mən olan yerdə heç nədən qorxma.

Qaç, əzizim, mən onun payını indi verərəm.

İlhamə mollanın qolundan tutur, saxlayır.

İlhamə: - Ölü deyil e, payını verəsən.

Molla: - Lap əjdaha olsun. İndi onu bir günə salım, sən də bax.

Ayı yenə nərildəyir.

Molla: (əmrlə) - Dedim, qaç.

İlhamə bir az aralanır. Həyəcandan titrəyir. Molla sanki son dəfə baxırmış kimi İlhaməyə baxır.

Molla: - Mən qayıdacağam, İlhamə!

Səhnə 27

Meşə. Gündüz.

İlhamə beş-on metr qaçıb dayanır. Əlinə yerdən budaq götürür, kolluğa tərəf baxır. Molla kolun arxasına keçir, ayı və insan səsləri biri birinə qarışır. İlhamə yalnız kolun və ağacların tərpənməsini görür, sonra qaçmağa başlayır. Yolda qızlarla rastlaşır.

Dili tutulan İlhamə: - mo mo mo... aaa ...yedi.

Sevda: - Toxtaq ol, sakit ol. Nə baş verir?

Vəfa: - Ay qız, tez daniş, nə olub, molla sataşdı sənə?

İlhamə: - Ayı, ayı yedi, yedi mollanı.

Gülsurə: - Ay aman, nə danışırsan? Harda yedi, necə yedi?

Kübra özündən gedir. Sevda onu silleliyib ayıldır.

Vəfa: - Gəlin ehtiyyatla gedək, ora baxaq, yəqin ayı çıxıb getmiş olar. Ayıların xüsusiyyətini mən bilirəm, onlar yedyini yeyir yemədiyini basdırır torpağa, sonra gəlib yenə yeyir.

Hərəsi əlinə bir çubuq, kiçik daş götürüb irəliləyirlər.

Səhnə 28

Meşə. Kolun arxası. Gündüz.

Molla və dostlaşdığı sürücü oturub söhbət edirlər.

Molla: - Sağ ol, dost. (gülümşəyir) Əsil ayısan ki, ayı. Səsin ayı səsinə çox oxşuyurdu, az qala özüm də inanırdım.

Sürücü: - İndi sən ayıyla boğuşdun, di gəl üstün-başın qan deyil.

Molla: - Düz deyirsən? Qan məsələsini necə həll edək?

Sürücü: - Qəssab dostum var, gedərik yanına. Qan onda nə qədər desən, var.

Molla: - Əla.

İkisi də ucadan gülüşürlər.

Bəyəqdan kolluğa yaxın yerdə dayanan rəfiqələr hər şeyi eşidirlər... xanımlar gülüş səsinə ürəklənib yaxınlaşırlar və məsələdən agah olurlar...

İlhamə: - Zəhmət çəkmə, səni elə döyərəm ki, paltarlarında təbii qan olar.

Molla: (özünü itirir) - Neynim? Qapını üzümə çırpmasaydın, bu hərəkəti də eləməzdəm. Başa düşmürəm, mənim size nə pisliyim keçib axı, məni görməyə gözünüz yoxdur? Bəlkə yaxşı adamam?

İlhamə: - Səndən yaxşı adam olmaz.

Vəfa: (aranı sakitləşdirməyə çalışır) - Qızlar, mən hesab edirəm, bu Kəmqlulunun daha heç bir kəm-kəsiri qalmadı. Təklif edirəm ki, Kəmqlunu oz kompaniyamıza qəbul edək. Qoy bizim kollektivimizin fəxri üzvü olsun. Kim razıdır əlini qaldırsın.

Hamı əlini qaldırır. İlhamə tərəddüd edir.

İlhamə: - Qızlar, sizcə, tələsmirsiniz?

Sevda: - İlk gördüğüm gündən müşahidə edirəm. Peşəkar psixoloq kimi deyirəm, öz kruqumuza qəbul eləmək olar. Heç bir təhlükəsi yoxdur.

İlhamə məcbur qalır, əlini qaldırır.

Vəfa: (üzünü sürücüyə tutur) - Ayı qardaş, tamaşa qurtardı. Sən də dur get evinə. Sevda, sən də yeni üzvümüzün psixoloji durumunu təzədən yoxlamağı unutma.

Molla İlhaməyə baxır. İlhamə mollaya göz süzür.

Səhnə 29

İstirahət mərkəzi. Mollanın otağı. Gündüz.

Molla hamamdan təzə çıxır. Bu zaman qapısı döyüür. Molla qapını açır. Sahə müvəkkilini və ondan əvvəl oteldə qeydiyyatdan keçən kişini görəndə təəccüblənir. Sonra molla o kişinin adının Zəfər olduğunu öyrənmişdi.

Molla: - Buyurun.

Zəfər: (sahə müvəkkilinə) - Budur oğru. Mənim pullarımı bu adam oğurlayıb.

Molla: (şok olur) - Bir dəqiqə. Pul nədir, oğru nədir?

Sahə müvəkkili: (Zəfərə) - Sakit olun, vətəndaş, hər şey nəzarətimizdədi. Sizin pullar tapılacaq.

(mollaya) Siz də bizimlə bölməyə gəlməlisiz.

Zəfər: (mollaya) - Elə bilirsən, başa düşməmişdim? Qaytar mənim dollarımı. Xahiş edirəm, otağını yoxlayın. Buralarda bir yerdə gizlədib.

Molla: (əsəbləşir) - Mənim dollarla işim olmaz. Milli pulumuza daha çox üstünlük verirəm. Yenə də buyurun. Otağımı yoxlaya bilərsiz.

Sahə müvəkkili mollanın otağını yoxlayır. Heç nə tapmır.

Zəfər: - Ağılı adamdır, burda gizlətməz.

Molla: - Nə oxuyardım fatihəni.

Sahə müvəkkili: - Zəhmət olmasa, paltarınızı geyinin. Bizimlə getməlisiz.

Molla: - Yaxşı. Nahaqdan otağımı da yoxladız.

Səhnə 30

İstirahət mərkəzi. İlhaməgilin otağı.

Xidmətçi qrafində su gətirir, dolabın üstünə qoyur.

Gülsurə: (xidmətçiyə) - Az Qəmzə, buralarda alver olmur ki?

Qəmzə: - Buralarda belə şeylərə icazə vermir. Hərçənd oğurluq da olmazdı, oldu. İnsanları tənimaq olmur ki. Baxırsan ki, normal adamdı, Əli-ayağı var. İşləmək yerinə, oğurluq edir. Özü də harda? İstirahət mərkəzində. (gülsurəyə) Dediyin molla həqiqətən haqqın yolunu tapıb.

Vəfa: - Nə olub ki?

Qəmzə: - Sizinlə otelə girən mollanı apardılar bölməyə. Müştərilərdən birinin dollarını oğurlayıb.

İlhamə (yatdığı yerdən sıçrayır): - Onu kim deyir?

Sevda: - Bölmə çox uzaqdır?

Qəmzə: - Əksinə, yaxındır.

Rəfiqələr hazırlaşış çıxırlar.

Səhnə 31

Polis bölməsi. Gündüz.

Müstəntiq: (Zəfərə) - Siz niyə məhz Kəmqulu bəydən şübhələnirsiz?

Zəfər: - Çünkü mənim dollarlarımı ancaq o görmüşdü. Neçə dəqiqə gözlərini bərəldib baxmışdı.

Molla: - Mən oğru deyiləm, cənab müstəntiq. Dollarını cibindən görməmiş adamlar kimi çıxartdığı üçün baxmışdım.

Müstəntiq: - Zərərçəkən Zəfər müəllim deyir ki, otağında balışın altında qoyduğu pul, yəni dollar tezdən saat 10 radələrində yoxa çıxıb. Yəni zərərçəkən meşədə olanda pulları oğurlanıb. Siz o vaxtı harda olmusuz?

Molla: - Mən o vaxtlar öz rəfiqələrimlə (lənət şeytana), yəni, qadın dostlarımla meşədə gəzintiyə çıxmışdım. Zəfər bəy meşədə qarşımıza çıxmayıb.

Müstəntiq: - Bunu xanım dostlarınız təsdiqləyə bilər?

Molla: - Xahiş edirəm onları bu məsələyə qatmayıın.

Bu zaman Vəfəqil qapını döyür, içəri girirlər.

Vəfa: - Cənab müstəntiq, olarmı?

Müstəntiq: - Siz kimsiz?

Vəfa və rəfiqələri içəri girir. Gülsurə qapını örtür.

Vəfa: - Biz dostumuzun günahsız olduğunu sübut etməyə gəlmışık.

Müstəntiq: - Bayırda gözləyin, lazım gəlsə, özüm çağırıracam.

Vəfa: - Siz bilən məsləhətdi, amma biz gəlmişdik sizə kömək əlimizi uzadaq. Razı olmadınızsa,

bizi narahat etməyin. Buna sizin haqqınız da yoxdu. Gedək, qızlar.

Müstəntiq: (nəysə düşünür) - Üzr istiyirəm, hörmətli xanımlar, buyurun, əyləşin, birgə əməkdaşlıq etməyə hazırlam.

Gülsurə: - Hazırızsız.

Müstəntiq: - Bəli. Nə bilirsiniz, buyurun deyin.

Vəfa: - Yox belə olmaz. Əvvəlcə biz istintaq qrupu yaratmalıyıq. O qrup artıq fəaliyyətdədir. Kübra, sən orda otur və yuxarılarınan əlaqə saxla. Seva, sən də bir psixoloq kimi verilən cavabların düzgün olub-olmadığını təyin elə. Siz də, qızlar, gedışatla əlaqədar suallarınızı ünvanlaya bilərsiniz. Başlayaqq.

Vəfa: - Adınız nədir, hörmətli zərərçəkən?

Zərərçəkən: - Adım Zəfər müəllimdi.

Vəfa: - Zəfər müəllim, sizin nə qədər pulunuz itib?

Zəfər: - On min dollar. Özüdə itmiyib oğurlanıb.

Vəfa: - Seva, düz deyir?

Seva: - Hələ ki bir söz deyə bilmərəm, davam edin.

Vəfa: - Siz o pulu bura nə məqsədlə gətirmişdiniz?

Zəfər: - Pulu nəyə gətirərlər, xərcləməyə.

Vəfa: - Seva düz deyir?

Sevda: - Hələ davam edin, mən müşahidəmi davam etdirirəm.

İlhamə: - Evlisiniz?

Zəfər: - Bəli.

İlhamə: (öz-özünə) - Nifrət edirəm evli kişilərə.

Gülsurə: - Zəfər müəllim, on min dollarla iki günlük istirahətə gələnin belə geyimi olmur.

Vəfa: - Siz pulu harda saxlayırdınız və onu kimlər gördü?

Zəfər: - Mən buru gələndən bax bu (mollanı göstərir) məni izləyirdi və biliyəm ki, 100% pullarımı o, oğurlayıb. Mən mərdiməzar adam deyiləm. Elə zərərimin iki minini qaytarsın, mən də bağışlayım onu, çıxıb getsin.

Vəfa: - Cənab müstəntiq, bu adamin təqsirləndirdiyi şəxs səhər doqquzdan nahara qədər bizimlə bir yerdə olub. Deməli, oğru başqa adamı.

Kübra: (Vəfaya yaxınlaşır piçılıyla) - Vəfa, yuxarıdan verilən məlumatə görə, bu adamin pulu itməyi və heç pulu olmayıb.

Vəfa: - Seva, düz deyir?

Seva: - Qoy davam eləsin.

Vəfa: - Siz bilirsinizmi başqasına şər atmaq cinayətdir?

Zəfər: - Mən pulumu tələb edirəm. Bu adamdan başqa heç kim bilmirdi məndə o qədər pul var.

Vəfa: (Kəməqulu yaxınlaşır, piçılıyla deyir) - Sevanın gözlərinə bax.

Molla Sevdanın gözlərinə baxır.

Sevda: (mollanın gözlərinin içində baxır) - Qətiyyən. Onun gözləri elə safdır ki... Dup-duru sular axır sanki gözlərindən.

Molla: (Vəfaya yaxınlaşır) - Sizə bir söz demək istiyirəm. Mən əvvəller bir az "ekshance"də işləmişəm. Saxta dolları uzaqdan tanıyıram. Bu adamin pulları saxta idi. Ona görə də çox diqqətlə baxırdım.

Zəfər: - Sən bunu sübut eləməlisən

Sevda: (rəisə) - Mən psixoloq kimi qəti deyirəm. Bu adam yalan danışır

Müstəntiq: - Artıq mən də bu qənaətdəyəm.

Bu vaxt içəri bir oğlan girir: - İcazə olar?

Müstəntiq: - Nə lazımdı?

Oğlan: - Məlumatım var. Size lazım olacaq.

Müstəntiq: - Hamı da yaman məlumatlı çıxıb. Buyur, görək.

Oğlan: (Zəfəri göstərir) - Bu adamı mən tanıyıram. İki ay əvvəl, başqa bir istirahət evində də eyni tamaşanı oynadı və bir nəfərdən min beş yüz dollar alıb getdi.

Vəfa: - Aha, istintaq komissiyası qərar verir. Kübranın verdiyi məlumatlarla Kəmqlunun məlumatları və bu vətəndaşın dedikləri üst-üstə düşür. Deməli, bu adam saxta dollar cibinə qoyub istirahət mərkəzlərini gəzir, pulunu adamlara göstərib, sonra oğurlandığını deyir. Özünə qurban seçir, şərləyir, ondan pul alaraq tüfeyli həyat sürür. Cənab müstəntiq, işin ardını özünüz davam edin. Artıq hər şey məlumdu. Biz getdik.

Müstəntiq: - Təşəkkürlər, hörmətli xanımlar. Kəmqlu müəllim də bu gündən bizim dostumuz hesab olunur. Nə vaxt yolunuz bu tərəflərə düşsə, zəng vurun, qonağımız olun.

Gülsurə (eşidilməyəcək tərzdə): - Allah eləməsin.

Səhnə 32

Yol. Axşam.

Vəfagil qayıdır. Molla yenə baqajdadır. Şəhərə girəndə molların üstünü örtürlər ki, kameraya düşməsinlər.

İlhamə: - Deyirəm, ay Kəmiş, biz olmasaydıq, indi səni salmışdır qoduxluğa.(gülüşürlər)

Molla: - Nə fərqi var? Onlar salmadı, siz saldınız da. Elə bura ordan heç nəyinən fərqlənmir.

İlhamə: - Kəmiş, sən orda da olmusan?

Molla: (gülür) - Hə, vur-tur 15 sutka.

Gülsurə: - Neynəmişdin ki, Kəmo?

Molla: - Əşşı, heç nə. Çoxdan olub, içən vaxtlarımnda.

Kübra: - Kəm, bir oturuma nə qədər içirdin?

Molla: - Altı adamin norması (gülüşürlər).

Vəfa maşının tormuzunu qəfildən basır. Molla arxadan az qala İlhaməgilin qucağına düşə. Qızlar onu güclə saxlayır.

Vəfa: - Bu kimdir?

Sevə: - Nə olub, Vəfa? Maşını niyə saxladın?

Vəfa: - Görmürsüz? Adam ölüb?

Maşının içindəkilər yolun kənarında ölmüş adama baxırlar. Molla da İlhamənin çiynindən tutur, başını çıxarıır. Yol kənarındaki qaraya bürünmüştən adam hamısını qorxudur.

Üçüncü hissənin sonu

DÖRDÜNCÜ HISSE

Səhnə 1

Yol. Maşının içi. Axşam.

Hər kəs Yolun kənarında uzanan adama baxır.

Sevda: - İndi nə edək, Vəfa?

İlhamə: - Sür gedək, Vəfa. (Tərs-tərs mollaya baxır) Onsuz da bir dəfə polisə düşmüşük. Bu dəfə düşsək, canımızı çətin qurtaraq.

Molla: - İki daşın arasında mənə söz atmağına bax. Mənlə orda yatmış meyidi bir tutursan?

İlhamə: - Yenə də uzaq sayılmarsız.

Vəfa: (əsəbləşir) - Bəsdirin. Orda yatan adamın ölüb ölmədiyini bilmirik. Həm də polisə niyə düşək? Biz ki vurmamışq? Kəməqulu, düş maşından. Ölüb ölmədiyini öyrən, bizə xəbər elə

Molla: (düşünmədən) - Olmaz. Meyiddən qorxuram.

Gülsurə: - Ə, molla adamsan, nədən qorxursan?

Molla: - Ay sağ ol, mollayam, mürdəşir deyiləm.

Sevda: - Mən yoxlayaram.

Hər kəs sevinclə razılaşır.

Sevda: - Amma hamınızla bir yerdə.

Vəfa: - Düşdük.

Səhnə 2

Hamı bir-bir maşından düşür. Qorxa-qorxa meyidə yaxınlaşırlar. Molla xanımların arxasında da-yanır. Telefonunu çıxardır, ətrafa işıq saçır. Kübra bunun fərqiñə varır.

Kübra: - Neynirsən, ədə?

Molla: - Görüm bizi kimsə izləyir?

Kübra: - Küçədə kifayət qədər işıq var, işığı yüksəkdir. (sakit deyir) Allah eləməsin, kamerası varsa, şahidə ehtiyac yoxdur.

Vəfaya Sevda adama yaxınlaşırlar. Yerdə uzanan qadındır. Geyimindən irandan gəldiyi bilinir.

Sevda: - Bizim ölkənin adımı deyil.

Vəfa: - Nə bilirsən?

Sevda: - Geyimindən.

Molla: - Bizdə də çarşab geyinənlər var. Siz ola bilər fikir verməmisiz, xanımlar. Mən bilirəm. Danışsaydı, bilərdik kimdi.

Səhnə 3

Gülsurənin evi. Axşam

Fuad, Lalə və Mənsurə oturublar. Mənsurə qol çəkilmiş vərəqə baxa-baxa qolun kopyasını çək-məyə çalışır. Fuad çəkdikləri qola baxır, üzündən narazı olduğu bilinir.

Fuad: - Mənsurə xala, ə - yin quyuğunu çox uzatma. Qısa elə. Qolun tam oxşamalıdır. Ver mənə, çəkim, bax.

Fuad qələmi Mənsurədən alır, çəkir. Lalə baxır.

Lalə: - Heç sən də çəkə bilmədin.

Fuad: - Mən çəkə bilməsem də olar. Əsas Mənsurə xaladır.

Mənsurə: (Laləyə) - Sən bir stəkan çay gətir, ciyərim yanır. Yoruldum, özümə gəlim, çəkəcəm.
 Fuadla Lalə bir-birilərinə baxırlar.
 Lalə: - Yaxşı, Mənsurə xala, yaxşı.
 Lalə mətbəxə getmək üçün ayağa qalxır.

Səhnə 4

Yol kənarı. Axşam.
 Yerə uzanmış qadın zarımağa başlayır: - Oooof, qoluuum.
 Vəfagil sevinir.
 Vəfa: - Yaşayır. Ölməyib.
 Çarşablı qadın: - Xahiş edirəm, kömək edin.
 Sevda: - Narahat olmayın, kömək edəcəyik sizə. Təcili Yardıma zəng eləmək lazımdır.
 Molla: - Olmaz.
 Qadınlar mollaya baxırlar.
 Molla: - Çekilin, deyəcəm niyə?
 Molla çarşablı qadına yaxınlaşır.
 Molla: - Bacım, bizə de görək, niyə bu vəziyyətdəsən?
 Çarşablı qadın: - Kömək edin, qolumu tərpədə bilmirəm. Oyy, oyy, qolumum.
 İlhamə mullanın qolundan tutur, kənara çekir.
 Molla: - Qadın az qala ölə, verdiyi suala bax. Qızlar, ən yaxşısı, özümüzlə aparaq xanımı. Biz təcili yardımçı çağırası, təcili yardım gələsi, birdə gördüz səhər açıldı. Xəstəxanaya da apara bilmərik. (sevdə) Sənin tanışın var. Adı nəydi, ay allah? (adını tapmağa çalışır)

Sevda: - Qənimət.
 İlhamə: - Ay sağ ol, Qənimətin yanına gedərik. Ya da çağırarıq. İnanmiram bu vaxtı klinikada olsun. Heç olmasa polisə düşmərik. Yox, əgər vəziyyəti ağır olsa, apararıq xəstəxanaya. Yerə baxın, qan da yoxdur. Deməli, vəziyyəti hardasa yüngüldür.

Gülsurə: - İlhamə düz deyir. Allah qoysa, gözünü açar, kim olduğunu bilərik, onda polisə özümüz gedib hər şeyi danışarıq.

Sevda: - İlhamə, tibbi oxuyub eləməmisən? Halaldır vallah.
 Hamı yerdəki çarşablı qadına baxır.

İlhamə çarşablı qadının qolundan tutanda, qadın qışqırır. İlhamə tez qadının ağızını yumur. Hər kəs təlaş keçirir, içini çekir qorxusundan.

Səhnə 5

Vaqifin evi. Axşam.
 Vaqif evində tək yaşayır. Telefonla danışır.
 Vaqif: - Mənə görə narahat olma oğlum. Əsas soruluşası sənin vəziyyətindir. Bu il qış sərt keçəcək, deyirlər. Əynini qalın geyin ki, xəstələnməyəsən. Gecələr siqaret də çəkmə. (pauza). Nə bilim, ata ürəyidir (kövrəlir, amma oğluna telefonda bildirmir). Anandan sonra yeganə adamsan ki, rahat danışram. Fermaya getmişdim. Hə, bugün qayıtmışam. Mənə görə narahat olma. Bir az hava alıb, qayıdacam. Evdə ürəyim sıxlıır.

Səhnə 6

Vəfanın maşının içi.
 Sevda telefonla danışır.

Sevda: - Hə doktor, sağ qolu çıxıb. Qoluna toxunanda qışqırdı. Aha,aha düzdür. İndi mən sizə ünvanı mesajla atıram. Çox sağ olun, Dilqəm doktor. Çox sağ olun.

Səhnə. Vəfanın yaşadığı binanın qarşısı. Axşam.

Vəfa maşını saxlayır, maşından düşür. Molla baqajdadır. Çarşablı qadın arxa oturacaqda qadınların qucağında uzanıqlı haldadır. Qadının üstünü pencəklə örtüblər. Vəfa ətrafa baxandan sonra arxa qapını açır.

Vəfa: - Tez olun, kimsə görməmiş, aparaq mənim evimə.

Səhnə 7

İlhamə maşından düşür. İlhamə Kübrayla çarşablı qadının belindən tutur yerə uzadır. Digər qapıdan Gülsurə düşür, qadının ayağından tutur, binanın girişinəcən gətirirlər.

Sevda maşından axırda düşür.

Səhnə 8

Maşının içi.

Molla belini tuta-tuta arxa oturacağa düşür.

Molla: (öz-özünə) - Ay anam, belimi bükməkdən birtəhər oldum. Yaxşı ki, incə-mincəyəm. Çamadanların arasında hansı topuş dözərdi ki?

Molla maşından düşür.

Səhnə 9

Binanın içi.

Molla binaya girir. Qadını yerdə uzanıq vəziyyətdədir.

Molla: (təəccübələ və astaca) - Bunu niyə yerə qoyduz?

Vəfa: (astaca) - Nədir? Belimizdə biz daşıyaq?

Mollanın az qala gözü kəlləsinə çıxa.

Molla: (astaca) - İnsafınız olsun. Bir ona baxın, bir də mənə. Xanımın da maşallahı var.

İlhamə: (astaca) - Qorxma, əzilmərsən. Kömək edərəm

İlhamə qadının ayağından tutur

İlhamə: (astaca) - Tut belindən.

Molla: (dərindən nəfəs alır, astaca) - Allah eləməsin, ölüb eləsə, barmaq izimdən tapacaqlar məni. Gülsurə əlini yellədir.

Gülsurə: (astaca) - Molladır ki, molla.

Səhnə 10

Gülsurənin evi. Axşam.

Mənsurə qolu çəkir, Fuad baxır.

Fuad: - Bir az oxşayır, Mənsurə xala. Bir az da məşq elə, gəlirəm.

Fuad ayağa qalxır, mətbəxə gəlir.

Səhnə 11

Gülsurənin evi. Mətbəx.

Lalə çayı dəmləyir.

Fuad: - Bu qadın hər stəkana bir qol çəksə, axşamacan burdayıq da.

Lalə: - Heç olmasa, oxşada bilir?

Fuad: - Oxşadır. Lalə, düzü bir az qorxuram. Tutduğumuz iş cinayətdir.

Lalə: - Yüz dəfə demişəm nəhs gətirmə. İş qururuq da... Ananı ki, quru yurdda qoymuruq. Hər ay banka pulu köçürərsən, ruhu da bilməz.

Səhnə 12

Gülsurənin evi. Qonaq otağı.

Mənsurə ayağa qalxır, otağı süzür. Şkafın içində parıldayan nəysə görür. Mənsurə şkafın qapağını açır. Meyvə qabın içində üç qızıl üzüklər var. Mənsurə qapıya yaxınlaşır, mətbəx tərəfə boylanır. Sonra şkafın yanına qayıdır, üzüklərin birini götürür, stulun başına asdığı əl sumkasının içində atır, yerində oturur.

Səhnə 13

Mətbəx.

Fuad: - İndi olmadı elə, oldu belə. Birdən bankın pulunu ödəyə bilmədik. Necə olacaq?

Lalə: - Sən papama arxayın ol. Kişi hər halda bizim üçün edir. Qızını pis vəziyyətdə qoymaz papam. Birdə ki mamana görə niyə narahat olursan e? Səndən də, məndən də fərəsətlidir. Biz cüt, o tək. İki-mizi də süssüz aparar, süssuz da gətirər. Ağlına da pis heç nə gətirmə. Get, get arvadın yanına, tək qoymayaq. Mənsurə xala deyirəm, ancaq zərrə qədər etibarım yoxdur.

Lalənin axırıncı cümləsi Fuadı qorxudur. Tez mətbəxdən çıxır.

Səhnə 14

Vəfanın evi. Axşam.

Çarşaklı qadını Vəfanın yatağında uzadırlar. Çarşabını üstündən çoxdan çıxarmışdılar.

İlhamə: - Görəsən, ailəsi var?

Kübra: - Yoxdur.

Molla: - Kübra bacı, şeytanların əsl poçtalyondur.

Kübra: - Şeytana ele özün oxşayırsan.

Qapının zəngini eşidirik.

Sevda: - Mən açıram.

Bir az keçir Sevda Dilqəm həkimlə yataq otağına gəlirlər.

Səhnə 15

Sevdanın qapısının ağızı. Axşam.

Yaşı altmışa yaxın yaşı olan, Sevdanın qaynanası Şahnaz nənə, arxasında da gündüz gəlmış cavan oğlanla qız. Şahnaz nənə qapını açarla açır, cavan qızla oğlana evə keçmək üçün yol verir.

Şahnaz nənə(sevinclidir): - Evinizə xoş gəldiz.

Oğlanla qız evə keçir. Şahnaz da evə girir, qapını örtür.

Səhnə 16

Gülsurənin yaşadığı binanın qabağı.

Fuad, Mənsurə, Lalə binadan çıxırlar, yola tərəf gedirlər.

Səhnə 17

Vəfanın evi. Axşam.

İlhamə mətbəxdə sup bişirir. Vəfayla Sevda mətbəxə gəlir.

Vəfa: - İliş, nə bişirirsən?

İlhamə: - Qadına sup bişirirəm. Birdən oyanıb eləyər. Bəlkə acdır, yüngül yemək yeyib yatar.

Sevda: - Sabahacan inanmırəm ayıla. Dilqəm doktor iynə vurub, sabahacan yatacaq.

Gülsurə mətbəxə gəlir.

Gülsirə: - Mən də inanmırəm. Görəsən başına nə gəlib? Kimlərdəndir?

Vəfa: - Ayılanda biləcəyik. Qızlar, biz də yataq, sükan arxasında oturmaqdən belim tutulub. Sabah biləcəyik, başına nə gelib

İlhamə: - Qazanın altını söndürüb gəlirəm.

İlhamədən başqa hamı mətbəxdən çıxır.

Səhnə 18

Bankın qabağı. Gündüz.

Fuad, Lalə, Mənsur bankın qarşısına çatırlar. Üçü də banka baxırlar.

Fuad dərindən nəfəs alır

Fuad: - Sağ-salamat pulu götürə bilsəydik...

Lalə: (tərs-tərs Fuada baxır) - Belə həyəcanlısan, bizi ələ verərsən. Onda da sağ-salamat dəmir barmaqlılar arasında nəfəs alarıq.

Mənsurə: - Səhər-səhər şom ağız olmayın. Getdik.

Mənsurə onlardan qabağa düşür, banka tərəf gedir. Ər-arvad bir-birinə baxır, sonra Mənsurənin arxasında gedirlər.

Səhnə 19

Vəfanın evi. Gündüz.

Vəfagil süfrə arxasındadırlar. İranlı hələ də yatır.

Kübra: - Qızlar, sizcə, niyə oyanmadı? Birdən ölər, xəbərimiz olmaz.

Sevda: - Ölsə, bədəni buz kəsərdi. Ayılmamağı doktorun vurdugu iynədəndir. Bəyaq yoxlamışam, hələ də yaşayır.

Vəfa: - Bugün ayılmaq ehtimalı var?

Sevda: - Əlbəttə. Kim olduğunu biləndən sonra qalanları asandır.

Kübra ayağa qalxır.

Kübra: - Qızlar, mən çıxıram. Qonağımı ayılsa, mənə zəng edərsiz.

Gülsurə də ayağa qalxır; - Mən də Kübrayla çıxıram, axşam qayıdacam.

Vəfa: (İlhaməylə Sevdaya) - Siz də gedirsiz?

İlhamə: - Mən yox.

Sevda: - Mən də yox.

Səhnə 20

Qəbirstanlıq. Gündüz.

Molla fatihəni oxuyub qurtarır. Təkdir.

Molla: - Qaldı bir ölü. Ona da oxuyum, sonra qızların yanına gedərəm.

Səhnə 21

Mənsurənin evi. Gündüz.

Fuad arvadıyla Mənsurəni evinəcən gətirir. Mənsurə ona verilən min manata razı olmur.

Mənsurə: - İnciməyin, min çox azdır. Yaşlı qadınam. Sabah üstü açılsa kim arxamda dayanacaq? Üstəlik, rayona gedəcəm. Uzun müddət Bakıya da gəlmək fikrim yoxdur.

Fuad: - Mənsurə xala, rayon yerində min manat yaxşı puldur. Əvvəldən danışmışdıq axı.

Mənsurə: - Mən bilmirəm. İki min verirsinizsə, verin. Verməsəz də məndən inciməyin.

Fuad Lalənin qulağına deyir: - Bir dəli şeytan deyir, boğ, çıx get.

Lalə: - Səyləmə. Bircə qatil olmağımız çatmırıldı. Yaxşı, Mənsurə xala, iki mini veririk. Sonra nə sən bizi tanı, nə də biz səni. Fuad, min də ver.

Fuad min manat da verir.

Fuad: (hirslə) - Al, xeyrinə işlət.

Mənsurə: - Mənə sifət eləmə. Sabah üstü açılsa ən çox yatan özüm olacam. İndiyə evimdən çıxın.

Laləylə Fuad evdən çıxırlar.

Kübra binanın qarşısında rəislə (müstəntiqlə) rastlaşır.

Rəis: - Salam, Kübra bacı. Çoxdandı görünmürsüz. Ev saknləri səssiz gedib, səssiz gəlirsiz. Xeyirdimi.

Kübra: (gülür) - Ev saknləri? Deyəsən, qapıları döyməkdən bizi başqa ailələrlə sahv salmışan ha, naçalnik. Sən allah, yorğunam, məni söhbətə tutma.

Rəis: - Yooox, səhv salmamışam. Siz gedəndən sonra qızınızla kürəkəniniz də gedib.

Kübra bir-neçə saniyə naçalnikə baxır, telefonunu sumkasından çıxardır.

Kübra: - Zaryadkası yoxdur. Belə edək, sən mənə kömək elə, çamadanı götür.

Rəis: - Kübra bacı, mənim işim çamadan daşımaq deyil axı.

Kübra: - Centilmen olmaq lazımdır. Sonra ayın axırı qapımı döyəcəksən. Bilmirsən hörmət hörmətə bağlıdır? Əl əli yuyar, əl də üzü? Davay, getdik.

Kübra qabağa düşür, molla da onun arxasında gedir.

Səhnə 22

Kübra qapını açır, çamadanı qapının ağızında naçalnikdən alır. Sağ ol deməmiş, qapını naçalnikin üzünə çırır.

Naçalnik - Mən də sağ olum.

Kübra telefonunu zaryatkaya taxır, sonra yandırır. Baxır ki, qızından, ev telefonundan çoxlu zəng gəlib. Qızını yığmaq istəyir, qapı döyüür. Kübra telefonu yerə qoyur, qapını açımağa gedir. İki iri cüssəli kişi içəri girir. Biri girən kimi Kübranın ağızını əliylə yumur, o biri də əlində bıçaq, qapını örtür. Kübranın ağızını yuman adam deyir: - Sakit, qışkırmə. Yaxşı?

Kübra başıyla sakit olacağını bildirir.

Səhnə 23

Vəfa komputer arxasında romanını yazır, İlhamə idmanını edir. Sevda yataq otağında xəstənin başı üstündədir. İranlı qadın gözlərini açır. Yataqdan qalxmaq istəyir, bacarmır.

Sevda: - Dayan.

Sevda qadının yataqdan qalxması üçün kömək edir, Qadın ayağa qalxır.

Qadın: - Siz kimsiz? Mən burda neynirəm?

Sevda: - Narahat olmayın. Biz yaxşı insanlarıq. Sizi yolda tapmışıq. Mümkünsə, qolunuza çox oynatmayın. Gipsdədir. Adınızı xatırlayırsız? Kimsiz, kimlərdənsiz?

Qadın: (əliylə başını tutur) - Mən Təbrizdən qonaq gəlmışəm. Adın Şəhrəbanudur. Qardaşlarımın yanına gəlmişəm.

Bu zaman Vəfayla İlhamə də yataq otağına gəlir.

Şəhrəbanu: - Bəs, qardaşlarım hanı? Siz qardaşlarımın arvadlarısız?

Rəfiqələr təəccüblə bir-birilərinə baxırlar.

Səhnə 24

Küçə. Gündüz. Şəhər görüntüləri.

Nadir: - Əzzizim, gəl qayıdaq. Kübra xala bərk arvaddır... Vallah heç nə olmaz ona.

Səma: - Sən məni başa düşmürsən, Nadir? Anama zəng çatmir. Bəlkə biz evdən çıxandan sonra evə gəlib? Bəlkə anamı öldürüb'lər?

Nadir: - Ay sağ ol, bəlkə Kübra xalani öldürənlər qapının arxasında gizləniblər, bizi gözləyirlər. İndi Kübra xala yaşadığını yaşayıb da. Biz ki, cavaniq.

Səma: - Nadir, əsəbləşirəm ha.

Nadir: - Zarafat edirəm ürəyim. Sən də düz elemirsən, mamana zəng çatmir, rəfiqələrini yığı. İstirahətə onlarla gedib də.

Səma: - heç birinə zəng çatmir.

Nadir: - Baxarsan, telefon zəngi də, evə baxan kişilər də mamanın hoqqaları çıxacaq. 100% məni qorxutmaq üçün belə edir. Yenə yığı mamańı.

Səma: - Nə qədər danışırsan, Nadir.

Səma anasının mobilnisini yığır.

Səhnə 25

Kübranın evi. Gündüz.

Kübra divanda oturub, ağlayır.

Kübra: - Ay qardaş, mən səni tanımirəm. Üzünü birinci dəfədir görürəm. Üstünə niyə şər atmalı-yam axı?

Əlində bıçaq olan kişi: - Ona görə məni yanına gələn qohumuma oğru kimi göstərdin?

Kübra: - Nə?

Bu zaman Kübranın mobilnisinin zənginin səsi eşidillir. Digər kişi telefonu yerdən götürür. Telefonda "qızım" yazılmışdı.

Kişi: - Qızı zəng edib.

Kübra: - cavab verməsəm, şübhələnəcəklər.

Əlində bıçaq tutan kişi: - Telefonu gətir, qızıyla danışın. Bizi ələ versən... (əlindəki bıçağı göstərir)...

Kübra: (telefonu alır, cavab verir) - Hə, Gülnar.

Səma: (təəccüblənir) - Gülnar kimdir, mama?

Kübra: - Şükür, şükür indi gəlmişəm. Nadir oğlum necədir?

Bayaqdan qulağını telefona diriyən, Kübranın dediklərini eşidən Nadir şübhəylə arvadına baxır.

Səma: - mama, sən balam Nadirə deyirsən? Günəş hardan çıxdı?

Kübra: - Hə, məndən salam deyərsən.

Nadir: (telefonu Səmadan alır) - Kübra xala, evdə səndən başqa kimsə var?

Kübra: - Yaxşı, oğlum, özünüzə yaxşı baxın.

Adam telefonu Kübranın əlindən alır.

Kübra: - Mənə nə edəcəksiz?

Əlində bıçaq olan adam: - Başını kəsəcəm.

Kübra: (əsir) - Cavansan, özünə yazığın gəlsin. Həm sənin oğru olduğunu mən deməmişəm heç kimə. Qohumun qadın mənə dedi ki, səndən şübhələnir. Mən də tələsirdim. Dedim ki, kimdən şübhələnirsənsə, elə odur. Mən nə bilim səni nəzərdə tutur.

Əlində bıçaq olan adam: - Tələsmə, bir azdan onu da gətirəcəklər.

Səhnə 26

Gülsurənin evi.

Gülsurə açarla qapısını açır, evə girir.

İçəri keçən kimi mətbəxə girir, çayı hazır dəmlənmiş görür. Sonra sumkasından telefonunu çıxardır, yandırır. Qazı yandırıb, çaynikı qazın üstünə qoyur. Kübranın telefonuna zəng gəlir.

Kübra: - Hə, Səma. Maman evə indi getdi, qızım.

Səhnə 27

Səma: (ağlayır) - Gülsurə xala, mamamın başı bəladadır. Biz bilmirik nə edək. Xahiş edirəm, kömək elə.

Gülsurə: - Nə olub? Aha (pauza). Aha (pauza) Aha (hər dəfə ahaları elə tonda deyir ki, tamaşaçı hiss edir ki, Gülsurəyə Səma hər şeyi danışır)

Gülsurə: - Sən polisə zəng elə, mən də gəlirəm.

Səhnə 28

Şəhrəbanu: - İki oğlan beləcə sumkamı alıb qaçıdlar. Məni də itələdilər.

Vəfa: - Bəs, qardaşların harda yaşayır?

Şəhrəbanu: - Qardaşlarım? Bilmirəm ki. Biri subaydır, oteldə qalır. Amma otelin də ünvanını bilmirəm. Azərbaycana da subay qardaşımıla gəlmışəm.

Subay qardaş sözü eşidəndə İlhamənin gözləri parıldayırlar.

İlhamə: - Subaydır? Qardaşınız dəqiq subaydır?

Vəfa İlhaməyə gözünü ağardır.

İlhamə: - Şəhrəbanu xanım, qardaşınız nə işlə məşğuldur?

Şəhrəbanu: - Xalça biznesiyə məşğuldur. İrədan xalçalar gətirir, satır.

İlhamə: (yumruğunu birləşdirir) - Yessss.

Şəhrəbanu: (maraqla İlhamədən soruşur) - Siz niyə sevindiz?

Sevda: (İlhamənin yerinə cavab verir) - Tez-tez istifadə elədiyi cümlədir. Yəni sizi qardaşlarınıza təhvıl verəcəyik, ona görə sevinir.

Şəhrəbanu: (təəccüblənir) - Mənim qardaşlarım kimdir?

Vəfa: (gülümşəyir) - Bunu siz bizə deyəcəksiz.

Sevda: - Qardaşlarınızın adı nədir?

Şəhəbanu xeyli fikirləşəndən sonra çıynını atrır.

Şəhrəbanu: - Bilmirəm. Vallahi bilmirəm.

İlhamə: - Şəhrəbanu xanım, bir daha soruşuram. Sizin dəqiq subay qardaşınız var?

Sevda: (Vəfanın qulağına piçıldayırlar) - Vəfa, deyəsən, qonağımızın yaddaşsızlıq problemi var. Belə olsa, bizim üçün yaxşı olmayıcaq.

Vəfa: - Hmm, məncə də.

İlhaməyə zəng gəlir

İlhamə: - Həə, Gülü. Nə?(qışqırır)

İranlı qonaq da, Vəfagil də oturduqları yerdən dik atılır.

İlhamə: - Gəlirik, gəlirik.

Sevda: - Nə olub, ay qız?

İlhamə: - Kübranın evinə quzdurlar basqın ediblər. Gülü ora gedir. Biz də gedək.

Vəfayla Sevda ayağa qalxır, bir anlıq duruxurlar.

Vəfa: - Şəhrəbanu xanım necə olacaq? İlhamə, bəlkə sən qalasan?

İlhamə: - Mümkün deyil. Rəfiqəmi quzdurların əlindən qurtarmalıyam. (Vəfaya yaxınlaşır). Həm də dəqiq bilmirəm, subay qardaşı varmı, yoxmu.

Vəfa: - Sənin ər dərdin bizi öldürəcək. Yaxşı, qonağı da özümüzlə götürürük.

Sevda: - Məncə də götürək, Vəfa. Şəhrəbanu xanımın yaddaşsızlıq problemi var.

Şəhrəbanu: - Xeyr, Sevinc xanım. Mənim yaddaşım güclüdür. Qəlbimə dəyirsiz.

Sevda: - Üzr istəyirəm, Şəhrəbanu xanım. Yeri gəlmışkən, adım Sevdadır. Qısaçı, Seva deyərsiz.

Buyurun , qabaqda siz gedin.

Qapın döyüür. İlhamə qapını açır. Molladır.

Molla: - Əzizimin sabahı xeyir.

İlhamə: - Nə xeyir, mollabaş? Getməliyik, mane olma.

Molla: - Yenə nə oldu?

İlhamə: - Maşının yanında gözlə, gəlirik. Yolda başa salaram.

Səhnə 29

Kübranın yaşadığı binanın qarşısına polislər, insanlar toplaşır. Qızı da, kürəkəni də ordadır. Gül-surə taksidən düşür. Polis bölməsində əvvəlcədən onları çağırın rəisi görür. Rəis də onu görür.

Rəis: - Alverçi xanım, siz burda xeyirdimi?

Gülsurə: - Əsir götürülən mənim rəfiqəmdir.

Rəis: - Adı?

Gülsurə: - Kübra

Rəis: - İki?

Gülsurə: (ətrafına baxır, rəissə bir az da yaxınlaşır) - Başını qatmaq üçün arada fala baxır.

Rəis: - Başını qatmaq üçün... Onu sonra biləcəyik.

Rəis binaya girir. Yanında da iki polis. Kübranın qapısını döyür. Qapının arxasından kişi səsi gəlir.

Kişi: - Kimdir?

Rəis: - Polisdir. Danışmağa gəlmışəm. Əlinizdə tutduğunuz xanıma görə dəfələrlə şikayət gəldiyi üçün onsuz da tutacaqdıq. Siz də silahlarınızı atın yerə, xanımı bizə təhvıl verin.

Qapı rəisinin üzünə açılır.

Qapını açan kişi: - Rəis, nə silahı? Xanımın yanına fala baxmağa gəlmışdik. Düz demirəm, Kübra xanım?

Kübra: - Bıy, rəis, xoş gəlmisiz? Niyə zəhmət çəkdiz? Zəng edərdiz, özüm gələrdim.

Rəis: (gülümşəyir) - Əziyyət deyil, xoşdur. (ciddiləşir) Dolamısız məni? Qızınız zəng edib, həyatınızın təhlükədə olduğunu deyib. Sizdə deyirsiz, fala baxıram.

Digər kişi: - Rəis, vallah, falıma baxmağa gəlmışdım. Fala baxmağın cinayət olduğunu bilsəydim, gəlməzdi.

Rəis: - Hamı bir nəfər kimi bölməyə. Mars.

Səhnə 30

Polis bölməsi. Rəisin otağı.

Otaqda Rəfiqələr və onların iranlı qonaqları, molla, iki kişi, Səma və Nadir var.

Rəis: (Səmaya) - Səma xanım, siz niyə fikirləşdiniz ki, ananızın başına pis hadisə gəlib?

Səma bir anasına baxır. Kübra gözüyle işarə edir, rəis görür.

Rəis: - Kübra xanım, qaş-gözünüzə sahib çıxın.

Sevda: - Bilirsiz rəis, Kübranın əsəbləri yerində olmadığı üçün qaşları öz-özünə oynamalı olur.

Rəis: - Sizə söz verilmədi. Sualım cavabsız qaldı, Səma xanım.

Səma: - Bir-neçə dəfə nömrəsinə zəng vurdum, zəng çatmadı. Ağlıma pis şeylər gəldi, qorxdum.

Rəis: - Deməli, qorxduz. Hər qorxanda polisə zəng eləmək lazımdır?

Kübranın evinə basqın edən kişilərdən biri: - Rəis, biz burda çox qalacaqıq?

Rəis: - Mən gedəndə gedəcəksiz. Tələsməyin.

Rəis: (otaqdakılara nəzər salır, gözü mollaya sataşır) - Hörmətli Dəmqulu bəy, yenə xanımlardan şikayetə gəlməsiz?

Molla: - Yox, rəis. Təsadüfən keçirdim, qatdız qabağınıza gətirdiz bura.

Şəhrəbanu: (hamiya qəribə-qəribə baxır) - Bağışlayın, ağa, məni niyə gətirmisiz bura?

Rəis: - Siz kimsiz?

Vəfa: - Qonağımızdır. Təbrizdən gəlib.

Şəhrəbanu: - Yalan danışır. Mən bu xanımları heç tanımiram. Yanlarında nə işim var, onu da bilmirəm.

Rəfiqələr və molla Şəhrəbanuya baxırlar. Rəis elə bil bu vəziyyətə şad olur.

Dördüncü hissənin sonu

BEŞİNCİ HİSSE

SƏHNƏ 1

Polis bölməsi. Rəisin otağı.

Rəis: - Siz məndən nəyi isə gizlədirsiniz.

Vəfa: - Biz sizdən heç nə gizlətmirik. Şəhrəbanu xanım Cənubi Azərbaycandandı. Yolda yıxılı vəziyyətdə huşsuz halda tapmışıq. Bu da bizim xeyirxahlığımız!

Rəis: - Niyə bizə məlumat vermirdiniz? Nəyə görə götürüb dərhal polis bölməsinə gətirmirdiniz?

Vəfa: - Bölmədə huşsuz adama tibbi yardım göstərəcəkdimiz, yoxsa sınmış-çıxmış qoluna gips qoyacaqdınız..?

Sevda: - Yoxsa yaddaşını bərpa edəcəkdimiz?..

Rəis: - O artıq sizlik deyil. Mən sizə atçot verməli deyiləm. İndi isə nəzarətə götürülürsünüz. (selektorun düyməsini basır) İranlı ilə bağlı hər şey aydınlaşana kimi burda qalmalısınız...

Növbətçi: - Bəli, rəis.

Rəis: - Təcili yanına gəl.

Növbətçi: - Oldu, rəis.

Vəfa: - Bu bizə qarşı hörmətsizlikdi. Bu qanuna etimadsızlıqdır. Biz olanları sizə danışdırıq. Görüsünüz ki, biz sizə inanırıq. Bir şey lazımlı olanda zəng edirik, özümüz gəlirik. Bu nə hörmətsizlikdi bizə qarşı? Anlamıram sizi...

Rəis: - Bəs bu hardan çıxdı? Bunu niyə deməmisiniz? Bu kimdir? Mən bunların hamısını araşdırana kimi sizi saxlamalıyam. Qanununu məndən tələb edir.

Qapı döyüür.

Rəis: - Gəlin.

Qapı açılır və növbətçi polis içəri daxil olur.

Növbətçi: - Eşidirəm, rəis.

Rəis: - Əvvəlcə de görüm, bu qadın xəbərsiz mənim otağımı necə keçib.

Növbətçi: - Bilirsiniz, rəis, mən jurnalaya yazı yazırdım, yəni, qeydlər aparırdım. Gördüm çöldə bir qadın gəzmişir; hərdən bölmənin qapısının ağızına gəlir, hərdən də qayıdır gedir maşının yanına. Bildim ki, özgə adam deyil, sizin yanınızdakı (əli ilə qadınları göstərir) qadınlardan biridir. Yəqin ki, sizin ondan xəbəriniz var. Odur ki, əhəmiyyət vermədim. Bir də baxanda gördüm yoxdur. Mənim başım jurnalaya qeydlər aparmağa qarışanda gəlib keçib.

Rəis: - Ə, yaramaz, necə yəni başım qarışanda,,, necə yəni gəlib keçib..? Ay sənin... Olmazdı qadınlar,,, mən bilərdim... səni necə... Ə, sən bizi belə qoruyursan? Bəlkə heç qadın deyil, casusdur, terrorçudur.

Növbətçi: - Rəis, gördüm axı..., qadındı... (azca irişir)

Rəis: (hiddətlənir) - Yağlı töhmət elan edirəm.

Növbətçi: (Əlini qulağının dibinə dirəyib təzim edir) - Oldu yağlı töhmət.

Rəis: - Qadınları apar kameryaya, saxlanıllırlar.

Növbətçi: - Oldu, rəis. Jurnalaya yazım..? (rəis gözünü necə ağardırsa) Oldu, oldu, oldu. (üzünü qadınlara tutur) Durun, düşün qabağıma. (iranlığını da aparmaq istəyəndə rəis işaret verir)

Rəis: - O qalsın.

Növbətçi qadınları aparır

SƏHNƏ 2

Ofis. Gündüz. Natura.

“VƏFA” nəşriyyat evi.

Üzü pəncərəyə tərəf oturmuş, 22-25 yaşlarında olan yiğici qız Lamiyə kompyuterdə mətn yiğir. Otağın digər tərəfində, yenə də kompyuter arxasında oturmuş, 30-35 yaşlarında olan Zahid isə dizayn işləri ilə məşğuldur. Telefon a zəng gəlir.

Lamiyə: - Alo, eşidirəm. Bəli, “Vəfa” nəşriyyat evidir. Şənbə, bazar günlərindən başqa hər gün səhər saat doqquzdan axşam saat altıyadək işləyirik. İstədiyiniz vaxt buyurub gələ bilərsiniz. Amma yaxşı olar ki, gəlməmişdən öncə zəng vurasınız. Əlimizdə çox vacib işlər olar, sizə vaxt ayıra, sifarişinizi qəbul edə bilmərik. Bir də yaxşı olar ki, gələndə mətnlərinizi yiğdirib götürin. Necə, necə? Ağsaqqal indi nə zəmanədir? Kim əlyazmalarla işləyir. Necə, necə?

Əlaqə kəsilir, Lamiyə telefonu yerə qoyur.

Zahid: - Lamiyə, zəng vuran kim idi.

Lamiyə: - Bilmirəm, tanışlıq vermədi.

Zahid: - Bura tanışlıq bürosu deyil, ay qız, bura rəsmi nəşriyyat evidir. Bura olunan hər zəng qeydə alınmalıdır. Sənə neçə dəfə demişəm?

SƏHNƏ 3

Polis bölməsi. Rəisin otağı.

Rəis: - Bütün olub keçənləri bircə-bircə danış. Bax ha, yalan desən, səni zindana göndərtirəcəm. Düzünü danışsan, azad edəcəyəm.

İranlı: - Arazqırığı kənddənəm, Süceylidən. Şura hökuməti aranı bağlayana kimi nənəmin xalası bu tərəfə ərə gəlib. Bunu mənə nənəm danışıb.

Rəis: - Kim hara ərə gedib, kim kimi siğə eliyib, onlar sizin öz işinizdir. Bunların mənə dəxli yoxdur. Mənə danış görüm, bu taya necə keçmişən? Sənədlərin necolub? Qolunu kim sindirib? Bayaqlı qadınlarla nə əlaqən var? Tez danış. Özü də bir az müxtəsər elə...

İranlı: - Elə mən də onları danışacaqdım ki, sözümü kəsdiniz. Mən Süceylidə məktəbdə məllim işləyirəm.

Rəis: - Nə müəllimi?

İranlı: - İctiməət, yəni haqqı, huququ başa saleyrəm.

Rəis: - Sizdə də haqq, hüquq var?

İranlı: - Bəyəm biz adam-zad dəyilik... Bizim haqqımız, huququmuz olammazz..?

Rəis: - Yaxşı, danış.

İranlı: - Ərim, sizdə necir deyəllər, uşaxlarımın dədəsi, tacirdi. Düyü əkir. Dedı ki, Arazın o tayında sahibsiz yerrər çoxdu, gedax, ordan da yer alax, düyü əkax. Bir də bir məllim yoldaşım var, adı Kərimdi. Allah heç onu Kərim eləməsin. Kərimlə mənim ərim irmi gundu ki, addıyiqlar Arazın bu tayına.

Rəis: - Hardan addıyiqlar? Sən onların addadığı yeri mənə göstərə bilərsən?

İranlı: - Hara var, hardan addasınlar, Arazdan.

Rəis: - Hə də. Elə mən də onu deyirəm. Allah özü səni öz ayaqlıla mənə yetirib. (selektorun düyməsini basır)

Növbətçi: - Bəli, rəis.

Rəis: - De, sürücü maşını hazırlasın, indi çıxıram. Firad da hazırlaşın, mənimlə gedəcək.

SƏHNƏ 4

Ticarət Mərkəzi. Paltar mağazası.

Vaqif mağazaya daxil olur, Yusiflə Firuzə onu qarşılıayırlar. Vaqif mağazanın sahibidir. Yusiflə Firuzə isə satıcıdırular.

Vaqif: - Hər vaxtınız xeyir.

Yusif: - Ağbətiniz xeyir.

Vaqif: - İşlər necədir? Alver gedirmi?

Firuzə: - Yaman zəiflikdir. Rubl bahalaşandan sonra dağıstanlılar, çeçenlər biznən alver eləmir-lər.

Vaqif: - Səbəbi nədi? Bəlkə xətirlərinə dəymisiniz?

Yusif: - Yox e.., Vaqif müəllim. Kimsə onları aparıb dadandırır topdansatışa. Day bundan sonra bizə yaxın gəlmirlər.

Vaqif: - Mən sizə dedim axı. Onlarla ehtiyatlı davranışmaq lazımdır. Malın üstünə gərək çox qoy-mayaydınız. Yaxşı, de görüm, Trabzondan payız sifarişimiz gəlibmi?

Yusif: - Gəlib. Bağlamaları hələ açmamışıq. Sizi gözləyirdik.

Vaqif: - Yaxşı, indi baxarıq.

Mağazanın içindən keçərək arxa tərəfə - bağlamalar olan tərəfə gedir. Yusif də onun dalınca.

SƏHNƏ 5

Polis idarəsi. Növbətçinin otağı.

Növbətçi rəisin yanından gəlir.

Növbətçi: - (köməkçisinə) Vüqar, get, Firad müəllimə de, gəlib silahını götürsün. De ki, rəisin əmriddir. İndi harasa çıxacaqlar.

Növbətçinin köməkçisi otaqdan çıxıb gedir. Növbətçi piramidanı açıb kitabı götürür. Rəisin və Firadın silahlarını kitabçaya qeyd edir. Köməkçi və Firad gəlirlər.

Firad: - Nədi yenə? Nə xəbərdi?

Növbətçi: - Qol çək, silahını götür. Rəis dedi ki, hazırlaşsın, çıxırıq.

Firad: - (növbətçinin uzatdığı qələmlə kitabçada qol çəkir. Sonra yaxınlaşıb tabel silahını götürür, ora-burasına baxır və gödəkçəsinin qolunun altındakı kaburaya yerləşdirir) Bir hadisə-zad baş ver-məyib ki?

Növbətçi: - Bilmirəm. Qadınlar rəisin yanına şikayətə gəlmışdılər. Nə məsələdirse rəis onları sax-ladı.

Firad: - Belə edir ki, heç kim bizimlə ünsiyyət saxlamaq istəmir. Adam öz ayağı ilə şikayətə gəlsin, sən də onu tut saxla.

Növbətçi: - Biri hələ də rəisin otağındadır. Söhbət edirlər.

Firad: - Yaxşı, mən otaqda olacam. Rəis çıxanda xəbər edərsən.

(Gedir)

SƏHNƏ 6

“VƏFA” nəşriyyat evi.

Zahid: - Lamiyə, dilim-dodağım təpidi.

Lamiyə: - Nə oldu?

Zahid: - Deyirəm, dilim-dodağım təpidi.

Lamiyə: - Hə, başa düşdüm, indi salfetka gətirərəm.

Lamiyə əl sumkasından nəm salfetka çıxardıb Zahidə yaxınlaşır.

Lamiyə: - Al, dodağının rəngini sil. (əlindəki salfetkanı uzadır)

Zahid: - Ay qız nə rəng? Sən nə danışırsan?

Lamiyə: - Özün dedin də. İndicə dedin ki, katriçin černeli bulaşıb dodağına. Mən də salfetka gətirdim ki, dodağının černelini siləsən.

Zahid: - Ay qız, sən doğrudan başa düşmədin ki, mən nə deyirəm?

Lamiyə: - Ee, noolsun ki, rayon qızıyam. Mən şəhərdə doğulmuşam, şəhərdə də böyümüşəm. Sizin o rayon sözlərinizi başa düşmürəm.

Zahid: - Off Lamiyə, Lamiyə. Get qazı yandır, çayı qoy üstə. Amma o günkü kimi eləmə haa.. Qoy yaxşı-yaxşı qaynasın. Yoxsa.., keçən dəfəki kimi, qaynamamış suyu içizdirərsən, yenə bir həftə ədəbxanadan çölə çıxammariq. İşlərimiz də tökülib qalar. Di nə durmusan, get. Susuzluqdan dilim-dodağım təpidi.

Lamiyə: - Belə de də.

Dönüb getmək istəyir. Bu vaxt telefona zəng gəlir. Lamiyə yaxınlaşıb telefonu götürür.

SƏHNƏ 7

Polis bölməsi. Müvəqqəti saxlama kamerası.

Qadınlar bir cərgə oturacaqdə oturublar.

Sevda: - Biz gərəkdir ki, iranlı xanımı dərhal xəstəxanaya aparayıq.

Vəfa: - Seva, sən axı tədbirli xanımsan. İranlinin huşu özündə deyildi. Qanı da maşına tökülmüşdü.

Polis dərhal bizim yaxamızdan yapışacaqdı. Onda heç nə edə bilməyəcəkdik.

Sevda: - Guya indi yaxamız polisin əlinə keçmədi?

Vəfa: - İndi vəziyyət başqa cürdür. İranlinin ağlı başında, huşu özündədir. Bir az beyni tərpənib, o da sənlikdir.(gülür)

Gülsurə: - Qoymadınız da telefonunu götürüm. Vaqifin telefonun götürsəydim, indi xəbər edərdim. Bəlkə... dostdan, tanışdan... polisdə kimisə işləyir.

İlhamə: - Yaxşı görək sən də... Vaqif.., Vaqif... Nə görmüsən e.., Vaqifdə...

Gülsurə: - Ay qız, heç olmasa sən danışma. Sən ki, bilmirsən kişi nədir. Geydirəcəydim ərimin kostyumunu ona... Baxacaqdı... Olacaqdı şikil kimi adam...

Kubra: - İndi olardı kartım burda, sənin bir falına baxardım. Tapıb görərdim bu Vaqif kimdir..?

Vəfa: - Kiri, aaz kiri. Eşidib-eliyən olar, gedib rəisə deyər. Bir zibildən qurtarmamış o biri zibilə keçərik. Bayaq özün söz verdin ki, kartla, falçılıqla birdəfəlik qurtardın.

SƏHNƏ 8

“VƏFA” nəşriyyat evi.

Zahid telefonla danışır.

Zahid: - Bilirsiniz, Vəfa xanım bu gün olmayıacaq.

Kişi səsi: - Bəs sabah?

Zahid: - Cox güman ki, sabah da olmayıacaq. Bəlkə də bir müddət olmayıacaq. Vəfa xanım yaradıcılıq məzuniyyətindədir.

Kişi səsi: - Mən Vəfa xanımın iş yoldaşıyam, Akademiyada bir yerdə çalışırıq. Yaradıcılıq məzuniyyəti götürdüyündən xəbərim var. Mobil telefonuna zəng çatmir deyə iş yerinə zəng elədim. Axı nəşriyyat evi onun şəxsi şirkətidir. Şəxsi şirkətindən də məzuniyyətə çıxmayaçaqdır ki.

Zahid: - Bilirsiniz, hərdənbir zəng edib işlə maraqlanır. Onsuz da yeni sifarişlər qəbul etmirik. Hələ ki, köhnə sifarişlərimiz var, ayın sonuna dək onları yekunlaşdırmaq istəyirik.

Kişi səsi: - Vəfa xanımla mənim birgə elmi işimiz var. İndi imkan yaranıb, onu Cibutidə bir elmi

jurnalda dərc etdirə bilərik. Sonra o imkan olmayacaq. Vəfa xanım zəng etsə, siz ona mütləq deyin, təcili mənimlə əlaqə saxlasın.

Zahid: - Xahişinizi... mütləq çatdıraram. Zəng etsə...

Danişan şəxs sağıllasından telefonu söndürdü. Dud.., dud.., duud...

Zahid: (söndürülmüş telefonu bir qulağından aralayıb o biri qulağına tutdu) - Sağ... ol...un!!! Hə...lə...lik... (sonra öz-özünə) Kişi boyuna örkən dolayım, adını alım qoyub. Camaat Avropanın, Amerikanın, ən azı Rusiyanın elmi jurnallarında çap olunur, bu da Cibutidə, yox bir Madaqasqarda. Hələ bir utanmaz-utanmaz da pulunu Vəfa xanımdan qoparmaq istəyir.

Qeyd: Səhnəni Əli bəy Azəri hazırlayıb.

SƏHNƏ 9

Polis bölməsi. Rəisin otağı.

Rəis: - Hə, xanım, indi biz səninlə gedəcəyik Araz qırğıına. Siz orada yeri göstərə biləcəksinizmi?

İranlı: - Hansı yeri?

Rəis: - İndicə demədinizmi ki, ərinizlə Kərim müəllim ordan keçib gəliblər.

İranlı: - Hə də, elə mən özüm də ordan keçib gəldim.

Rəis: - Ay maşallah! Mən də onu soruşuram. Deməli, tanıyırsınız.

İranlı: - Əlbəttə, tanıyıram.

Rəis: (nə fikirləşdişə) - Xatirinizdə deyil, o yerin adı necə idi?

İranlı: - Hansı yerin?

Rəis: - İrandan Araz çayını biz tərəfə keçdiniz ha.., bax oranı deyirəm. Daşburundu, Qaradiziydi, Babıydı, Yağlıvəndiydi, həriydi?

İranlı: - Biz Araz çayını görmədik ki!

Rəis: - Bəs hardan keçdiniz?

İranlı: - Hamı hardan keçir, biz də ordan.

Rəis: - Pff... Sən, deyəsən bizi doluyursan ha... Sənə dedim ki, düzünü danış, yoxsa zindana saldıraram.

İranlı: - Əbülfəzl-Abbas haqqı, düz danışıram.

Rəis: - Yaxşı, onda danış.

İranlı: - Hə, ərimlə Kərim məllim irmi günüyüdü bitaydıydalar, düyü əymax üçün yer gəzerdilər. Bir gün Kərim qayıdış gəldi. Dedim, Kərim, bəs bizim kişi hanı? Dedi, səsini çıxartma, sənin ərin qaldı o tayda. Dedim, bəs sən nə yaxşı gəldin? Dedi ki, düyü əymax üçün otuz hektar yer tapmış; on beşi sizin, on beşi mənim. Yaxşı yerdı, Arazın suyundan vurub suvaracağıq. Bol məhsulumuz olacaq, yaxşıca qazanc götürəcəyim. Mən gəldim ki, pul aparam. Ərin dedi ki, evə de, pul göndərsinlər. Soruşdum nə qədər. Dedi ki, adama əlli milyon təmən. Düzü, mənim bu Kərimdən gözüm su içmir. Düz-əməlli adam dəyil, cərdü-cürdə adamdı. Dedim mən saa pul verəmməram. Dedi onda hazırlanış, bir yerda gedəx. Mən də pulu sayıb hazırladım, tezdən çıxdı. Geldix kecidə. Ordan da addadıx bu tərəfə. Axşam şəvinik vuranda gəldix Bakıya.

Rəis: - Yolda Kərim heç kimə zəng vurmadı?

İranlı: - Yox. Niyə zəng vurmalıydı ki?

Rəis: - Bu tərəfə keçəndə demədin ki, mən ərimlə danışmaq istəyirəm?

İranlı: - Dedim.

Rəis: - Kərim bəs niyə səni ərinlə danışdırmadı?

İranlı: - Dedi ki, buralarda telefon danışığı dinlənir. İşimiz pozula bilər. Allah qoysa, axşama ərinlə quçax-qucağasan.

Rəis: (selektorun düyməsini basır) - Növbətçi.

Növbətçinin səsi: - Bəli, rəis.

Rəis: - Fırada de, qadınları otağıma gətirsin.

Növbətçinin səsi: - Oldu, rəis.

Rəis: (üzünü iranlıya tutur) - Sonra nooldu?

İranlı: - Day nə olacax. Gəldix Bakıya. Kərim bir taksi tutdu. Dedi Muşviqa gedaciyix. Ərinlə orda ev tutmuşux, orda qalırıx. Maşınla bir xeylax getdik. Mən tanımırıam, buralarda birinci dəfədir oluram. Sonra maşını saxladı, düşdüx. Pulunu verib yola saldı. Maşın gedəndən sonra mənə dedi ki, burda gözlə. Ərin burda bir ev var, orda olmalıdır. Çağırıım gəlsin, gedax bina evinə. Gecəni orda qalacaqıq. Qaranlıq düşmüşdü. Yolun qıraqında gözləyirdim ki, xapdan məni itəliyib yıxdılar yolunan gedən maşına tərəf. Day bilmirəm nə olub, necə olub.

Qapı döyüür.

Rəis: - Buyurun!

Firad və qadınlar otağa girirlər. Qadınlar sol tərəfdə bir cərgə düzülürler, Firad isə onlarla üzbəüz sağ tərəfdə durur.

İranlı: - Ayılanda gördüm ki, bu xanımbacı mənə yemax yedirdir. Qolum da bağlıdır.

Rəis: - Vəfa xanım, bəs deyirdiniz Şəhrəbanu xanım qardaşı ilə o biri qardaşının yanına gəlib?

Vəfa: - Rəis, Şəhrəbanu xanım bizə nə danışmışdisə, biz də onu sizə dedik.

Rəis: - Yox, belə deyil. Şəhrəbanu xanımın əri biz tərəfdədir, özü də çox faydalı işlərlə məşğuldur. İnşallah, biz onu tezliklə taparıq.

Sevda: - Rəis, Şəhrəbanu xanımda hələ ki, yaddaşsızlıq problemi...

Rəis: - (onun sözünü kəsir) Sizə böyük hörmətimiz var. Belə şeyləri gərək bizdən gizlətməyəyiniz.

Vəfa: - Rəis, bizim gizlətmək fikrimiz yoxuydu. Qadın huşunu itirmişdi. Huş özünə gələndən sonra da heç nə xatırlamırdı. İki gündür Sevda xanım onu müalicə eləyir. Axır ki, nisbətən yaddaşı özünə qayıdır, o da elə belə, gah gedir, gah qayıdır. Üstündə nə sənədi vardı, nə də pulu. Pislik elə-məmişik ki. Yaralı vəziyyətdə yoldan götürmüştük, yardım etmişik, müalicə etmişik. Bir də gözləyirdik, görək əri, ya Kərim müəllim bunu axtaracaqmı?

Rəis: - İndi onun ərinin və dələduz Kərim müəllimin axtarışı ilə artıq biz məşğul olacaqıq. (üzünü Fırada tutur) Firad, apar otağına. Kərimin məlumatlarını dəqiqləşdir. Xanımların əl telefonunu, dəqiq ünvanını götür. İran səfirliyinə təcili məlumat ver. İranlı xanım da hələlik bunların yanında qalsın.

Firad: - Aydındır.

Firad və qadınlar rəisin otağından çıxırlar.

SƏHNƏ 10

Möhtəşəm bir binanın qabağı. İkitərəfli şosse.

Qadınlar Vəfanın maşınında gedirlər.

Sevda: - Vəfa, burda maşını saxla. Evə dəymək istəyirəm.

Vəfa: (maşını yolun sağında saxlayır) - Bizə gedərdik. Yorğun və üzgünsən. Sonra qayıdardın.

Sevda: - Yox, Vəfa. Alik rəhmətə gedəndən sonra əlim heç işə yatmayıb. İndi evə getmək istəyirəm. Bu gün planlarımı qaydasına qoyum. Sabahdan mütəmadi işlə məşğul olmaq istəyirəm. Zəng edənlərim var. Neçə vaxtdır yazılıblar, imkan tapıb qəbul edə bilməmişəm.

Vəfa: - Düz eliyirsən, get. Allah Alikə rəhmət eləsin. Yaxşı insan idi. Amma nə etməli? Ölənlə ölmək olmur axı... Yaşamaq lazımdır... İşləməsən də... yaşaya bilməzsən. İş yaşamağın yarısından çoxudur.

Sevda: - Yaxşı. Hələlik. Görüşərik.

Maşından düşüb gedir. Vəfa maşını yerindən tərpədir və yollarına davam edirlər.

SƏHNƏ 11

Beşmərtəbəli binanın qabağı.

Qadınlar maşındadır.

Gülsurə: - Bıy, bura ki, bizim evin qabağıdır.

Kubra: - Elə danışırsan ki, elə bil birinci dəfədir burdan keçirsən.

Gülsurə: - Elə danışacam də... Sən belə danışmazsan? Polis idarəsində başım elə xarab olub ki... evimizin qabağını da taniya bilmirəm.

Vəfa: - Yaxşı, yaxşı, bir-birinizi dəyməyin. Gülsurə, evə getmək istəyirsən, deynən evə getmək istəyirəm. Yoxsa, başımı xarab ediblər..., nə bilim nə...

Gülsurə: - Day niyə xətrinizə dəyir. Başım xarab olacaq də. Mənimki alverdir, puldur. (elləri ilə göstərir) Pul ki, olmadı baş da xarab olar, hələ desən...

İlhamə: - Düş get, pulunu qazan.

Vəfa maşını saxlayır, Gülsurə düşüb gedir.

SƏHNƏ 12

Sevdanın evi.

Sevda qapını açıb evə girir. Dəhlizə daxil olan kimi qeyri-adi hiss onu bürüyür. Gödəkçəsini çıxarıb asır və mətbəxə keçir. Qazı yandırıb çayı isitmək istəyir. Əlini çaynikə vuranda görür ki, istidir.

Sevda: - Mən gedəndə qazı söndürməmişəmmi? Çaynik niyə istidir? Bəs qaz necə sönüb? Yox.

Qonaq otağından səs gəlir. Sevda dərhal qonaq otağına yollanır. Televizor çox zəif səslə işləyir. Cəfərlə arvadı Firuzə divanda oturub jurnalı baxırlar.

Sevda: - Salam.

Cəfər: - (astadan) Salam.

Firuzə: (durub görüşmək istəyir) - Ay əleykümə salam, Sevda xanım, xoş gördük. (nədənsə dayanır)

Sevda: - Nə yaman belə sakit oturmusunuz?

Firuzə: - Şahnaz xanım yatıb...

Sevda: - Şahnaz... xanım... yatıb..? Harda?

Firuzə: - Sizin yataq otağınızda...

Sevda dərhal yataq otağına yollanır...

SƏHNƏ 13

Gülsurənin evi.

Gülsurə evə daxil olur. Özünü piss hiss edir, elə bil yad bir yerə düşüb. Güzgünen qabağına keçib özünə baxır.

Gülsurə: - Eh, ötən günlər, ötən günlər. Hər gün yaşımızın üstünə yaşı gəlir, deməli, problemlərimiz də artır. İndi mən hardayam? Öz doğma evimdə özümü rahat hiss edə bilmirəm. Yəni, bu polis bölməsinin zəhmi belə ağırdır? Yoxsa qızlarla bir-birimizə belə öyrəşmişik? Elə ondan olacaq. Son vaxtlar bir-birimizə elə öyrəşmişik ki, bir anlıq ayrıلندا darixırıq bir-birimizcün. (gülümsəyir) Bəlkə yuyunub bir az yatım? Yorğunluğum çıxsın. Ticarət mərkəzinə sabah da gedə bilərəm...

İçəri otağa keçir. Şkafi açır. Əlindəki üzükləri çıxardıb meyvə qabına qoyur.

Gülsurə: - Bəs üzүün biri hanı..? (başqa meyvə qablarına baxır) Bəlkə başqa yerə qoymuşam. Yox. Yox. Üzükləri ancaq bura yiğirdim. Bəs necolub? Bəlkə... Yox, ola bilməz. Onun nəyinə gərəkdir. Birdən... Bəlkə də... Hə, hə, elə o, olacaq.

Telefonunu çıxarıb oğlu Fuada zəng edir.

SƏHNƏ 14

Fuadın qaynanasının evi. Fuad divanda oturub televizora baxır. Telefonuna zəng gəlir. Telefonu götürüb baxır, anasıdır. Dərhal pultu götürüb televizorun səsini alır.

Fuad: - Hə, mama, eşidirəm.

SƏHNƏ 15

Gülsurənin evi.

Gülsurə telefon qulağında danışa-danışa o tərəf-bu tərəfə var-gəl edir.

Gülsurə: - Oğlum, Fuad, indi gəlmışəm evə.

SƏHNƏ 16

Fuadın qaynanasının evi.

Fuad: - Mama, səsin niyə birtəhər gəlir? Nəsə olub?

SƏHNƏ 17

Gülsurənin evi.

Gülsurə: - İstədim... üzükləri çıxardıb... qoyam yerinə, bir az uzanıb dincələm, rahatlanam. Çox yorğunam. Baxdım ki, üzüyün biri yoxdur?

SƏHNƏ 18

Fuadın qaynanasının evi.

Fuad: - Hansı üzük? Nə üzük? Mama,,, sən nə danışırsan?

SƏHNƏ 19

Gülsurənin evi.

Gülsurə: - O bahalı üzük, brilyant qaşlı üzük. Deyirəm... bəlkə... birdən... lazımın olar, sən... götürərsən...

SƏHNƏ 20

Fuadın qaynanasının evi.

Fuad: - Başın xarab olub sənin? Sən nə danışırsan, mama? Doğma oğlundan şübhələnirsən? Qadın üzüyü mənim nəyimə gərəkdir. (telefonu söndürüb yanına atır) Deyəsən, bu arvadın doğrudan başı xarab olub e...

SƏHNƏ 21

Gülsurənin evi.

Gülsurə: - Fuad, oğlum... (telefondan fit səsi gəlir; dud, dud, duud...) Dilim, ağızım qurusun. Mən niyə belə dedim? Adam da öz doğma oğlundan şübhələnər? Doğrudan da, qadın üzüyü Fuadın nəyinə gərəkdir? Divana yaxınlaşır, tırtap üzüqöyülü divanın üstünə uzanır.

SƏHNƏ 22

Möhtəşəm binanın qabağı.

Girişdən bir az qabaqda 75-80 yaşlarında iki qoca söhbət edirlər. Bu vaxt Vəfanın maşını gəlib dayanır və qadınlar maşından düşürlər. Qocalar qadınlara həddən artıq maraqla baxırlar.

Kubra: - Vəfa, gərək məni də yolda düşürərdin, evə gedərdim.

İlhamə: - Evin çox uzaqdadı e,,, piyada gedə bilməzsən.

Kubra: - Sənin kimi cavan vaxtlarında mən də yorulmaq nədi bilməzdim. Şəhərin bu başından vurub o başından çıxardım. Gəzmədiyim park, bulvar qalmamışdı.

Vəfa: - Yağ qazanın daşmaz. Qalxaq yuxarı. Bir stəkan çay içək, gedərsən.

Kubra: - Yox e,,, ay Vəfa, getsəm yaxşıdır. Çox yorğunam, bir az yatıb dincəlmək isteyirəm.

Vəfa: - Onda qapını möhkəm-möhkəm bağla. Heç kimə də açma.

Kubra: - Yaxşı. (ayrılıb gedir)

Vəfa, iranlı qadın, arxada da İlhamə binanın girişinə doğru addımlayırlar. Qocalar daha həsədlə onlara baxır.

İlhamə: - Nə belə həsədlə baxırsınız?

Qoca: - Həə? (özünü eşitməməzliyə qoyur)

İlhamə: - Deyirəm ki, (səsinin ucaldır) sizin indi mərmər başdaşılardan boylanan vaxtınızdır. Siz isə hələ də ağızınızın suyunu yiğişdirə bilmirsiniz.

SƏHNƏ 23

Sevdanın evi. Sevdanın yataq otağı.

Şahnaz xanım yataqdadır. Qəfildən qapı açılır və Sevda xanım daxil olur. Onun gəlişinə Şahnaz oyanır.

Şahnaz: - Sevda,,, gəldin..? Hara getmişdin..?

Sevda: - Şahnaz xanım...

Şahnaz: - Nədi, Sevda? (səsinin tonunu qaldırır) Söz soruşuram, cavab ver.

Sevda: - Sizə hesabat verməliyəm?

Şahnaz: - Demirəm hesabat ver. Söz soruşdum axı...

Sevda: - Polis bölməsinə getmişdim... Qane elədi..?

Şahnaz: - Sənin polisdə nə itin azib?

Sevda: - Bunun sizə dəxli yoxdur... Siz deyin görüm niyə mənim yatağında yatmışınız..?

Şahnaz: - Əcəb eləmişəm. Bura həm də oğlumun yatağıdır.

Sevda: - Oğlunuz yoxdur... başa düşürsünüz... yoxdur... Yataq indi tək mənə məxsusdur... Orda məndən başqa heç kimin ixtiyarı yoxdur yatmağa. Heç sizin də...

Şahnaz: - Olkıya oğlumun ili çıxmamış ər sevdasına düşmüsən..?

Sevda: - Özünüzdən hoqqa bəzəməyin. Mənim üçün Aliki heç kim əvəz edə bilməz. Yaramın qaysağını qopartmayıñ... Qəhərlənir...

Şahnaz: - Yaxşı, yaxşı... Gözlərinin qorasını sıxma... Yatmışam, bir də yatmaram. Evdən də çıxardıb qovmayacaqsan ki...

Sevda: - Sizə nə deyirəm ki... İstədiyiniz vaxt gəlin... Bəs bunları nəyə gətirmisiniz..?

Şahnaz: - Boy, Sevda, sən dəəsən cızığından çıxırsan ha..? Cəfər özgədi..? Bu ev onun doğmaca əmisinin evidi. Gətirmişəm, mən gətirmişəm. Onlar burda qalacaqlar.

Sevda: - Qalmayacaqlar!!!

Sevda geri qayıdıb mətbəxə gedir. Qazı yandırıb çayı isidir...

SƏHNƏ 24

Fuadın qaynanasının evi. Fuad divanda oturub televizora baxır.

Fuad: (öz-özünə) - İşə düşdük də... Mamam elə-belə zəng eləməz. Görünür, doğrudan da üzük itib. Bəlkə Mənsurə götürüb? Axı o nə vaxt götürdü? Nə vaxt imkan eləyib götürdü ki, mən görmədim? Hər şey ola bilər. Bəlkə zəng edib soruşum? (telefonu götürüb Mənsurənin nömrəsini axtarır, tapır) Zəng eliyib nə soruşum? Üzüyü o, götürüb də boynuna alarmı? Heç vaxt! Telefonda heç vaxt boynuna almaz. Onu duyuq salmaq olmaz. Dərhal başının üstünü alıb üzbəsurat soruşmaq lazımdır. Lap evini də axtarmaq olar. Yaxşısı budur, gedim. (ayağa durub evdən çıxır)

SƏHNƏ 25

Qəbiristanlıq. Molla müşahidə aparır. Qəbirlərin arası ilə gedən bir gənc oğlan onun diqqətini çəkir.

Molla: (öz-özünə) - Bu gün nahaq gəldim. Çətin ki, kimsə rəhmətliklərini ziyarət etməyə gələ.

Oğlan gedir, mollaya maraq üstün gəlir, yeniyetmənin dalınca yollanır. Yeniyetmənin əlində nə isə var - qutuya oxşayır.

Molla: - Eh, mənəm də. Bilə-bilə ki, birinci günlər qəbiristanlıq heç kim gəlmir, yenə də durub qaçmışam bura. Ya yatıb dincələrdim, ya da çamadanımın dalınca gedərdim. Ehh, şeytan qadınlar, huşumu başından necə çıxardınızsa, çamadanım, dəyişik alt paltarlarım, elə o sevimli güllü tumanım da maşında qaldı.

SƏHNƏ 26

Sevda xanımın evi.

Sevda xanım mətbəxdə oturub çay içir. Telefonuna zəng gəlir.

Qadın səsi: - Salam, Sevda xanım.

Sevda: - Salam.

Qadın səsi: - Süsəndi narahat eliyən.

Sevda: - Hansı Süsən?

Qadın səsi: - Ayın əvvəlindən qəbulunuza yazılmışam. Hələ keçən həftə də zəng vurdum. Dediniz əlaqə saxlayım. Evdə olsanız gələrəm. İndi gələ bilərəmmi?

Sevda: -Hə, hə, gəlin, evdəyəm.

SƏHNƏ 27

Qəbiristanlıq. 20-22 yaşında gənc atasının qəbrinin qarşısına gəlir. Cibindən dəsmalını çıxardıb baş daşının sıfətini silir.

Gənc: - Ehh, ay ata! Sənə nə var ki... Ölüb getdin, canını bu dünyadan ölüməndən betər məşəqqətlərindən qurtardın. Gör indi biz nələr çəkirkən. Yaxamız qalıb dilbilməzlərin əlində. Nə qandırı bilirik, nə də... Nə isə... Allah sənə rəhmət eləsin. Bəlkə də bizi qoyub belə tez getməzdin qara torpağın altına. Ancaq... nə bilmək olur. Sənin əlində deyildir ki... Bir də kim nə tapıb qara torpağın altında ki, sən də tapasan... Özün bilirsən də... mən bu molla tayfasıyan yoxam. Öz ana dilimizin hərflərini tanımayanlar ərəb hərfləri ilə nə oxuya bilərlər... Bir də nə bilim e..., olanımız budur, gedib ərəbistan-dan molla gətirəsi deyilik ki... O günü bir molların səsini yazdırışam. İndi getirdim ki, sənin qəbirinin üstündə səsləndirrim...

Gənc qoltuğundakı maqnitofonu sinə daşının üstünə qoyub düyməsini basır.

Molla səsi: - Bismillahir rəhmanir rəhim...

SƏHNƏ 28

Qəbiristanlıq. Bir qəbir öündə dayanan gənc. Sinə daşının üstünə qoyulmuş maqnitofon. Mognitofondan molların səsi eşidilir. Molla bunu görçək özünü saxlaya bilmir, yaxınlaşır.

Molla: - Siz bu qəbirdə yatan rəhmətliyin nəyisiniz?

Oğlan ya eşitmır, ya da özünü eşitməməzliyə vurur.

Molla: (ucadan öskürür) - Allah rəhmət eləsin.

Oğlan indi görürüm kimi mollaya baxır və yalnız başı ilə ehtiramını bildirir.

Molla: - Deyirəm ki, siz bu qəbirdə yatanın nəyisiniz?

Oğlan əli ilə işarə verir ki, maqnitofonda quran oxunur. Səbrli ol, indi danışarıq.

Molla: (əlini uzadıb maqnitofonu keçirir) - Ay oğul, mərhuma belə hörmətsizlik olmaz.

Gənc: - A kişi, nə hörmətsizlik? Atamın qəbridir, üstündə quran oxutdururam.

Molla: - Quranı molla oxumalıdır, maqnitofon yox.

Gənc: - Bəs maqnitofonda oxuyan kimdir? O da molladır.

Molla: - Maqnitofonda oxuyan molladır, molla deyil, bilmirəm. Qəbir üstündə quranı mütləq canlı oxumaq lazımdır, yoxsa oxunan quran qəbul olmaz. Maqnitofona isə evdə də qulaq asa bilərsən.

Gənc: - Xahiş edirəm, mane olmayın. (maqnitofonun düyməsini basır, quran oxunur, molla öz səsini tanıyor)

Molla: - Ədə, bu ki, mənəm. Sən mənim səsimi hardan yazdırımsın?

Gənc: - İndi deyin görüm, bu oxunan quran qəbuldur, ya yox?

Molla: - Əlbəttə, qəbuldur. Oğlum, əgər pulun yoxdursa, deyərdin, mən elə pulsuz da oxuyardım.

Gənc: - Nə bilim e...

Molla: - Sən heç narahat olma. Gələn cümlə gələrsən, yadına salarsan, atovun ruhuna salavat çevirərəm, fatihə verərəm.

Gənc: - Gəlməyə gələ bilməyəcəyəm. Görürəm, xeyrxah mallasınız. Cümə günü özünüz oxuyarsınız, Allah xətrinə...

Gənc bunu deyib gedir. Molla başdaşından ona boyلانان kişiyyə baxır.

Molla: - Xeyrulla kişi, uşaqq böyütməmisən e.., bic-bicəngə qoyub getmişən. Görmürsən, mollaya da kəf gəlir. Ədə, aləmə kəf gələn biz... bizə də kəf gələn variymış...

Molla başını bulayıb gözlərini bərəldir

SƏHNƏ 29

Sevdanın evi.

Qapı döyüür. Sevda gedib gözlükdən baxır. Qapıda qadın görünür.

Sevda: - Kimdir?

Qadın səsi: - Mənəm, Sevda xanım, Süsən.

Sevda: qapını açır) - Buyurun, içəri.

Süsən: - Hər vaxtınız xeyir. (içəri keçir)

Sevda xanım onu öz otağına aparır. Dəhlizdən keçərkən qonaq otağının qapısı açıq olduğundan Şahnazın onlara zillənmiş gözləri Süsəni narahat edir.

Sevdanın otağına keçib otururlar.

Süsən: - Siz Allah, bağışlayın. O yaşlı qadın kimdir?

Sevda: - Qaynanamdır. Necə ki?

Süsən: - Gözlərini elə zilləyib baxırdı ki, elə bil adam görməyib.

Sevda: - Siz ona fikir verməyin. Yaşlı qadındır..., oğul itirib..., sinəsi dağlıdır...

Süsən: - Sevda xanım, bilmirəm dərdimi necə danışım...

Sevda: - Danışın, danışın, sizi nə narahat edir, onu danışın.

Süsən: - Bilirsiniz...

Bu vaxt qapı açılır, Şahnazın başı görünür, tez də örtülür,,, amma bu nə qədər tez olsa da Süsən görür.

Sevda: - Danışın, danışın, siz fikir verməyin. Elə təsəvvür edin ki, biz ikimizdən başqa burda heç kim yoxdur.

Süsən: - Axı... o, burdadır. Mən necə təsəvvür edə bilərəm...

SƏHNƏ 30

Sevdanın evi. Qonaq otağı.

Şahnaz, Cəfər, Firuzə oturublar. Cəfər lap zəif səslə televizora baxır. Şahnaz ilə Firuzə astadan söhbət edirlər.

Şahnaz: (televizorda nə görürsə) - Cəfər, ona xod ver.

Cəfər: (təəccüblə) - Evdə qonaq var, olmaz. Sevda xanım müştəri qəbul edir.

Şahnaz: - Nə? Müştəri? Müştəri nədi,,, bu da bizim gözümüzdən pərdə asmaq üçündür. Mən adamı bir ağaclarlıdan görən kimi tanıyıram, biliyəm nə yuvanın quşudur. O, Sevdanın bacı-cicisidir. Yenə nə planları var, çəkiliblər xəlvətə, xısın-xısın qiybətləşirlər. Ay qız, Firuzə.

Firuzə: (astadan) - Hə...

Şahnaz: - Dur get bax, gör onlar neyniyirlər.

Firuzə durub gedir, Şahnaz pultu Cəfərdən alıb televizorun səsini qaldırır.

Qonaq otağı

Şahnaz Firuzə güdürlər

SƏHNƏ 31

Sevdanın evi. Qonaq otağı. Sevda xanım ilə müştərisi Süsən nə barədəsə ciddi-ciddi söhbət eləyirlər.

Sevda: - Siz nədən şübhələndiniz ki, əriniz sizdən soyuyub? Əvvəlki kimi sizi xoş dindirmirdi? Yoxsa evə bazarlıq eləmirdi? Tez-tez yersiz yerə evdə dava-dalaş salırıdı?

Süsən: - Yox. Adamın üstündə Allah var. Bunlar hamısı öz yerindədir.

Sevda: - Bəs nə olub ki, aranızdan qara pişik keçib?

Süsən: - Qonşuya falçı gəlmışdı. Arvadlar hamısı gedib fala baxdırıldılar, mən də getdim. Canıyanmış ərimin şəkilini görən kimi dedi ki, uyy, ərinin dörd tərəfi arvadlarla doludur. Lap dəqiqini bilmək istəyirsənsə, axırdı dedi, indi ərin iki arvadın arasında qalıb.

Qapı açılır, Firuzə görünür.

Sevda: (acıqlı-acıqlı) - Nədi, Firuzə?

Firuzə: - Heeç...

Sevda: - Onda nəyə gəlmisən?

Firuzə: - Şahnaz xanım dedi ki, get bax,,, gör neyniyirlər....?

Sevda: - Ört qapını! Şahnaz nənəni də demişdim, səni də...

Süsən: - (ayağa qalxır) Adam bu evdə dəli olar ki...

Deyib gedir.

SƏHNƏ 32

Sevdanın evi. Qonaq otağı.

Şahnaz və Cəfər oturub televizora baxırlar. Televizorun səsi yüksəkdir. Firuzə gelir, onun dalınca da Sevda.

Sevda: - Bu nə hərəkətdir, eliyirsınız?

Şahnaz: - Nə hərəkət?

Sevda: - Necə nə hərəkət? İmkan verməzsiniz müştərimi qəbul edim? Mən axı həkiməm, psixoloqam.

Şahnaz: - Narahat olduq də... Dedik birdən içəridə... Axı sənin yanına normal adam gəlmir... Psixomşix, kim var....

Sevda: - Lazım deyil... Mənim qayğıma qalmaq lazımlı deyil. Mən öz müştərilərimlə bilirom necə dil tapmaq lazımdır...

Yenidən mətbəxə gedir. Qapını örtüb özünə çay süzür.

SƏHNƏ 33

Sevda xanımın evi. Mətbəx.

Sevda xanım çay içir. Bu zaman telefona zəng gəlir.

Sevda: - Alo.

Qadın səsi: - Sevda xanımdır?

Sevda: - Bəli, mənəm, eşidirəm.

Qadın (Müştəri) səsi: - Sevda xanım, salam.

Sevda: - Əleykümə salam. Eşidirəm sizi.

Qadın (Müştəri) səsi: - Sizi and verirəm yeri-göyü yaradan o gözə görünməzə, mənə yox deməyin.

Sevda: Buyurun, sözünüüz deyin.

Qadın (Müştəri) səsi: -Sizi and verirəm 124 min peyğəmbərin cəddinə, sözümüz yerə salmayıñ.

Sevda: - Sizi dinləyirəm.

Qadın (Müştəri) səsi: - Sizi o əzizlərinizin əziz canı, məni çıxılmaz vəziyyətdə buraxmayıñ.

Sevda: - Mən sizi dinləyirəm.

SƏHNƏ 34

Beşmərtəbəli binanın qarşı tərəfi. Yan-yana tikilmiş həyət evləri, darvazalar.

Fuad Mənsurənin evinin qabağına gəlir. Darvazanı döyür.

Fuad: - Ay Mənsurə xala...

İçəridən hay verən olmur. Bir neçə dəfə təkrarlayır. Sonra qonşunun darvazasını döyür. İçəridən səs gəlir.

Qadın səsi: - Kimsiniz? Nə istəyirsiniz?

Fuad: - Mənsurə xanım lazımdır.

Qadın səsi: - Görməmişəm, bilmirəm.

Fuad: - İndi o, harda ola bilər?

Qadın səsi: - Münasibətimiz yoxdur. Əl telefonuna zəng edin.

Fuad: - Qayıdış gedə-gedə öz-özünə danışır) Şəhərin də belə atkeçməz işləri olmaya də... Deyək ki, bina evlərdə belədir. Bəs həyət evlərinə sözünüz nədir? Qapıbir qonşular, deyir münasibətim yoxdur. Bəlkə deyəsən tanımırıam!

Telefonu çıxardıb zəng edir.

Operatorun səsi: - Bu nömrəyə zəng çatmir.

Fuad: - Görəsən o, indi haralardadır?

Bu zaman avtobus dayanacağından ona tərəf gələn bir nəfərlə qarşılaşır. Fuad onu görçək təlaşa düşür.

SƏHNƏ 35

Kubranın evi.

Qapı açılır, Kubra içəri daxil olur.

Kubra: - Ölmədik, qaldıq, bu günümüzü də gördük. İndi öz evimizə gəlməyə ehtiyat edirik. Öz evimdə mən rahatlıq tapa bilmirəm. Hər an səksəkədəyəm. Kimsə gələr, indi gələr, bir saatdan sonra gələr. (devikə-devikə keçib otaqlara göz gəzdirir, pəncərələrə baxır) Yox, ay Kubra. Bu da bir iş idi. Sən heç kimdən, heç nədən qorxma. O güc ki, səndə var hamının ağzını bağlayacaqsan.

Hamama keçir, əl-üzünü yuyur, məhrəbəni götürüb qurulanır. Güzgündə özünə baxır. Kubra: - Çox yorğunum, üzgün görünürəm. Gedim bir-iki saat yatıb dincəlim.

Yataq otağına keçir. Yorğanın böyrün qaldırır ki, uzansın, qapının zəngi çalınır. Vahiməli-vahiməli dayanıb qulaq asır. Qapının zəngi aramsız çalınır. Kubra ehtiyatla ayağının ucunda qapıya yaxınlaşır. Gözlükdən baxanda qızı Səmanı görür. Dərindən nəfəs alıb toxtayırlar. Sonra bir də baxır ki, görsün səhv etməyib. Səma ilə başqa kimsə gəlməyib ki? Gözlükdən baxır, baxır, kürəkəni ilə qızından başqa heç kimin olmadığına əmin olur və qapını açır.

Birinci Səma daxil olur.

Səma: - Mama... Mamočka... (anasının boynunu qucaqlayır)

Kubra: - Ürəyim qırılmışdı. Zəng vurub xəbər edə bilməzdiniz?.. Mən də deyirəm qapının zəngini basan kimdir... Dedim bəs yenə onlardan kimsə gəlib.

İçəri keçirlər.

Kürəkən: - Mamulya, sən heç nədən qorxma. Biz səninləyik. Sənə heç kim heç nə edə bilməz. Otağa keçirlər. Yan-yana divanda oturlarlar.

Səma: - Necə istirahət etdiniz? Yaxşı keçdimi? Meşədəyiniz?

Kubra: - Heç qoydunuz ki, istirahət edək? Gah sən zəng elədin, gah Əli. Demişdim axı, telefonu cavab verməyin. Özüm gəlib işlərimi sahmana salacam.

Kürəkən: - Bax indi biz Amerikada olsaydıq, orda heç kim sizin üzünüze hücum çəkə bilməzdi.

Kubra: - Yenə Amerika? Ədə, sən yenə Amerikadan danışırsan? Sən heç burda başını girləyə bil-mirsən, sən Amerikada baş çıxaransan. Ədə, Amerikada məni sən qoruyaqsan? Qoruyan oğul hər yerdə qoruyar. Bir zəng olmamış qaynananın evin qoyub qaçmışan, sən Kubra qoruyansan. Durun, durun keçin öz otağınızı. Yorulmuşam. İmkan verin bircə saat dincəlim.

Səma ilə Əli tez durub öz otaqlarına keçirlər.

Kubra: - Ehh, Kubuş, Kubuş, hələ görəcəyin günlər qabaqdadır.

SƏHNƏ 36

Vəfanın evi.

Vəfa, İlhamə və İranlı qadın mətbəxdə oturublar. Çay içirlər.

Vəfa: - Bu gün çox ağır gün oldu.

İlhamə: - Nə bilim, budu da.

İranlı: - Mən bilseydim ki...

İlhamə: - Nəyi bilseydin? Sənə dedik ki, otur maşında, gəlirik.

İranlı: - Ay bacı, maşında bir saat oturarlar, iki saat oturarlar... Yaram ağrıdı..., ürəyim sıxlıdı... gəldim. Burda nə var ki? Mən bilseydim ki, sizin sərbazlar... qadına belə hörmət qoyellər,,, heç ora gəlməzdim.

İlhamə: - Sizdə belə deyil ki..?

İranlı: - Yox, bacım, bizdə belə deyil. Bizdə qadın hörmətli xanımdır, onun sözü hər yerdə keçər. Sərbazdan şikayət etsə onu da işdən çıxararlar.

Qapı döyülür.

Vəfa: - Eee, yenə görəsən kimdi? Bu gün bizə rahatlıq verməyəcəklər rahat çayımızı içək. (ayağa durmaq istəyəndə İlhamə qoymur)

İlhamə: - Mən baxaram. (qapiya gedir, gözlükdən baxır və Mollanı görür)

Qayıdır.

İlhamə: - Molladır.

Vəfa: - Açı, gör nə istəyir.

İlhamə qapiya qayıdır və açır.

Molla: - Əssələmi-əleykim.

İlhamə: - Xeyirdimi?

Molla: - Vəfa xanımı görmək istəyirəm.

İlhamə: (içəri səslənir) - Vəfa xanım, sizi istəyirlər.

Vəfanın səsi: - De, gəlsin, görünüm nə istəyir.

Molla içəri keçir. Başı, gözü ilə İlhaməyə eyhamlı işaret vurur: "Gördün?" Ayaqqabısını çıxardır və mətbəxə gəlir.

Molla: - Səlamlar olsun!!!

Vəfa: - Əyləş çay iç.

Molla dərhal əyləşir. İlhamə çay süzüb mollanın qabağına qoyur.

Vəfa: - Xeyirdimi?

Molla: - Pal-paltarım qalib maşında.

İlhamə: - Özün götürməmisən ki, geri qayıdasan.

Vəfa tərs-tərs İlhaməni sözür, Molla acıqlansa da bürüzə vermir.

İranlı: - Hə, bizdə belədir. Qardaşımın da işi olanda sərbaza mən gedirəm.

İlhamə: - Qardaşın nə işinə baxır?

İranlı: - Namdarı deyirsən?

Vəfa: - Qardaşının adı Namdardı?

İranlı: - Hə.

İlhamə: - Deməli, onu soruşuram.

İranlı: - Namdarın böyük dükanı var, orda hər şey satır.

İlhamə: - Sərbəzliq nə işləri olur.

İranlı: - Oley də. Bir arvadı ilə boşananda mən gedirdim onun işlərinin dalınca. Bir də dükan işlərində şikayət-filan...

İlhamə: - İndi qardaşın boşdu.

İranlı: - Hə, boşdu. Deyir evlənmirəm. Evlənsəm də şuravi ilə evlənəcəm.

Vəfa: - Maraqlıdır, o niyə elə?

İranlı: - Bizdə xanımların başlıq pulu zillətdir. Namdar on ildi arvadın talağını verib, hökumət hələ indi boşuyub. Otuz beş min dollar başlıq parası ödəyib. Namdar buralara gəlib gedir. Deyir bir şurəvi qız alacam. Azərbaycanda da onun adına bir dükan açacam. On beş gün gedib Azərbaycanda qalacağığ, ordakı dükana nəzarət edəcəyik, on beş gün də burda.

İlhamə az qalır İranlinin ağızının içinə girsin, qabağına xurma qoyur, çayını təzələyir, ləbləbi gətirir. Molla bundan əsəbləşir.

Molla: - Vəfa xanım, yaxşısı budur, mən gedim.

Vəfa: - İlhamə, açarı götür, maşının baqajını aç. Molla pal-paltarını götürsün.

Molla ilə İlhamə çıxır. İki dəqiqədən sonra İlhamə qayıdır. Maşının açarını masanın üstünə qoyur. Əl atıb masanın üstündəki telefonunu götürmək istəyir ki, zəng gəlir. Telefonun ekranında "mama" yazılır. Bunu gördükdə hər ikisinin gözləri bərəlir.

SƏHNƏ 37

Vəfanın evi. Vəfa ilə iranlı mətbəxdə oturub çay içirlər. Masanın üstündəki İlhamənin telefonuna zəng gəlir.

Vəfa: - İlhamə...

İlhamə: - Vəfa xanım...

Şəhrəbanu: - Noolub sizə...

Vəfa: - Heeççə...

Şəhrəbanu: - Bəs niyə təəccübləndiniz?

Vəfa: - Nə gözünü döyürsən? Telefonə cavab ver.

İlhamə: (özünü cəmləşdirir, telefonu götürüb onlardan aralanır) - Hə, mama. Necəsiniz? (pauza)
Hə... Hə. Yaxşı. Özüm əlaqə saxlayaram. Dilək necədir? Yaxşı. Mütləq... əlaqə saxlayacam...

Vəfa: - İlhamə.

İlhamə: (onların yanına gəlir) - Hə, Vəfa xanım.

Vəfa: - Maman? Bəs..?

İlhamə: - Bibimdir, bizdə bibiyə mama deyillər. Bəs sizdə?

Vəfa: - Hə, belə de... Mən də az qala şoka düşəcəkdir. Allah rəhmət eləsin. Axı sənin anan da, atan da Allah rəhmətinə gediblər.

İlhamə: - Allah ölənlərinə rəhmət eləsin.

Vəfa: - Bəs o Dilək kimiydi, soruşdun?

İlhamə: - Bibimin nəvəsidə. O vaxt ona İlhamə adı qoymaq istəyirdilər, mən qoymadım. Dedilər onda adın sən qoy. Mən də Dilək qoymudum. Hərdən kömək eliyirəm.

Vəfa: - Niyə ayaq üstündə durmusan, gəl otur.

İlhamə: - Yox, Vəfa xanım, daha gecdir. Mən gedim.

(Geyinib çıxır)

SƏHNƏ 38

Sevda xanımının evi.

Sevda xanım mətbəxdə çay içə-içə müştərisi ilə telefonla danışır.

Sevda: - Buyurun, danışın.

Qadın səsi: - Mən çıxılmaz bir dərdə düşmüşəm. Dərdimə əlac edin.

Sevda: - Mən psixoloqam, siz bəlkə xəstəxanaya müraciət edəsiniz...

Qadın səsi: - Yox, yox, mən bilirom hara zəng etmişəm. Bizə sizin yardımınız lazımdır.

Sevda: - Xəstə kimdir? Sizin neçə yaşınız var? Xəstə sizin övladınızdır mı?

Qadın səsi: - Bilirsınız, xəstə mənim qaynatamdır.

Sevda: (gülümsünür) - Xanım...

Qadın səsi: - Xahiş edirəm, sözümüz kəsməyin. Məni dinləyin. Mənə bu çıxılmaz vəziyyətdən çıxmaga kömək eləyin.

Sevda: - Xanım, uşaqq və yeniyetmələr üzrə mütəxəssisəm. Qadınlara da baxıram. Amma kişiləri qəbul etmirəm.

SƏHNƏ 39

Sevdanın evi

Şahnaz ilə Firuzə qapının arxasından qulaq asır.

Şahnaz: - Görürsən? Dəli şeytan deyir gir içəri bu ləçəri saçda...

Firuzə: - Şahnaz xala, səbr elə. Görürsən deyir ki, kişiləri qəbul etmirəm.

Şahnaz: - Ay qız, bu onların paroludur. Sən belə şeyləri hardan biləsən, dünən yumurtadan çıxmış (əlini bütüb göstərir) bappalaca cıvcıv cücsəsən...

SƏHNƏ 40

Sevdanın evi.

Sevda xanım mətbəxdədir, telefonla danışır

Sevda: - Xanım, mən müştərimi evdə qəbul edirəm. Xidmət də ödənişlidir, dövlətin vergisini ödəyirəm. Sizin əgər xəstənizi klinikaya aparmağa pulunuz yoxdur, biz heç cürə kömək edə bilmərik. Tem bolee, qaynatanız... Neçə yaşı var onun?

Qadın səsi: - Onun səksən yaşı on gün əvvəl tamam olub. Səksən yaşı olmasına baxmayın, elə uşaqlı kimidir. Bilirsiniz, ərim indi evdə yoxdur. Gəlib məni öldürəcək. Elə biləcək ki, mən onun atasına baxmamışam. Daha demiyəcək ki... (qadın qəhərlənir)

Sevda: - Yaxşı, onda sabah gətirərsiniz, onunla pafilaktik iş apararıq.

Qadın səsi: - Mən onu gətirə bilməyəcəyəm. (ağlayır)

Sevda: - Niyə?

Qadın səsi: (höñkürür) - O, yataqdan qalxmır.

Sevda: - Xəstəliyi elə ağırdır..? Bəlkə təcili yardım çağırısanız..?

Qadın səsi: - Sizə qurban olum, Sevda xanım, ayaqlarınızın altında ölüm. Bir qadın, bir ana kimi məni başa düşün. Siz əgər kömək etməsəniz.., ərim gəlib məni öldürəcək.

Sevda: - Mən sizə necə kömək edə bilərəm..?

Qadın səsi: - Bizə gəlin. Onu ayağa qaldırsınız, ancaq siz qaldıra bilərsiniz...

Sevda: - Yaxşı, ünvani deyin... (qələm götürüb yazıır) Əlaqə nömrəniz... Oldu, sabah gələrəm.

Qadın səsi: - Sabaha saxlamayı, qurbanınız olum... Bu gün gəlin, ayağınızın altında ölüm...

Sevda qapını açıb çıxmaq istəyir. Görür ki, Şahnazla Firuzə qapıda onu pusurlar.

Sevda: - Heç ayıbiniza gəlmir? Utanıb yerə girmirsiniz? Bayaq bəhanə gətirdiniz ki, xəstə, psix, nə bilim, nə, mənə hücum çəkə bilər, bəs indi sözünüz nədir? Yaxşı, mən indi xəstə üstünə gedirəm. Mən gəlinə... şələ-şüpütünüzü yığışdırın. Məni rahat buraxın. Onsuzda mənə olan olub.

Gödəkçəsini geyib çıxır

SƏHNƏ 41

Bəsmərtəbəli binanın qabağı. Fuad avtobus dayanacağından ona tərəf gələn evlərini girov qoyub kredit götürdüyü bangın kredit üzrə mütxəssisi Kamandarla qarşılaşır.

Fuad: (çaşqınlıq içində) - Salam, Kamandar müəllim.

Kamandar: - Siz də burada yaşayırsınız? (cavabını gözləmədən) Nə probleminiz olsa, çəkinməyin, müraciət edin.

Fuad: - Çox sağ olun, Kamandar müəllim. Bir dostum burda kirayədə yaşayır...di... Onu görməyə gəlmişdim.

Kamandar: - Kimdir? Bəlkə tanıyıram? Utanma, de, ona da kömək lazımlı olsa, gəlin.

Fuad: - Tələbəlik dostumdur, Eyvaz. Qonşu binada yaşayır, səhfən bu həyat evlərində axtarmışam...

Kamandar: - Gedək, qonağım ol.

Fuad: - Çox sağ olun, getməliyəm.

Ayrılırlar, Fuad gedir.

Fuad: (gedə-gedə öz-özünə) - Bu nədir? Hara gedirəm, qaraya ürcəh oluram. Kamandar müəllim yaxşı ki, bilmədi nəyə gəlmışəm. Görəsən o, Mənsurəni tanıyır mı? Daha geri qayda bilmərəm. Ehh, Mənsurə, Mənsurə... Mama, sən də üzüyünü itirməyə vaxt tapdın...

SƏHNƏ 42

Vəfanın evi. Vəfa mətbəxdə iranlı qadın Şəhrəbanu ilə söhbət edir.

Vəfa: - Deyirsən ki, Əbülfəsəm Firdovsidən məktəblərdə dərs deyirsiniz?

Şəhrəbanu: - Nizami Gəncəvidən də deyirik. O da bizim şairdir.

Vəfa: - Bizim, yəni kimin?

Şəhrəbanu: - İranın şairidir.

Vəfa: - İranda Gəncə adında şəhər, qəsəbə, heç olmasa 7-8 evlik babbalaca yaşayış məskəni varmı?

Şəhrəbanu: - Onu mən bilmərəm, bacım. Iran böyük ölkədir, olmamış olmaz.

Vəfa: - Nizami böyük Azərbaycan şairidir. Dünyəvi biliklərə malik filosofdur. Gəncə şəhərində doğulub, böyüyüb, yaşayıb, yaradıb və ölüb. Qəbiri, məqbərəsi Cəncədədir. Gəncəvi təxəllüsünü də yaşadığı şəhərə görə götürüb. Dünya miqyasında qəbul olunmuş şairdir. İndiki sivilizasiyanı səkkiz yüz il əvvəl yaradıb. Fars və ərəb dillərində divanı var. Əlyazmaları Drezden, Vatikan kitabxanalarda qorunub saxlanılır.

Şəhrəbanu: (baxır, baxır) - Kimi deyirsən? (fikrə gedir) Gəncə Qarabağdır?

Vəfa: - Qarabağı tanıyırsanmı?

Şəhrəbanu: - Eşitmışəm. Sizinkilər orda ermənilərlə birgə yaşayırmışlar. Dava düşən kimi köçüb gediblər, niyə?

Vəfa: - Qarabağ bizim canımızdır. Ona mahnı da bəstələmişik. Eşitmisənmi?

(Vəfa diskı qoşur, “Can Qarabağ” mahnısı səsləndirilir)

SƏHNƏ 43

İlhamənin evi.

İlhamə qapını açıb içəri girir. İşığı yandırır. Üst geyimini çıxarıb asır.

İlhamə: (öz-özünə) - “Eh, İlhamə, İlhamə. Sən də bir gün görmədin. Elə bildin ki, şəhərə gəlməklə cənnətə düşəcəksən, amma şəhərdə yaşamaq da elə cəhənnəm əzabı çəkmək kimi bir şeydir. Yalnız bircə fərqi var; kənddə çəkdiklərin əzablar hamının gözü qabağındadır, çünkü hamı səni tanıyrı, şəhərdə isə heç kim bilmir və görmür, bilib görsələr belə sənin cəhənnəm əzabın heç kimin vecinə deyil”.

Keçib qonaq otağında divanda oturur, televizorun pultunu götürüb əlində tutur, amma düyməni basmır, eləcə boz ekrana baxır və xəyallara dalır. Ekranda onun xatırələri kino lenti kimi fırlanır.

“Həmin müəllim. Hardan gəlib çıxdı o? Onsuzda aşağı siniflərdə ingilis dili keçməmişdik. Sonuncu sinifdə bizə ingilis dilimi lazımiydi? Bir çox kənd məktəblərində olduğu kimi bizim kənddə də ingilis dili fənni tədris olunmurdu. Onsuzda Sovet hökuməti dağıldanın, rus dili öz qüdrətini zəiflədəndən sonra heç kim bilmirdi əsas hansı xarici dili öyrənsin. Ingilis, fransız, nə bilim alman, çin, yunan, hətta ərəb, fars dillərinə də diqqət çəkməyi təklif edirdilər. Həmid müəllim də gələn kimi dedi ki, hamısı yalandır, əsas ingilis dilidir, dünya dili ingilis dilidir! Həmid müəllimin mənə marağı nə vaxt və hardan yaranmışdı, bilmirəm. Bircə onu bilirəm ki, lövhədə nəsə yazan kimi tez dönüb mənə baxardı. Skripka, artıq deyən kimi mənim tələffüzümə fikir verirdi. İşi-gücü ancaq mənim do-daqlarımı oynatmaqdı. Filan sözü belə tələffüz elə, dodağını azca da büz, dilini bir az da yuxarı qaldır, damığına bərk sıx! Son vaxtlar lap utanmağa başlamışdım, amma o, əl çəkmirdi. Mən utandıqca o, mənimlə daha çox oynayırdı”.

SƏHNƏ 44

“Vəfa” nəşriyyat evi. Zahid və Lamiyə işlə məşğuldurlar. Qoltuğunda qəzet və jurnalla dolu qovluq olan yekəpər bir kişi içəri daxil olur.

Yekəpər: - Salam.

Zahid: - Salam.

Yekəpər: - Yəqin ki, tanışlıq verməyə ehtiyac yoxdur.

Zahid: - Bağışlayın, sizi tanımadım.

Yekəpər: - Necə yəni tanımadım? Siz necə mətbəə işçisisiniz ki, məni tanımirsiniz? Siz məni görən kimi tanımalıydınız... Məni postmornist şairəm, postmodernist şairlərin ən böyüyüyəm, lap ən yekəsiyəm. Azərbaycanda məndən yekə şair yoxdur.

Zahid: - Hə, görünür...

Yekəpər: (qoltuğundakı qovluğu gösterir) - Mənim şəkilim qəzetləri, jurnalları bəzəyir. Heç palaz-palaz şeirlərimi, poemalarımı demirəm. İnternet saytları bir nöqtəmə, vergülümə dəymədən, bir hərifimə düzəliş vermədən şeirlərimi yerləşdirirlər. Nanay şairlərin hamısı mənim şeirlərimi oğurlayır. Çünkü mənim hər misram yox e.., hər sözüm məntiqdir.

Zahid: - Başa düşdüm. İndi eşidirəm sizi.

Yekəpər: - Mən hələ qurtarmamışam. Mən gecə-gündüz yazıram. Hətta ədəbxanada oturanda beynimə gözəl fikir gəlirsə salfetkanın, tualet kağızının, nəyin üzərində olsa, yazıram.

Zahid: - Eşidirəm sizi...

Yekəpər: - Siz mənim növbəti kitabımı çap eləməlisiniz. Yüksək keyfiyyət, nəfis tərtibat və böyük tırajla. Mən heç, məni tanıyırlar, mənim kitabım sizə böyük uğur getirəcək. “Vəfa” nəşriyyatı mənim kitabımla Ərəbistanda, Orta Asiyada, Afrika cəngəlliklərində belə məşhur olacaqdır.

Qeyd: Səhnəni Əli bəy Azəri hazırlayıb.

SƏHNƏ 45

Gülsurənin evi. Oğlu Fuad gəlir.

Fuad: - Axşamın xeyir, mama.

Gülsurə: - Gəl, Fuad. Məni düzgün başa düş, oğlum.

Fuad: - Mama... (az qaldı nə isə desin, amma özünü saxladı)

Gülsurə: - Bilirəm, oğlum. Bu sənlik deyil, amma bilmirəm hara qoymuşam, bəlkə də hardasa salıb itirmişəm. Bir də ki, heyłə üzüklər telinə qurban olsun. De görüm, necəsiniz? Lalə ilə münasibətiniz...

Fuad: - Yaxşısı budur, mən bir müddət burda qalıb. Olarmı?

Gülsurə: - Niyə olmur, oğlum. Ürəyin istədiyi qədər qal.

Fuad: - Bilirsən, mama. Düzdür, Lalə ilə bir problem yoxdur, amma anası çox müdaxilə edir. Qoy mən bir müddət burda qalıb, mənim üçün darıxsınlar. Sonra... vəziyyətə baxarıq...

SƏHNƏ 46

Ev. Qapı döyüür. Qadın gedib gözlükdən baxır və qapını açır.

Qadın: - Siz Allah, bağışlayın. Çox əziyyət verirəm, yanınızda xəcalətliyəm. Amma başqa əlacım da yoxdur. Mənə kömək eliyin.

Sevda: (içəri keçir) - Narahat olmayın. Yəqin nədənsə depressiyaya düşüb. Söhbət edib, aydınlaşdırarıq.

Qadın: - Çox inaddır.

Sevda: - Son vaxtlar ailənizdə nə baş verib?

Qadın: - Heç nə... Elə... birdən-birə...

Sevda: - Yaxşı, qaynatanız hansı otaqdadır?

Qadın: - Keçək.

Otağa keçirlər.

SƏHNƏ 47

Amerika. Azərin evi.

Azər çöldən pəncərələri bərkidir.

Azər: (öz-özünə) - Hökumət boş-boşuna xəbərdarlıq eləməz. Deyirlərsə, deməli şiddətli tufan, qasırğa olacaq. Əlli kilometrlik, bəlkə də böyük bir ərazini cənginə alacaq. Xoşbəxt o adamdır ki, orta şəhərlərdə yeri var qalmağa, qohumu var qonaq getməyə, bəs mən nə edim. Eh, Vəfa, Vəfa. Papa canı, sənin üçün elə darıxmışam ki... İndi bu soyuqda, bu tufanda bışırıb tökcəkdir qabağıma, mən də yeyib özümçün uzanacaqdım divanda, televizorun qabağında.

Bu zaman evdən bir gənc qız çıxır.

Gənc qız: - Azer, qood bay, ay əm kom. (Azər, hələlik, mən getdim) (ing. dəqiqləşdirərik)

Azər: - Qood, qood. (qız gedir) Sənə nə var e,,, Elza. İndi yerin harda isti olacaq, ora qaçacaqsan. Hardan biləsən ki... e... (pəncərənin taxtasını bağlayıb evə keçir.

SƏHNƏ 48

İlhamənin evi.

İlhamə divanda oturub televizora baxsa da xəyallara dalıb. Ekranda xəyallarını görür.

İlhamə: (xəyallar) - “Həmid müəllim sanki məni güdürdü. Mağazadan ərzaq alıb gəlirdim, qəflətən yandan çıxıb kömək edirdi. Poçta, ya harasa gedirdim, qarşıma çıxırı.

Bu, bəlkə də atam qəzaya düşüb dünyasını dəyişəndən sonra oldu. Həmid müəllimin təklifi ilə anam məktəbdə xadimə düzəldi. Mən göz qoyurdum. Məktəbdə hamı anamla ünsiyətdən qəçirdi, onunla qarşılaşmaq istəmirdi. Bircə Həmid müəllim...

Anam çox təmizkar qadındı. Məktəbin limonlarına bir qulluq edirdi ki, gəl, görəsən. Yarpaqlarını bir-bir yuyurdu. Həmid müəllim də ona ana deyirdi, baxmayaraq ki, aralarında 6-7 yaş fərq olardı.

Deyirlər, Allah-taala hər şeyi görən,,, bilən... və qoşub-düzəndir. Yəni, Rəbbim rəhimli və səxavətlidir, adil və ədalətlidir. Bəndələrinə qarşı lütfkar və düzgün yol göstərəndir.

Mən yeniyetmə, çıçək kimi pak bir qızdım. Mənim də parlaq tale yaşamaq, ailə qurmaq həm arzum, həm də haqqımdı. Bəs onda niyə bu aləmlərin rəbbi məni haqqıma çatdırmadı? Tale yazan, mənim günahım nəydi ki, mənə belə tale yazıldı..?”

SƏHNƏ 49

Orta təmirli ev. 80 yaşlı qoca, xəstə kişi çarpayıda uzanıb, gözlərini tavana zilləyib.

Qabaqda gəlin, arxasınca da Sevda içəri keçirlər.

Qoca: (gəlinindən soruşur) - Bu kimdir? Nəyə gəlib?

Qadın: - Həkimdir, sənə baş çəkməyə gəlib.

Qoca: - Mənim həkimlik bir işim yoxdur.

Üzünü o tərəfə çevirmək istəyir. Sevda qadına çıxmaq işarəsi verir. Qadın çıxır. Sevda yaxınlaşıb kişinin çarpayısının yanında qoyulmuş stulda əyləşir. Əl atıb kişinin biləyindən tutur.

Sevda: - Dayican, bəs sizin işiniz kiminəndir?

Qoca: (dartıb əlini Sevdanın əlindən çıxarıır) - Mən ölmək istəyirəm. Məni rahat buraxın. Mən

yaşamaq istəmirəm.

Sevda: - Niyə, ay dayı? Paltarını yumurlar, yeməyini bişirmirlər, səninlə xoş davranırlar?... Yoxsa, dərdin nədir? Şikayətin kimdəndir?

Qoca: - İndiyə kimi yüzlərlə intihar edən olub. Özünü qatarın, maşının altına atıb öldürən olub. Onlardan soruşan olubmu ki, niyə yaşamaq istəmirsin?

Sevda: - Hər hadisənin konkret araşdırması olur. Hər cəhdə mütləq bir səbəb tapılmalıdır. İnsan oləndən sonra ondan soruşub tam həqiqəti aşkar edə bilməsək də, hər halda ölümün səbəbləri gecətəz müəyyənləşdirilir. Amma siz ağıllı, kamallı, dərrakəli bir insansınız...

Qoca: - Ay sağ ol... Elə ona görə də gecə hamı yatandan sonra durub kəndiri boğazima keçirmirəm. Özümü pəncərədən atmırıam. Gedib metroda qatarın altına uzanmıram. Sakitcə uzanmışam yatağıma, ölümümü gözləyirəm.

Sevda: - Axı buna da bir səbəb olmalıdır. Niyə bu gözəl, işıqlı, gen dünyada, Tanrıının verdiklərinə şürə edib yaşamaq istəmirsiniz?

Qoca: - Elə mənim işim Tanrı ilədir. Bundan sonra onun verdiklərinə necə şürə eliyib yaşaya bilərəm. İyirmi ildir ki, arvadımı əlimdən alıb məni yetim qoyub. Sən bilirsənmi hamama gedəndə mən gəlinimdən dəyişməyə məhraba, alt paltarı istəyənə kimi nə qədər xəcalət təri tökürmə? Bil-mirsən... Beş il qabaq şahveçə oğlumu əlimdən aldı... Bacılarımı apardı... (doluxsunur, qəhərlənir) Keçən il nəvəmi şəhid elədi. Mənə oğul, nəvə xeyratı yeməyi qismət elədi... (hönkürdü) Bunamı şükür eliyib yaşamalıyam?... Bu dünyada mən haqq-hesab çəkə bilmirəm. Mənim işim o dünyada onunladır. Bundan sonra mənim yaşamağım kimə lazımdır.., nəyə lazımdır..? (qoca elə qışkırdı ki, gəlini gəldi) Yaratdıqlarına niyə zülm eliyir bu yeri-göyü yaradan? Xəbəriniz yoxdur, deyə sakit oturmusunuz. Okeanın o tayından - Amerikadan üzübəri sunami gəlir. Hər yeri basacaq. Amerikanın özün qasırğa cənginə alıb...

SƏHNƏ 50

Vəfanın evi. Gecə.

Vəfa iranlı ilə oturub çay içirlər.

Vəfa: - Şəhriyari tanıyırsınız mı?

Şəhrəbanu: - Məhəmməd Şəhriyar bizim ən sevimli şairimizdir.

Vəfa: - Elə bizim də ən sevimli şairlərimizdən biridir. Burda hamı onun "Heydərbabaya salam" poemasını oxuyub.

Şəhrəbanu: - Hə, biz də onu səvə-səvə oxuyuruq. "Heydərbaba, ildirimlər çaxanda..."

Vəfanın telefonuna zəng gəlir.

Vəfa: (iranlıya) - Bir dəqiqə bağışlayın... (telefonu götürür) Hə, Sevda, eşidirəm...

Necə? Amerikanı qasırğa bürüyüb? "Xəbərlər" də bir söz demiyiblər axı...

Tez televizoru yandırır.

"İndi isə xarici xəbərlərə qoşuluruq. Amerika Birləşmiş Ştatlarının bir neçə ştatında hökumət "fövqəladə vəziyyət" elan edib. "Viktoriya" qasırğası Atlantik okeanı sahillərindən materikin ortalarına doğru irəliləməkdədir. Qabağına çıxan hər şeyi yerla yeksan edən qasırğası getdikcə şiddetlənir. Hökumət gün ərzində ərazidən yüz mindən çox adamın köçürülməsinə nail olub".

Vəfa əl atıb telefonu götürür və oğlu Azərin nömrəsini yiğir. Operator ingiliscə nömrəyə zəng çatmadığını bildirir.

Vəfa telefon qulağında vahimə içində ekrana baxır...

Beşinci hissənin sonu

ALTINCI HISSE

Səhnə 1

Amerika. Azərin evi. (Vəfanın oğlu)

Azər çöldən pəncərələri bərkidir.

Azər: (öz-özünə) - Hökumət boş-boşuna xəbərdarlıq eləməz. Deyirlərsə, deməli şiddətli tufan, qasırğa olacaq. Oyy my god. İndi mən neyləyim? Əlli kilometrlik, bəlkə də böyük bir ərazini cənginə alacaq. Eh, Vəfa, Vəfa. Papa canı, sənin üçün elə darıxmışam ki... İndi bu soyuqda, bu tufanda bişirib tökəcəkdirin qabağıma, mən də yeyib özümçün uzanacaqdım divanda, televizorun qabağında.

Bu zaman evdən bir gənc qız çıxır.

Gənc qız: - Azer, qood bay, ay mast go

Azər: - Bay-bay (qız gedir) Sənə nə var e,,, Elza. İndi yerin harda isti olacaq, ora qaçacaqsan. Hardan biləsən ki... e... (pəncərənin taxtasını bağlayıb evə keçir.) Belə olmaz, nə qədər ki aeroport işləyir, qaçım xalamin yanına.

Səhnə 2

Sevdanın evi. Mətbəx.

Sevda çay içir, qaynanası haqqında fikirləşir

Sevdanın daxili səsi: - Bu arvadla dalaşmaqla heç nə əldə edə bilmərəm. Yaxşısı dil tapım. Yoxsa birdəfəlik nəslini-kökünü evə yiğacaq. Ay allah, bircə bu çatmırıdı. Əsəblərim də tar-mar olub bir tərəfdən. Deyəssən, məni dəlixanaya salmaq istəyir. İfritənin biri, ifritə.

Sevdaya zəng gəlir. Baxır ekrana. Tanımadığı nömrədir.

Sevda: - Alo

Qadın səsi eşidirik: - Sevda xanımdır?

Sevda: - Bəli, mənəm, eşidirəm.

Qadın səsi: (ağlayır) - Sizi and verirəm yeri-göyü yaradana, o gözə görünməzə, mənə yox deməyin.

Sevda: - Xanım, həyəcanlanmayın. Özünüüzü ələ alın. İndi sakit sözünüüzü deyin.

Qadın səsi: - Mən çıxılmaz bir dərdə düşmüşəm. Dərdimə əlac edin.

Sevda: - Mən psixoloqam, siz bəlkə xəstəxanaya müraciət edəsiniz...

Qadın səsi: - Yox, yox, mən bilişəm hara zəng etmişəm. Bizə sizin yardımınız lazımdır. Problem mənim qaynatamdır. Siz qaynatama lazımsız.

Bu zaman Şahnazla Firuzə mətbəxə asta addımlarla yaxınlaşırlar.

Sevda: (gülümsünür) - Mən yaşlı kişiləri qəbul eləmirəm axı. Həm də bişbaşa evə qəbul edirəm. Düzdür, yaxında başqa yer götürəcəm. Onda yaş söhbəti olmayıcaq.

Səhnə 3

Şahnazla Füruzə təəccübə bir-birilərinə baxırlar.

Şahnazın daxili səsi: - Əzəl gündən bilirdim, oğlumay xəyanət edirsən. Yaxşı, Sevda, maskanı cırmaq boynumun borcu olsun. Namusumužu ikiqəpiklik elədin, pozğun. Dəli şeytan deyir, gir içəri, olmayan saçlarından tut, sürü yerdə. Lənətə gələsən səni.

Səhnə 4

Mətbəx.

Sevda: - Yaxşı, onda sabah gətirərsiniz, onunla prafilaktik iş apararıq.

Qadın səsi: - Mən onu gətirə bilməyəcəyəm. (ağlayır)

Sevda: - Niyə?

Qadın səsi: (höñkürür) - O, yataqdan qalxmır.

Sevda: (çarəsiz qəbul etməli olur) - Yaxşı, ünvanı deyin... (qələm götürüb yazır) Əlaqə nömrəniz...

Oldu, sabah gələrəm. Narahat olmayın, sabaha ordayam.

Sevda mətbəxin qapısını açır, qaynanasıyla Firuzəni görür. Başa düşür ki, onu pusurlar. Başını yelləyir.

Səhnə 5

İlhamənin evi. Gündüz.

İlhamə: (divanda oturur, ağlayır, öz-özünə danişır) - Eh, İlhamə, İlhamə. Sən də bir gün görmədin. Elə bildin ki, şəhərə gəlməklə cənnətə düşəcəksən, amma şəhərdə yaşamaq da elə cəhənnəmə əzabı çəkmək kimi bir şeydir. Yalnız bircə fərqi var; kənddə çəkdiklərin əzablar hamının gözü qabağındadır, çünkü hamı səni tanır, şəhərdə isə heç kim bilmir və görmür, bilib görsələr belə sənin cəhənnəmə əzabin heç kimin vecinə deyil

Səhnə 6

Kənd. Gündüz.

İlhamə səhəng daşıyır. Əyninə kostyum geyinmiş hündür oğlan ona yaxınlaşır.

Oğlan: - Ağır olar sənə. Ver, özüm daşıyacam.

İlhamə: - Axı, siz müəllimsiniz, iş görməmisiniz. Sizə də ağır olacaq.

Müəllim: - Sən özünlə məni bir tutursan? Ver, ver bura, az danış. Adam da müəllimin sözündən çıxar? (ikisi də gülümsəyir)

Səhnə 7

İlhaməgilin evi. Gündüz

İlhamə: - Mən utandıqca, o daha çox oynayırdı mənlə. İndi çıxardın da qabağıma. İndi çıxardın.

Səhnə 8

Sədərək. Gündüz.

Gülsurə malların qiymətinə baxa-baxa gedir. Hər dəfə dayanıb mallara baxanda yanında bir yaraşıqlı kişinin dayandığını görür. O biri polkaya keçib dayanır, kişi də dayanır. Gülsurə əl çantasını açıb pullarına baxmaq istəyəndə, kişi onun çantasına bir vizit kartı atır və uzaqlaşır. Gülsurə bir xeyli donmuş şəkildə yerindən tərpənmədən kişinin ardınca baxır və bu vaxt telefonuna zəng gəlir.

Gülsurə: - Hə, bacı, yaxşıyam, yox, indi aeroportdayam, Türkiyəyə uçuram. İki-üç günə qayıdam. Hə, mallar hazırkı orda, gedim pulunu ödəyim, qayıdacam. Hə, mütləq, sən razmerləri, rəngini votçapla at mənə, alım gətirim. Yox az, nə kitay, təmiz türk malları gətirəcəm. Yaxşı, gözləyirəm.

Gülsurə sonra böyük bir magazinə girir. Mallara baxarkən Vaqif də onu görür, yaxınlaşır.

Vaqif: - Salam.

Gülsurə: (Vaqifə baxan kimi tanıyor) - Siz? Necəsiz? Sizi görən kimi tanıdım. (Gülsurə özünü yanlılığından fərqliyə vardi) Siz o yolda görüşdürüümüz müəllimsiniz?

Vaqif: - Bəli, xanım, adım Vaqifdir

Gülsurə: - Lap yaxşı, siz də nəsə alırsız?

Vaqif: - Yox, xanım, mən bu dükanın sahibiyəm. Adınızı da demədiniz.

Gülsurə: (icini çəkir) - Doğrudan bura sizindir? Adım Gülsurədir.

Vaqif: (gülümsəyir) - Bəli, Gülsurə xanım, bu cərgənin hamısı mənimdir. (Əliylə işçilərə çay getirmələrini işaretə edir) Buyurun, əyləşin.

Gülsurə: - Yox-yox, çox sağ olun, yaxşı düşməz. Mən getsəm yaxşıdır.

Vaqif: - Xahiş edirəm, Gülsurə xanım, əyləşin.

Gülsurə istər-istəməz əyləşir. Stola çay qoyurlar.

Vaqif: - Deyəsən, malları biri-birindən yaxşı ayrıd edə bilirsınız?

Gülsurə: - Hə, artıq peşəkaram, malları uzaqdan tanıyıram, toxunmadan.

Vaqif: (gülümsəyir) - Hiss elədim, Gülsurə xanım. Sərr deyilsə, nə işlə məşğulsuz?

Gülsurə: (ironiya ilə) - Pərakəndə satışla məşğulam.

Vaqif: - Ailəniz böyükdü?

Gülsurə: (xeyli susur) - Hə, rəhmətlikdən sonra ağırlıq mənim üstümdədi. Yox e, Vaqif müəllim, getsəm yaxşıdır.

Vaqif: - Əyləşin, xahiş edirəm, heç olmasa beş dəqiqə. Bilirsiz, mən bir psixoloq kimi...

Gülsurə: - Zəhmət çəkməyin, Vaqif müəllim, bizim öz psixoloqumuz var.

Vaqif: - Yox, mən psixoloq deyiləm, amma psixologiyani çox gözəl biliyəm və sizi əmin edirəm ki, sizin gözəlliyyinizə, saflığınıza baxmayaraq, mən sizə eşq elan etmək fikrində deyiləm. Mən sizi çox-müşahidə elədim və belə bir qənaətə gəldim ki, siz xanımlar çox saf insanlarsınız.

Gülsurə (təəccübənlərin): - Siz bizi harda müşahidə edirdiniz ki?

Vaqif: (gülümsəyir) - Hər yerdə, amma siz məni heç vaxt görmürdüñünüz. Köhnə peşəmin ən üstünlüklerindən biri də, elə odur ki, özüm gözə görünmədən, hər şeyi görürəm.

Gülsurə: - Vaqif müəllim, mən sizdən qorxmağa başladım.

İkisi də gülür.

Səhnə 9

Vəfanın evi. Axşam.

Vəfa: (əlində telefon divanda oturub, həyəcanla gözləyir) - Az qalıb, görüm kim qabağa düşəcək?

Səhnə 10

Yataq otağı. Təbrizli qonağı şirin yuxudadır.

Səhnə 11

Qonaq otağı.

Biz saatı görürürk. On ikinin tamam olmasına saniyələr qalıb.

Vəfa: - 5.4.3.2.1. aha.

Heç kim zəng eləmir. Vəfa məyus qalır.

Vəfa: - Beş qızdan biri niyə təbrik eləmir. Aaa, maraqlıdır.

Bu zaman Vəfaya zəng gəlir. Ekranda Lamiyə oxuyuruq.

Vəfa: - Lamiyə.

Lamiyə: - Axşamınız xeyir, Vəfa xanım. Daha doğrusu, gecəniz xeyir. Müdürümün ad gününü bi-

rinci mən təbrik etmək istədim.

Vəfa: (sevinir) - Çoox sağ ol, Lamiyə. Elə birinci sən təbrik elədin məni. İmkan vermirlər ki, xəttidə adam var. Yaxşı gözəlim, çox sağ ol. Mən zəngə cavab verim.

Vəfa telefonu adboy verir.

Vəfa: - İşçim hamısından vəfalı çıxdı ki.

Səhnə 12

Sevdanın evi. Qonaq otağı.

Seva çox əsəbidir, evdə böyük gərginlik var, gözaltı kresloda qaş-qabaqlı oturmuş qayınanasına baxır. Sonra gözünü divardan asılmış kəfkirli saata zilləyib kəfkirin hərəkət istiqamətini gözləriylə izləyir. Qayınansı Sevanın hərəkətlərini gözlərilə izləyir və Seva ona tərəf baxanda, tez gözlərini yumub özünü mürgüləyirmiş kimi göstərir.

Qayınana: (öz-özünə) - Kül başına sənin, yenə huşa getdi. Allah bilir yenə nə zibil qaynadıb. Heyf mənim o cür oğluma ki, gəlib bunun kimisinə ilişmişdi. Canını götürüb getdi o dünyaya bunun əlin-dən. İnşallah tezliklə gedərsən onun dalınca. Budey hər şey qoyub gedib, ev-eşik, şərait, pul, mal, dövlət. Bu da harin at kimi bütün günü kişniyir. Bu ev-eşiyi sənin əlindən almasam, adımı Şahnaz qoymaram.

Seva gözünü saatdan çəkib qayınanasına tərəf çönürlər. Onu gözüəçıq tutur.

Sevda: - Şahnaz xala, çay sözüm sənə?

Şahnaz: (hikkəylə) - Mən boyat çay içmirəm.

Seva: - İndi dəmləmişəm, meyilin çəkirsə, kofe də dəmləyə bilərəm.

Şahnaz: - Lazım deyil, su içmişəm.(kənara) O kofeni də, oturub durduğun, o özün kimiləri var e, ləçərlər, onlara içirdərsən.

Seva: - İstiyirsən yerini hazırlayıım, bir az istirahət elə, deyəsən, yuxun gəlir.

Şahnaz: (hikkəylə) - Nədi, gedən yerin var, məni indidən yatızdırmaq istiyirsən?

Seva: - Mən hara gedirəm gecə vaxtı. Gündüzlər hərdən qızlarla görüşüb dərdləşirik də.

Şahnaz: - Bilirəm necə dərdləşirsiniz, hamınız ərsiz qızmışlarsınız.

Sevda görür ki, qaynanasıyla dil tapa bilməyəcək, otaqdan çıxır.

Səhnə 13

Səhərdir. Bakının mənzərəsi.

Səhnə 14

Kübranın evi. Gündüz.

Kübra oturub divanda çox əsəbidi və əsəbdən tez-tez burnunu çəkir. Telefonu zəng çalır... Götürüb baxır və söndürür. Yenə zəng gəlir, yenə söndürür.

Kübra: - Sırtıqlığın dərəcəsinə bax e, falına baxdırır, sonra da üstümə quldur göndərir.

Yenə zəng gəlir. Bu dəfə cavab verir.

Kubra: - Nədi ay Xirdaxanım, indi nə planın var? Elə bildin qorxdum, göndərdiyin o kişiyyə oxşar şeylərdən? Yoxsa elə bilirsən bizim evdə kişi yoxdu.

Bu vaxt Nadir qarnını tuta-tuta tələsik tualetə soxulur.

Kübra telefonu ciyni ilə boynuna sıxıb iki əllə bir, kül başına işarəsi verir.

Telefondakı səs: - Kübra xanım, nəyə desən and içərəm ki, mən onları tanımiram, mən göndər-məmişəm. Onlar kimdisə, səni soymağə gəliblər və əvvəlcə variant işlədiblər ki, özün könüllü pul-ların verəsən və polis də bilməyə.

Kübra: - Ola bilər, inandım sənə. Məni dolamışan? Adamlar sənin qoyduğun şəkli qoydular qabağıma. Daha məni narahat eləmə. Fala-mala da baxmırıam. Tövbəkaram. Sağ-salamat. Sağ ol. Ay qız, əl çək də....

Kübra telefona adboy verir.

Kübra: - Elə bil zəlidir.

Səhnə 15

Kübranın evi. Hamam.

Nadir tualetdən çıxıb hamama girir, ayağı nəyəsə ilisir və tappilti səsi gəlir.

Kübra: (əlləri ilə üzünü tutur) - Of... of... of. Bu kola ilişən hardan gəlib çıxdı bu qızın qismətinə?

Nadir hamamdan axsaya-axsaya çıxıb, üz-gözünü turşudaraq divana yayxanır.

Kübra: (rişxəndlə) - Nooldu, yumurtaların soyudu, cüçələrin nə vaxt çıxır?

Nadir: (əsəbi halda) - Bu evləri doldurmusan mənfi enirjilərlə, nə canımız sağdı, nə günümüz gündü. Yeriyəndə də yixılıraq, qapını açmağa da qorxuruq, küçəyə çıxmaga da. Gündə biri basqın edir evə, çörəyimizdə zəhərə dönüb.

Səsə Səma gəlir.

Kübra: (üzü dönür əsəblərinə hakim ola bilmir) - Ədə, abşsan, səsən, nəsən bilmirəm, məni cin atına mindirmə haa... Sən bu evə çörək qazanmışsan ki, zəhərə də dönə...

Bu an Səma müdaxilə edir.

Səma: - Mama, qurban olum bəsdi, noolar mənim xətrimə dinmə.

Nadir: - Görmürsən, əzizim, yixılarım, lağ edir. Vallah, daha bezmişəm, paltarları da götürüb, birdəfəlik çıxıb gedəcəyəm.

Kübra: - Ayə qoymuyun ayə, üstümə İrasim gəler. Amanın bir günüdü getmə, yoxsa qırılıraq acıdan.

Səma: (ayaqlarını yerə vura-vura) - Bəsdirin. Siz nə qədər dalaşırsınız. Olarmı, mama, bir-birinizi ümumiyyətlə danışdırmasınız?

Səma Nadirin qolunu boynuna keçirib otaqlarına tərəf aparır.

Səhnə 16

Səmagilin yataq otağı.

Səma: - Canım, indi ayağına yod sürtüb sarıyaram. Sən sakitləş.

Nadir: - Mən olmasaydım indi qudlurlar ananı, elə kartları biçimdə doğruyub, pullarımızı da aparmışdlar.

Səma: - Mamamın üstünə getmə. Sən də az aşın duzu deyilsən. Sənin pulun var? Yaxşısı budur, danışma.

Səhnə 17

İlhamənin evi. Gündüz.

İlhamə idman edir. Stolun üstünə qoyduğu telefonuna zəng gəlir. İlhamə idmanını dayandırır, telefonu cavab verir.

İlhamə: - Həə, can mama. Nə olub, mama, haran ağrıyır? Dərdlərin mənə gəlsin, özünü qoru sən mənim bircəmsən. Dilək necədi? Səni çox incitmər ki? Yox, mama, Bakıya gəlmə, mən özüm gəlib orda səni həkimə apararam. Yox e, mama, nə danışırsan, bəyənmirsən nədi, sənin kimi mamaya canım qurban olsun. Sadəcə, qorxuram yolda təyziqin çox qalxar. Alo, alo, alo, mama, alo.

İlhamə tez yenidən anasını yığır lakin anası telefonu açmır.

İlhamə: - İncidi yenə. Uşaqla da danışa bilmədim.

Səhnə 18

Vəfanın evi. Mətbəx. Gündüz.

Vəfa Şərabanu ilə toyuq bişirirlər.

Vəfa: - Şəhrəbanu, yenə də qardaşlarının adını xatırlamadın? Belə də pis deyilsən, huşun tez qayıtdıye özünə, yoxsa nə edəcəyimizi bilmirdik. Bölmədə deyirəm.

Şərəbanu: - Nə vaxt qayıtdı ki, mənim quşım? Çantam da getdi, o ciyəri yanmışlar apardı.

Vəfa: (gülümsüyür) - Sənin huşun çantada olur?

Şərəbanu: - Bəs harda oler? Siz şalvar geyərsiz, cibinizə qoyarsız, biz də çantamızda gəzdiririx. Amma yaxşı quşı idi, şumarəsi də cüt-cüt gəlderdi.

Vəfa: (heyrətlənir) - Şərəbanu, sən yaxşısan? Axı yazıq, Seva sənə ən yaxşı dərmanları verdi ki, huşun tez qayıtsın.

Şərəbanu: - Dərmannan quşı qayider? Sizdə hər şeyə inanersiniz.

Vəfa: (bir az düşünüb) - Ay qız, sən huşun qayıtdı deyəndə nə başa düşürsən? Mən yaddasını nə-zərdə tuturam.

Şərəbanu: (şəqqanaq çəkir) - Mən də elə bilirəm quşımı deyirsən. Quşı bizdə telefona deyirlər. (ikisidə ürəkdən gülürlər) Vəfa bacı, bi söz soruşum. Sizin toyuqlar nəmənə belə şışmandılar?

Vəfa: - Hə, bizim toyuqlar da yeyib-içəndilər, ona görə belə şışmandılar... (gülüşürler)

Şərəbanu: - Amma bizimkiler diéta saxlayırlar. Vəfa bacı, sizin kişilər niyə hamısı qara geyinir?

Vəfa kədərlənir, susur. Şəhrəbanu söhbəti dəyişir.

Şərəbanu: - Bizim kişilər o vaxt urus saldatlarından yayınıb Azərbaycana bilərsən nə cür gələrlidər?

Vəfa: - Yox, maraqlıdır, danış.

Şərəbanu: - Deməli, torbaya pişik qoyerdir, sərhəddə yaxınlaşanda urusdar itləri buraxırmış bunların üstünə ki, qayıtsınlar geriyə. Bizimkilər də torbadan pişiyi çıxarıb buraxırmışlar. İtlər də adamları qoyub düşürmüşlər pişiklərin dalınca, bunlar da qaçıb sərhəddi keçirmişlər. (ikisidə şəqqanaq çəkib gülürlər) Hələ bu harasıdır. Bir dəfə də qardaşımı əmioğlum gederlər Qubadlıya, famillərin tapmağa. Dəmirkəsən qayçı ilə məftilləri kəsə-kəsə gəlib çıxerlər Horadızə. Orda da camaat bunları tutub tənbəh edirlər ki, bütün üzüm sahəsinin məftillərini kəsib qoymusunuz yerə. Bunlar da elə bilermişlər ki, kəsdixləri sərhəd məftilləridi. (yenə gülüşmə). Ay Vəfa, o televiziyanı ver konsertə də, nə görmüsən bu xəbərlərdə.

Vəfa: - Hə, bu dəqiqə. (əllərini silib pultu götürür və bu vaxt aparıcının dediyi sözlər onu dayandırır)

Aparıcı: - Amerikanın Nevada ştatında güclü qasırğa böyük təlafata səbəb olub. Minlərlə insan evakuasiya olunub, ölonlər və yaralananlar var. Elektrik verilişi tam dayandırılıb. Ölənlərin və itgin düşənlərin sayı dəqiqləşdirilir.

Vəfanın əlləri əsə-əsə telefonla nömrə yiğir, lakin zəng çatmır.

Vəfa: - Ay Allah, sən oğluma kömək ol, onu xəta-bələdan qoru.

Vəfa dayanmadan yiğir amma zəng çatmır.

Vəfa: - Ay Şəhrəbanu, mən neyniyim?

Şərəbanu: - Bacı, sənin oğlun Amrikada yaşayır? Qaldığı yer taxta evdi, yoxsa daş?

Vəfa: - Daş evdi daş, üç mərtəbə.

Şərəbanu: - Heç qorxub eləmə. Dağian taxtalı evlərdi, görmədinmi?

Vəfa: - Ay qız, heç taxta, daş evin yeridir? Uşağa zəng çatmır, çatmır.

Səhnə 19

Taksinin içi. Gündüz.
 Gülsurə arxa oturacaqda oturub. Telefonla Kübranı yığır.
 Gülsurə: - Kübra, az qalıb, çatıram. Bir də evə girməyim, düş aşağı, taksidəyəm. Dediymə məsələni həll edək bu gün.
 Kübranın səsi: - Yaxşı, düşürəm.

Səhnə 20

Kübranın yaşadığı binanın qarşısı. Gündüz.
 Taksi saxlayır, Kübra maşına oturur.

Səhnə 21

Maşının içi.
 Kübra: - Vəfaya zəng eləməmisən?
 Gülsurə: - Yoox, bəs sən?
 Kübra: - Eləməmişəm. Sevanı da yiğdim. Seva deyir, işim var, ordan gələcəm.
 Gülsurə: - Lap yaxşı, biz gedək hədiyyələri götürək.

Səhnə 22

Küçə. Gündüz.
 Sevda küçəylə gedir. Muradın onu izləməyindən xəbəri yoxdur. Sevda binanın qarşısında dayanır. Binaya baxandan sonra binaya girir. Murad da binaya girir. Sevda üçüncü mərtəbəyəcən qalxır. Qapıların birinə yaxınlaşır. Qapını döyür. Qapın açılır. Sevda içəri keçir. Qapı örtülür. Murad hər şeyi görür.

Səhnə 23

Vəfanın evi. Qonaq otağı.
 Vəfa otaqda o başa, bu başa gedir. Şəhrəbanu da divanda oturub onu izləyir. Vəfa yenə oğlunu yığır, zəng çatmır.
 Vəfa: - Bacımı, bacımı yığacam. Leninqradda yaşayır.
 Vəfa bacısını yığır: - Alo, Validə. Validə Azərə zəng çatmır. Baxdın xəbərlərə? Oğluma zəng çatmır. Oralar da alt-üst olur, oğluma zəng çatmır. (pauza, Vəfa doluxur) Necə, Azər yanındadır? Offf, ürəyim ağızma gəlmışdı. İndi hardadır? Hmm, dostlarıyla əylənməyə getdi deməli. Gələndə de, mütləq mənə zəng eləsin. Köpəyoğlu qorxutdu məni.

Səhnə 24

Maqazin. Gündüz.
 Gülsurəylə Kübra maqazindədilər. İlhamə də maqazinə girir. Rəfiqələr hədiyyə seçirlər. İlhamənin telefonuna zəng gəlir. Zəng edən molladır.
 İlhamə: - Hardasan?

Səhnə 25

Küçə.

Molla: - Küçədəyəm. Vəfa bacı zəng eləmişdi mənə, cavab vermədim. Mən hansı maqazinə girim. Hə, hə qabağındayam.

Səhnə 26

Vəfanın evi. Gündüz.

Vəfa: (nə fikirləşirəm, çırtma vurur) - Dur, dur hazırlaş, gedirik.

Şəhrəbanu: - Bəyaqdan o tərəfə, bu tərəfə gedirsən, başım da gicəlləndi. Barı, hara gedirik, onu de.

Vəfa: - Bu gün mənim ad günümdür. Birlikdə ad günümü qeyd edəcəyik.

Şəhrəbanu: - Bəs, yoldaşların, Vəfa bacı?

Vəfa: (kədərlənir) - Onların yadına düşürəm ki? Səhərdən bircəyi də yiğib məni təbrik eləməyib. Mənəm e, hər il on iki tamam olan kimi onları birinci təbrik edirdim. Nə isə... Dur, dur hazırlaş.

Səhnə 27

Maqzin. Gündüz.

Kübrəgil aldıqları hədiyyələri bağlatdırırlar.

Gülsurə: (mollaya) - Sən hədiyyələri İlhaməylə aparırsan dediyimiz yerə. Sonra Vəfagilə gələrsən. Sonra...

Gülsurəyə zəng gəlir. Zəng edən Vaqifdir. Gülsurənin üzü gülür. Rəfiqələrindən bir az araları.

Gülsurə: - Bəli, Vaqif müəllim. Yaxşıyam, siz necəsiz? Mən rəfiqələrimlə Vəfanın ad gününə hazırlıq görürürük.

Səhnə 28

Sədərək. Gündüz.

Vaqif: - Belə çıxır ki, bu gün görüşə bilməyəcəyik, hə?

Səhnə 29

Maqzin.

Gülsirə: - Niyə ki? İstəyirsinizsə, siz də gəlin ad gününə. Sizi dəvət edirəm. Onsuz da özümüzük. Day hamımızla tanışınız.

Səhnə 30

Sədərək ticarət mərkəzi

Vaqif: - Harda olacaq. Aha, tanıyıram. Saat dörddə orda olacam. Təşəkkür edirəm.

Səhnə 31

Maqzin.

İlhamə: - Sən kişini dəvət elədin ad gününə?

Gülsurə: - Neyniyim? Üç obyektinə mən nəzarət edəcəm. Hörmətsizlik edim?

Molla: - Burda işdən çox başqa söhbətdir.

Kübra: - Mən də sənin kimi fikirləşirəm, molla qardaş. Fala baxanda biləcəm.

Kübra: (Vəfaya zəng edir) - Vəfacan, hardasan?

Səhnə 32

Şirniyyat dükanı. Gündüz.

Vəfa: - Şirniyyatlardayam. Şəhrəbanu da yanımıdadır. Elə-belə. Bizə gəlmək istəyirdin?

Səhnə 33

Maqazin.

Kübra: - Hə, qızlar da yanımıdadı. İstəyirik, sizə gələk. Yaxşı, gəlirik.

Səhnə 34

Şirniyyat dükanı.

Vəfa və Şərəbanu mağazindən tort və şirniyyat alıb çıxırlar.

Şərəbanu: - Ay Vəfa bacı, sizin kişilərin niyə hamisinin qulaqları bürüşükdü? Valah, bizim kişilər bütün günü dingildiyer.

Vəfa: - Öz aramızdı, Şəhrəbanu. Gələndən bizim kişilərə yaman fikir verirsən ha. Gedək. Qızlar bir azdan bizə gələcək.

Səhnə 35

Yaşlı kişinin evi. Gündüz.

Sevda əlində armudu stəkan yaşlı kişini dinləyir.

Yaşlı kişi: - Həyatın hər üzünü görmüşəm, Sevda xanım. Nəvəm oğlumun yadigarıydı. Onu da itirdim. Yaşamağımın mənası varmı, sizcə?

Sevda: - Mən də yoldaşımı yaxılarda itirmişəm. Bizim övladımız heç vaxt olmadı. Yenə də yaşamaq xoşuma gəlir. Bilirsiz niyə? İnsanlarla danışmağı sevirəm. Belə baxanda dərdlərimiz eynidir. Sadəcə, fərqli prizmadan yanaşırıq.

Yaşlı kişi: - Siz müharibədə olmusuz?

Sevda: (susur) - Nə müharibə?

Yaşlı kişi: - Amma mən olmuşam. Əllərim düşmənin, ayaqlarım əsgər yoldaşlarının qanına batıb. Heç birinin halvasını yeməmişəm. İndi qabağıma halva qoyurlar ki, ye, savabdır. Mən o halvanı yesəm Ölərəm, Sevda xanım, Ölərəm. Amma siz yeyin. Yeyin deyirəm.

Kişi gözlərini necə bərəldirsə, Sevda qorxur.

Sevda: - Əlbəttə, sizin xətrinizə dəymərəm.

Sevda halvadan bir qaşiq yeyir. Özünü boğulmuş kimi hiss edir.

Sevda astaca ayağa qalxır, mətbəxə keçir.

Səhnə 36

Mətbəx.

Sevda suyu içib stəkanı gəlinə verir.

Sevda: - Siz, yaxşısı budur, bu kişinin üstünə çox düşməyin. Seans vaxtı bitdi, mən getməliyəm.

Gənc qadın: - Gözləyin, pulunuzu gətirim.

Sevda: - Lazım deyil, məndən pay olsun. Uşağın da ruhu şad olsun. Özünüzə yaxşı baxın. Sağ olun, sağ olun, sağ olun.

Sevda nəzakətlə paltosunu geyinir. Gənc qadın pulu onun cibinə qoyur. Sevda bunu görsə də əhəmiyyət vermədən tələsik qapıdan çıxır.

Səhnə 37

Vəfanın evi Gündüz.

Stolun üstündə çay və tort qoyulub. Kübra Gülsurənin falına baxır. İlhamə telefonla oynayır.

Vəfa: - Xanımlar, nə olub sizə? Kübra, fala baxmağa gəlmisən?

Gülsurə: - Mane olma, Vəfa. Vaqiflə görəcəyimiz işə baxır.

Vəfa: (İlhaməyə) - İlliş, bəlkə imkan verəsən telefon dincələ.

Şəhrəbanu: - Siz heç soruşturmaz tortu nə üçün alıb rəfiqəniz.

Qadınlar Şəhrəbanuya baxır. Vəfa tələsik cavab verir.

Vəfa: - Bəzi şeyləri xatırlayıb Şəhrəbanu. Ona görə qeyd etmək istədik.

Qapı döyüür. Sevdadır gələn. Vəfa qapını açır.

Seda: - Salam. Necəsən?

Vəfa: - Hardasan? Dünəndən səsin çıxmır.

Sevda: - Başında iş gəlib. Keçək içəri, danışacam hamısını.

Səhnə 38

Qonaq otağı.

Vəfayla Sevda otağa gəlirlər.

Gülsurə: - Seva da gəldiyinə görə sizə bir xəbərim var. Deməli, Vəfa abidənin qabağında gördüyüümüz kişi vardı ha. Bax, onunla qışlaşdım, mənə iş təklifi elədi.

Kübra: - Falda da qismət kimi çıxdı, amma...

Gülsurə: - Yaxşı da Kübra. Boyumu keçən uşaqlarım var. Bu yaşından sonra ər mənim harama yaraşır.

Kübra: - Nə olub az yaşıma? On beşdə ərə getməsəydin, indi uşaqların orta məktəbi güclə qurtağırdı. Sənin tayların heç ərə getməyib.

İlhamə ters-ters Kübraya baxır.

Kübra: - Sözü özünə götürmə. Sən Gülüdən üç yaş balacasan.

Şəhrəbanu: (İlhaməyə) - İlhamə bacı, sən deyəsən, ailə istəyirsən.

İlhamə: - Sənin nə vecinə. Ələyin ələnin verilib əlinə. Qızlar, məni fikir götürüb. Mamam məndən küsüb.

Hamı: (Vəfayla Şəhrəbanudan başqa, təəccüblə) - Maman? (bir ağızdan deyirlər)

İlhamə: - Yəni, bibim. Dəhşətsiniz e.

Qapının zəngi yenə çalınır. Vəfa qapını açmağa gedir. Vəfa qapını açır. Az sonra mollayla qonaq otağına gəlirlər.

Molla: - Bonjua, madamlar və madmazenlər.

Səhnə 39

Sevdanın evi.

Murat Şahnaza hər şeyi danışır.

Şahnaz: - İfritə cadı, psixoloq adıyla evlərə gedir. Heç olmasa, oğlumun ilini gözləyərdin də, ay meymunça. Vsyo, sabahdan vəkil axtarıraq. Görüm əlimdən hara qaçırsan, ay Sevda.

Səhnə 40

Vəfanın evi.

Molla tortla çay içir.

İlhamə: (sataşır) - Yavaş, boğularsan.

Vəfa: - Kəmqulu, o cür salamlaşmağı hardan öyrəndin?

Kəmqulu: - Atam almandı, anam fransız, özüm də orda doğulmuşam, Sanjermanda (baş barmağı ilə arxaya işarə edir) (Gülüşmə)

İlhamə: (ironiyalı) - Mixaylonun sözləridi.

Şərəbanu: - Ağeyi Kəmqulu, düzünü de, heç pul almamış kiməsə savab etmisən? (məclis şənlənməyə başlayır)

Kəmqulu: - Niyə olmuyub, lap çox olub. (Əlini üzünə çəkib, davam edir) Bir dəfə kimsəsiz biri ölmüşdü, onun meyidini nəqliyyatla aparmağa heç kim pul vermədi. Axırda mən təklif elədim ki, məndə kart var, gəlin metroynan aparaq. (hamı gülür)

Şərəbanu: - Doğru söyləyirsin, baba?

Kəmqulu: - Zarafat eliyirəm, xanım. (birdən Şərəbanuya baxıb), Nə baba? Üzr istiyirəm, Şərəbanu xanım, xanımdan yaş soruşmazlar, amma mən məcburam. Siz neçənci ilin doğuluşusunuz?

Şərəbanu: - Baba, mənim doğuluşum 1401 ci ildi. (Hamı birdən içini çəkir)

Kübra: (başını bulayıb kədərlə) - Yenə yaddaşını itirdi.

İlhamə: - Olmaya, Vampirsən? Onlar yaman uzunömürlü olurlar.

Vəfa: - Qızlar özünüüz əla alın. Şəhrəbanu hicri tarixiyə deyir

Molla: - Aha (telefonunu çıxarıb kalkulyatorda hesablayır, 2017 çıxaq 1401 bərabərdi 616) ay nənə sən mənim ulu nənəmdən də böyüksən. Hazırda 616 yaşın var, Ginnesin rekordlar kitabına düşməlisən. Meşədə sənin tayın ağac qalmayıb, hələ bir mənə baba da deyirsən... (gülüşmə)

Gülsurə: (zarafatla) - Amma yaxşı qalmışan, Şərəbanu, maşallah, göz dəyməsin. (gülüşmə)

Şərəbanu: - Ağeyi Kəmqulu, baba bizdə müraciət formasıdır. Siz yoldaş deyərsiz, cənab deyərsiz, bəy deyərsiz, biz də baba deyəriz.

Seva: (ayağa durur) - Qızlar, mən getməliyəm, qayınanam yenə qırılmışların yiğib evə. Başına oyun açır.

İlhamə: - Lazımdırsa, gəlim çırpmı onu.

Molla: - Vallahi-billahi, bu qızın əli öyrəşib. Eləcə adam döymək istəyir. Yaxşı ki, anam rəhmətə gedib. Yoxsa zərbə hər iki tərəfdən dəyərdi.

İlhamə: (əsəbləşir) - Nə mənada?

Molla: (çəkinir) - Heç əşsi, zarafat elədim.

Kübra: - Mən də gedim, ABŞ nümayəndəsilə danışqlar aparmalıyam.

Gülsurə: - Hə, mən də Vaqif müəllimlə görüşməliyəm.

İlhamə: - Mənim qalmağımın da mənası yoxdur. Yola çıxmaliyam. Rayona gedəcəm.

Molla: - Hansı rayona?

İlhamə: - Sənə nə. Yola salacaqsan?

Qızlar Vəfayla görüşürlər, çıxırlar. Vəfa qapını bağlayıb, Kəmquluya baxır.

Vəfa: - Yenə də xatırlamadılar.

Molla: - Nəyi xatırlamalıdılar?

Şəhrəbanu: - Bu gün Vəfa bacının doğum günüdür. Rəfiqələri təbrik eləmədi.

Molla: - Pay attonan. Nə etibarsızdılar.

Vəfa: - Eybi yoxdur. Üçümüz qeyd edərik. Bizim həmişə getdiyimiz restoran var. Gedərik ora, üçümüz də qeyd edərik. Bax ha, Kəmqulu, dilini dinc saxla və heç kimə heç nə demirsən. Saat altı tamamda restoranın qabağında ol.

Molla: - Altı gecdir axı. Saat dörd olsun. Ya da beşə işləmiş. Hə beşə işləmiş olsun. (irişir) Mən satqın deyiləm kərbalayı, ee üzr istiyirəm Vəfa xanım. O vaxt müharibədə əsir düşəndə... (Vəfa onun sözünü kəsir)

Vəfa: - Yaxşı. Beşə işləmiş.

Şəhrəbanu: - Ağam, bir zəhmət kömək elə, qab-qasıqları mətbəxə aparaq.

Kəmqlu: - Mən başa düşmürəm, ağa nədi, qab-qacaq daşimaq nədi? Özünüz də məni ləngitmiyin, mənim saat beşə işləmiş zabitlə görüşüm var. Eşidirsinizmi, saat beşə işləmiş...

Vəfa: (gülümsəyir) - Anjelika.

Səhnə 41

Restoranın qarşısı.

Kəmqlu cangüdənlərə məxsus, hərəkət və baxışlarla ətrafi nəzərdən keçirir. Vəfayla Şəhrəbanunun gəldiyini görüb, tez telefonunu çıxarıır, Huystonun cangüdən filmindəki musiqini qoyub onlara tərəf gedir.

Vəfa: - Söndür ə, onu. (Kəmqlu tez musiqini söndürür)

İçəri keçirlər. Ofisiant tez onlara yaxınlaşır.

Ofisiant: - Xoş gəlmisiniz, xanımlar. (sonra üzünü Kəmqluya tutub) Siz də xoş gəlmisiniz)

Vəfa: - Çox sağ olun. Harda oturacağıq?

Ofisiant: - Buyurun bu kabinetə. (deyib irəlidə gedir və kabinetin göstərir, qapını açıb geri çəkilir)
Buyurun içəri.

Səhnə 42

Kabinet.

Vəfa ayağını içəri qoyan kimi alğış və gülüş səslərilə qarşılaşır. Ardınca şampan partlayır. Gülsurə, Kübra, İlhamə və Seva ayaqüstü “Ad günün mübarək” oxuyurlar. Vəfa sevincindən çash-baş qalır, gözləri yaşarır, çönbə Kəmqluya baxır. Kəmqlu sağ əlilə üzünə bir şillə çəkir, amma şillə bərk dəydiyindən üzünü ovuştura-ovuştura.

Kəmqlu: - Bunu qəbirə qoyasan, mən heç kimə heç nə deməmişəm.

Seva: - Ay qız, bir televizora da bax da.

Divardakı televizorda Vəfa oğlu ilə

Azər: (ekrandan) - Can mama, ad günün mübarək. İcazə verirsən, biz də sizinlə... (Azər əlində balaca şam olan tortu göstərir) Elə bildin unutmuşuq?

Vəfa: - Elə bildim unutmusuz. (kövrəlir)

Azər: (skupe-dən tortu stolun üstünə qoyur, yanın şamları göstərir) - Mazə, üfür sönsün, mən də xalamlı gedirik sənin ad gününü qeyd eləməyə.

Vəfa üzünü televizora tutub üfürür və Azərin gizlincə üfürməsilə şamlar söñür. Hamı əl çalır, Vəfa gözlərinin yaşını silib stula əyləşir.

Vəfa: - Qızlar, çox sağ olun. Vaqif bəy, siz də burdasız?

Gülsurə: - Mən dəvət eləmişəm.

Vəfa: - Yaxşı eləmisən. Amma bir şərtim var. Əvvəla hamı telefonunu söndürsün. İkincisi də bu günü məclisimizin tamadası Kəmqlu olacaq. Başla, Kəmqlu.

Kəmqlu: (sevincək) - Nə bildiniz ki, mən üç il tamada işləmişəm? Ancaq məclis iğkisiz olacaq.

İlhamə: (əsəbləşir) - Ə, sən bizi nə hesab eliyirsən ə, yoxsa birdən-ikiyə bizi kafedə, restoranda içən görmüsən?

Kəmqlu: - Əstəğfürulla, elə demək istəmədim, dedim birdən olar da.

Sevda: - Kəmqlu, başındakı molla papağını çıxart, sonra danış. Özümü yasda hiss edirəm.

Molla: - Olmaz. Vizit kartimdır.

Hamı gülüşür.

Səhnə 43

Məclisin axırı.

Ofisiantı çağırırlar, bizim hesabımızı gətir.

Ofisiant: - Vəfa xanım, sizin hesabınız çatıb. (Vaqifi göstərir)

Vəfa: - Vaqif bəy, xəcalət verirsiz.

Vaqif: - Xahiş edirəm, elə danişmayın. Xəcalətli düşməniniz olsun. Zövqünüzdən bixəbər olduğum üçün hədiyyə ala bilmədim. Məndən sizə hədiyyə olsun.

Vəfa: - Çox sağ olun. Məclisimizdə iştirakınız özü hədiyyədir. Yaxşı, qalxaq, gecdi. Kəməqulu, sən İlhaməni yola sal, sonra gedərsən evinə.

Kəməqulu (sevincək): - Gözlərim üstündə apararam İlhamə xanımı, qoymaram bir ditdili, mığ-mığa keçsin qarşımızdan.

İlhamə: (Kəməquluya tərs-tərs baxıb) - Düş qabağıma, ə.

Səhnə 44

Küçə. Axşam.

Küçə ilə piyada gedirlər. Kəməqulu dil boğaza qoymur.

Kəməqulu: - İlhamə xanım, siz məni özünüzə cangüdən götürsəniz, peşiman olmazsınız. Mən xüsusi təyinatlı qoşunlarda xidmət eləmişəm, beş nəfərlə çox asanlıqla bacarıram.

Tini dönüb yarıqaranlıq yerə çatanda, 07 jıqılıdən üç nəfər düşür və mollanı bir yumruqla yerə sərib, İlhaməni maşına basıb, sürətlə uzaqlaşırlar.

Altıncı hissənin sonu

6-cı seriya üçün ƏLAVƏ

SƏHNƏ

Avtobus dayanacağı.

Gülsurə gəlib-gedən avtobuslara, minib-düşən sərnişinlərə baxaraq avtobus gözləyir.

Gülsurə: (xəyalında) - Noolub maa, buna da şükür. Mən yaşda qadınlar var ki, naznaz xanım kimi midirlər. Heyvan kimi hortahortla yeyib-içməyi, kor yapalaq kimi yatmayı bilirlər. Allahın avtobusuna da minib-düşə bilmirlər. Ayaqlarını pilləkənə qoyan kimi nəfəsləri ciyinlərindən çıxır. Min ilin əzabı gözlərindən üzüshağı axıb gəlir, boğazlarının altında bağladıqları xortumda əriyib buxarlanır. Ay balam, bir hərəkət eliyin də... Eeh, kimə deyəsən! Elə bil milləti qaramat yuxusu basıb!

Dispetçer: - Xanım, elə bil, siz nə isə soruştunuz...

Gülsurə: - Yox, yox, mən heç nə soruşmadım... Sizə kim dedi ki, mən nə isə soruştum? Mən şəhəri yaxşı tanıyıram, yolumu da özüm bilirəm. Səndən niyə soruşuram?

Dispetçer: - Xanım, day niyə acığınız tutur? Qulağıma səs gəldi, elə bildim, nə isə soruşursunuz.

Gülsurə ondan bir az aralanır.

Gülsurə: - Ooy, bu gün mənə nə olub? Mən niyə özümdə deyiləm. Oğlumun qaynanası ilə arası dəyiş dəyiş də... Bunun mənə nə dəxli var? Böyük adamlırlar, özləri bilərlər... (birdən nə fikirləşirəm) Buy, başıma xeyir. Səhərdən durmuşam burda, Ticarət Mərkəzinə gedən avtobusu soruşmuram da.

Gülsurə: (öz-özünə) - O, hardan bildi ki, mən nə isə soruşmaq istəyirəm? Deyəsən bunların hamısı bala Kubra olub, falabaxanlıq eləyirlər.

Dispetçerə yaxınlaşır.

Gülsurə: - Zəhmət olmasa, deyərdiniz. Ticarət Mərkəzinə burdan nə ilə getmək olar?

SƏHNƏ

Ticarət mərkəzi. Vaqifin paltar mağazası.

Müdir Vaqif müəllim və iki satıcı: 20-25 yaşlarında ucaboy oğlan və elə o yaşda da qız. Vaqif müəllim mağazanın dib tərəfinə keçib yeni gətirdikləri mallara baxır. Saticılar müştərilərə vitrindən asılmış kişi və qadın geyimlərini göstərirler. Bir tərəfdən kişi kostyumları, digər tərəfdən qadın donları, kostyumları asılıb.

Vaqif: - Yusif. (satıcı oğlana) Bunun üçün mağazanı bağlamağa ehtiyac yoxdur. Müştərilər seyrək olanda içəridəki paltoları bir-bir vitrinə çıxart. Qoy gəlib-gedənlər görsün. Artıq payızdır.

Yusif: - Bəs kostyumları neyləyim?

Vaqif: - Yay kostyumlarını içəriyə yığışdır. Onsuzda bundan sonra onları alan olmayıacaq. Bir də qaldı gələn ilə.

Yusif: - Oldu, Vaqif müəllim. Nahardan sonra müştəri az olur. Elə bu gün başlayaram.

Vaqif kişi mağazanın içində o tərəf-bu tərəfə var gəl edir. Birdən gözü Gülsurəyə sataşır. Gülsurə bir qadınla mağazaların arası ilə gedir.

Vaqif: - Yusif, Yusif.

Yusif: (yaxın gəlir) - Eşidirəm.

Vaqif: - Yusif, mən burdayam, mağazaya nəzarət edərəm. Sən o qadını görürsənmi?

Yusif: (diqqətlə baxır və əli ilə göstərir) - Onumu deyirsiniz?

Vaqif: - Əlini aşağı sal, kənardan görərlər. Başqa şey fikirləşərlər. Hə, onu deyirəm. Arxasınca get. Elə elə, səni görməsin. Hara gedir, kiminlə görüşür, nə edir, gəlib mənə deyərsən.

Yusif: - Oldu. (deyib gedir)

SƏHNƏ

Ticarət mərkəzi. Topdansatış.

Gülsurə anbara daxil olur.

Gülsurə: - Qızlar, salam. (içəridə torbalara mal yiğanlara əlini yelləyir, kassada oturan qızə yaxınlaşır) Oy, canım, ciyərim, mənim gözəl Nigarım. Necəsən?

Qucaqlaşış öpüşürlər.

Nigar: - Yaxşıyam. Siz necəsiniz? Alver gedirmi?

Gülsurə: - Hamısı nisyyədədi. Dava-dalaşınan, birtəhər yığırıam.

Nigar: - Nisyyə dedin, nisyyə yadına düşdü. Elə sən özün də keçən dəfə bizdən nisyyə mal götürmüştün. Pulunu getirdinmi? (kompyuterdə Gülsurənin adını axtarır) Hə, iki min manat.

Gülsurə: - Hə, qadan alaram. İndi min yeddi yüzünü ödəyəcəm. Üç yüzünü yaz təzə tarixdən götürəcəyim malların üstünə.

Nigar: - Olmaz. Müdir məni bir gün də burda işləməyə qoymaz.

Gülsurə: - Bacın sənin qadani alsın. Bura bizim təndirimizdi, çörək bişirilən ocağıımızdı. Dolanışığımız burdan çıxır. Buranı qoyub qaçası deyilik ki. Yaz, başına dönüm sənin, yaz. (on manatı Nigarın gödəkçəsini cibinə dürtür)

Nigar: - Bax, sənsən də... Bu dəfə yazıram, amma elə elə ki, müdir bilməsin. Gələn dəfə borcunu ayın axırınadək ödə.

Gülsurə pulu sumkasından çıxarıb sayıv və Nigara ötürür. Nigar bir də sayıb kassaya qoyur. Kompyuterdə qeyd edir: "ödənildi".

Gülsurə: - Nisyyə olmasa, alver olmaz. Biri maaşını gözləyir, biri alacağını nəzərdə tutub alır, hərənin bir cür problemi var.

Nigar: - Yaxşı, indi nə götürəcəksən, tez götür. Bu gün günortayadək işləyirik.

Qeyd: Əlavə səhnələri Əli bəy Azəri hazırlayıb.

YEDDİNÇİ HİSSƏ

Səhnə 1

Yarıqaranlıq küçə. Axşam.

Molla əliylə başını tutub ayılır və durub oturur. Ətrafa baxır, nəyisə xatırlamaq istiyir, dumanlı da olsa nəysə xatırlayır. Ətrafa baxanda yerdə İlhamənin əl çantasını görür. Ayağa qalxıb ləngərliyir, birtəhər çantanı və papağını yerdən götürür.

Molla: - Vay dədəm, vay, indi mən neyniyim?

Molla bir az irəliyə, maşının istiqamətinə tərəf qaçıb dayanır.

Molla: - Neynirsən ə, Keyqulu. Onlar athı, sən piyada, hara gedirsən? Ən yaxşısı, qızlara xəbər verim. Bu vəziyyətdə özbaşına iş görməyim.

Səhnə 2

Maşının içi.

Arxada iki oğlan İlhaməni güclə saxlayırlar. Hətta, İlhamə adamların birinin əlini dişləyir, sonra başına yumruq vurur, maşının şüşəsini cəld aşağı salır, başını çölə çıxardır, qışdırır.

İlhamə: - Kömək edin, məni qaçırırlar. Kömək edin. Mollaaa.

Maşının sürücüsü: (digər oğlanlara) - Qaçırırlar nədi? Ədə, onu sakitləşdirə bilmirsiz?

İlhamənin bayaq başına yumruq vurdugu oğlan bıçağı onun boğazına dirəyir. İlhamə o dəqiqə səsini kəsir.

Oğlan: - Qışqır, boğazını üzüm də. Niyə susdun?

İlhamə: (udqunur, bıçağa baxa-baxa gülümşəyir) - Qışqıra bilmərəm. Səs tellərim çox nazikdir. İlhamə iki oğlanın arasında sakit oturur.

Əlində bıçaq olan oğlan: (maşının şüşəsini qaldıra-qaldıra) - Əli nə yaman ağırdı, başım ağırdı. Ifritə.

İlhamə gözünü süzdürür, sağında oturan oğlana baxır. Oğlanın yaraşıqlı olmağı onun diqqətini çəkir.

Səhnə 3

Maşının içi.

Sürücü (skoçu oğlanlara uzadır): - Hər ehtimala qarşı, bağlayın.

Səhnə 4

Kafenin həyəti. Axşam.

Rəfiqələr, Təbrizli qonaq və Vaqif söhbət edirlər. Molla təngənəfəs onların yanına çatır. Bir-neçə dəfə dərindən nəfəs almağa çalışır. Hamısı təəccübə ona baxır.

Gülsurə: - Nə olub, ədə? Olmaya İlhamə yenə səni döyüb?

Molla: (tövşüyü-tövşüyü) - Qızı... qızı götürüb qaçırdılar. Bir ağ 07 də.

Hamı elə bilir ki, Kəməqulu zarafat eliyor, ona görə də inanmırlar mollaya.

Kübra: - Adə, bəs, səhər saat yeddiidəni niyə demirsən? (gülüşürlər)

Kəməqulu: (əsəbləşir) - Nə vaxtsa məni ciddi qəbul edəcəksiz, ya yox? Mən zarafat eləmirəm, bax orda, o yolda qəflətən məni vurub yerə sərdilər. Ayılanda gördüm İlhamə yoxdu, təkcə sumkası qalmışdı.

Vəfa: - Sən nə danışırsan, Kəməqulu? Qızlar, bu zarafat edənə oxşamır. Hadisə harda oldu? Bizi apar ora, tez ol.

Molla qabağa düşür, Vəfagil də onun ardınca.

Səhnə 5

Yarımqaranlıq küçə. Axşam.

Darvaza açılır və 07 həyətə girir. Darvazanı açan sürücü o tərəf, bu tərəfə boylanıb, darvazanı bağlıyır. İlhamənin qolları və ağızı skoçla bağlıdır. İlhamənin yanında oturan oğlanlar onu güclə mاشından dartıb çıxarırlar. İlhamə nə qədər cəhd eləsə də onlardan qurtula bilmir. Əlində bıçağı olan oğlan bıçağı yenə İlhaməyə göstərir. İlhamə sakit dayanır. Anlayır ki, sakit dayanmağa, onu qaçıranların dediklərini eləməyə məcburdu.

Səhnə 6

Boş otaq. Axşam.

İlhaməni stula otuzdururlar. Ayaqlarını və qollarını stula skoçlayırlar.

Oğrulardan biri (ən yaraşıqlısı digər yoldaşları otaqdan çıxandan sonra): - Dediklərimizi eləsən, hər şey yaxşı olacaq. Bizim məqsədimiz sənə xətər yetirmək deyil. O boyda uzaq yol gəlmışik. Xatabala bizim haramıza yaraşar. Başa sala bilirəm səni?

İlhamə başıyla oğlanın dediklərini təsdiqləyir.

Səhnə 7

Gülsurənin qudasının evi. Axşam.

Fuad: (qaynatası Fazılə) - Heç vaxt ağlıma gəlməyəcək məbləğ qoymuşam bu işə. Birdən, Allah göstərməsin, nəsə olsa, biz neyyiyərik?

Fazıl: - Ağlına pis şeylər gətirmə, adam etibarlı adamdı. Bacarıqlıdı, əli hər yere çatır. Çoxdandı görüşmürdük, bu işlə əlaqədar görüşdüm. Elə həmin adamdı, heç dəyişilməyib, sadə təvəzokar, xoşsifət.

Fuad: (cibindən siyahi çıxarır) - 1200 kv m-lik ferma, 840 qoyun, iki traktor, otbiçən, lafet, 4 ədəd böyük ot tayısi, 1,5 ton arpa. Yayda qoyunları çöldə saxlamaq üçün ağıl, axurlar. Suyu, işığı, qazı daimidir. Xırda-para şeyləri yazmadım. Qoyunlar da uzağı bir-iki aya doğmalıdır.

Fazıl: - Ərəstün müəllim olmasaydı, o qiymətə bu qədər qoyunu ala bilməzdik.

Fuad: - Fazıl əmi, amma verdiyimiz pul da az pul deyildi.

Fazıl: - Məncə, bir ilə bu pulu çıxardacağıq.

Fuad: - Çıxardaq, əmi. Yoxsa, qızın dul qalacaq. Mamam pul məsələsində həssasdır. Övladıyam, mən bu barədə ikinci yerdəyəm.

Səhnə 8

Küçə. Axşam.

Polis rəisi və köməkçisi hadisə yerinə çatırlar. Polis rəisi Vəfagili görən kimi təəccüblənir.

Rəis: - Sizin bir gün də olsa macərasız gününüz olur?

Vəfa: - Sizə rast gəldiyimiz gündən yox.

Rəis Vəfanı süzür.

Vəfa: - Nə isə, hirsimdən zarafat edirəm. Xahiş edirəm, rəis, dərhal təhqiqata başlayın. Biz rəfi-qəmizə görə çox narahatlıq. Quldurlar onu oğurladılar.

Rəis: - Quldurların sayı qırx deyildi?

Kəmqulu: - Rəis, o boyda 07-yə qırx quldur necə yerləşsin?

Rəis: (öskürür) - Şahid var?

Kəmqulu: - Var, rəis. Mənim yanımda oldu hər şey. Ancaq mən heç nə görmədim.

Rəis: (fisıldayır) - Ayə, hadisəni mənə danış. Necə oldu, nə vaxt oldu, niyə oldu, nə məqsədlə oldu, kim səni qorxutdu, kim gözlərini bağladı?..

Kəmqulu: - Yumruq, cənab rəis, yumruq. Necə vurdularsa, nəinki gözlərim, hətta həyatım bağlandı.

Rəis: - Səni kim vurdu?

Kəmqulu: - Görmədim, rəis, 07-dən düşdü və düşən kimi də vurdu.

Rəis: - Hara yıxıldın?

Kəmqulu: (iki addım gedir və dayanır) - Bax, bura yıxıldım, rəis.

Rəis: - Necə yıxılmışdınsa, elə də uzan.

Sevda: - Rəis, məgər adam öldürüblər ki, Kəmqulu uzanır?

Rəis: (Sevdanı saymir, Mollaya deyir) - Vətəndaş, uzanın.

Kəmqulu asfalta uzanır. Köməkçisi Rəisin işaretilə, təbaşiri çıxarıb mullanın xəritəsini asfalta çəkir.

Sevda: - Rəis, bu Kəmqulu o qədər də vacib deyil, əsas İlhamədi, ona aid izləri götürün də.

Rəis: - Yoldaş psixoloq, əgər mən sizin xəstənizə, norsulfazol, yaxud biometsin dərmanları məsləhət görsəydim, sizin reaksiyanız nə olardı?

Seva: - Yoldaş rəis, sizin dediyiniz o dərmanları laap çoxdan istifadədən çıxarıblar.

Şərəbanu: - Ağeyi rəis, bizdə qız qaçıranı bilərsən tutub neyniyellər?

Rəis: - Sizdə bilmirəm, bizdə həbs edirlər.

Şərəbanu: - Elə bizdə də.

Rəis: - İndi isə gedirik şöbəyə, hadisəni təfsilatı ilə yazılı şəkildə, izahat formasında sizdən almayıam. Hami bir nəfər kimi. Marş.

Gülsurə: (rəisin eşitməyəcəyi tərzdə) - Başına daş düşsün. Bir şey olmamış, əsgər kimi sıraya düzür bizi. Marşı da dilindən düşmür.

Vaqif: - Ömrümdə belə məzəli rəis görməmişəm.

Gülsurə maraqla Vaqifə baxır, gülümşəyir.

Səhnə 9

Kübranın evi. Axşam.

Səma mətbəxdə yemək hazırlayırdı. Nadir yataq otağında telefonla kiminləsə yazışır. Biz sosial şəbəkədə bir xanımla yazışdığını görürürük. Səma bu zaman yataq otağına gəlir. Hətta televizorda türk kanalında kino gedir. Səma bir televizora, bir də Nadirə baxır.

Səma: - Nadir, kimlə yazışırsan?

Nadir: (özünü itirmir) - Yazışmaq? Əzizim, baxmağa maraqlı kino axtarıram. Yazışmaq nədir? Xahiş edirəm, məni başqa kişilərlə səhv salma.

Səma: - Başqa kişiler necədir, Nadir? Ver telefonu.

Səma ərinə yaxınlaşır, telefonunu qəfildən əlindən alır, baxır. Görür ki, youtubda filmə baxır.

Nadir: - Başa düşmədim, sən mənə inanmırısan?

Səma: - Həmişə sən zarafat eləməyəcəksən ki? Yaxşı, küsmə. Yemək hazırlıdı.

Nadir boylanır, qonaq otağındakı stolun üstünə baxır.

Nadir: - Hanı? Süfrədə heç nə yoxdur.

Səma: - Burda yemirik.

Nadir: - Televizora baxmayım?

Nadir bəyəqdan türk kanalına baxdığını indi dərk edir, səhvini anlayır.

Nadir: - Əşsi, fərqi nədir? Mətbəx yaxşıdır. Sənə də əziyyət olmur.

Səma qabaqda, Nadir də onun arxasında gedir.

Səhnə 10

Rəisin otağı. Axşam.

Vəfa: - Rəis, izahat da götürdünüz bizdən. Biz burda qala bilmərik.

Rəis: - Onsuz da sizi saxlamaq fikrimiz yoxdur. Bizdə darısqallıqdır, siz də çoxsunuz.

Sevda: - Rəis, biz İlhaməgilə gedək. Çünkü telefonu burda qalıb. Ola bilər ki, bu oğru terroristlər evinə zəng edib tələblərini açıqlasınlar.

Rəis: - Adam baxdırmağa gelir, adını terorist qoyursuz. Rəfiqənizi qaçırlılar....

Kübra: - Oğurlayıblar, rəis.

Rəis: - Olsun, oğurlamaq... O boyda evdə qalmış qızdı. Allahınıza şükür edin ki, qaçırlılar.

Sözümün canı odur ki, xanımlar, hər hadisəyə terrorçu donu geyindirməyin.

Vaqif: - Rəis, indi siz nə məsləhət görürsüz? Qızı qaçıranları axtarmaq istəmirsiz?

Rəis: (Vaqifi süzür) - Siz kimsiz, vətəndaş?

Gülsurə: (bir addım qabağa gəlir) - Müdürümüzü, rəis.

Rəis: - Maşallah, siz də kimi tapırsız, öz kruqunuza calayırsız. Son vaxtlar tez-tez rastlaşıraq. Allah xeyrə calasın.

Rəis: (furajkasının üstündən başını qaşıyır) - Hörmətli Vaqif müəllim, istər qızınızı qaçırsınlar, istəyir lap oğurlasınlar, hər iki halda, cinayətdir. Mən də, köməkçim də sizinlə gedirik. Çox baş, bir başdan ağıllıdır. Vaxt itirmək olmaz.

Vaqif: (Gülsurəyə) - Siz gedin, mən sizinlə telefon vasitəsilə əlaqə saxlayaram. Yenə də nə lazımlı olsa, mənənə zəng edərsən.

Gülsurə: - Yaxşı.

Səhnə 11

Oğruların evi. Axşam.

Oğrular çay içirlər. Yaraşlı olan Samir yoldaşları Mirzəyə və Sərdara deyir.

Samir: - Biz burda çay içirik, yazılı orda susuzluqdan bəlkə də ölürlər.

Mirzə: - Samir, səndə yeganə yaxşı bir şey varsa, o da boyun-buxunundur. Ə, bayaları əlimi dişləyib, başımın da ağrısı hələ keçmir. Zalim qızı elə bil Taysondur. Yumruğunu qaytarmadımsa, alacağımız pula görəydi.

Sərdar: - Bahadur niyə gəlmədi e?

Mirzə: - Danışmışam, sabah gələcək.

Samir: - Heç olmasa, yerə uzandıraq. Səhərəcən stulda otursa, beli qırılar. Yazıldır, vallah.

Sərdar: - Bu yerdə Samirlə həmfikirəm. Oğurladığımız elə-belə qadın deyil. Güngörmüş, varlı qadındır. Ömür boyu əziyyətin nə olduğunu bilməyib.

Mirzə: (yoldaşlarıyla razılışmağa məcbur qalır) - Necə isteyirsinzsə, elə də edin. O ifritəni görəməyə gözüm yoxdu.

Samirlə Sərdar bir-birilərinə baxırlar.

Sərdar: - Çayımızı içək, sonra uzandırarıq.

Səhnə 12

Sevdanın evi. Qonaq otağı. Axşam.

Şahnaz yerdə oturub, ayaqlarını qatlayıb, qoz sindirir, hikkəylə yeyir. Onun bu hərəkəti nəvəsi və gəlinin diqqətindən yayılmır.

Murad: - Nənə, Firuzə sənə dərman gətirsin. Allah eləməsin, ürəyin dayanıb eləyər. Sonra Sevda bizim yaxamızdan tutduğu kimi atar bayırə.

Şahnaz (coşur, dirsəyini göstərir): - Budey atdır. Gərək onda meyidimin üstündən keçsin, kopaqızı. Sən dəqiq yad evə girdiyini gördün?

Murad: - Ay nənə, neçə dəfə demək olar, görmüşəm. İnanmirsansa, bir dəfə də sənlə izləyərik.

Şahnaz: - Lazım deyil, inanıram. Gör saat neçədir, evin qapısı yadına düşmür. İt qızının yiyəsi-zadı da yoxdur, deyək, qabağını alsınlar. Yiyəsiz yetimcə.

Firuze: - Bacısı, qardaşı da yoxdur?

Şahnaz: - Bir qardaşı var, o da allah bilir, hansı ölkədə özü üçün veyillənir. Sən belə söhbətlərə qarışma. Gəlinsən, gəlin yerini bil. Dur, mənə kofe gətir.

Gəlin pərt olur, otaqdan çıxır. Şahnaz Murada tərəf əyilir.

Şahnaz: (astaca) - Bizdə qızlar toy gecəsindən hamilə qalırlar. Bu da üç aydır gəlib, hələ də hamilə qalmayıb.

Murad: - Başımız açılsın, allah qoysa, gedəcəyik həkimə.

Səhnə 13

Oğruların evi. Axşam.

Samirlə Sərdar İlhaməni saxladığı otağa girirlər. İlhamə əvvəlcə qorxur. Başıyla, baxışlarıyla “yox” demək istəyir. Oğrular İlhamənin ayağındakı və qolundakı skoçu kəsirlər.

Samir: - Sakit dayan, sənə heç nə etmirik. Səhərəcən oturduğun yerdə qala bilməzsən. Belin, boy-nun tutular, sonra ömür boyu bizi qarğıyarsan.

Sonra İlhaməni yerə uzadırlar. Ayaqlarını, biləklərini skoçla bağlayırlar. İlhamə gözüylə onlara ağızını işarə edir.

Sərdar: - Nəysə başa düşdün?

Samir: - Fəhlə adamam. Him-cim nədir, qanmırıam.

Samir İlhamənin ayağındakı skoçu qopardır.

İlhamə: (ağzını əyir, elə bil keyliyini açır, bir neçə dəfə dərindən nəfəs alır) - Ohhh, həyat budur e. Xahiş edirəm, ağızıma skoç vurmayın. And içirəm, and içirəm bizi yaradana, səsimi çıxartmayacam.

Sərdar: (Samirə) - Nə deyirssən?

İlhamə: - Nəfəs ala bilmirəm. Ölsəm, neyniyəcəksiz? Ölüyü pul verildiyini görmüsüz?

Bu zaman Mirzə otağa girir.

Mirzə: - Neynirsiz?

Mirzə skoçula İlhamənin ağızını bağlayır.

İndidən səsi o biri otağa gəlir. Bahadur bilsə, bizim üçün yaxşı olmayıacaq. Ağızını açırsınız ki, bizi dişləsin? Elə bil dişləri vampir dişidir.

İlhamə başının işaretilə yox deyir. (Yəni vurmaram və dişləmərəm)

Samir: - Yaxşı, gəlin onda səsə qoyaq. Kim bu xanımın nəfəs almasına razıdır, əlini qaldırsın.

Sərdar da, Samir də əlini qaldırır.

Mirzə: (məcbur qalır, o da əlini qaldırır) - Açın, amma səsini çıxarsa, birdəfəlik yumacam.

Samir İlhamənin ayağındakı skoçu qopardır. Skocu ayağından qoparıldan sonra İlhamə müxtəlif dodaq və burun hərəketlərini yenə təkrarlayıb skoçun yerlərinin qırışığını açır.

İlhamə: - Söz verirəm, bir də sizi dişləməyəcəm.

İlhamə dərindən nəfəs alanda qışqıraraq - Ohhhh - deyir, oğrular maraqla ona baxır.

Səhnə 14

İlhamənin evi. Axşam.

Qapı açılır. Rəis hamını geri çəkilməyə məcbur edir.

Rəis: - Evə birinci mən girməliyəm, siz də sakitcə keçib əyləşin. Heç kim heç nəyə toxunmasın. Tərəfimizdən evə baxış keçiriləcək.

Qadınlar sakitcə keçib, divanda və kreslolarda otururlar. Rəis diqqətlə evi nəzərdən keçirir. Öncə hamamı, sonra İlhamənin yataq otağını yoxlayır.

Rəis gülümşəyir, öz-özünə danışır.

Rəis: - Təmizkardı, səliqəlidir, əsl evləniləsi qızdır.

Rəis: (Kəmqlunu çağırır) - Kəmqlu, İlhamə xanımın telefonunu bura gətir.

Kübra: - Hörmətli rəis, bir dəqiqə mətbəxdə kartlara baxa bilərəmmi?

Rəis: (otaqda şkafı yoxlaya-yoxlaya) - Bu, bizim qanunlara zidd olsa da, xətrinizə dəymək istəməzdəm, buyurun. Bəlkə bizə də bir köməyi dəydi.

Səhnə 15

İlhamənin evi. Rəis telefonu molladan alır, qonaq otağına gəlir.

Şərəbanu: - Ağeyi rəis, İlhaməni indi burda axtarassan?

Rəis: - Böyük təəssüf hissiylə, nəzərinizə çatdırmaq istəyirəm ki, sizin sualınızı cavabsız buraxmaq məcburiyyətindəyəm.

Şərəbanu: - Bu evin hər yerin gəzdiz, hətta termosun qapağını qaldırıb, içində də baxdız. Elə bil ki, İlhamə bacı cin olub, termosun içində girib.

Rəis: - Siz axtarışa mane olursunuz....

Şərəbanu: - İlhamə bacı başqa harda ola bilər?

Rəis: - Sevda xanım, bu xanımın psixoloji drumunu yoxlamağı sizdən rica edirəm. Mən hər bir kiçik detali, sizin üçün mənasız görünə bilən, hər bir incəlikləri nəzərdən keçirməliyəm. Ona görə də mənə mane olmamağınızı bir daha rica edirəm.

Rəis İlhamənin telefonunu açır və gəlib-gedən zənglərə baxır. Telefonda yalnız, mama, Kübra, Seva, Mollabaş, Vəfadan başqa ad yoxdu. Telefonu stolun üstünə qoyur.

Rəis: - İlhamə xanımı yetim, kimsəsiz bilirdim.

Kəmqlu: - Bibisidir, rəis. Bölgələrimiz var ki, bibilərə mama deyirlər. Elə biz tərəfdə də bibiyə mama deyirlər, rəis.

Rəis: - Kəmqlu, istintaqda bizə kömək eləmək istəyirsizsinizsə, susun və sakit oturun.

Kəmqlu rəisə əsəbləşir.

Rəis: - Məndən başqa heç kim telefona əlini vurmasın.

Səhnə 16

İlhamənin evi. Mətbəx. Axşam.

Kübra qışqırır.

Səhnə 17

İlhamənin evi. Qonaq otağı. Axşam.

Hamı dik atılır. Rəisin köməkçisi də qorxusundan qışqırır. Rəis köməkçisinə gözlərinə ağardır, qızlar hamısı mətbəxə qaçır.

Səhnə 18

İlhamənin evi. Qonaq otağı.

Kəmqlu ev telefonunun yanındakı bloknotu götürüb baxmaq istəyəndə, onun altında bir dəftər

gözünə sataşır və götürüb baxanda bu dəftərin gündəlik olduğunu görür. Ətrafa baxıb hamının mətbəxə keçdiyindən arxayı olur və dəftəri paltarının altından kəmərinə soxub gizlədir.

Səhnə 19

Mətbəx. Axşam.

Kübra: - Qızlar, İlhamə sağ-salamatdı, amma çox xəlvət bir yerdədi, özü də yerə uzanılı vəziyyətdədir.

Kəməqulu: - Necə, necə?

Kubra: - Kartımda belə çıxdı. Qorxmayıñ, biz onu xilas edəcəyik.

Rəis də gəlir.

Rəis: (əsəbləşir) - Bu informasiya sizdə hardandı?

Kübra: - Kartlar göstərdi, rəis, müştuluğumu sizdən alacam.

Rəis: - Bu dəqiqədən sonra mən sizə karta baxmağı qəti qadağan edirəm. Yoxsa gecəni nəzarətdə keçirəcəksiniz?

Qızlar: (bir ağızdan) - Biz də?

Rəis: - Xeyir, təkcə baxıcı xanım.

Kübra kartı sumkasına atır.

Səhnə 20

Sevdanın evi. Axşam

Şahnazın təyziqi qalxıb, əli başında zarıya-zarıya qalıb.

Şahnaz: - Offf, öldüm, ay allah. Yüz faiz, ifritə kofeyə dərman qatıb. Ölməyimi istəyir.

Firuzə: - Nənə, çox tünd içdin e, özdə çox... Yəqin o qaldırdı.

Şahnaz: - Yox, yox, onun bir cadugər padruqası var. O cadu-piti eliyib bu kofeyə. Həmişə çalışırdı ki, mən içim, amma mən şübhələndiyimdən içmirdim. İndi də nəfsimi saxlaya bilmədim. O, hələ qanmir, Şahnaz pakdı, safdı, ona cadu təsir eləməz. Gəl, bir az boynumun dalını ovuşdurun.

Firuzə də, Murad da Şahnazın boynunu ovuşdururlar.

Murad: - Necədir, nənə?

Şahnaz: - Ovuşdurun.

Səhnə 21

Fuadın qaynatasının evi. Axşam.

Fazıl və Fuad qabaq-qabağa domino oynayırlar. Bu vaxt Fazilin telefonuna zəng gəlir.

Fazıl: - Bəlli, Ərəstun müəllim, axşamınız xeyir olsun. Çox sağ olun, Ərəstun müəllim.

Telefondakı səs: - Mənim işim çıxdı, Fazıl. Mən bir həftəlik ezamiyyətə getməliyəm, xaricə. İnşallah, qayıdan kimi gedirik təhvil-təslimə. Bir də əgər narahatsınızsa, etibarınız yoxdursa, pulu gətirim özünüzdə qalsın, qayıdanda götürərəm.

Fazıl: - Nə danışırsınız, Ərəstun müəllim? Sizə etibar etməmək? Sağ-salamat gedin. Qayıdınanda danşarıq.

Telefondakı səs: - İngiltərəyə uçuram, nəyəsə bir şeyə ehtiyacınız varsa, çəkinməyin deyin, gələndə gətirim.

Fazıl: - Sizin sağlığınız bizə bəsdi. Oldu, müəllim, hələlik. (üzünü kürəkəninə tutur) Deyirəm necə sadə adamdır e, elə bil ki, heç o boyda vəzifə bunun deyil. Məndən sənə əmanət, belə dostları həmişə əlində saxlamağa çalış. Oyna, sən gəlirsən.

Fuad: (əlindəki daşları yerə qoyur) - Fazıl əmi, nədənsə, mən bu adama inanmırıam. Gərek gedib

pulları alardın.

Fazıl: (daşları əlinin arxasıyla geri itələyir) - Sən nə danışırsan? Belə saf adamlar Azərbaycanda çox azdır. Ürəyini buz kimi saxla. Onun haqqında dediyin sözlərin sonra peşimanlığını çəkəcəksən. İnşallah, bir həftədən sonra gedib qoyunlarımızı ferma qarışq təhvil alacağıq.

Fuad: - İnşallah. Təki siz deyən olsun, mən yanılım. Adam haqqında artıq-əksik danışdığım üçün də xəcalət çəkim.

Fazıl: - Həmişə yaxşı şeylər haqqında düşün ki, işlərin də yaxşı getsin. Növbə sənində. Bizə çay gətirin. (səslənir)

Səhnə 22

Kübranın evi. Yataq otağı.

Nadir: - Səmacan, incimə, bir söz deyim. Maman son vaxtlar ağı eliyib. Gecələr evə gəlməmək nədir? Söz deyəndə də adamı yaman təhqir eliyir. Gah cüçəli toyuq deyir, gah ABŞ deyir. Həmişə də işsizliyimi üzümə vurur. Elə bilirsən mən işləmək istəmirəm? Bircə iş tutsaydım, başlayardım işləməyə, bu tənənlərdən də uzaq olardım.

Səma: - Universiteti yarımcıq qoymusən. Bitirmiş olsayıdın, yenə bir sv göndərərdik...

Nadir: - Qoyacam da. Pulluya düşmüştüm, ödəyə bilmədim. Amma indiki vaxtda fəhlə işləyə bil-mərəm, müdir də ki, qoymazlar. Sən mamaya de, qoy rəfiqələrinə desin, onlar mənim kimi oğula mütləq bir iş tapacaqlar.

Səma: - Fəhləlik istəmirsən, müdir də qoyası deyillər. Nə işi tapaq sənə onda?

Nadir: - Bir rəfiqəsi var e, adı Vəfadır, nədir. Demirsiz varlıdır, mənə bir iş tapsın da. Müdür olmasam da, ona oxşar bir şey olsun.

Səma: - Sabah mamama deyərəm, danışar Vəfa xalayla.

Səma üzünü çevirir, yatır.

Nadir: - Mamanı gözləmirsən?

Səma: - İlhamə xala xəstələnib. Mama onun yanında qalacaq. Gecən xeyrə.

Nadir: - Xeyrə qarşı.

Nadir: (telefonu sakitcə götürür, Səmaya baxır. Səma gözlərini yummuşdu. Əli sosial şəbəkəyə girir və yazır) - "Gecən xeyrə qalsın. Tez yatmalıyam. Sabah görüşmək ümidiylə, şirin xanım.

Nadir üstəlik xanıma gül şəkli də göndərir. Sonra sms'ləri pozur.

Səhnə 23

İlhamənin evi. Yataq otağı. Axşam.

Şərəbanuya Kübra yerdə oturublar, yatağa söykəniblər. Vəfa, Sevda uzanıblar. Gülsurə də onların ayağı tərəfdə uzanıbdır. Hamisinin yuxusu gəlir. Gözlərini bağlamaq istəməsələr də gözləri yumurlar.

Səhnə 24

İlhamənin evi. Qonaq otağı. Gecə.

Rəis divanda uzanıb, köməkçisi də kresloda mürgüləyir. Köməkçinin xorultusunu eşidirik.

Səhnə 25

İlhamənin evi. Qonaq otağı. Gecə.

Stolun üstünə qoyulan telefonə zəng gəlir. İlhamənin telefonunun musiqisi o qədər gurdur ki, elə

bil qorxulu filmə baxırsan, musiqi də səni həyəcanlandırır. Rəis də, köməkçisi də hövlank, qorxaraq yerlərindən dik atılırlar.

Səhnə 26

İlhamənin evi. Yataq otağı. Gecə.

Telefonun səsindən qızlar da oyanır. Hamısı uzandıqları, oturduqları yerdən dururlar, qonaq oatğına tərəf qaçırlar.

Səhnə 27

İlhamənin evi. Qonaq otağı. Gecə.

Biz telefonun ekranında “mama” adını oxuyuruq. Rəis telefonu götürür.

Vəfa: - Cavab verməyin. Bibisi narahat olacaq. Elə bilsinlər, yatıbdı.

Telefonun zəngi dayanır.

Səhnə 28

Rayon. Birotaklı ev. Axşam.

İlhamənin mamaşı Kamilə telefonu cibinə qoyur.

Kamilə: - Bu da mənim min bir əziyyətlə böyüdüb, boy-a-başa çatdırıldığım İlhamə. Yaman dəyirsən xətrimə, İlhamə. Heç zənglərimə də cavab vermirən. Mən sənə pis ana oldummu? Axı mən səni qayğısız böyüdüüm, səndən heç nə əsirgəmədim. Amma sən, səni böyüdən ananı yanına gəlməyə qoymursan, cəhənnəm hamısı, heç olmasa zəngimə cavab ver.

Dilək: (Kamiləylə üzbüüz oturub) - Gecədi, yəqin ki, indi mama yatıbdı.

Kamilə: - Dayan e, bir dəqiqə, bəlkə elə balamın başında bir qəza var, mən də bildim-bilmədim, başlamışam qeybətə. Sən də pal-paltarını yiğ, sabah məktəbdən icazə alarsan.

Dilək: - Niyə?

Kamilə: - Şəhərə gedirik. Bir-iki günlük icazə alarsan

Dilək: (sevinir) - Oho!

Kamilə: - Dişlərini ağartma, yixıl yat.

Səhnə 29

Mollanın evi. Axşam.

Kəməqulu yatağında uzanıb, İlhamənin dəftərini oxuyur. Gülümsəyir. Sonra mollanın yuxusu gəlir, əsniyir, dəftəri örtür, yastığının altına qoyur. Başını yastığa qoyur.

Molla: - Səni tanışından sonra ürəyini fəth eləmək çətin olmayıacaq, İl iş.

Mollanın yadına İlhamənin oğurlanması düşür. Yatdığı yerdən qalxır.

Molla: - İl iş, birdən səni doğrudan qaçırsalar, necə olacaq? O adama ərə gedəcəksən? İmkan vermərəm. Nətəri vermərsən əəə? Qızı qaçıriblar e. Yuxum da qaçıdı e. Barı, dəftəri axıracan oxuyum. Kişinin qızı da elə bil roman yazıbdı.

Molla dəftəri yastığın altından götürür, qatladiği vərəqi açır, oxumağa davam edir.

Səhnə 30

Şəhərin gözəl mənzərəsi. Gündüz.

Səhnə 31

Oğruların evi. Gündüz.

İlhamə gözlərini açanda Samir nimçədə ona dönər və ayran gətirmişdi. Samir İlhamənin oyandığını görür.

Samir: - Sabahın xeyir. Sənə yemək gətirmişəm. Yeyərsən.

İlhamə: - Sənin də sabahın xeyir. Həm də mən səhər-səhər dönər yemirəm. Bilsəydim qaçırılacam, işdən də icazə alardım.

İçəri Mirzə girir, İlhamənin dediklərini eşidir.

Mirzə: - Həəə, icazə alıb bizi gözləyəcəkdir, axı. Buna çox üz verməyin, dönərini yedizdir. Bahadur əmi zəng eləmişdi. Deyir beş-on dəqiqəyə gələcək.

Mirzə otaqdan çıxır. Samir dönəri İlhaməyə uzadır.

İlhamə: - Uzandığım yerdə yeyim? Barı ayağımı aç, stulda oturum, yedizdir. Amma ondan əvvəl tualetə getməliyəm.

Samir: - Tualetə apara bilmərəm.

İlhamə: - Qulağını bəri ver.

Samir bir az da yaxınlaşır.

İlhamə: - Sənin böyrəklərin sözünə baxır?

Samir: - Bir dəqiqə onda.

Samir otaqdan çıxır.

Səhnə 32

İlhamənin evi. Qonaq otağı. Gündüz.

Rəis və köməkçisi süfrə arxasındadırlar. Vəfa süfrəyə çörək gətirir, gedir. Sonra Gülsurə tavada qayğanaq gətirir, Kübra iki fincan çay rəislə köməkçisinin qabağına qoyur. Sevda da əlində iki çay qaşığı, şəkər qabını gətirir. Kənardan hər şeyi izləyən Şərəbanu gülümsünür.

Rəis: - Pendir yoxdu?

Vəfa: - İlhamə idman müəlliməsidir. Pendir yemir, kökəldir.

Rəisin köməkçisi: - Bal da yoxdu?

Rəis tərs-tərs köməkçisinə baxır.

Şərəbanu: - Ağam, ola bilər yeri yoxdur, amma mən çox narahatam. Siz bizim səfirliliklə əlaqə saxlamısınız?

Rəis: - Saxlamışam. Çox güman sizin adınız Şərəbanu deyil.

Sevda: - Necə yəni? Şərəbanu, adını dəqiq xatırlayırsan?

Şərəbanu: - Dəqiq yadimdadır, bacım. Ağa rəis, mənimlə zarafat edir.

Rəis: - Sizin adınız özünüzkü olsaydı, inandırırmı sizi, çoxdan xəbər çıxmışdı. Bilmirik, sizin Bakıda olan qohumlarınız qardaşlarınızdır, ya ərinizdir.

İlhamənin telefonuna yenə zəng gəlir. Zəng edən mamasıdır.

Rəis: - Bu qızın maması nə qədər zəng vurur?

Kübra: - Bəlkə cavab verək.

Rəis: - Telefonə toxunmaq olmaz. Bibisinə deyəcəksiz, sonra bütün qohumları peyda olacaq. Siz təcürbəsiz adamlarınız. Ona görə də başınıza hər cür iş gəlir. (sonra xanımları bir-bir şüzb) Razi olsaydınız, hər gün birinizin evinə gəlib, sizinlə fərdi proflaktik söhbət aparardım.

Seva: - Mənim evimdə qayınanam var, ona görə də qəti etirazımı bildirirəm.

Vəfa: - Cənab rəis, mən İlhamənin yaxın rəfiqəsi kimi, zərərçəkən birisi kimi sizdən İlhamə haqqında məlumat istiyirəm. Deyin görüm, hələ İlhamədən təzə bir xəbər yoxdu ki?

Rəis: - Mən sizin təşvişinizi başa düşürəm, amma siz də məni başa düşün. Biz burda boş-boşuna oturub, günümüzü keçirmirik. Yeni məlumat alan kimi dərhal sizi xəbərdar edəcəyik.

Şərəbanu: - Ağeyi rəis, siz burda oturmaqla onu nə cür tapacaqsınız?

Kübra: - Rəis, İlhamə aciz qız deyil. O, harda olsa, özünü xilas edib, qaçıb gələcək. Bunu kartlar da təsdiq edir.

Rəis köməkçisi: - Sizin fərqi nədir, biz burda oturduq, ya idarədə? Onsuz da axtarışımızı aparırıq.

Kubra: - İdarədə də bu cür axtarış aparırsınız?

Rəis: - Mən başa düşmürəm sizin kartlarınız varsa, daha bu polis idarələrinə nə ehtiyac var. Yeri gəlmışkən, mənim o əlli manatımı qaytarın özümə. Dediklərinizin heç biri təsdiqini tapmadı. Nə rütbəm qalxdı, nə katibəm oldu, nə də yeni geniş kabinetim.

Kübra: - Darıxmayın, rəis. Hələ dediklərim səhv çıxmayıb. Özümə çay süzüm, gəlirəm.

Kubra qonaq otağından gedir.

Səhnə 33

Oğruların evi. Gündüz.

İlhamə tualetdən çıxanda Sərdarla Mirzə əllərində taxta, döyüşə hazır vəziyyətdəyidilər. İlhamə təəccüblənir.

İlhamə: - Döyücəksiz məni?

Mirzə: (Samirə) - Samir, əlini skoçla.

İlhamə: - Barı, yeməyimi yeyərdim, sonra.

Samir yoldaşlarına baxır.

Sərdar: - Hər ehtimala qarşı.

Samir İlhamənin əllərini skoçlayır. İlhaməni otağa gətirirlər. İlhamə stulda oturur. Bu zaman qapı döyüür. Mirzəylə Sərdar qapıya tərəf gedirlər.

Samir döneri İlhaməyə verir. İlhamə dönerdən bir dişlək alır.

İlhamə: - Mən sənin daxili və xarici siyasetini bəyənirəm, dəstəkliyirəm. Yəqin məni özünə qarşırmışan.

Samir: - Yox, mən ailəliyəm.

İlhamə: - Neçə yaşım var?

Samir: - 35 yaşım var.

İlhamə: - Məni niyə oğurladız? Cəhənnəm, evlənmək üçün də qaçırmadız.

İlhamə elə bil bərk acmışdı. Ağzı doluydu.

İlhamə: - Ayran ver.

Samir ayranın ağızını açır, İlhaməyə içirdir.

İlhamə: - Niyə qaçırdınız məni?

Samir: - Xahiş edirəm, sual vermə. Cavab verə bilmirəm.

Samir otaqdan çıxır, qapını örtür.

Səhnə 34

Samir oğurluğunu planlaşdırın Bahadurla görüşür.

Bahadur: - Qadına yaxşı baxırsız? Elə bilin ki, əlinizdəki sərvətdir. Yaxşı baxaq ki, yaxşı da pul alaq. Neynir içəridə?

Mirzə: - Dönər yeyir. Sən zəng eləmisən ailəsinə?

Bahadur: - Zəng edirəm, götürən yoxdur. Bu qadının evində qulluqçusudamı yoxdu? Yenə zəng edəcəm. Nə yeyir dedin? Əli, ayağı bağlırsa, dönəri necə yeyə bilər? Gedək, madmazelə bir də biz baxaq.

Bahadur İlhamənin saxlandığı otağa girir, İlhamən stolda oturmuş, dönerini yeyir.

Bahadur İlhaməni görəndə gözü kəlləsinə çıxır az qala. Əsəbləşir, otaqdan çıxır.

Bahadur: - Sizin başınıza daş düşsün. Başqa qadını oğurlamışız. Bu kimdi?

Mirzə və yoldaşları təəccüblənir.

Mirzə: - Mümkün deyil. Bir həftədir, hansı qadını göstərdin onu da izlədik. Düzdür, qadını yaxından görməmişdik, amma ...

Bahadur: - Əəəə nə amması? Daha pulu-mulu yaddan çıxardin. Allah bilir, rəfiqələrinin hansını qaçırmışız. Dediym qadının rəfiqəsidir.

Sərdar: - Bəlkə bu da pulludur. Demirlər ki, pullu pulluya, kasib kasıbla oturar-durar?

Bahadur: - Yaxşı ə!... 21-ci əsrdir e. Dostluqda nə varlı, nə kasib?

Sərdar: - Onda bizim niyə bir dənə də olsun varlı dostumuz yoxdur?

Mirzə: - Zarafatı boşlayaqq. İndi nə edək?

Bahadur: - Ə zarafat nədi? Bu işin zarafatlıq tərəfi qalmadı. Hamımızı damliyacaqlar.

Səhnə 35

Oğruların evi. Gündüz.

İlhamə ayağı bağlanmadığı üçün qapiya yaxınlaşır. Danışıqları dinləyir.

Səhnə 36

Oğruların evi. Gündüz.

Sərdar: - İndi fikrin nədir? Qadını ömür boyu saxlayası deyilik ha.

Mirzə: - Saxlamayacaqq. Tərslikdən üzümüzü də gördü.

Bahadur: - Hələ fikirləşirsiz? Öldürün, getsin. Məni də gördü.

Samir: (əsəbləşir) - Təkcə özünü fikirləşirsən. Səndən əvvəl bizi görüb. Amma biz öldürməyi fikirləşmirik. Səni görən kimi deyirsən öldürək? İncimə, biz qatil-zad deyilik. Kiməsə görə kimisə öldürən də deyiləm. Əzəldən başqa cür danışmışdıq.

Bahadur: - Özüm öldürərəm.

Sərdarla Mirzə də qarışır.

Sərdar: - Biz qızı heç nə eləmiriksə, sən də etməyəcəksən.

Mirzə: - Qızı buraxırıq, sonra hamı izini itirir.

Bahadur: - Sizin üçün iz itirməyə nə var ki? Maşını da oğurlayan mənəm, planı da quran mənəm, üstəlik rəfiqəsinin qonşuluğunda işləyən də mənəm. Bu gün, ya sabah rəfiqəsigilə gəlsə, təsadüfən məni görsə, necə olacaq?

Sərdar: (məyus olur) - Səni tutacaqlar, sən də bizi satacaqsan.

Bahadur: - Yox əsi, sizə görə özümü qurban verəcəm. Ağlınızı başınıza yiğin. Onsuz da buracan (əlini boğazına aparır) günaha batmışıq. Adam öldürməklə nə dəyişəcək? Hə, nə deyirsiz?

Mirzə və dostları bir-birilərinə baxırlar.

Mirzə: - Bizə bir az vaxt ver.

Bahadur: - Özünüz bilərsiz. Axşam sizdən xəbər gözləyəcəm.

Bahadur qapıdan çıxır, sonra qapını çırır.

Samir: (Bahadurun arxasında) - Əclaf.

Səhnə 37

Mollanın evi. Gündüz.

Mollanın gözləri şısdır, elə bil səhərəcən ağlayıb. Pəncərədən küçəyə baxır. Gözləri elə bil yol çəkir.

Mollanın telefonuna zəng gəlir. Zəng edən Sevdadır. Molla telefona cavab verir.

Molla (səsi kədərlidir): - Hə, Sevda bacı?

Telefondan Sevdanın səsini eşidirik: - Kəmqulu, hardasan?

Molla: - Evdəyəm. İlhamədən xəbər var?

Sevdanın səsini eşidirik: - Qaçırdıqları maşın oğurluq imiş. Vəfa deyir, işin yoxdursa, sən də gəl. Bibisi səhərdən yiğir. Heç birimiz cavab verə bilmirik. Əlimiz-ayağımız dolaşib bir-birinə.

Molla: - Gəlirəm, gəlirəm.

Səhnə 38

Hüquq məsləhətxanası. Gündüz.

Şahnaz və nəvəsi Murad vəkillə üzbəüz oturublar.

Şahnaz: - Dərdim böyükdü, oğlum. Oğlum rəhmətə gedəndən sonra gəlin bizi evdən çıxarıb atdı çölə. Abırımıza qısqıldıq, dedik dinmiyək, danışmıyaq, eldən-obadan, qonşudan, qohumdan ayıbdı. Min bir zəhmətnən ev qurdı, içini doldurdu, gəlin də onu yola vermirdi, üzr istiyirəm, sən də mənim balam, ayağın yiğib yiğisdirə bilmədi, naəlac qalıb boşadı. Kişi dünyasın dəyişən kimi gəlib, iyilikləndi evə.

Vəkil: - Gəlininizin evdə qeydiyyatı var?

Şahnaz: - Xeyr.

Vəkil: - Oğlunuzun gəlininizdən övladı var?

Şahnaz: - Eləsinin uşağı olmur ha, dərdin alım.

Vəkil: - Siz o evdə qeydiyyatdasınız?

Şahnaz: - Mən elə şeyləri bilmirəm. Onu bilirəm ki, o gəlini hazır evə gətirdi və boşanandan sonra çıxıb getdi. Məni yandıran o deyil e, məni yandıran onun bizi saya salmadan, evi əxlaqsızlıq yuvasına döndərməsidir. Mənim oğlumun ruhu gəzir o evdə, heç olmasa ruhun incitməsin.

Vəkil: - Evin sənədləri sizdədi?

Şahnaz: - Yox e, ay bala, gizliyib hardasa, üzə çıxarmır. Özü də altdan-altdan nəsə iş görür.

Vəkil: - Yaxşı, indi mən sizin dedikləriniz əsasında, bir ərizə yazacam, siz qol çəkərsiniz, sonra sorğu göndərərik. Əgər siz deyənlər həqiqət olsa, heç narahat olmuyun, məhkəmə vasitəsilə evi alıb verəcəyik size.

Şahnaz: - Ay sənin başına dönüm. Çox sağ ol, balam mənim. Bilirsən, mən evi də ona qurban edərdim. Amma əxlaqsızlığı qəbul edə bilmərəm. Hələ axşam da məni zəhərliyib öldürmək istiyirdi. Bu qız olmasaydı çoxdan ölmüşdüm.

Vəkil: - Mən sizə kömək edəcəyəm, amma bir az vəsait, yəni, pul lazım olacaq.

Şahnaz: - Puldan narahat olma, tapıb verəcəm. Təki sən evi mənə qaytar.

Vəkil: - Tamam, hər şey yaxşı olacaq. Elə bilin ki, ev sizində.

Səhnə 39

Kübranın evi. Gündüz.

Nadir ayaqqablarını geyinir. Səma qapıya yaxınlaşır.

Səma: - Gözləyərdin mamam gələrdi, danışardı Vəfa xalayla. İndi əsgər yoldaşınla işi hardan təpacıqsız?

Nadir: - Axtaran tapar, əzizim. İş tapan kimi sənə xəbər edəcəm. Canım-gözüm, qaynanama heç nə demə. İş tapım ki, sürpriz olsun. Sevincdən oynasın özü üçün.

Səma: (gülür) - Yaxşı. Allah işini avand eləsin.

Nadir: (Səmanın üzündən öpür) - Sənin kimi mələyi olan kişi uğursuz olar heç? Ya allah, uğur olsun.

Səhnə 40

İlhamənin evi. Gündüz.

Qapı döyüür. Qapını Kübra açır. Gələn molladır.

Kübra: - Səndən çıxmayan iş. Biz zəng eləməmiş nə əcəb gəlmədin? Sənin gözlərinə nə olub? Ağlamışan, ədə? Caan, İlhaməyə görə ağlamışan? Kəmqlulu, vallah, mən sənin təmiz eşqinə inanıram. İlhamə sağ-salamat gölsin, deyəcəm. Qoy başa düşsün ki, onu bu dünyada sevən yeganə kişi sənsən.

Molla Kübraya heç nə demir, qapının yanından uzaqlaşır, otağa gedir. Kübra qapını örtür, uzaqlaşmaq istəyəndə, yenə qapı döyüür. Kübra qapını açır. Gələn Vaqifdir.

Kübra: - Sızsız, Vaqif müəllim?

Vaqif: - Sabahınız xeyir.

Vaqif içəri keçir.

Vaqif: - Sabahınız xeyir. İlhamədən xəbər var?

Kübra: - 07 oğurluq maşınmış.

Vaqif: - Belə də bilirdim.

Səhnə 41

Oğruların evi. Gündüz.

İlhamə kefsiz oturur stulda. Təkcə əli bağlıdır. Samir, Sərdar, Mirzə yanındadır. Üçü də İlhaməyə baxır.

İlhamə: - Məni öldürəcəksiz?

Mirzə: - Bircə bu çatmırı. Sən bizi pis adam bilmə. Səni bilsən niyə oğurlamışıq, niyə bu işə qol qoyduq, başa düşərsən. Yəqin başa düşərsən.

Samirin mobilnisinə zəng gelir.

Samir: (telefona cavab verir) - Hə. Üstümdə pulum yoxdur, axı. Hardan alım? Süd? Yaxşı, nəysə fikirləşərəm.

Mirzə: (Samirə) - Evdəndi?

Samir: - Uşağın südü qurtarıb.

Sərdar: - Bax, buna görə oğurladıq səni. Bəxtimiz gətirsə, bir-iki gün fəhlə işləsək, evə pul aparıraq. Samirin oğlu da, yoldaşı da birotaqlı, işığı olmayan evdə yaşayırlar. Mənlə Mirzə qəbirstanlığı yaxın yerdə qalırıq.

Mirzə: (sakitcə) - Bu da sirrimizi açdı.

Samir: - Bir-iki dəfə məcbur qalıb marketdən ancaq pampers, süd oğurlamışam.

İlhamə: - Sizi başa düşürəm, amma oğurluğuunuza haqq qazandırmıram. Az müddət də olsa, sizləri müşahidə elədim. Oğurluq sizlik deyil. Birinci, o sıfət yoxdur sizdə. Ancaq sizi bu işə vadar edən o eclafla o sıfət vardi.

İlhamə: (Samirə) - Mənim sol cibimdə pul var, amma sən ora əlini sala bilməzsən. Buna ixtiyarın çatmir. Əllərimi aç, mən o pulu çıxarıb sənə verim.

Samir Sərdarla Mirzəyə baxır. Sonra İlhamənin qoluna bağlanmış skoçu Mirzə bıçaqla kəsir. İlhamə: (cibindən əlli manat çıxarır) - Üstümdə bu qədərdi.

Samir: - Borc götürürəm.

İlhamə: (gülümşəyir) - Deyirsən qaytaracaqsan?

Samir başını aşağı salır, dinmir.

İlhamə: - İndi rəfiqələrim aləmə car çəkiblər. Siz belə edin, nömrəmi götürün. Sizdən daha nömrə istəmərim. Mənə inanmayacaqsız.

Sərdar: - İslanmışın yağışdan nə qorxusu? Çay istəyən var? Ciyərim yanır, çay içəcəm.

İlhamə: (gülümşəyir) - Əla olar. Dönərə istiot çox vurmüşdular. Mənim də ciyərim yanır.

Səhnə 42

İlhamənin evi. Gündüz.

İlhamənin telefonuna yenə zəng gəlir. Zəng edən maması. Molla telefona baxır. İlhamənin mamasının nömrəsini oxuyur.

Rəis: (mollaya) - Heç kim telefona toxunmasın, vətəndaş.

Şərəbanu: (Vəfaya baxır) - Az bacı, bu niyə belə eliyir?

Vəfa: (çiyinlərini çəkir) - Rəis, cavab versək nə olar ki?

Rəis: - Hər şey ola bilər. Bunlar hamısı sizin təhlükəsizliyiniz üçündür.

Şərəbanu: - Deirəm, ay Vəfa bacı, bu yekalıxdə şəhərdə cəmi bir polis var, o da belə.

Kəməqulu: - Rəis, icazə verin, mən çıxmış, binanın ətrafinı nəzərdən keçirim. Şübhəli bir şey olsa dərhal sizə xəbər verim.

Rəis: - İcazə verirəm.

Kəməqulu: (zarafat eləmək istəyir) - Havayıdan iki il kriminalist işləməmişəm e.

Vəfa: (acıqlanır) - Kəməqulu!!!

Molla: - Zarafat eləmək istədim, o da alınmadı.

Səhnə 43

Rayon avtovağzalı. Gündüz.

İlhamənin mamaşı Kamilə və on altı yaşlı qızı Dilək avtobusa minirlər.

Dilək: - Bacıya zəng vurdun, yenə götürmədi?

Kamilə: - Götürmədi. Narahat oldum. Deyəsən, doğrudan başına iş gəlib. Gözümlə görməsəm, ürəyim sakitləşməz.

Kamilənin telefonuna zəng gəlir.

Kamilə: - Bu kimdi, görəsən?

Kamilə: (telefona cavab verir) - Alo. Hə. Hə, anasıyam. Kimdi danışan? İlhaməyə nə olub? (hə-yəcanlanır) Nə danışırsız? Biz rayondayıq, avtovağzalda. Gəlirik Bakıya. Yaxşı-yaxşı, çatan kimi sizə zəng edəcəm. Hardasa, üç saata çatarıq. Elə də uzaqda qalmırıraq.

Dilək: - Nə olub, mama?

Kamilə: - Tez elə, otur maşına. Ay qardaş, avtobus nə vaxt tərpənir? Ya da lazım deyil. Balaca maşınla gedərik. Aynoyunlarımözi götür (Diləyə)

Dilək cəld nənəsinin dediyini edir.

Səhnə 44

Blokun içi.

Kəməqulu ətrafi nəzərdən keçirib, toqqasının altında gizlətdiyi İlhaməyə aid gündəliyi çıxarıb, sensorla olan işığın altında oxumağa başlayır. İşıq sönən kimi molla arxaya şillaq atır, əlini qaldırıb havada yelləyir və işıq yanır. Dəftəri oxuduqca, Kəməqulunun üzündə kədəri tamaşaçılar açıq-aşkar görür.

Səhnə 45

Oğuların evi. Gündüz.

İlhamə: (əlindeki stekanı stolun üstünə qoyur) - İndi qızlar bütün aləmə car çəkiblər. Yəqin polislər hər yerdə məni axtarırlar. Mən getsəm yaxşıdır. Nömrəmi vermişəm. O adama da baş qoşmayıñ. Sizə

məsləhətim, nömrənizi dəyişin.

Samir: - Nəylə gedəcəksən?

İlhamə: - Taksiyə gedəcəm.

Mirzə: - Pulunuz yoxdur axı? Bizdə də...

İlhamə: (Mirzənin sözünü kəsir) - Evə çatanda verəcəm. Yaxşı, mən getdim. Heç olmasa, biriniz dayanacağacan yola salın.

Samir: (qapını açır) - Buyurun.

Mirzə: - Bizi bağışlayın.

İlhamə: - Bağışladım. Sizdən çox şey öyrəndim.

Səhnə 46

İlhamənin yaşadığı binanın qarşısı.

Vaqif Kəmqluya yaxınlaşır.

Vaqif: - Mənimlə bir nəfərin yanına gedək. Sən ona əhvalatı danış, o bizə kömək edəcək, özü də tez bir zamanda.

Kəmqlu: - Vaqif müəllim, olar ki, axşam gəlim? Hara desəniz gedərik. İndi çox vacib bir işim çıxdı. Getməliyəm.

Vaqif: - Yəni, bundan da vacib?

Kəmqlu: - Sonra onsuz da hamı biləcək.

Vaqif: - Hamı nəyi biləcək? Yaxşısan, Kəmqlu?

Kəmqlu: - Siz qadın deyilsiniz ki, sizdən gizlədim. Elə şeylər var ki, onu təkcə mən bilirəm. Axşam burda olacam. Hara desəniz gedərik.

Səhnə 47

İlhamənin yaşadığı binanın qarşısı.

Vaqif oturub ətrafa baxır. Bu vaxt bir taksi dayanır və İlhamə maşından düşür. Vaqifi görüb ona yaxınlaşır. Vaqif təəccüblənir.

İlhamə: - Vaqif müəllim, sizə zəhmət, taksinin pulunu verə bilərsiniz?

Vaqif: - Əlbəttə.

Vaqif taksiyə yaxınlaşır. İlhamə sürətli addımlarla bloka girib, evinə qalxır. Vaqif də onun ardınca tələsik addımlayır.

Səhnə 48

İlhamənin evi.

İlhamə və Vaqif ard-arda evə girirlər. İlhaməni kim görür, təəccüblənir. Qızlar təəccübləndikləri qədər də sevinirlər. Rəfiqələri İlhaməni qucaqlayırlar. Rəislə köməkçisi bir-birilərinə baxırlar.

Rəis: - Siz necə xilas olduz, İlhamə xanım?

İlhamə: - Bəy evlənmək üçün qız qaçırmış istəyib. Amma səhv qızı qaçırlılar. Hər şey üzə çıxandan sonra məni də buraxdırılar.

Rəis: (gülür) - İlhamə xanım, həyat sizə gözəl fürsət vermişdi. Ayağınızı dirəyərdiniz, ev xanımı olardınız.

İlhamə: (gülür) - Rəis, mənə uşaq-muşaq lazımdır.

Vaqif: (rəisə) - Rəis, bəlkə həyətə düşək, qoy xanımlar bir az rahatlansınlar.

Rəis: - Olar, lap yaxşı olar, ancaq mən izahat almaliyam.

Vaqif: - Sonra alarsınız.

Çıxırlar

Səhnə 49

Şamaxinka tərəf. Gündüz.

Molla səbrsizliklə restoranın o tərəfinə, bu tərəfinə gedir, gəlir. Gah saata baxır, gah da arada pağını başından çıxarır, başını qaşıyır. Sonra satılan telefonlara baxır.

Səhnə 50

Şamaxinka. Yeməkxana.

Molla yemək yeyir.

Səhnə 51

Şamaxinka. Küçə.

Molla yenə gözləyir. Telefonuna zəng gəlir. Molla cavab verir.

Molla: - Çatdırız? (Molla sağa dönür, takşidən bir qadınla qızın düşdüğünü görür) Aha, gördüm sizi.
Molla telefona adboy verir, taksiyə tərəf qaçırm.

Səhnə 52

İlhamənin evi. Gündüz.

Qapı döyülr.

Gülsurə: - Rəis də bezdirdi e adamı. Əş, sabah gələr, izahat verər də. İndi nə vacibdi.

İlhamə: (ayağa qalxır) - İndi mən deyəcəm.

İlhamə qapını açır. Anası və bacısı içəri girir. İlhamə təəccüblənir.

İlhamə: - Bibi, sən burda neynirsən?

Dilək: - Bibi???

Molla da İlhaməni görəndə təəccüblənir. Hər kəs bir-birinə təəccübə baxır.

Yeddinci hissənin sonu

SƏKKİZİNCİ HİSSE

Səhnə 1

İlhamənin evi. Gündüz.

Dilək: - Bacı, bibi?

Kamilə içəri girəndə qızının qoluna girmişdi. Qızının qolunu heç kimə hiss elətdirmədən sıxır. Dilək başa düşür, susur.

Molla: (rəfiqələrin şübhələnməməsi üçün deyir) - Həyəcandan mamasığlnən görüşmək yadından çıxdı. Qız, görüşsənə.

İlhamə: - Hə, əlbəttə. Bağışla, mama. Kaş, biləsən başıma nə gəlib. Xoş gəlmisən.

İlhamə mamasıyla, bacısıyla görüşür. Dilək bacısıyla soyuq görüşür. İlhaməyə də hiss elətdirir. Kamilə: (mollanı göstərir) - Qardaş bizə səni oğurladıqlarını demişdi.

Vəfa: - Oğurlamamışdır. Yanlışlıq olub. Buyurun, siz keçin. Biz sizə ətraflı izah edəcəyik.

Səhnə 2

Qonaq otağı. Gündüz.

Kamiləgil qonaq otağına keçirlər. Diləklə divanda otururlar.

İlhamə: - Mama, xəbər eləməmiş gəlmisən, karıxdım. Bir dəqiqə, siz Kəmquuluyla gəlmisiz?

Kamilə: - Hə, bizi Kəmquulu qarşılıdı.

İlhamə: (Kəmquuya) - Mamamın rayondan gələcəyini hardan bilirdin?

Kəmqulu: - Telefonundan nömrəsini götürmüştüm. Həm də sən oğurlanandan sonra tez-tez zəng edirdi. Narahat olar deyə telefona cavab verə bilmirdik. Ona görə də hamidan xəbərsiz zəng elədim.

Gülsurə: - Suyun lal axanı Kəmquulu üçün deyilib lap.

İlhamə: - Mama, sən yoldaşlarla söhbət elə, mən yemək bişirəcəm. Həm də yoldan gəlmisiz, yorğunsuz. Ay allah, gərək, bazarlıq da edim. İdmanla məşğul olduğumdan evə, demək olar, heç nə almıram. Gülü (Gülsurəyə), sən də mənimlə gəl, marketə gedək.

Kəmqulu: (ayağa qalxır) - İcazə versəydiniz, mən də gedərdim.

Molla sağollaşmadan qapıdan çıxməq istəyir. Mollanın hərəkəti Sevdanın diqqətini çekir.

Kamilə: - Çox sağ olun. Qızımızın qarşılamağı qismət olmadı. Eybi yox, özü olmasa da, tanışı qarşılıdı.

Kəmqulu: - Nə vaxt lazım olsam, qulluğunuzda hazırlam.

Səhnə 3

Molla qapıya yaxınlaşır. Sevda mollanın qolundan tutur.

Sevda: - Kəmqulu, sənə bu gün nə olub? Səhərdən sənə fikir verirəm. Elə bil rəng alıb, rəng verirəsən.

Kəmqulu: - Nə ola bilər, Sevda bacı? Məni görəndə niyə həkimliyin tutur, başa düşmürəm. (gülümşəyir). Sevda bacı, sual verəcəm, amma səni and verirəm hipokratın goruna, səmimi cavab ver. Bax, sən həkimən. Dünya insanları bir yana, həkimlər bir yana. Yəni, yalan danışmağa ixtiyarınız yoxdu.

Sevda: (gülür) - Kəmqulu, mollalığın daşını nə vaxtsa atsan, bu dəfə qələmə sarıl. Ver sualını.

İlhaməylə.

Gülsurə gəlir. Molla İlhaməni görəndə elə bil sevinci yoxa çıxır.

Molla: - Nə isə. Sualım da yadımda qalmadı.

Molla qapıdan çıxır.

Gülsurə: - Bunun niyə qaş-qabağı yer süpürür?

Sevda: - İnsandı da. Həmişə şən olmalı deyil ha.

İlhamə molların niyə belə etdiyini başa düşür, susur.

Səhnə 4

Oğruların evi. Gündüz.

Mirzə telefonu stolun üstünə atır.

Mirzə: - Yox e, zəng çatmır. Sizə deyirəm, gəlin aradan çıxaq, eşitmirsiz. O qoca qurtdur... yaxşı bilir qızı öldürən deyilik. Bəlkə də nömrəsini çoxdan dəyişdi.

Samir: - Gedək. Mən nömrəmi dəyişən deyiləm. Arada, bərədə bir-iki günlük də olsa, iş düşür.

Sərdar: - Mən də dəyişməyəcəm. Söndürəcəm, lazımla sizə özüm zəng edəcəm.

Mirzə: - Eynən. Durun gedək. Bizdən oğru çıxmaz. Bu fani dünyaya fəhlə gəlmışik, fəhlə də gedəcəyik.

Samir: - Orta məktəbdə müəllimim deyərdi ki...

Sərdar: (Samirin sözünü kəsir) - Elə danışır ki, elə bil inustutda da oxuyub.

Samir: (Sərdara fikir vermir) - Kimin əvvəli, kimin axırı. Gec-tez bizim də ulduzumuz parıldaya-
caq.

Mirzə: - Olsun, nə deyirik ki?...

Səhnə 5

Sevdanın evi. Gündüz.

Süfrə ətrafında qonaqlar oturur. (qadınlar da var, kişilər də) Halvayla çay içirlər. Qapı döyüür. Şahnaz qapını açır, gələn başqa qonaqları qarşılıyır.

Qapıdan içəri girənlər bir-bir “Allah rəhmət eləsin” deyir. Şahnaz kövrəlir. Əvvəlcədən ağladığı da gözlərindən bilinir..

Səhnə 6

Şəhərin mənzərəsi. Axşam.

Səhnə 7

İlhamənin evi. Axşam.

Süfrə arxasında hamı yemək yeyir.

Kamilə: - Nahaq polisə yalan danışdın. Nə olsun insafa gəlib səni buraxıblar. Sabah başqasını oğurlayacaqlar. Belə-belə həmişə insaflı olmayıacaqlar ki.

Vəfa: - İliş deyir, oğlanları yoldan çıxardan yaşılı adamdı. Kimdirəsə, mən qaldığım tərəfdə qalır.

İlhamə: - İsləyir.

Şərəbanu: - Vəfa bacı, indi bu adamlar səni oğurlamaq yerinə, İlhamə bacını oğurlayıb. Düz başa düşdüm?

Kübra: - Şərəbanu, qorxma, səni oğurlamağa qoymarıq. Kaş, məni oğurlayardılar. Fal baxmaq adıyla kürəkəni oğurladardım.

Qadınlar gülüşür.

Kamilə: - Kürəkəninizdən narazısız?

Kübra: - Narazı deyəndə ki, pis insan deyil. Tənbəldi. Bir-iki gün oğrularla baş-başa qalsayıdı, yaxşıca dərs keçərdilər.

İlhamə: - Təsəvvür elə, uşağı südü, pampersi ala bilmir, oğurlamağa məcbur qalır. Vəfa, sən ona iş tapa bilərsən?

Vəfa: (tərəddüb edir) - Düzünü deyim? Yox iş verə bilməyəcəm.

Gülsurə: - Şəxsən mən də iş tapa bilmərəm.

İlhamə: - Niyə axı?

Kamilə: - Çox safsan, qızım. Səndən əvvəl bir neçə dəfə oğurluq eliyən adam, qadın oğurlayan adam çətin adam olar. Əli oğurluğa öyrəşib bir dəfə.

İlhamə: - Məcbur qalmasayırlar, eləməzdilər. Əli oğurluğa öyrəşən onlar deyil, onları buna məcbur edən kişidir. Mən onlara söz vermİŞəm. Onlara iş tapacam.

Kamilə: - Sən birinci özünə gün ağla, sonra başqalarını fikirləşərsən. Bacını hazırlığa qoymaq lazımdır. Gələn il axırıncı sinifdədir. Ola bilsin, gələn il şəhərə, yanına köçək.

İlhamə anasının söz atmaqlarına cavab verə bilmir. Susur. Ayağa qalxır, boş boşqabları yığır. Gülsurə də kömək edir.

İlhamə: - Bir azdan çay da gətirəcəm.

Kübra: (ayağa qalxır) - Mən çay içməyəcəm. Qız mesaj yazmışdı. Kürəkən evdə yoxdur, tək qalıb.

Səhnə 8

Mətbəx. Axşam.

Gülsurə boşqabları mətbəx stolunun üstünə qoyur.

Gülsurə: (İlhaməyə) - Vaqif zəng eləsə gedəcəm.

İlhamə: - Gülü, Vaqiflə aranızda nəysə var?

Gülsurə: - Yooox, biz təkcə həmkarıq.

İlhamə: (gülümsəyir) - Həə, inandım.

Gülsurə: - Hələ ki.

Səhnə 9

İlhamənin yaşadığı bina. Axşam.

Vaqif binaya girir. Telefonuna zəng gəlir, binadan çıxır. Telefona cavab verir.

Vaqif: - Oğlum, axşamın xeyir.

Səhnə 10

Kazarma. Axşam.

Əsgərlər yatıb.

Əsgər: - Neynirsən, ata? Necəsən?

Səhnə 11

İlhaməgilin yaşadığı binanın qabağı. Küçə

Vaqif: - Mən yaxşıyam. Sənə görə narahatam.

Səhnə 12

Kazarma. Axşam.

Əsgər: - Narahat olma, ata. Burda yerim rahatdır. Dünən gecə yuxuda anamı görmüşəm. Ona görə imkan düşdü deyə zəng elədim sənə.

Səhnə 13

Küçə.

Vaqif kədərlənir.

Telefonda oğlanın səsini eşidirik: - Anam kədərliydi. Niyə bilmirəm? Qurban olum, ata, tez-tez baş çək.

Vaqif: - Hər həftə gedirəm. Arada mənim də yuxuma gəlir. Gecə vaxtı ağlatmağa yiğmişan məni, köpəkoğlu? Cəlal, bir də gizlicə yiğma məni. İstəmirəm danlanasan.

Səhnə 14

Kazarma

Cəlal: - Yaxşı, ata. Sən də dərmanlarını vaxtında at. Gecən xeyrə.

Səhnə 15

Küçə.

Vaqif: - Xeyrə qarşı, bala. Allah amanında.

Vaqif binaya girəndə Kübrayla üz-üzə gəlir. Kübra qorxusundan qışqırır. Qarşısındakının Vaqif olduğunu görəndə dərindən nəfəs alır.

Vaqif: - Qorxmayıñ, mənəm.

Kübra: - Vaqif müəllim, barı səsinizi çıxardin. Az qala ürəyim ağızıma gəlirdi.

Vaqif: - Küçənin ortasında tək başıma səsimi niyə çıxardım, Kübra xanım? Siz niyə tez gedirsiz?

Kübra: - Qız evdə təkdir. Gülsurə də sizi gözləyir.

Səhnə 16

İlhamənin evi. Axşam.

Qapı döyüür. Gülsurə paltosunu geyinir, sumkasını götürür, qapı ağızında hamıyla sağıllaşır.

Gülsurə: - Hələ burdasız da, Kamilə xanım?

Kamilə: - İki-üç gün qalıb qayıdacaqıq.

Gülsurə: - Onda baş çəkəcəm sizə. Gecəniz xeyrə qalsın. Allah amanında.

Gülsurə qapını açır, Vaqiflə qarşılaşır.

Səhnə 17

Mollanın evi. Axşam.

Kəmqlulu yerində oturur. Əlində İlhamənin dəftəri, oxuyur. Axırıncı vərəqləri oxuyurdu. Dəftərdə molla haqqında da yazılmışdı. Biz İlhamənin səsiylə molla haqqında dediklərini dinləyirik.

Kəmqlulunu əslində döymək fikrimdə yoxuydu. Qəfildən qarşıma çıxanda elə bildim odur. Ona görə var gücümə qəsdən vurdum. O da keydir. Nahaqdan ona keyqulu demirik. Guya mənə gözü düşüb. Elə bılır ona ərə gedəcəm. Daha demir ki, milyon da versələr, ona ərə gedəsi deyiləm.

Molla burda oxumağı dayandırır. Öz-özünə danışır.

Molla: - Puah, mənə milyon versələr, səni almaram e. Minnətin olsun. Evdə qalmış. Anasını öldürüən qızla dünya dağılar, mən də evlənmərəm.

Molla təzədən oxumağa başlayır. Sonra dəftəri bağlayır.

Molla: - Qəhrəmanımızın adı Məzahirdir demək. Eybi yox, Məzahiri özüm taparam.

Səhnə 18

Kübranın evi. Axşam.

Kübra qapıdan içəri girən kimi Səma qabağını kəsir.

Səma: - Mama, Nadirə neçə saatdə zəng çatmır. Narahat olmuşam. İş tapmaq üçün evdən səhərdən çıxıb. Bəlkə, başına iş gəlib? Polisə zəng edək.

Kübra sumkasını paltonu qarışiq şkafdan asır.

Kübra: - Narahat olma, qızım. Sən camaata görə qorx. Amerikada firtına, ərində amerika eşqi. Mənəvi bir-birilərini tamamlayalarlar.

Səma: - Mama, zarafatın yeri yoxdur. Başa düşmürsən, Nadir itib. Kaş, buraxmazdım.

Kübra: - Yaziq qızım. Ömründə bircə dəfə ərin kişi olmaq istəyib, sevincdən başıboşluq edib buraxmisan. Kaş, buraxmazdin.

Kübra divana yaylanır.

Səhnə 19

Restoran. Axşam.

Nadir özündən təxminən on beş yaş böyük olan Ulduzla üzbəüz oturub şam edirlər.

Nadir: - Düzünü deyin, qaynanamla qohumsuz, yoxsa ...

Ulduz: - Allah eləməsin.

Nadir təəccüblənir.

Ulduz: - Deyəcəm, inanmayacaqsan. Sənin toyunda da iştirak eləmişəm.

Nadir: - Zarafat edirsiz?

Ulduz: - Səninlə zarafatım oldu?

Nadir başıyla olmadığını bildirir.

Ulduz: - Səninlə toy şəklim də var. Mən özüm haqqımda sənə hər şeyi danışdım. Görünür, sən danışmaq istəmirsən, ona görə danışmamışan.

Nadir: - Əlbəttə, hər şeyi danışmışam, bir də danışaram. Evliyəm, uşağım da yoxdur. Qaynanamın evində onlarla yaşayıram. Yaşamağa məcburuydum. Səma anasına bağlıdı. Ayrıla bilmədi. Valide-yinlərimlə, qardaşimgilnən yaşaya da bilməzdik. Qardaşımın ailəsi böyükdür.

Ulduz: - Onları bilirəm. Mənə iş barədə yalan danışdın. İsləmirsən, işləyirəm yazırsan.

Nadir tutulur. Utandığından sağ-sola baxır.

Nadir: - Mən... Mən... Məcbur qaldım. Bilsəydim məni tanıyacaqsız, işləmədiyimi deyərdim. Adam tanımadığı insana işsiz olduğunu deməyə utanır.

Ulduz gözlərini Nadirin gözlərindən çəkmir. Gülümsəyir.

Səhnə 20

Küçə. Axşam

Gülsurəylə Vaqif piyada gedirlər.

Vaqif: - Sabah şəxsiyyət vəsiqəni gətir, rəsmiləşdirək. Təkcə dildə deməklə işçi olmursan.

Gülsürə: - Gərək təzə şəxsiyyət vəsiqəsi düzəldim, qadan alım.

Vaqif: - Köhnəsinə nə olub?

Gülsurə: - Vallah, bilmirəm itirmişəmmi, oğurlatmışammı? Heç cür tapa bilmirəm. Oteldə də qeydiyyatdan keçə bilməmişdim. Qeydiyyat məsələsini də qızlar həll eləmişdi. Heç cür tapa bilmədim.

Vaqif: - Eybi yox. Gedərsən Asan xidmətə. On günə verirlər.

Vaqiflə Gülsurə binanın qabağında dayanırlar.

Vaqif: - Belə. Sabah gəlim aparım?

Gülsurə: - Onu sabah yuxudan oyananda biləcəyik. Əgər tələsmirsənsə, buyur, bir stəkan çayımızı iç.

Vaqif: - Pis çıxmaz?

Gülsurə: - Niyə pis çıxmalıdır? Çayımı içəcəksən, sonra qayıdacaqsan.

Vaqif: - Məmnuniyyətlə.

Vaqiflə Gülsurə binaya girirlər.

Səhnə 21

Vəfanın evi. Axşam.

Qapı açılır. Vəfa Şərəbanuyla evə girir. Vəfa qapını bağlayır, qapıdan uzaqlaşır. Şərəbanu dizlərini yerə qoyur, qulağını qapiya dirəyir.

Vəfa: - Şərəbanu, neynirsən?

Şərəbanu əliylə işarə edir ki, sussun. Vəfa da qapiya yaxınlaşır.

Vəfa: - Ay qız, neynirsən?

Şərəbanu: (astaca) - Elə bil bizi kimsə izləyir.

Vəfa: (qorxur) - Şərəbanu, dəqiq kimisə gördün?

Şərəbanu: - Sakit.

Şərəbanu ayağa qalxır, astaca qonaq otağına qaçır.

Səhnə 22

Vəfanın evi. Axşam.

Şərəbanu pəncərələrdən küçəyə baxır. Heç kimi görmür.

Vəfa: - Kimsə var?

Şərəbanu: - Yox, yoxdur. Amma hər an ola bilər. Sən sabah iki nər kimi pəhləvan tap.

Vəfa: - Pəhləvan nədi?

Şərəbanu: - Iri-iri oğlanları qorumaq üçün işə götürürlər e. Adı yadımdan çıxıb.

Vəfa: - Həəə, cangüdən.

Şərəbanu: - Ay sağ ol. Onlardan ikisini mütləq tap.

Vəfa: - Düz deyirsən, sabah bu işlə mütləq maraqlanacam. Sonra səfirliyə gedərik.

Şərəbanu: - Qapını yenə yoxla. Bu gecə birlikdə yataq. Güc birlikdədir.

Səhnə 23

Oğruların evi. Axşam.

Bahadur evdə heç kimi görmür. İlhaməni saxladığı otağa da baxır, heç kim yoxdur.

Bahadur Mirzəni yiğir. Nömrəyə zəng çatmadığını eşidir, əsəbləşir.

Mirzədən sonra Sərdarın nömrəsini yiğir. Yenə nömrəyə zəng çatmadığını eşidir, hirsindən telefonu yerə çırır. Telefon hissələrə bölünür, arxası çıxır.

Bahadur: - Küçüklər, məni aldadıblar.

Bahadur telefonun parçalarını yerdən yiğir, telefonu düzəldir. Bu dəfə Samiri yiğir.

Səhnə 24

Samirin evi. Axşam.

Samir körpə qızıyla oynayır. Qızını güldürür. Mobilnisinin zəngini eşidəndə uşağı arvadı Gülşənə verir.

Samir: (arvadına) - Apar, yatızdır.
Samir telefona cavab verir.
Samir: - Eşidirəm.

Səhnə 25

Məkan.
Bahadur: - Üçünüz birləşib mənə kələk gəlirsiz, küçük?

Səhnə 26

Samir: - Danışığına fikir ver. Əzəldən sənə baş qoşandadır günah. İstəmirik. Get özün kimilərlə kimə nə edirsən, özün bilərsən. Məndən də, dostlarımıdan da yüz km uzaq dayan. Xata-balani uzaq tut bizdən

Səhnə 27

Bahadur: - Sabah sən də, yoldaşların da saat on ikidə burda olmasaz, məndən inciməyin. Prinsipə gedəcəm polisə, hamımızı ələ verəcəm. Mən yaşadığımı yaşamışam, özünüzə gün ağlayın. Qızın atasız böyüyəndə, yetim qalanda deyəcəm sənə. Şərəfsiz yoldaşlarına da xəbər edərsən.

Bahadur telefonu söndürür.

Səhnə 28

Samirin evi. Axşam.
Gülşən: - Yenə odur? Nə istiyir sizdən?
Samir: - Saat on ikidə görüşməliyəm. Hədələdi məni. Görüşməsəm, üçümüzü də polisə verəcək.
Gülşən: - Heç kimə də şikayət etməyəcək. Oğurluğu təşkil edən özüydü. Bilmir ki, siz tutulsaz, o da tutulacaq?
Samir: - Prinsipə düşüb.
Samir yerdə yatan qızına baxır.

Səhnə 29

Sevdanın evi. Yataq otağı. Axşam.
Sevda Vəfayla telefonda danışır.
Sevda: - Bu qadını boğmaq istəyirəm, Vəfa. Məni özümdən çıxarmaq üçün hər şeyi edir. Qırılmışlarını bu gün toplamışdı. Öz evimdə özümü yad kimi hiss edirəm. Yaxşı ki, vaxtında qızıllarımı sənə vermişəm. Allah bilir, indi oğurlayıb satmışdır.

Vəfa: - Yaxşı eləmisən, canım. Amma naħaq qızılları mənə verdin. Hədəf İlhamə yox, məniydim. Birdən bizim evə basqın etsələr?

Sevda: - Deyirsən, polisə hər şeyin düzünü danışaq?
Vəfa: - Bilmirəm. Özüm də tərəddüd edirəm.

Səhnə 30

Şahnaz Sevdanın yataq otağının qapısını açır. Qapının bağlı olduğunu görür. Qapını iki dəfə döyündən sonra dilə gəlir.

Şahnaz: - Az çənə döy telefonda. Qabları yumaqda gəlinə kömək elə. Təzə gəlindir, beli ağrıyar.

Səhnə 31

Vəfanın evi.

Vəfa: - Eşidirsən? Kömək eləmə. Sayma. Guya yatmışan.

Səhnə 32

Sevdanın evi. Axşam.

Sevda: - Qonşulardan ayıbdı. Səsini atacaq başına, biabır olacam. Gedim gəlinə kömək edim. Gecən xeyrə.

Sevda qapını açır, Şahnazla üz-üzə gəlir. Heç nə demir, mətbəxə keçir.

Səhnə 33

İlhamənin evi. Axşam.

İlhamə hamamdan çıxmışdı. Saçı yaşıydi. Anasıyla üzbəüz divanda oturur.

İlhamə: - Bağışla, mama, qurban olum, bağışla məni. Sən “övladım deyilsən” deyəndə çarəsiz qalmışdım. Burdakı evimizə gəlməkdən başqa çarəm yoxuydu. Sonra idmana işə düzəldim. Neçə ildir peşəkar idman müəlliməsiyəm, bilirsən.

Kamilə: - Rəfiqələrinə anan olduğumu niyə demədin?

İlhamə: - Qorxdum. Sabah ən böyük sırrimi öyrənəcəklərindən qorxduğum üçün gizlətdim.

Kamilə: - Kəməqulu bilir. Bilmirəm hardan öyrənib, doğma anan olduğumu bilir.

İlhamə: - Başa düşmüştüm. Ona görə sifət edirdi. Demədi hardan öyrənib?

Kamilə: - Yox.

İlhamə: - Sabah polis bölməsinə izahat verməyə gedəcəm. Ordan çıxanda sizi həkimə apararam.

İlhamə nə fikirləşirə, ayağa qalxır, telefonun altına baxır. Gündəliyini görmür. Kəməqulunun götürdüyüünü başa düşür.

İlhamə: - Dəftərdən oxuyub. Hər şeyi bilir.

Kamilə qızının üstünə qışkırmış istəyir, qışkıra bilmir. Dizlərinə döyür.

Səhnə 34

Yol. Axşam.

Nadir sükan arxasındadır. Ulduz da yanında oturub, onu qızışdırır. Nadir maşının surətini artırır.

Ulduz: - Qorxma, ürəkli ol, Nadir. Heç kim yoxdu.

Ulduz qızışdırıldıqca, Nadir maşının surətini artırır. Sürür, sürür, sürüür. Sürət getdikcə artır.

Ulduz: - Bir... iki... Üç...

Nadir qəfil əyləci basır, maşın yolda fırlanır. Nadir dərindən nəfəs alır.

Ulduz: - Nadir, möhtəşəmsən. Sabah da gələrsən.

Nadir: - Sabah gələ bilməyəcəm. Yoldaşımı nə deyəcəm?

Ulduz: - Qorxaq olma. Sabahdan işə başlayırsan. Mənim sürücüm olacaqsan.

Nadir sevincdən söz deyə bilmir.

Ulduz: - Mənə peşəkar sürücü lazımdır. Sən də peşəkarsan. Sabah evdən çıxanda mənə zəng elə, evin ünvanını deyim sənə. Bir şərtim var. İkimiz olanda “sizli, bizli” olmurraq. Yaxşı?

Nadir: - Olar.

Nadir: (ürəyində) - Nadir, bəxtli doğulmusan. Xalaşkanı bişirə bilsən, Amerikanın kapıları üzünə açıqdır. Yes.

Səhnə 35

Gülsurənin evi. Axşam.

Vaqif Gülsurənin albomuna baxır. Fuadla lalənin şəklini görür.

Vaqif: - İndi yadıma düşdü. Səni o gün oğlunla gəlinin parkda gəzəndə görmüşdüm. Salam vermək üçün üzünə baxdim, məni tanımadın.

Gülsurə: (gülür) - Bəxtəvərəm elə. Oğlumla gəlin məni gəzdirlənlər. Bir il olar gəlinin üzünü görmürəm. Oğlum da işi düşəndən düşənə gələr, ya gəlməz.

Vaqif: - Mənim yaddaşım çox güclüdür. Məndəki yaddaş heç oğlumda yoxdur. Sizi doğrudan görmüşəm. Bank söhbəti edirdiz.

Gülsurə: - Yüz faiz yaşıınız öz işini görür. Ömrümdə Banka ayağım dəyməyib. O ki, qaldı oğlum üçün pul götürüm. Məni kiminləsə səhv salmışan.

Vaqif: - Nə bilim, bəlkə də.

Qapı döyüür.

Vaqif: - Kimsə gəlməliydi?

Gülsurə: - Məncə, yox.

Gülsurə ayağa qalxır. Qapiya yaxınlaşır. Vaqif də qapiya yaxınlaşır.

Gülsurə: - Kimdi?

Qapının arxasından səs eşidirik: - Mama, mənəm, Aynur.

Gülsurə qapını açır. Gələn yeznəsi Sakit, qızı Aynur, üç yaşlı nəvəsi Toğruldur. Toğrul Aynurun qucağında yatıb. Sakitin də əlində üç paltar sumkası var. Sakitlə Aynur Vaqifi görəndə təəccüblənlərlər. Vaqif də özünü itirir.

Vaqif: - Axşamınız xeyir.

Sakit: - Axşamınız xeyir.

Gülsurə: - Qızım, gecə vaxtı xeyirdimi? Gələcəyinizi niyə xəbər eləmədiz?

Aynur: - Evimizi təmir edirik. Bir müddət sizdə qalacağıq.

Vaqif: - Mən getsəm yaxşı olar, Gülsurə xanım. (hamiya) Gecəniz xeyrə qalsın.

Gülsurə asmadan paltonu götürüb Vaqifə verir.

Gülsurə: - Xeyrə qarşı, Vaqif müəllim.

Vaqif sakitcə qapıdan çıxır.

Səhnə 36

Sevdanın evi. Mətbəx. Axşam.

Sevda axırıncı qabı siləndə ağlayır. Sevdanın ağlaması Firuzəyə pis təsir edir.

Firuzə: - Sevda xala, ağlama. Şahnaz nənə yatıbdı. Qalan qabları özüm yiğişdiraram.

Sevda: - Məni ağladan qab yumağım deyil ki. Heç vaxt məni qəbul eləmədi. Oğlundan əksik gördü. Məqsədi nədi, niyyəti nədi, bilinmir. Üç ayın gəliniydim uşaq deyə-deyə başımızın ətini yedi. Bu bizi ayırdı, biz barışdıq. Ayırmaq üçün eləmədiyi günahlar qalmadı. Cadusunacan elədi. Sənə bir söz desəm, heç kimə demərsən?

Firuzə: - Yox, vallah, demərəm.

Sevda: - De mamamın canı, demərəm.

Firuzə: - Mamamın canı, demərəm.

Sevda Firuzənin qulağına sözünü deyir. Firuzə şokdadır eşitdiklərinə.

Firuzə: - Şahnaz nənə bilir?

Sevda: - Üçüncü adamsan bilirsən. Heç özüm də bilmirəm, niyə dedim sənə.

Firuzə Sevdaya baxa-baxa qalır.

Səhnə 37

Yol. Axşam.

Nadir maşından düşür. Ulduz da maşından düşür. Ulduz qarşidakı hündür binaya baxır.

Ulduz: - Burda qalırsan?

Nadir: - Aha.

Ulduz: - Pis deyil. Sabah gözləyəcəm səni.

Ulduz Nadirin yanağından öpür.

Səhnə 38

Bu zaman binadan gələn uçaskovu Ulduzun Nadirin yanağından öpdüyüünü görür, dayanır.

Səhnə 39

Nadir: (gülümsəyir. Ulduzun öpməyi ürəyincə olmuşdu) - Xeyrə qarşı, Ulduz xanım.

Ulduz gözaltı ona baxır.

Nadir: - Dil vərdişi... Gecən xeyrə, Ulduz.

Ulduz maşına oturur, sürüb gedir.

Səhnə 40

Maşının uzaqlaşdığını görən Nadir dodaqaltı mzıldanaraq binaya girir.

Səhnə 41

Kübranın evi. Axşam.

Qapı açılır. Nadir qonaq otağına gəlir. Səma Nadirə baxır, heç nə demir. Gözləri dolur, yataq ot-ağına qaçırl. Kapını çırpır. Nadir Kübraya baxır.

Kübra: (sakitcə) - Nadir, hardasan bu vaxtacan? İş tapmaq adıyla evdən çıxırsan, şəhəri gəzirsən?

Nadir: - Gəzmək nədi, Kübra xala. İş tapmışam. Vallah, tapmışam.

Nadir yataq otağının qapısına yaxınlaşır, qapını döyür.

Nadir: - Əzizim, sənə şad xəbərim var. İş tapmışam.

Yataq otağının qapısı açılır.

Səma: - Düz deyirsən?

Nadir: - Papa canı, iş tapmışam.

Kübra: (yaxınlaşır) - Nə işidir, ədə? Kim risk edib sənə iş verib?

Nadir: - Sürücülük işidir. Cavan ailədir. Orta məktəbdə oxuyan uşaqlarını məktəbə aparacam. Öz-lərini də işə. Yoxladılar. Əsgər yoldaşının maşın sürməyini bəyənmədilər. Mənim maşın sürməyim xoşlarına gəldi.

Kübra: - Yəni, uşaqlarını sənə etibar elədilər? Şir ürəyi yeyiblər ki.

Nadir: (inciyir) - Kübra xala, mənə etibar eləmirdinizsə, qızınızla evlənməyimə niyə razı olduz?

Kübra: - Yanındakı olmasaydı, heç vaxt razı olmazdım. Yenə də xeyirli olsun. Yavaş-yavaş adam olursan.

Kübra qonaq otağına keçir.

Nadir: (Səmaya) - Əzizim, anan məni yenə alçaldır. Sən buna necə dözürsən? Niyə bir söz demir-sən?

Səma: - Əzizim, sən anama fikir vermə. Acsan? Yemək hazırlayım sənə?

Nadir: - Yox, iki döner yemişəm. Yaxalanım, tez yatacam.

Səma: - Yaxşı

Səhnə 42

Qəbiristanlıq. Gündüz.

Kəmqlulu qəbirlərin arasıyla gedir. Vaqifi uzaqdan qəbr daşının üstünə su tökdüyünü, sonra gül qoyduğunu görür. Kəmqlulu Vaqifə yaxınlaşır.

Kəmqlulu: - Allah rəhmət eləsin.

Vaqif: - Kəmqlulu, sən burda işləyirsən?

Kəmqlulu: - Bir il olar.

Vaqif: - Ona görə səni görməmişəm. Yoldaşımızdır.

Kəmqlulu: - Niyə öldü?

Vaqif: - Şəkərdən. Kəmqlulu, özün öz ayağınlı gəlmisən. Mən bacarmıram.

Kəmqlulu hasarlanmış qəbrə girir, Yasin oxumağa başlayır.

Səhnə 43

İlhamənin evi. Gündüz.

İlhamə tələsik hazırlaşır.

İlhamə: - Mama, indi yadıma düşdü. Dediym həkim cüt günər işləyir. Səni sabah aparacam.

Dilək: - Bu gün bütün günü evdə oturaq? Bizi harasa aparmayacaqsan, bacı?

Kamilə: (əsəbləşir) - Bu soyuqda hara getmək istəyirsən? Qıçını sindir, otur oturduğun yerdə.

Evdə un var?

İlhamə: (sevinclə) - Düşbərə bişirəcəksən?

Kamilə: - Hə. Arıqlayıb nə günə düşmüsən. Bir az ətə, qana gel.

İlhamə: (anasının üzündən öpür) - Sənin kimi anaya qurban olaram elə.

Dilək: - Ona görə rəfiqələrinin yanında bibi dedin? Bacın olduğunu inkar elədin?

Kamilə: (acıqlanır) - Dilək. Hələ uşaqsan, bilmədiyin çox şey var. Burnunu hər yerə soxma.

İlhamə: - Zamanı gələr, mənə haqq verərsən. Sabah mamamlı səni həm də şəhərin ən görməli yerlərinə aparacam.

Dilək: - Bəs iş?

İlhamə: - Əvvəlcədən iki həftəlik məzuniyyət götürmüştüm. Elə bil hər şeyi əvvəlcədən hiss edənlər kimi. Nə lazımlı olsa, market aşağıdadır. Diləyi göndərərsən alar.

İlhamə evdən çıxmak üçün sapaklısını geyinir.

Səhnə 44

Qəbiristanlıq. Gündüz.

Kəmqlulu duaları bitirəndən sonra Vaqiflə qəbirlərin arasından keçə-keçə yola çıxırlar. Vaqif Kəmqluluya pul uzadır. Kəmqlulu götürmür.

Kəmqlulu: - Ayıb olar. Siz deməsəydimiz də oxuyacaqdım.

Vaqif pulu öz cibinə qoyur.

Vaqif: - Çox sağ ol.

Kəmqlulu: - Dünən mənlə harasa gedəcəkdir, işim çıxdı, gələ bilmədim. Nə məsələydi?

Vaqif: - Heec, İlhamənin tapılmasıyla bağlı tanış adamlar vardı. Deyirdim onlarla görüşərdik. İlhamə özü gəlməsəydi, rəis çətin tapardı qızı. Mən...

Kəmqulu: - Sizin tanışlar istənilən adamı tapır?

Vaqif: - Əlbəttə. Adını, soyadını deyirsən, qalanlarını özləri həll edirlər. Niyə soruşdun. Tapmaq istədiyin var?

Kəmqulu: - Var, müəllimdir. Köhnə tanışimdır. Neçə ildir xəbər ala bilmirəm. Narahatam. Maraqlana bilərsiz?

Vaqif: - Maraqlanaram. Adı nədir.

Kəmqulu: - Gedək içəri, iş otağım ordadı. Yazım vərəqə, birdən yaddan çıxar.

Səhnə 45

Oğruların evi. Gündüz.

Samir dostlarıyla Bahadurun dediyi vaxtda gəlirlər. Bahadur oğlanları görən kimi səs-küy salır, yumşaq danışır.

Bahadur: - Oğlanlarım, siz niyə özünüüz uşaq kimi aparırsız? Bəlkə görəcəyimiz işin ciddiliyini başa düşmürsüz? Biz adam oğurlamışdıq e, adam. Hanı o qadın?

Mirzə: - Getdi.

Bahadur: - Hara?

Mirzə: - Yəqin evinə. Kişi qızı kimi söz verib. Bizi satmayacaq.

Bahadur: - Siz də inandız? Haqqınızda polisə çoxdan məlumat verilib.

Sərdar: - Verilsəydi indi burdaydılardı.

Bahadur: (qorxur) - Siz qızı gətirəndə gözünü bağlamamışdır? Hə də, sizə arxayı olandadır günah. Axmaqlar. Bu gün axırıncı işimizi də görürük, ondan sonra üz-üzə gəlsək də bir-birimizə salam vermirik.

Samir: - Nə işidir?

Bahadur: - Qadının özünü oğurlaya bilmədik. Amma evini bu gecə oğurlayacaqıq.

Sərdar: - Mən yoxam

Mirzə: - Mən də yoxam.

Bahadur: - Sizdən fikrinizi öyrənən yoxdu. Əgər üçünüzdən biri yox desə, bu iş də alınmasa, hanınızı içi özüm qarışiq, polisə danışacam. Mənim vecimə deyil, cavan olan sızsız. Başa düşürəm, adam oğurlamaq sizlik deyil. Siz də məni başa düşün. Bu qadının evində antik əşyalar, bahalı rəsm tabloları var. Birini atsaq, görün nə qədər qazanırıq.

Samir yoldaşlarının üzünə baxır. Onlar da Samirə.

Samir: - Razıyıq. Bir şərtim var. Ev sakinlərindən heç kim yaralanmayıacaq.

Bahadur əllərini qaldırır. Razi olduğunu bildirir.

Səhnə 46

Ulduzun villası. Səhər.

Nadir Ulduzla süfrə arxasındadır.

Nadir: - Ulduz xanım...

Ulduz: - Danışdıq axı. Tək olanda xanımsız olacaq.

Nadir: (uduqunur) - Ulduz, evində belə vəziyyətdə... Evdəki xadimələr görsə, nə fikirləşərlər haqqımızda?

Ulduz: - Narahat olma onlar barəsində. Ağızları bütövdü. Nadir, qaynatan niyə rəhmətə gedib?

Nadir (çıynini atır): - Hansısa xəstəlikdən ölüb. Özüm də dəqiq bilmirəm.

Ulduz: - Aydındır. Ruhu şad olsun.

Səhnə 47

Sevdanın evi. Səhər.

Sevda əlində kofe süfrədə əyləşir. Qaynanaşgil də süfrə başındadır.

Şahnaz: - Nə yaxşı?

Sevda: - Necə?

Şahnaz: - Nə yaxşı bizimlə bir süfrədə oturmağı özünə yaraşdırırdın?

Sevda susmağı münasib bilir.

Şahnaz: - Onsuz da yaxınlarda fərqi olmayıacaq.

Sevda: - Nəyin?

Şahnaz: - Səni məhkəməyə vermişəm. Yaxında kağızı gələr sənə.

Sevda: (mehribancasına) - Hansı haqla?

Şahnaz: - Lap belə analıq haqqımla. Uşaq doğmamışan, elə bilirsən, ev, qızıllar sənə qalacaq?

Sevda: (ayağa qalxır) - Şahnaz xanım, susuram, elə bilirsən acizəm. Ya elə bilirsən qabağında küçə uşağı var? Bu evi heç vaxt əlimdən ala bilməyəcəksən. Alikə görə hər şeyimdən keçmişəm. Karyera, arzularım. Bunların nə olduğunu başa sala bilirəm sizi? Yox bir evimdən çıxaracaqmış...

(Sevda qonaq otağının qapısınan gelir) Əslində, yaxşı eləmisiz. Məhkəmə işi mənim də ağlıma batdı. Sizin necə uduzmağınızı gözümlə görmək istəyirəm... Bax, uduzan günü, Şahnaz xanım, sizi ömürlüyüük bu qapıdan itirəcəm. Əlimə yaxşı fürsət verirsiz. Çoox sağ olun. Axşam artıq adamları görməyim evimdə. Yoxsa, qapıdan qovacam.

Sevda qonaq otağının qapısını örtür.

Səhnə 48

Vəfanın evi. Axşam.

Evin qapısı sakitcə açılır. Samirlə Bahadur başlarına arvad corabları keçiriblər. İkiisi də içəri girirlər.

Səhnə 49

Küçə. Axşam.

Mirzəylə Sərdar maşında Bahadurla Samiri gözləyirlər. Ətrafa baxırlar. Şübhəli adam görəndə xəbər eləsinlər deyə.

Səhnə 50

Vəfanın evi. Axşam.

Bahadur qabaqda getdiyi üçün Samir arxada dayanmışdı. Samir sakitcə qapını bağlayır. Bahadur qonaq otağına keçir. İşıqlar yanır, hər tərəfi polislər bürüyür. Rəis digər otaqdan çıxır, əlində silah.

Rəis: - Tərpənməyin. İkiniz də həbs olunursuz.

Səkkizinci hissənin sonu

DOQQUZUNCU HİSSE

Səhnə 1

Polis şöbəsi. Gündüz.

Müstəntiq Bahaduru danışdırır.

Müstəntiq: - Vətəndaş, məncə sizə izah etməyə ehtiyac yoxdur. İş üstündə yaxalanmışınız. İşin mahiyyətini gözəl bilirsiniz. Yaxşısı budur, hər şeyi səmimi etiraf edin. Bəlkə bizim də bir köməyimiz oldu. Ən azından hakim hökm çıxaranda yüngülləşdirici hal kimi nəzərə alacaq.

Bahadur: - Hər şeyi səmimi etiraf edəcəm. Bircə bilseydim oğurluq barədə hardan xəbər tutmusunuz?

Müstəntiq: - Vətəndaş, həddinizi aşmayıñ. Burda sualları mən verirəm. İstintaq sizə məlumat verməyə borclu deyil.

Bahadur: - Əclaflar! Deməli, satıblar. Bircə bilsəydim, hansı satıb. Sonra mən bilərdim ona zonda nələr edəcəyəm...

Müstəntiq: - Yaxşı-yaxşı fikirləşin, hər şeyi olduğu kimi yazın.

Bahadurun qabağına vərəq və qələm qoyur.

Səhnə 2

Polis şöbəsi. Müstəntiqin otağı. Gündüz.

Müstəntiq Bahaduru danışdırır.

Müstəntiq: - Hər şeyi olduğu kimi yazdınızmı?

Bahadur: - Bəli, yazdım və yazdıqlarımın da arxasında dururam.

Müstəntiq: - Onda yaz: "Əlavə olaraq bildirirəm ki, heç bir əlavəm yoxdur. Izahatı özüm yazdım. Mənə heç bir kənar təsir və təzyiq olmayıb. Doğruluğunu imzamla təsdiq edirəm. Aşağıdan imza və tarix". (Bahadur deyildiyi kimi yazır, imza atır və vərəqi müstəntiqə uzadır) Hə, indi istintaqa başlaya bilərik. (selektorun düyməsini basır) Saxlama kamerasından üçünü də bura gətirin!

Səhnə 3

Polis şöbəsi. Müstəntiqin otağı.

Sərdar, Mirzə, Samir divar boyu üzü Bahadura və müstəntiqə dayanıblar.

Müstəntiq: - Sizdən bircə kəlmə soruşacam. Cavab qısa və konkret olmalıdır, daha doğrusu "hə", ya da "yox" olmalıdır. Başa düşdünüz də?

Üçü də başı ilə "hə" işarəsi verdi.

Müstəntiq: - Bahadur danışdıqları doğrudur, ya yox?

Sərdar: - Yox.

Mirzə: - Yox.

Samir: - Yox.

Bahadur: (ayağa qalxır, onlara qicanır) - Necə yooxx?! Sizin ananızı ağlar qoyacam. Sizi dama basdıracam. Sizi məni tanıdığınıza peşman eliyəcəm.

Müstəntiq: (əlini masaya çırır) - Sakit!

Bahadur: - Burda zakon mənəm. Mən nə desəm, o olmalıdır. Siz də mənnən bərabər yatmalısınız. Siz qatilsiniz, siz adam oğrususunuz. Mən sizə zonda göstərəcəm jizn nədir.

Səsə iki polis nəfəri içəri girir.

Müstəntiq: (Bahaduru işarə verir) - Aparın.
Bahaduru aparırlar.

Səhnə 4

Polis şöbəsi. Müstəntiqin otağı.
Sərdar, Mirzə, Samir divar boyu üzü müstəntiqə dayanıblar.
Müstəntiq: (selektorla danışır) - Çağırın, gəlsin. (sonra təqsirləndirilən şəxslərə) Mənə yalnız həqiqəti danışacaqsınız. Bir kəlmə o tərəf-bu tərəf olsa, üçünüz də sroka gedirsiniz.
Növbətçi içəri gəlir.
Müstəntiq: - Sərdar qalsın. Mirzəylə Samiri apar, başqa-başqa kameralara sal. Çağıranda bir-bir gətirərsən.
Növbətçi: - Baş üstə. (deyir və Mirzəylə Samiri aparır)

Səhnə 5

Polis şöbəsi. Müstəntiqin otağı.
Müstəntiq Sərdarı danışdırır.

Səhnə 6

Polis şöbəsi. Müstəntiqin otağı.
Müstəntiq Mirzəni danışdırır.

Səhnə 7

Polis şöbəsi. Müstəntiqin otağı.
Müstəntiq Samiri danışdırır.

Səhnə 8

Polis şöbəsi. Müstəntiqin otağı.
Bahadur, Sərdar, Mirzə, Samir divar boyu dayanıblar.
Müstəntiq: (selektorun düyməsini basır) - Gətirin!
Qapı açılır. Qapıda polis serjantı görünür və İlhamə içəri girir.

Səhnə 9

Binanın qabağı. Gündüz.
Kubra binadan çıxb getmək istəyəndə sahə müvəkkili ilə rastlaşır.
Polis: (sahə müvəkkili) - Sabahınız xeyir olsun, Kubra bacı.
Kubra: (tərs-tərs ona baxı, dodaqaltı öz-özünə deyinir) - Camaatın qabağına it-pişik çıخار, mənim də qabağıma bu. Tutilim ki, əleykümə salam. Ədə, sənin işin-güçün yoxdur? Səhər-səhər buralarda nə gəzirəsən? Məni güdürsən?
Polis: - Day niyə acıqlanırsan? Səndən pul istəmədim ki. Sabahın xeyir elədim də.
Kubra: - Ədə, sənin pul istəmədiyin vaxt olub ki! İndi nəyə gəlmisən? Heç on beş gün deyil hesabını alıb getdiyin. Yeri.., yeri.
Polis: - Sənin o kürəkənin var ha...

Səhnə 10

“Vəfa” nəşriyyat evi. Gündüz.

Zahid və Lamiyə kompyuterdə işləyirlər. Telefonə zəng gəlir.

Zahid: - Lamiyə, telefonu götür.

Lamiyə: (könlüsüz) - İşşş... (dəstəyi qaldırır) Bəli, “Vəfa” nəşriyyat evidir. Vəfa xanım yoxdur. Yaxşı... Oldu... Çatdırarıq...

Zahid: - Kim idi? Nə deyirdi?

Lamiyə: - Tarix Diyarşunaslıq muzeyindəndi. Deyirdi ki, bayraq günü ilə bağlı tədbir keçiriləcək. Vəfa xanım ora dəvətlidir. Həm də çıxış edənlər siyahısındadır.

Zahid: - Lap yaxşı. Burda nə var ki? Zəng elə, özünə çatdır.

Lamiyə: - Zahid, nə olar, sən zəng elə...

Səhnə 11

Binanın qabağı. Gündüz.

Kubra: - Onun da başına daş düşsün, sənin də... Kürəkənimlə nə işin?

Polis: - Sən onu bəyənmirdin.., amma o, çox gözəl bir xanımın yanında işə düzəlib.

Kubra: - Bundan sənə nə?

Polis: - Heeç. Dünən gördüm. Xanım öz maşınınında getirib düşürdü. Düşürəndə də yanağından şirin bir “maç” elədi. (Kubra gözlərini bərəldib tərs-tərs baxdı ona) Özüm gördüm, həəə...

Kubra: - Qadın cavaniydi?

Polis: - Yoox, qocayı bir az. Elə sən yaşda olardı.

Kubra: (hırsızdır) - Ədə, mənə qoca deyirsən. Qoca belə sənin anondu, bacındı. Bildin! İndi yeri işinin dalınca.

Səhnə 12

Vəfanın evi. Gündüz.

Vəfa güzgünün qabağında özünə baxır, saçını sığallayır.

Vəfa: - Şərəbanu. (astadan) Adın batmasın, tez ol görək.

Şərəbanu: (yaxınlaşır) - Vəfa bacı, biz indi səfirliyə gedirik, həə...

Vəfa: - Hə.

Şərəbanu: - İndi səfirliyə gedib nə diyəciyik?

Vəfa: - Gəl, gəl düş qabağıma. Səfirlikdə bilirsən nə deyəcəksən.

Səhnə 13

Gözəllik salonunun qabağı. Gündüz.

Maşın gəlib dayanır. Ulduz və Nadir maşından düşürlər.

Ulduz: - Madam ki, sən mənim etibarımı qazandın, deməli mən sənə hər şeyimi - bütün var-dövlətimi etibar edə bilərəm.

Nadir: - Mən gözü-könlü tox adamam. Evdə qaynanamın qızılı, nə qədər pulu olur-olsun, gözümüzün ucu ilə də baxmaram.

Ulduz: - Onda başlayaq gözəl olanlardan.

Nadir: - Buyurun!

Ulduz: - Biri elə bu (əli ilə göstərir) gözəllik salonu.

Səhnə 14

Asan xidmət.

Gülsurə nömrə götürmək üçün aparata yaxınlaşır. Könüllü gənc qız ona kömək etmək istəyir.

Könüllü: - Asan xidmətə xoş gəlmisiniz. Sizin müraciətiniz nə ilə bağlıdır?

Gülsurə: - Şəxsiyyət vəsiqəmi dəyişdirəcəm.

Könüllü əməliyyat növünü seçib düyməni basır. Aparatdan kağıza yazılı nömrə çıxır. Nömrəni Gülsurəyə uzadır.

Könüllü: - Bəyəndiyiniz yerdə əyləşib gözləyin. Tabloda (efir lövhəsini göstərir) nömrəniz yazılı kimi masaya yaxınlaşın.

Səhnə 15

Sevdanın evi. Gündüz.

Qapı döyülr.

Şahnaz: (Firuzəyə) - Eşitmirsən, qapı döyülr. Get, gör kimdir yenə, nə istəyir?

Firuzə: - Bu dəqiqə gedirəm. Sevdanı soruşsalar, nə deyim? Deyim hara gedib?

Şahnaz: - Denən evdə yoxdur. Bilmirəm hara gedib. (Firuzə gedir) Cərə gedib, cəhənnəmə gedib.

Firuzə qapının gözlüyündən baxır, gözlükdə 40- 45 yaşlarında gümrah bir kişi görünür.

Firuzə: - Sevda xanım evdə yoxdur.

Kişi: - Mənə Sevda xanım yox, Şahnaz xanım lazımdır.

Firuzə qapını açır, kişi içəri daxil olur. O, ayaqqabılарını çıxarana kimi Firuzə otağa gedir.

Firuzə: - Şahnaz xanım, sizin yanınızga gəlib.

Şahnaz: (təəccüblə) - Kim?

Səhnə 16

Sevdanın evi. Gündüz.

Şahnaz divandan ayağa qalxır, dəhlizə getmək istəyəndə kişi qapıda görünür.

Şahnaz: - Cavad, gəldin?

Cavad: - Hə, gəldim. Hər vaxtınız xeyir.

Şahnaz: - Aqibətin xeyir. Keç əyləş. (Firuzəyə) Bizə çay gətir.

Səhnə 17

Binanın qabağı. Gündüz.

Vəfa ilə Şərəbanu çıxırlar. İki enlikürək, hündürboy, 25-26 yaşlarında cavan oğlan onlara yaxınlaşır.

Oğlanlardan biri: - Vəfa xanım sizsiniz?

Vəfa: - Mənəm. Necə ki? Siz kimsiniz?

Oğlanlardan biri: - Siz heç narahat olmayın. Bizi mühafizə xidmətindən göndəriblər. Bu gündən sizə cangüdənlik edəcəyik.

Şərəbanu: (ağzını əyrir) - Necə? Cangüdən..?

Vəfa: - Mən hələ qərarlaşdırıbmamışam. Yaxşısı budur, siz telefon nömrənizi mənə verin. Mən özüm sizinlə əlaqə saxlayaram.

Oğlanlardan biri: - Şirkətin nömrəsini yəqin internetdən götürüb zəng vurmusunuz?

Vəfa: - Hə.

Oğlanlardan biri: (vizit kartını uzadır) - Buyurun, bu da bizim vizit kartımız. Burda həm şirkətin, həm də bizim telefon nömrələrimiz var. Siz qərarlaşdırın kimi bize zəng vurun.

Vəfa: (kartı alıb sumkasına qoyur) - Yaxşı!

Oğlanlar aralanıb gedirlər.

Şərəbanu: - Vəfa bacı, gör nə gözəl oğlanlardı, qaymaq kimi. Onları niyə əldən buraxdınız..?

Səhnə 18

Asan xidmət.

Gülsurə əyləşib gözləyir. Tabloda onun nömrəsi görünür. Tez durub masaya yaxınlaşır.

Gülsurə: - Mən şəxsiyyət vəsiqəmi dəyişməyə gəlmışəm.

İşçi qız: - Neçə günə dəyişdirmək istəyirsiniz?

Gülsurə: - Nə qədər tez olsa, bir o qədər yaxşıdır.

İşçi qız: - Bir günə dəyişdirmək istəyirsinizsə, əlli manat, iki günə qırx manat, beş günə iyirmi manat, yeddi və ondan çox günə on manat ödəniş etmək lazımdır.

Gülsurə: - Qoy olsun bir həftə. (sumkasından on manat çıxardır)

İşçi qız: - Buyurun, sənədlərinizi verin.

Gülsurə: - Hansı sənədləri?

İşçi qız: - Köhnə şəxsiyyət vəsiqənizi, dörd ədəd fotosəkil.

Gülsurə: - Köhnə şəxsiyyət vəsiqəm yoxdur, itib.

İşçi qız: - Onda şəxsiyyət vəsiqəsininitməsi barədə qəzətdə verilmiş elan.

Səhnə 19

Gülsurənin evi. Gündüz.

Qapı döyüür. Aynur qapiya yaxınlaşır. Gözlükdə qardaşını görüb tez qapını açır. Fuad içəri keçir. Aynurla görüşürlər.

Fuad: - Aynur, mama evdədi?

Aynur: - Yox, şəhərə gedib.

Bu vaxt balaca Toğrul Aynura tərəf qaçıır.

Aynur: - Toğrul, dayıdı. Tanıdin?

Toğrul Aynura qışılıb başı ilə “hə” işarəsi verir.

Fuad: - Gəl, dayı səni maç eləsin. (Toğrulu qucağına götürüb öpür)

Aynur: - Siz otağa keçin, mən bir çay gətiririm.

Fuad Toğrul qucağında otağa keçir. Cibindən Gülsurənin pasportunu çıxarıb meyvə qabına qoyur. Sonra keçib divanda əyləşirlər. Pultu götürüb televizorun kanalını dəyişir.

Səhnə 20

Asan xidmət binasının qarşısı.

Gülsurə: (telefonla danışır) - Vəfa, sənə elan verdirməyi xahiş etmişdim. Onu hansı qəzətdə yerləşdirirlər? O qəzətdən köşklərdə olur? Yaxşı, indi götürərəm.

Səhnə 21

Asan xidmət binasının qarşısı.

Binadan bir az aralı qəzet köşkü görünür. Gülsurə köşkə yaxınlaşıb satıcıya pul uzadır və nə isə deyir. Gülsurə qəzeti alıb yenidən asan xidmətə qayıdır.

Səhnə 22

Vəfanın ofisi. Gündüz.

Zahidlə Lamiyə kompyuterdə işləyirlər.

Lamiyə: - Zahid, sən axı Vəfa xanımıma zəng eləmədin...

Zahid: - Zəhmət çək, özün zəng elə.

Lamiyə: - Sən zəng etsən səs tellərin qırılar, yoxsa boğazdan qrija olarsan?

Zahid: - Ay qız, nə çərənliyirsən... Telefon məsələlərini Vəfa xanım sənə tapşırıb. Tez elə, zəng vur. Birdən tədbirə gedib çatmaz, sonra sən günahkar olacaqsan.

Lamiyə (zəng vurur): - Alo, Vəfa xanım, siz hardasınız?

Vəfa xanımın səsi: - İran səfirliliyindən çıxmışıq, gəlirik.

Lamiyə: - İran səfirliyi...

Vəfa: - Ay qız, sən sözüvü de...

Lamiyə: - Tədbirlə bağlı zəng vurmuşdular.

Vəfa xanımın səsi: - Xəbərim var. İndi elə ora gedirik.

Səhnə 23

Sevdanın evi. Gündüz.

Şahnaz xanım qonağı Cavadla oturublar divanda, söhbət edirlər. Firuzə podnosda çay gətirir. Jurnal masasının üstünə qoyur. Özü də kresloda əyləşib televizora baxır. Birdən gözü ona çəpəki baxan Şahnaz xanımı sataşır.

Firuzə: - Nəsə lazımdı?

Şahnaz: - Podnosu götür, apar mətbəxə. Mətbəxin də qapısın bərk-bərk bağla, ordakı işlərinlə məşğul ol. Nə vaxt mən çağırısam, onda gələrsən.

Firuzə podnosu götürüb narazı-narazı gedir.

Səhnə 24

Ticarət Mərkəzi. Vaqifin mağazası. Gündüz.

Vaqif mağazada baş tərəfdə əyləşib. Satıcı oğlan və satıcı qız, hərəsi bir tərəfdə müştəriləri geyimlərlə tanış edirlər. Gülsurə mağazaya gəlir, Vaqifə yaxınlaşır.

Gülsurə: - Bu da mən. Gəldim.

Vaqif: - Xoş gəldin. De görüm nə edə bildin?

Gülsurə: - Asan xidmətə getdim. Yaxşı ki, Vəfa şəxsiyyət vəsiqəsininitməsi haqqında qəzetdə elan verdirmişdi. Elə sənədin itdiyini eşidən kimi birinci elanı istədilər. Mən də Vəfaya zəng elədim, dedi köşkə yaxınlaş, qəzeti al. Asan xidmətin böyründə qəzet köşkü vardı, yaxınlaşıb aldım. Şəkil çəkdirdim, qan analizi götürüb qrupumu dəqiqləşdirdilər, vəssalam. Bir saatın içində həll elədim.

Vaqif: - Çox yaxşı. Bəs nə dedilər? Şəxsiyyət vəsiqəsini dedilər nə vaxt gəlib götürə bilərsən?

Gülsurə: - Dedilər, bir həftəyə hazır olmalıdır. Uzağı on günə.

Vaqif: - Aydındır. İki dəfə getməyəsən deyə sən də on gündən sonra gedib götürərsən.

Gülsurə: - Olar.

Səhnə 25

Ticarət Mərkəzi. Vaqifin mağazası. Gündüz.

Vaqiflə Gülsurə söhbət edirlər.

Vaqif: - Hə, Gülsurə, bu gündən olursan mağazanın baş satıcısı. Amma işi tam öyrənmək üçün gərək mağazada nə var, nə vaxt gəlib, hardan gəlib, hamısını yerli-yataqlı öyrənəsən. Bu, özün bilir-sən, bir günün işi deyil.

Gülsurə: - Ticarət böyük elmdir.

Vaqif: - Ay sağ ol. Ticarəti hardan başlamaq lazımdır?

Gülsurə: - Mağazanın giriş qapısından.

Vaqif: - Ay maşallah. İndi göstər məharətini.

Gülsurə: - Bax, bu, mənim gözlərim üstə.

Səhnə 26

Ticarət Mərkəzi. Vaqifin mağazasının girişи. Gündüz.

Gülsurə aradan keçən müştəriləri mağazaya dəvət edir.

Gülsurə: - Mövsümü geyimlər bizdə. Hər modeldə, hər dəbdə.

Kamandar Gülsurəni görüb yaxınlaşır.

Kamandar: - Mübarək olsun, Gülsurə xanım.

Gülsurə: - Cox sağ olun. Buyurun, keçin baxın!

Kamandar: - Mən bilirdim ki, siz qoçaq xanımsınız. Halal olsun, belə tez bir müddətdə möhtəşəm mağaza açmışınız... İçini də, görünür, ən dəbdə olan geyimlərlə doldurmusunuz.

Gülsurə: (gülür) - Siz deyəsən, məni kiminləsə səhv salırsınız...

Kamandar: - Yox, yox... Gülsurə xanım, siz nə danışırsınız? Mən sizi görən kimi tanıdım. Deməli krediti naşaq götürməmişiniz, faydalı işə sərf etmişiniz...

Gülsurə: (qəhqəhə çəkib gülür) - Məzəniz olsun. Nə kredit.., nə sərfəli iş..? Mən burada adı işçi-yəm, satıcıyam. Allah sizi güldürsün, xeyli güldüm...

Səhnə 27

Ticarət Mərkəzi. Vaqifin mağazasının girişи. Gündüz.

Gülsurə ilə Kamandar səhbət edirlər. Vaqif yaxınlaşır.

Vaqif: - Kamandar müəllim, sizsiniz? Xoş gəlmisiniz. Buyurun, keçin baxın...

Kamandar: (təəccüblə) - Vaqif müəllim, siz də burdasınız..?

Vaqif: - Bu mağaza mənimdir.

Kamandar: - Belə deyin?! Mən də elə bildim Gülsurə xanımındır. Bizdən kredit götürmüştü deyə belə fikirləşdim. Fikirləşdim ki, kredit götürüb mağaza açıb...

Gülsurə: - Mən heç bir kredit-filan götürməmişəm. Siz məni kiminləsə səhv salırsınız.

Kamandar: - Ola bilər. Yaxşı, mən gedim.

Kamandar onlardan aralanıb gedir.

Vaqif: - Kamandar müəllim, bir dəqiqliqə ayaq saxlayın. (Kamandar dayanır. Vaqif Gülsurəyə) Siz burda işinizlə məşğul olun. Mən hər şeyi dəqiqləşdirərəm. (Kamandarın yanına gedir)

Səhnə 28

Ticarət Mərkəzi. Gündüz.

Vaqiflə Kamandar səhbət edirlər.

Kamandar: - Hərçənd ki, mənə inanmırınsız, onda mənimlə banka gedək, orda bütün sənədlərlə tanış olun. Baxmayaraq ki, kənar adamlara sənəd göstərmək qadağandır, mən sizə etibar edirəm.

Vaqif: - Yaxşı olar, gedək.

Vaqif: (xəyalında) - "Gülsurə məni niyə aldatsın ki? Pul onun nəyinə lazım olmuş? Yoxsa burda nə isə başqa bir əməl var?"

Səhnə 29

Tarix Diyarşünaslıq mərkəzi.

Orta hazırlıqlı bir zal. Başda Azərbaycan bayrağı asılıb. Ortada bir masa var. Masanın sol tərəfində kitab rəfi. Yuxarıdan klassiklərin şəkilləri. Masanın arxasında üç nəfər oturub. Ortada gənc qız - aparıcı, sol tərəfdə Vəfa, sağ tərəfdə başqa bir xanım.

Aparıcı: - Bayraq günü münasibətilə çıxış üçün söz verilir gözəl yazıçı, "Vəfa" nəşriyyatının sahibi Vəfa xanıma. Buyurun, Vəfa xanım.

Vəfa: (bayrağın yanındakı kürsüyə yaxınlaşır) - Bilirsiniz, həyatda elə şeylər var ki, onlar müqəddəsdir. Onları əmrlə sevdirmək olmaz. İnsan ruhu gərək onu hiss edə, duya, rövnəqlənə, qanı cuşa gələ. Heç fərqiñə varmışınızmı, küçə ilə gedəndə hansısa binanın üstündə, şəhid bulağının yanında halınız necə dəyişir. Qeyri-ixtiyari əhvalınız yüksəlir, özünüzdə bir ruh yüksəkliliyi hiss edirsiz, ovgatınız yaxşılaşır. İndi uşaqlar mağazaya girəndə valideynlərindən onlara oyuncaq almağı tələb etmirlər; ya bayraq aldırırlar, ya da oyuncaq avtomat. Oyuncaq avtomat - bəlli məsələdir, müharibə bitməyib, ermənilər tərəfdən işgal olunmuş əraziləri azad etmək borcumuzdur və bunu avtomatsız edə bilməyəcəyimizi uşaqlar da düşünürərlər. Amma bayrağa olan mənəvi bağlılıq bir başqa aləmdir. Bu il məzunların bir çoxu bayraq parçasından özlərinə köynək tikdirmişdilər. Təsəvvür edirsizmi, bayraq həyatımızın bir parçasına çevrilib. Bayraq indi bizim canımızdadır, ruhumuz bayrağa bürünüb.

Səhnə 30

Tarix Diyarşünaslıq mərkəzi.

Orta hazırlıqlı bir zal. Başda Azərbaycan bayrağı asılıb. Ortada bir masa var. Masanın sol tərəfində kitab rəfi. Yuxarıdan klassiklərin şəkilləri. Masanın arxasında üç nəfər oturub. Ortada gənc qız - aparıcı, sol tərəfdə Vəfa, sağ tərəfdə başqa bir xanım.

Aparıcı: - Bu il bayraq haqqında şeirlər, hekayələr yazılıb. Bayraq bir obraz olaraq ədəbiyyatda özünə yer tutub. Gənc şair Aygün Sadiq yazdığı şeiri təntənəli mərasimdə səsləndirib və mərasim iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılınb. Biz şairi bura dəvət etmişik. "Bayrağım" şeirini səsləndirmək üçün söz verilir şair Aygün Sadiqə.

Aygün Sadiq: - "Bayrağım" şeirini mən bütün varlığımla yazmışam. Nə qədər həyəcanlı olsam da onu bir daha səsləndirəcəm. Qoy, üçrəngli bayrağımız daima ucada dalgalansın.

"Bayraq" şeirini səsləndirir.

Səhnə 31

Tarix Diyarşünaslıq mərkəzi.

Orta hazırlıqlı bir zal. Başda Azərbaycan bayrağı asılıb. Ortada bir masa var. Masanın sol tərəfində kitab rəfi. Yuxarıdan klassiklərin şəkilləri. Masanın arxasında üç nəfər oturub. Ortada gənc qız - aparıcı, sol tərəfdə Vəfa x, sağ tərəfdə başqa bir xanım.

Aparıcı: - Milli musiqi alətlərini ecazkar səsləndirən sənətkarlarımız çoxdur. Ancaq onların arasında elələri var ki, əvəzolunmazdır. Habil Əliyev kimi kamançanı ifa edən ikinci bir sənətkarımız yoxdur. Bu danılmazdır. Amma bir sənətkar var ki, el arasında ona "Habil Əliyevin şagirdi" deyirlər. Bu insan Qarabağ döyüşüsü Cəmil Əsədovdur. Cəmil Əsədov kamançanı Habil ruhuna uyğun ifa edir, necə deyərlər, elin ona verdiyi bu adı doğrultmağa çalışır. Buyursun Cəmil Əsədov.

Cəmil: (kamançaçalan) - Dədə Ələsgər deyib:

Bir şeyird ki, ustadına kəm baxa,

Onun gözlərində qan damar, damar.

Habil Əliyev hamımızın ustadıdır. Mən çalışıram ki, ustadın şagirdi adına layiq olam. (başlayır ifa etməyə)

Səhnə 32

Bankın binasının önü. Gündüz.

Maşın gəlib dayanır. Kamandarla Vaqif maşından düşürlər.

Kamandar: - Vaqif müəllim, bu da bank, gəlib çatdıq.

Vaqif: - Çox yaxşı.

Kamandar: - İndi sənədləri göstərərəm. Siz məni yaxşı tanıyırsınız. Mən bilmədiyim şeyi demərəm. Amma bəri başdan deyim ki, o qadın mənə qəribə təsir bağışladı, yəni mənim ondan gözüm su içmir, heç düz adama oxşamır. Yaxşı, kredit götürmək nə vaxtdan qəbahət olub? Götürmüsən, götürmüsən, day niyə danırsan?

Vaqif: - Elə demə.

Kamandar: - Pul götürəndə də özünü qəribə aparırdı. Çox narahat idi, elə devikə-devikə qalmışdı. Danışa-danışa binaya daxil olurlar.

Səhnə 33

Bankın binası. Gündüz.

Kamandar şkafda sənədləri axtarır. Tapır və gətirib masanın üstünə qoyurlar.

Kamandar: - Mən çox müştərilərlə işləyirəm. Ola biler ki, az məbləğdə kredit götürənləri yadda saxlamayım. Amma böyük məbləğ sahiblərini mütləq yadda saxlayıram.

Vaqif: - Sənədlər qaydasındadır. Bəs yaxşı... (xəyalında) Gülsurənin şəxsiyyət vəsiqəsi vardısa niyə mənə desin ki, itirib? Asan xidmətə gedib yenisini nə üçün alsın? Bəlkə məni də aldadır? Artistlik edir! Yox, burda nə isə var. Vaqif, düşün!

Kamandar: - Nə yaxşı..? Vaqif müəllim...

Vaqif: - Heç... Deyirəm... görüm... neçə gündür kredit götürülüb? Heç ödəniş olubmu?

Kamandar: - Tarix göstərilib. (hər ikisi tarixə baxır) Hə, heç yarım ay da deyil.

Vaqif: - Aha... Kredit götürülən gün... (xəyalında) Deyəsən, elə həmin gün idi, kredit götürülən... yox... bir gün əvvəl, biz türk mehmetciyinin abidəsində rastlaştıq. Aha...

Kamandar: - Hə, nə deyirsiniz..?

Vaqif: - Kamandar müəllim, kamera görüntüləri saxlanılır?

Kamandar: - Bizdə kamera görüntüləri bir ay saxlanılır. Problemlı müştərilərin görüntüləri arxivə atılır, qalanları silinir.

Vaqif: - Görüntülərə baxa bilərik?

Kamandar: - Bunun üçün müdirdən icazə almaliyam. Siz gözləyin, mən gəlirəm. (deyib gedir)

Səhnə 34

Bankın binası. Gündüz.

Vaqif ora-bura baxır, özlüyündə nə isə fikirləşir. Kamandar içəridən gəlir.

Kamandar: - Müdirdən icazə aldım. Gedək baxaq. Amma bu barədə heç yerdə, heç kimə bir kəlmə də olsun.

Vaqif: - Kamandar müəllim, siz məni yaxşı tanımirsiniz..?

Kamandar: - Mən sizi yaxşı tanıyıram, amma xəbərdarlıq etmək vəzifə borcumdur.

İçəri keçib gedirlər.

Səhnə 35

Bankın binası. Gündüz.

Arxa otaqlardan biri. Bangın işçisi kompyuterdə kamera görüntülərini göstərir. Kamandarla Vaqif diqqətlə monitora baxırlar.

Vaqif: - Burda saxla.

Kamandar: - Gördünüz mü? Odur, özüdür, sənədləri imzalayır.

Vaqif: - Bir az geri qaytar. Sənədləri imzalayanda yaxşı görünmür. (görüntünü geri qaytarırlar, qadın doğrudan da təşviş içindədir, ora-bura baxır) Burda saxla. Ekrani böyüb bilərsən? (ekran böyüb) Yox...

Kamandar: - Nə yox..?

Vaqif: - Kamandar, bu qadın kimdirə, Gülsurə deyil. Həddən artıq çox oxşayır, bəlkə də yaxşı qrimlənib, amma o, deyil. Gülsurə şəndir, çöhrəsi daima gülümşəyir...

Kamandar: - Bəlkə istəməyi kreditə girsin? Oğlu ilə gəlini məcbur ediblər? O üzdən narahatdır? Narazıdır?

Vaqif: - Yox... Yüz faiz əminəm ki, ekrandakı Gülsurə deyil.

Kamandar: - Hələlik danışdığımız kimi...

Səhnə 36

İlhamənin evi. Gündüz.

Kamilə, İlhamə, Dilək düşbərə yeyirlər.

İlhamə: - Mama, əllərin var olsun! Necə dadlı çıxıb.

Kamilə: - Nuş olsun, yeyin.

İlhamə: - Mən sənin bişirdiyin yeməyi yüz ləvin nazü-nemətin içindən tanıyaram.

Dilək: - Belə çox istiyirsən mamamı?

İlhamə: - Mənim mamam dünyanın ən gözəl anasıdır.

Dilək: - Elə ona görə rəfiqələrinə bibin kimi təqdim elədin?

Kamilə: - Dilək!!!

Dilək: - Nədi, mama? Qoy, deyim də. İlhamə şəhərə gələndən sonra bizi unutmağa çalışıb. Qorxur ki, onun rəfiqələrinin yanında kəntəşlux eliyərik. Onu pis göstərərik.

Kamilə: - Dilək!!! (səsinin tonunu qaldırır)

Dilək: - Doğma bacısını bağırına basıb öpmək də istəmədi.

Kamilə: - Dilək, sən bilmədiyin məsələlər var!

Dilək: - Nədi o mən bilmədiyim sırr?

Səhnə 37

İlhamənin evi. Gündüz.

Kamilə, İlhamə, Dilək düşbərə yeyirlər.

Dilək: - Axır bir gün məni zooparka baxmağa aparacaqsınız, ya yox?

Kamilə: - Qızım, zooparkda nə var? Kənddə az mal-heyvan görmüsən?

Dilək: - Zooparkdakılar başqa heyvanlardır - vəhşi heyvanlardır. Kənddə biz istəsək də onları görə bilmərik.

İlhamə: - Yaxşı, zoopark, tak zoopark. Hazırlaşın, çıxaq.

Dilək: - Urra, yes! Yaşasın İlhamə bacım!

Masanın arxasından qalxırlar. İlhamə qabları yiğib mətbəxə aparır.

Səhnə 38

Ticarət mərkəzi. Gündüz.

Vaqifin mağazası. Gülsurəgil mağazanı bağlayıb çıxırlar.

Gülsurə: - Hələlik. Sabah görüşənədək.

Səhnə 39

Avtobus dayanacağı. Gündüz.

“Şamaxinka” deyilən avtobus dayanacağı. Dayanacaq adamla doludur. İlhamə, Kamilə, Dilək də onların arasındadır. Avtobus gözləyirlər.

Dilək: - İndi biz zooparka hansı avtobusla gedəcəyik?

İlhamə: - Özün görəcəksən. Avtobusların üstündə hara getdikləri yazılır.

Dilək avtobusların üstündəki yazıları oxuyur.

İlhamə: - Mən gedim karta pul yükləyim.

İlhamə beş-altı addımlıqdakı aparatda karta pul yükləməyə gedir. Orda növbədir, İlhamədən qabaqda üç nəfər var. Kamilə də gəlir.

Kamilə: - Bu aparatda telefon kontur yükləmək olar.

İlhamə: - Olar.

Kamilə: - Telefonun konturu qurtarıb. İki manatlıq da kontur yükləyək.

İlhamə: - Yükləyərik. Amma məndə xırda pul yoxdur.

Kamilə: - Yaxşı, mən indi xirdalatdıraram. (əlində pul aptekə girir)

Səhnə 40

Avtobus dayanacağı. Gündüz.

“Şamaxinka” deyilən avtobus dayanacağı. Dayanacaq adamla doludur. İlhamə növbədə durub ki, karta pul yüklesin, Kamilə aptekdə pul xirdalatdırır, Dilək də avtobusların üstün oxuyur. 83 nömrəli avtobus gəlir, üstündə “zoopark” yazılıb.

Dilək: - Zooparka gedən avtobus gəldi. Getdik. (deyir və sevinə-sevinə avtobusa orta qapıdan minən adamların arasına girir)

Səhnə 41

Aparatın qabağı. İlhamənin növbəsi. İlhamə ora-bura baxır, narahatdır və kartı qoyub pul yükləyir.

İlhamə: - Bu arvad hara yoxa çıxdı. Gəlsəydi telefonuna kontur yükləyərdik.

Kamilə tələsik gəlir.

Kamilə: (tövşiyə-tövşiyə) - Al. Xirdaladım. Bu da iki manat. Yüklə.

İlhamə pulu alıb yükləyir.

Səhnə 42

Avtobusun içi.

Avtobusun içi adamlı doludur. Dilək narahatdır, ora-bura vurnuxub qabaq tərəfə boylanır, İlhamə ilə Kamiləni axtarır.

Səhnə 43

Avtobus dayanacağı.

İlhamə ilə Kamilə Diləyi axtarırlar.

İlhamə: - Dedim ki, Diləyi yanından buraxma. Ay allah, bu qız hara yoxa çıxdı?

Kamilə: - Deyirsən indi səsimi başıma atım? Əlimi qulağımın dibinə qoyub haraylıyım?

İlhamə: - Sakit ol, bizi biabır eləmə görək.

Səhnə 44

Avtobusun son dayanacağı.

Hamı avtobusdan düşür. Dilək sürücüyə yaxınlaşır.

Dilək: - Zoopark buradır?

Sürücü: - Hə. (əli ilə göstərir)

Dilək: - Siz bayaqkı yerə qayıdacaqsınız?

Sürücü: - Hansı yerə?

Dilək: - Mən mindiyim yerə.

Sürücü: - Siz harda mindiniz ki?

Dilək: - Bilmirəm. Deyəsən, Şamaxı... nə isə belə... deyirdilər.

Sürücü: - Bəlkə, Şamaxinka?

Dilək: - Hə... hə...

Sürücü: - Hə, qayıdacam.

Dilək: - Sağ ol. (deyib gedir. Sürücü onun arxasında baxa-baxa qalır)

Sürücü: - Bu nə qəribə qızdır! Nə soruşdu, niyə soruşdu, heç nə baş aça bilmədim. Heç dəəsən özü də bilmirdi nə soruşturdu. Bura adamına oxşamır. (gülür) Heç gediş haqqını da ödəmədi...

Səhnə 45

Zoopark.

Dilək heyvanlara baxır. Bir kişi də onunla bərabər.

Dilək: - Dayı, icazə verin, telefonunuzdan anama zəng edim.

Kişi: - Buyur. (telefonu verir. Dilək alıb zəng edir)

Səhnə 46

Avtobus dayanacağı. Kafe.

İlhamə ilə Kamilə oturublar. Narahatırlar. Kamilənin telefonuna zəng gəlir.

Kamilə (nömrəyə baxır): - Tanımiram. Mənə kim zəng edər ki?

İlhamə: - Tez elə, cavab ver. Bəlkə Diləkdir?

Kamilə: - Alo. Dilək, qızım, hardasan?

İlhamə: - Ay Allah! Şükür! Hardadır.

Kamilə: (telefonu qulağından aralayıb) - Deyir zooparkdayam.

İlhamə: - Səni zooparkda ölüsən, elə orda basdırırm. (Kamiləyə) Denən tərpənmə. Dur olduğun yerdə gəlirik.

Ayağa qalxır, sumkasından pul çıxarıb masanın üstünə atır, çıxırlar.

Doqquzuncu hissənin sonu

ONUNCU HİSSE

Səhnə 1

Ticarət mərkəzi. Paltar mağazası. Gündüz.

Kamilə: (satıcı qızlardan birinə qızının boyunu əliylə göstərir) - Qızım, burda qara qaş, qara göz qız görmədiz? Saçları belinin yarısınacandı. Elə də uzun deyil. Boyu bu boyدادı.

Satıcı qız: - Yox, görməmişik.

Kamilə mağazadan çıxır. İlhamə anasının yanına gəlir. Tənginəfəsdir.

İlhamə: - Telefon satılan yerlərə də baxdım. Yoxdur ki, yoxdur. Gördün, mama, telefon belə günlər üçün lazımdır. Sənə deyirdim qızı telefon al, deyirdin lazım deyil, uşaqdı.

Kamilə: - Sağ-salamat təpilsin, vallah, bu dəfə alacam. Bu qız hara getmiş olar?

İlhamə: (bir qədər fikirləşir) - Zooparka. Bu qız səhərdən zoopark deyə-deyə qalmışdı. Ola bilər biz karta pul vuranda avtobus gəlib, bu da minib. Elə bilib biz də minirik.

Kamilə: - Nəyi gözləyirik? Biz də gedək zooparka. Qızın qabağına avara-uvara çıxar, başına oyun açar.

İlhamə: - Hə mama, şəhərdə nə qədər quldur, baş kəsən var, sənin qızını gözləyir. Yaxşısı budur, biz onu burda gözləyək. Biz ora getsək, o qayida bilər. Axşam da düşəcək bir azdan. Burda gəlməyini gözləmək ağlabatandır.

Kamilə: (ağlayır) - Birdən gəlmədi, İlhamə? Necə olacaq? Gəl polisə xəbər verək. Qurban olum, vaxt itirməyək.

İlhamə: - Mama, polisə getməyimiz üçün gərəkitməsinin üstündən 24 saat vaxt keçsin. Gəl, sən məni eşit, bir yerdə oturub gözləyək. Dayanacaqda gözləyək. Maşrutdan düşən kimi görəcəyik.

Səhnə 2

Dayanacaq. Gündüz.

Avtobus dayanır. Dilək avtobusdan orta qapıdan düşür.

Sürücü: (yanındakı sərnişinə deyir) - O qızı deyin, yol pulunu versin.

Dilək avtobusdan anasığının düşməyini gözləyir. Nə anasını, nə də bacısını görmür.

Avtobusdan bir kişi Diləyə səslənir: - Ay qız, yol pulunu verməmisən.

Dilək avtobusun qabaq tərəfinə gəlir, minir. Camaatin arasında ana-bacısını axtarır.

Dilək: - Anamgil hanı?

Sürücü: - Mən nə bilim anangil hanı?

Dilək: - Dayı, anamgili orda qoyub gəlmışəm.

Sürücü: - Sən harda minmişdin?

Dilək: - Şamaxinkada minmişəm. Ora qayıdırırsız?

Sürücü: - 20-25 dəqiqəyə çatacam.

Dilək: - Xahiş edirəm, çatanda xəbər edərsiniz. Tanımırıam buraları.

Sürücü: - Tanımadığın yerə niyə tək gəlirsən ki? Yaxşı, xəbər edəcəm.

Səhnə 3

Vəfanın evi. Qonaq otağı. Gündüz.

Sevda: - Dediyyin o vəkil necə adamdı? Bu işdə peşəkardı, yoxsa təzə-təzə başlayanlardandı?

Vəfa: - Ay qız yox e. Neçə ilin vəkilindən danışırıam sənə. Gözlə zəng edim. Sənin haqqında da

danişmişsam. Gün alaq, görüşün, danışın. Hər şeyi olduğu kimi danışarsan. Fikirləşmə ki, Alik ölüb, ruhundan ayıbdı.

Şərəbanu: - Vəfa bacı, Alik qardaşın ruhundan niyə ayıb olsun? Bu kişi hansı günah sahibidir, öləndən sonra da günahı boynundan yapışın?

Vəfa: (Şərəbanuya gözlərini ağardır) - Nə günah, Şərəbanu?

Sevda: - Şərəbanu, Alik bu dünyada deyə bilmərəm, ölkədə də deyə bilmərəm, qisası, yaşadığımız şəhərdə tək-tük kişiydi, günahı yoxdur. Kaş, hər qadının qabağına elə kişi çıxa. Heyf səndən, Alik.

Sevda özünü saxlaya bilmir, kövrəlir.

Vəfa: (Şərəbanuya) - Heç ağlatmağın yeriydi?

Şərəbanu: - Mən ki, ağızımı açmadım.

Vəfa: (Sevdaya) - Firuzə səncə, axşam dediklərini qaynanana deyəcək?

Sevda: - Bilmirəm, Vəfa. Ağızdan bütöv qıza oxşayır.

Vəfa: - Nə bilirsən?

Sevda: - Xəbərçi adamı o dəqiqə bilirom. Axşam o sirri ona açandan sonra izlədim. Otağına girdi, çıxmadi. Xəbərçi olsayıdı, gecədən Şahnazın ovcuna qoymuşdu. Əslində, deməyi mənə sərf eləyir. Bəlkə ifritə utandığından məhkəməyə verməkdən əl çəkərdi

Vəfa: - O da düzdür.

Vəfa mobilnisini götürür, vəkilə yiğir.

Vəfa: - Salam, Anar. Necəsən? Anar, dünən sənə rəfiqəm haqqında danişmişdəm. İndi yanımdadır. (Pauza) Aha, gözlə.

Vəfa: (Sevdaya) - Səninlə danışmaq istəyir.

Vəfa telefonu Sevdaya uzadır. Sevda göz yaşlarını əliylə silir, telefonu Vəfadan alır.

Sevda: - Alo, Anar bəy...

Səhnə 4

Dayanacaq. Axşam.

Kamilə: (hövsələdən çıxır) - On beş avtobus keçdi. Harda qaldı bu qız? Gərək taksi tutardıq. Ağıl barəsində korluq çəkirik də biz.

İlhamə: (anasını sakitləşdirməyə çalışır) - Mama, yavaş damış. Camaat eşidir, özümüzü biabır eləməyək.

Kamilə: - Biz onsuz da çoxdan biabır olmuşuq. Biabır olmayıacaq üzümüz qalıb? Eybi yox, gəlib çıxacaq da. Ətindən ət qopardacam it qızının.

İlhamə: (uzaqdan gələn abtobusa baxır, sonra sevinir) - İçindədi. Dilək gəlir.

Kamilə oturduğu yerdən ayağa qalxır, sevinir. Avtobus dayanacaqda saxlayır

Dilək avtobusdan düşəndə anasıyla bacısını qarşısında görür.

Kamilə: - Az it qızı, ürəyim ağızıma gəlib bəyəqdan. Hardasan?

İlhamə: - Mama, yaxşı da. Nə danişmişdəq?

Dilək: (İlhaməyə) - Sürücünün pulunu vermək lazımdır. Üstümdə pul yoxuydu.

İlhamə cibindən qəpik çıxardır, sürücüyü verir.

İlhamə: - Cox sağ olun. Allah razı olsun.

İlhamə anasığının yanına qayıdır

İlhamə: - Gedək evə. Qaranlıq da düşüb. Evdə danışarıq.

Kamilə: - Gedək, görüm bu nə özbaşınalıqdı, elədin. Günah səni özüylə gətirəndədi.

İlhamə əl edib taksini saxlatdırır.

Səhnə 5

Sədərək. Axşam.

İşçilər Gülsurəylə sağıllaşırlar. Gülsurə dəftərə nəysə yazır. Sonra bir tərəfə qoyur. Paltosunu geyinir, sumkasını götürür, mağazanı bağlayır.

Səhnə 6

Ulduzun evi. Yataq otağı. Axşam.

Ulduz da, Nadir də paltarlarını geyinmişdi. Nadirin peşman olduğu hiss olunur. Yatağın bir tərəfində oturur, fikrə gedib. Ulduz dodağına boyasını vurur, lakin bir gözü Nadirdədir. Ulduz ayağa qalxır, Nadirə yaxınlaşır, yanında oturur.

Ulduz: (astaca) - Peşmansan?

Nadir: - Peşmansan deyəndə ki, ailəliyəm. Həm də işçinəm. Gərək olmayıyadı.

Ulduz: (heç əsəbləşmir) - Oldu da. İkimiz də istəyirdik. Mənə görə narahat olma. Sənə söz verirəm, mən Amerikaya gedənəcən münasibətlərimiz davam edəcək. Ailən bu barədə qəti heç nə bilməyəcək.

Nadir: (Amerika adını eşidən kimi təəccüblənir) - Amerika? Sən Amerikaya gedəcəksən? Nə vaxt?

Ulduz: - Dəqiq vaxtını özüm də bilmirəm. Mamam ikinci yoldaşıyla orda yaşayır. Dünən də dedi ki, Bakıda tək neynirsən? Gəl yanımıza.

Nadir: - Bilirsən, həmişə Amerikada yaşamaq istəmişəm. Orda film çəkmək, ulduz olmaq istəmişəm.

Ulduz: - Subay olsaydın, məmnuniyyətlə səni aparardım. Evli olduğun üçün bilirəm ki, gəlməyəcəksən. Amma sabah mənimlə getməlisən. Mütləq getməlisən.

Nadir: (təəccüblə) - Amerikaya?

Ulduz: (qəhqəhə çəkir) - Yox, rayona getməliyik.

Nadir: - Ora niyə?

Səhnə 7

Kübranın evi. Axşam.

Səma şam yeməyi üçün süfrəni hazırlayır. Fikirlidir. Kübra qızına fikir verir.

Kübra: - Niyə kefin yoxdu?

Səma: - Nadir hələ də gəlməyib.

Kübra: - Qınamıram e. İşsizlikdən o qədər gözünün qabağında olub ki, reski kişi oldu, öyrəşməyə çətinlik çəkirən. Səni başa düşürəm. Darıxma, harda olsa gəlib çıxacaq.

Səma: - Bu işindən heç xoşum gəlmədi. Yaman yorurlar Nadiri.

Kübra: - Sən allah, yaxşı. Sən yorulmaq nəyə deyirsən? Yük daşıyır, ya fəhləlik edir? Həmişə maşını bekarlılıqdan süründü, indi maaşla sürəcək də. Yanında deyib, həvəsdən salma. Gedib kart açım. Çoxdandı kürəkən üçün kart açmırıam.

Kübra mətbəxdən çıxır, qızını süzür. Kübra da narahatdı

Səhnə 8

Binaların arası. Axşam.

Sevda binaların arasıyla gedir. Cavan bir oğlan qabağına çıxır. Sevdanın qabağını kəsir.

Oğlan: - Axşamınız xeyir, xanım.

Sevda maraqla oğlana baxır. Cavab vermir. Yanından keçib getmək istəyir.

Oğlan: (yenə qabağını kəsir) - Deyirəm, axşamınız xeyir.

Sevda: - Axşamınız xeyir.

Sevda yenə getmək istəyir.

Oğlan: (yenə qabağını kəsir) - Harasa tələsirsiz?

Sevda: - Hə. Məni əlisilahlı adamlar izləyir bəyəqdan. Ona görə tələsirəm. Çəkilin qarşısından.

Oğlan Sevda gələn tərəfə baxanda Sevda iti addımlarla uzaqlaşmağa çalışır

Oğlan Sevdanın onu aldatdığını başa düşür, arxasınca gəlir, qolundan tutur, dartır.

Oğlan: - Bir dəqiqli, hara gedirsiz? Söhbət edirdik.

Sevda: - Qolumu buraxın. İndi qışqıracam, aləmi yığacam bura.

Oğlan: - Deməzsən aldatdım? Əsəblərimlə oynama, pul ver mənə.

Sevda: - Bağışla?

Oğlan: - Karsan? Deyirəm pul ver.

Sevda: - Kar evindəkidir. Başına oyun açaram, bilərsən karam, ya yox.

Sevda: (qışqırır) - Kömək edin. Kömək edin mənə.

Cavad: (çixır ortaya) - Xanımdan əl çək ə.

Cavad: (yaxınlaşır) - Sizi narahat edir, xanım?

Oğlan: - Daydayı, get işinin dalınca. Burda sənlik heç nə yoxdu.

Sevda: - Tərbiyəsiz.

Cavad: - Cavansan, çox şeyi başa düşmürsən. İndi çənənə birini ilişdirəcəm, ağılnı başına gələcək.

Oğlan Cavadın üstünə gəlir. Cavad onun üzünə şillə vurur, oğlan yerə yıxılır. Sonra oğlan əli üzündə, yerdən qalxır Cavada baxa-baxa qaçır.

Sevda da təəccüblə Cavada baxır. Cavad Sevdaya yaxınlaşır.

Cavad: - Sizə nəysə eləmədi?

Sevda: - Yoox. Heç nə eləmədi. Cox sağ olun.

Cavad: - Bəlkə sizi yola salım?

Sevda: - Bəlkə nömrəmi də verim?

Cavad: (sevinir) - Doğrudan? Hə, əlbəttə.

Sevda: - Başın üçün ələ. Başdan xarabın birindən xilas elədiz deyə, sizə nömrə verməliyəm? Bir az centilmen olun. Gecəniz xeyrə.

Sevda gedir. Cavad arxasınca baxa-baxa qalır.

Səhnə 9

Kübranın evi. Mətbəx. Axşam.

Kübra, Nadir, Səma yemək yeyirlər. Nadir bikefdi, iştahsız yeyir. Bu Səmanın da, Kübranın da gözündən qaçmır.

Kübra: - Kürəkən, Amerika qasırğadan batıb?

Səma: - Mama...

Nadir: - Amerika batsayıdı, çətin nəfəs alardım. Qasırğa çəkilibdi. Sadəcə, kefim yoxdu.

Səma: - Niyə, əzizim?

Nadir: - Əzzizim, yanında işlədiyim ailə bir həftəlik rayona getmək istəyir.

Səma: - Buna görə kefin yoxdu?

Kübra: - Olmaz da. Güclə işə qaynayıb qarışırı. İndi bir həftə bekar-avara gəzəcək.

Nadir: - Bekar, avara gəzməyəcəm, hörmətli qaynanam. Mən də aileylə getməliyəm.

Kübra: (diqqətlə Nadirin gözlərinin içində baxır, ciddi görkəm alır) - Sən də getməlisən?

Nadir: - Təəssüflər olsun, he.

Kübra: (qaşıqla yeməyini qarışdırır, astaca deyir) - Gedişin olsun, dönüşün olmasın.

Səma: - Mama, niyə qarğış edirsən?

Kübra: - Qarğış niyə edirəm. Pis çıxməsin, səhər-axşam özünə qarğış eləmirdi ki, Amerikaya getsin. Deyirəm, birdəfəlik getsin də... Hərçənd Amerika bunu çətin qəbul edə.

Nadir: - Sıız lağ edin, Kübra xanım. Vaxt gələr, kürəkənin Amerikada məşhur olar, o gün deyərəm sözümüz sizə.

Səma: - Əzizim, buna görə fikir çəkmə. Mən də səninlə gələrəm.

Nadir: (özünü itirir) - Əzizim, istirahətə getmirəm. Uşaqlar üçün tətildir. Mən də onlarla getməliyəm. Maaşımı alım, kişi kimi söz verirəm, səni nəinki rayonlara, hətta başqa ölkələrə də aparacam.

Kübra özünə məxsus gülür.

Nadir: - Təkcə ikimiz

Kübra: - Kor nə istəyər, iki göz, biri əyri, biri düz. Hələm-hələm mən sənə fal açan deyildim, Nadir. Bu gecə açacam. Üstəlik adına şam da yandıracam. Bəyaq açırdım, sən gəldin.

Səhnə 10

Binaların arası. Axşam.

Bayaq Sevdanın qabağını kəsən oğlan Cavada yaxınlaşır: - Necə oynadım?

Cavad: (əsəbidir) - Sıfır. Apar tulla. Ə, bir az real ola bilməzdir? Bir şillə vuran kimi yerə sərilir-sən. Ə, dırş-bırşlı kinolara elə çox baxırsan? Adam ayağa qalxar, təzədən hücum etməz, ya yox? Üstündə biçaq da yoxuydu? Xof gələ bilməzdir mənə?

Oğlan: (sualı cavab verə bilmir) - Üstümə niyə acıqlanırsan? Necə demisən, elə də oynamışam. Günahım budur indi?

Cavad başını bulayır.

Oğlan: (nəysə başa düdü) - Nömrəsini vermedi?

Cavad: - İnansayıdı, verərdi. (Cavad cibindən pul çıxardır) Al bu pulu, buralarda görünüb eləmə.

Oğlan: (pulu alır, sayır) - Elə bu? On manat əysikdir.

Cavad: - Gələn dəfə oskarlıq oynayarsan, ikiqat verərəm. Get, bunu da verdiyimə şükür elə

Oğlan heç nə demir. Çıxır gedir.

Səhnə 11

Vəfanın evi. Axşam.

Vəfa skypda oğluyla danışır.

Vəfa: - Təxminən nə vaxt gəlməyi fikirləşirsən?

Azər: - Dəqiq özüm də bilmirəm. Ola bilsin yeni il qabağı gəlim. Çox qalmayacam. Təhsilimi başa vurmaliyam.

Vəfa: - Gələn il qurtaracaqsan onsuz da. Bitirən kimi birdəfəlik yanımıda qalacaqsan.

Azər: - Offf mazə. İnsafın olsun, mənim planlarım başqadır.

Vəfa: - Sənin planlarınızla getdiyimiz üçün ayrı qalmışıq. Sözümü dedim, gələn il birdəfəlik qayıdırısan.

Şərəbanu Vəfanın arxasından keçir. Azər Şərəbanunu görür.

Azər: - Mazə, vot is it?

Vəfa: - Şidir, şı. Təbrizdən gəlib. Qonağımdır.

Azər: - Məgər sənin o tərəflərdə qohum-əqrabən var?

Vəfa: - Tək mənim yox, hamımızın o tərəflərdə qohumlarımız var.

Səhnə 12

Şərəbanu qapının bağlanıb bağlanmamasını yoxlayır. Qonaq otağına getmək istəyərkən, yenidən qapıya tərəf qayıdır, qapını yoxlayır. Arxayın olduqdan sonra qonaq otağına gəlir.

Səhnə 13

Qonaq otağı.

Şərəbanu: - Qapı bağlıdır. Pəncərələr də bağlıdır. Daha çətin oğru gələr bura.

Şərəbanunun dediklərini Azər eşidir.

Azər: - Mazə, evə oğru girib?

Şərəbanu Vəfanın yanına gəlir. Skypda Azərə baxır. Azər də Şərəbanuya baxır.

Azər: - Salam.

Şərəbanu: - Əleykü-səlam. Maşallah, qəşəng oğlun var, Vəfa bacı.

Azər: - Qəşəng yox, yaraşıqlı.

Şərəbanu Vəfaya baxır.

Vəfa: - Qəşəng qızlara deyirlər. Oğlanlara yaraşıqlı deyirlər.

Şərəbanu: - Həəə. Bizdən nigaran qalmayıñ, yaraşıqlı. Pəhləvanlar Allahın izniylə bizi qoruya-
caq.

Azər: (gülümsəyir) - Pəhləvan nədir?

Vəfa: - Uzun söhbətdir. Bakıya gələndə danışarıq. Xalana salam deyərsən. Gecən xeyrə.

Azər: - Bay-bay mazə.

Səhnə 14

Sevdanın evi. Mətbəx. Axşam.

Firuzə qabları yuyur. Şahnazla Murad qonaq otağında televizora baxırlar.

Sevda Firuzənin yanına gəlir. Firuzə Sevdanı görür.

Firuzə: - Acsınızsa, sizə yemək hazırlayıım, Sevda xala

Sevda: - Toxam, rəfiqəmgildə yemişəm. Sən sirrimi heç kimə deməmişən?

Firuzə: - Yox, deməmişəm. And içdim axı.

Sevda: - Həəə. Halal olsun.

Sevda Firuzəyə heyranlıqla baxanda, Firuzə ona təəccüblə baxır.

Səhnə 15

İlhamənin evi. Axşam.

Dilək: - Ay mama, vallah, papa canı, elə bilmışəm siz də minmisiz avtobusa.

Kamilə: - Lap biz də minmişik. Sənə nə olub düşmüsən qabağa.

Dilək: - İndi həvəslə olmuşam da. Burda nə var ki? Elə hərəkət edirsən, elə bil zooparka yox, başqa pis işin dalınca getmişəm.

Kamilə: - Yaxşı deyil. Get pis işlərlə məşğul ol.

İlhamə: - Mama, məsələni bu qədər şışirtmə. Qız özü də başa düşüb qayıdır.

Kamilə: - Siz bir-birinizin tərəfini saxlayın elə.

Kamilə əsəbləşir, otaqdan çıxır.

Dilək: (İlhaməyə) - Rayonda da belədir. Milçəkdən fil düzəltmək adətidir. Zooparka gedə biləcəyik?

İlhamə: - Gedərik.
Dilək gülümsəyir.

Səhnə 16

Gülsurənin evi. Axşam.

Gülsurə qapıdan içəri girir. Fuad da evdədir. Toğrul nənəsini görən kimi qapının ağızında üstünə atılır. Gülsurə nəvəsini qucağına alır, qonaq otağına keçir. Fuadı görür.

Gülsurə: - Səndən nə əcəb? Madmazel nə yaxşı ayağını biz tərəflərə açmağa icazə verib?

Fuad: - Mama, elə danışırsan ki, elə bil heç bu evə gəlmirəm. Bir də ki, Lalə kimdir mənə qadağalar qoya?

Gülsurə: - Elə sözün keçirsə, özünlə gələndə nəvələrimi də gətirərdin də.

Fuad: - Bir-iki günə gətirəcəm. Sən nə əcəb gec gəlmisən evə.

Gülsurə: - Sədərəkdə işləyirəm.

Aynur: - Obyekt götürmüsən, mama?

Gülsurə: - Hardadı o baxt məndə. İçim özümü yandırır, çölüm özgəni. Bu gün bir nəfər gəlib Sədərəyə. Deyəsən, bank işçisidir. Dəqiq bilmədim. Məni tanıdı. Deyir, krediti bu işə görə götürmüsüz? Xeyirli olsun, nə bilim nə... səyləyirdi öz-özünə.

Fuadın rəngi qaçıdı. Üzdəndəki ifadəni biruzə verməmək üçün özünü güclə saxlayırdı. Gülsurə on-dakı dəyişikliyi hiss edir.

Gülsurə: - Sənin rəngin niyə qaçıdı?

Fuad gülümsəyir, qəfildən qarnını tutur.

Fuad: - Qarnım ağrıyır. Ayaqyoluna dəyim, gəlirəm.

Fuad qarnını tutaraq otaqdan çıxır. Balaca Toğrul dayısına gülür.

Aynur: - Uşaq olanda da beləydi.

Gülsurə: - Tərgidə bilmədim də. Ay köpəkoğlu, gedəndə deməzlər. Yeməyə nə var? Acıdan ölürem.

Aynur: - Süfrəni burda hazırlayıım?

Gülsurə: - Hə. Sakit gəlməyib?

Aynur: - Zəng eləmişdi. İşdən çıxandan sonra evə dəyməliydi

Aynur mətbəxə gedir. Gülsurə nəvəsini qucağına alır sixcalayır. Uşaq gülür.

Səhnə 17

Səhər. Yol. Avtobusun içi Gündüz.

İçəri sərnişinlərlə dolu avtobus gəlir.

Mənsurə avtobusun içindədi. Avtobus sağa dönəndə qarşidan gələn avtobusla toqquşurlar. Qadınlı-kişili hamı qışqırır.

Səhnə 18

Kübranın evi. Gündüz

Nadir çamadanını götürür, qapıyanan gəlir. Səma da onun arxasında. Kübra öz otağında hələ də yatır. Səma: - Nadir, tez-tez əlaqə saxla. Çatanda zəng eləmək yadından çıxməsin.

Nadir Səmaya baxır, sonra onu qucaqlayır.

Nadir: - Bağışla məni, Səmacan.

Səma: (təəccübənir) - Səni niyə bağışlayım, əzizim? Düzünü de, nəysə olub məndən gizlədir-sən?

Nadir: - Heç nə olmayıb. Özümü bir həftə sənsiz qoyduğum üçün bağışla məni.
Səma Nadiri yenidən qucaqlayır.
Səma: - Canımsan mənim. Bidənəməsən.

Səhnə 19

Fazilin evi. Gündüz.
Laləylə anası Cənnət süfrəni hazırlayırlar. Fazil süfrə arxasındadırlar. Fazil Fuadın gözlərinin şişdiyini görür.

Fazil: - Axşam yatmadısan nədi, gözümə yaxşı görünmürsən.
Lalə: (gəlir, Fuadın yerinə cavab verir) - Gecə fikirdən mən də yatmamışam.
Cənnət: - Bıy, nə olub?
Fazil: - Ə, adamı qorxutmayın. Deyin, görək nə olub?

Fuad: - Bankda bizə kredit verən adam dünən mamamı Sədərəkdə görəndə tanışdı, hal-əhval tutub. Başa düşmürəm, ölkədə bizdən başqa kredit götürən yoxdu?

Lalə: - Çoxdu, niyə yoxdu ki?
Fuad: - Bəs, bu köpəkoğlu niyə təkcə bizim üzümüzü yadında saxlayıb? Tərslikdən vəsiqəni də yerinə qoymuşam. Mamam da dünən təzə vəsiqə çıxartmağa "Asan" a gedib.
Fazil: - Düz deyiblər, oğurluğun ömrü qırx gündür.
Fuad: (çarəsiz vəziyyətdə) - Fazil dayı, bank işçisi niyə bizi unutmayıb?
Fazil: (astaca) - Çünkü qırx günümüz tamam olmayıb.
Fuadın telefonuna zəng gəlir.
Fuad stolun üstündə telefona baxır.
Lalə: - Kimdi?
Fuad: - Nömrə tanış gəlir.
Fuad: (telefona cavab verir) - Alo. Bəli, mənəm. Necə?
Fuad "Necə?" qışqıranda evdəkilər şok oldu elə bil.

Səhnə 20

İlhamənin evi. Axşam.
Dilək paltarını dəyişir. Kamilə süfrəni yiğışdırır.
İlhamə: (Kamiləyə) - Bütün günü evdə oturub neyləyəcəksən? Sən də gəl də biznən.
Kamilə: - Yox e. Hövsələm yoxdu. Sən bunu apar zooparka. Gözünün qurdunu öldürsün, tez qayıdın. Harasa dönmək fikrin yoxdu?
İlhamə: - İş yerimə də aparacam.
Dilək gəlir
Dilək: - Mən hazır.
Kamilə: - Boğazına şarf bağla. Bir də çöldə, bayırda hər gördüyüünü istəmə.
İlhamə: - Heç nə olmaz. Üstümdə pul var. Biz çıxırıq, mama. Gəl, qapını bağla

Səhnə 21

Sevdanın binasının qarşısı. Gündüz.
Sevda binadan çıxır. Bir az gedəndən sonra Cavadla üz-üzə gəlir.
Cavad: - Sabahınız xeyir.
Sevda: - Sabahınız xeyir.
Sevda Cavadın yanından tələsərək keçir. Cavad nə fikirləşirsə, Sevdaya hiss elətdirmədən onun

arxasınca düşür, onu izləyir. Sevda yol kənarında dayanmış taksilərin birinə yaxınlaşır, sürücüylə da-nışır, taksiyə əyləşir.

Cavad da taksilərin birində oturur, Sevda mindiyi taksini izləyir.

Səhnə 22

Dayanacaq. Gündüz.

Taksi avtobus dayanacağına yaxın saxlayır. Sevda dayanacaqdan düşür, piyada gedir. Cavad da taksinin pulunu ödəyir, Sevdanı piyada izləyir. Sevda elə də böyük olmayan restorana girir. Cavad da girir.

Səhnə 23

Restoranın içi. Gündüz

Cavad Sevdanın özündən cavan oğlanla əlnən görüşdürüünü görür.

Uzaqdan çox səmimi görünürərlər.

Cavad onlara çox da yaxın olmayan stolların birində oturur.

Cavad: (öz-özünə) - Zövqün pis deyil.

Bu zaman ofisiant Cavada yaxınlaşır.

Ofisiant: - Xoş gəlmisiniz. Nə isə sıfariş edəcəksiz?

Cavad: - Adam gözləyirəm. Gəlsin, özüm çağıracam səni.

Ofisiant gedir. Cavad Sevdaya və yanındakı oğlana hiss elətdirmədən bir-neçə dəfə şəkillərini çəkir.

Cavad ətrafa baxır, sonra yavaş-yavaş restorandan çıxır.

Səhnə 24

Gülsurənin evi. Gündüz.

Gülsurənin telefonuna zəng gəlir.

Gülsurə: (telefona cavab verir) - Düşürəm, gözlə.

Aynur şkafın yanında oğlu Toğrula yumurta yedizdirir, şirinçay içizdirir. Toğrul mızıldanır, yemək istəmir.

Aynur: - İndi, Toğrul, səni çırpacam, gör necə yeyirsən.

Gülsurə: (nəvəsinə) - Nənə qurban, ye qurtar, axşam sənə şirinqüş alacam.

Gülsurə şkafi açır, barmağındakı üzüyü şkafdan götürdüyü üzükə dəyişdirmək üçün meyvə qabına qoyur. Meyvə qabının altında vəsiqəsini görür.

Gülsurə: - Buna bax e. Lənət sənə, kor şeytan. Görürsən?

Aynur: - Nə olub?

Gülsurə: - Neçə gündür bu xarabaqlımı axtarıram, tapa bilmirəm. Dünən "Asan" a getmişəm, indi baxıram ki burdadi.

Aynur: - Doğrudan e. Şkafi yoxlamamışdım?

Gülsurə: - Hər yeri yoxlamışdım.

Toğrul: - Dayım qoydu.

Aynur da, Gülsurə də Toğrula baxır.

Aynur: - Toğrul, dayı nəyi qoydu.

Toğrul: (nənəsinin əlindəki vəsiqəyə baxır, əlini uzadır) - Dayı, onu qoydu.

Gülsurə şübhəli-şübhəli vəsiqəsinə baxır.

Səhnə 25

Vəfa və cangüdənlər.

Şərəbanunun cangüdənlərdən birinə gözü düşür.

Cangüdənin birinin boyu balacadır. Digər cangüdənə baxanda qıсадır.

Cangüdən Şərəbanuya, Şərəbanu on baxır.

Səhnə 26

Fuad xəstəxanaya gəlir. Mənsurə xəstəxana xərclərini qarşılımağı Fuaddan və arvadından tələb edir.

Səhnə 27

Vaqiflə Gülsurə yol gedir. Gülü fikirliir. Vaqif ona Kamandarin videounu göstərdiyini deyir. Gülsurə inanmır.

Birlikdə banka gəlirlər. Bankda sənədlərə və vidoya baxırlar.

Bankdan çıxada Gülü özünü pis hiss edir. Yıxılır.

Onuncu hissənin sonu

ON BİRİNCİ HISSE

Səhnə 1

Palata . Gündüz.

Mənsurə yarı oturulu vəziyyətdədir. Fuadla Lalə arxası qapıya stulda oturublar.

Fuad: (Sakit danışır, əsəbləşməməyə çalışır) - Biz həkimlə danışdıq. Allaha şükür, heç bir şeyiniz yoxdur. İndi sizi aparaq evinizə.

Mənsurə: - Siz nə danışırsınız? Onu hansı həkim dedi? Mən buranın həkimlərinə inanmırıam. Məni ya Türkiyəyə, ya da Almaniyaya aparın. Mən olurəm, mən tərpənə bilmirəm. Mənim halım yoxdur. (Mənsurə özünü əzilmiş kimi aparır)

Fuad hirslənmək istəyir, ayağa qalxır ki, coşsun, Lalə qolundan tutub saxlayır.

Lalə: - Mənsurə xala, sizi hara istəsəniz, apararıq. Təki, siz sakit olun.

Səhnə 2

Restoran. Gündüz.

Vekil Anar: - Hər şey aydınlaşdır. Heç kim sizin evinizi əlinizdən ala bilməz.

Anar vərəqə sənədlərin siyahısını yazır. Sevaya uzadır.

Anar: - Siz bu sənədlərin surətini sabah, birisigün mənə çatdırın.

Seva vərəqdə yazınları oxuyur.

Sevda: - Bu var. Bu da var... Aha, bu da var... Ayy, bir ölüm kağızını tapa bilmirəm. Yoxa çıxıb. Təəccübülu deyil ki, Şahnaz olan yerdə çox şeylər yox çıxacaq.

Vekil: - Sevda xanım, heç bir problemi yoxdur. Ərazidəki xəstəxanaya müraciət edərsiz, sürətini ordan götürərsiz.

Səhnə 3

Yol. Maşının içi. Gündüz.

Nadirlə Ulduz maşında gedirlər. Radioda rok musiqisinə qulaq asırlar. Birdən maşından səs gəlir. Nadir maşının sükanını güclə idarə edib kənara çekir.

Ulduz: (həyəcanla) - Nə oldu?

Nadir: (çıyınlarını çekir) - Bilmirəm. Düşüm baxım da.

İkisi də maşından düşür. Maşının qabaq təkəri partlayıb.

Nadir əsəbləşir.

Nadir: - İşşş, bircə bu çatmırıldı. İndi neyniyək?

Ulduz Nadiri başdan ayağa süzür.

Ulduz: - Neyniyəcəksən? Kişi deyilsən? Ehtiyyat təkəri baqajdadır. Götür, dəyiş.

Nadir: (iki addım geri çəkilir) - Mən təkər dəyişim?

Ulduz: (kinayəilə gülümşəyir) - Sənə zəhmət olar. Mən dəyişərəm. Nadir, əsəbləşdirmə məni. Sən unutma ki, hər seydən əvvəl mənim sürücümsən.

Nadir: - Nə olar? Sən demişdin ki, ikimiz olanda sən, mən söhbəti olmayıacaq. İşin avand olsun.

Nadir maşında oturmaq istəyir. Ulduz onun kürəyindən, paltarından yapışır.

Ulduz: - Başa düşmədim.

Nadir: - Mən də başa düşmədim.

Səhnə 4

Telefon mağazası. Gündüz.

Sərdar əynində kostyum mağazanın içində, gözündə eynək, əsl cangudən görkəmi alıb dayanıb. Digər cangudən də çöldə dayanıb. Onun da gözündə eynək var. Şərəbanunun da əynində təzə aldığı paltar var. Vəfa Şərəbanuya telefon alır. Şərəbanu iri ekranı olan telefonu götürür. Satıcı oğlan onun əlindəki telefonu görür, yaxınlaşır. Yaltaq hərəkətlər edir. Üzündən tülkülük yağır.

Satıcı oğlan: - İslənmış telefon istəyirsiz?

Vəfa: - Xeyr, təzə telefon olsun.

Şərəbanu: - Mən bunu bəyəndim, Vəfa bacı.

Vəfa: - Yaxşı, bu telefonun təzəsi var?

Satıcı oğlan: - Xeyr, ancaq işlənmış variantı var. Qəşəng telefondur. Bundan Bakıda azdır. Hər adam satmir, hər adamda da olmur.

Vəfa: - Sən qiymətini de.

Satıcı oğlan: - Xanım, bunun mayası bizə gəlir...

Vəfa: (satıcının sözünü kəsir) - Səndən soruşmadım mayası gəlir, yoxsa qursağı. De, görüm neçə-yədir telefon?

Satıcı oğlan: - Qonağım olun.

Vəfa: - Neçəyədir ə, telefon.

Satıcı oğlan: (səsin qısır, az qala Vəfanın qabağında təzim edə) - 300 manat.

Şərəbanu qiyməti eşidir, içini çəkir. Sərdar da içini çəkir. Eynəyini bir az burnunun üstünə endirir.

Sərdar: - Nə baha?

Vəfa tərs-tərs Sərdara baxır. Sərdar eynəyini yerinə qaytarır. Əvvəlki vəziyyətini alır.

Vəfa çantasından şəxsiyyət vəsiqəsini çıxarıır, stolun üstünə qoyur.

Səhnə 5

Məktəbin girişi. Gündüz.

Molla məktəbin gözətçisiylə söhbət edir.

Molla: - Salam-əleyküm, qardaş.

Gözətçi: - Əleykümə-salam.

Molla: - Mənə Məzahir müəllim lazımdır?

Gözətçi: - Bizdə iki Məzahir müəllim var. Hansını soruştursuz?

Molla: - Mirzəyev Məzahir müəllim.

Gözətçi: - Bəlkə Mirzəliyevi deyirsiz?

Molla: - Yox e, Mirzəyev. Bir dəqiqli gözləyin.

Molla ora-bura baxır. Kürəyini gözətçiyyə tərəf çevirir. Dəftəri kəmərinin altından çıxarıır, qatladığı səhifəni açır. Məzahirin soyadını oxuyur. Biz görürük ki, Mirzəyev Məzahir yazılıb.

Molla üzünü gözətçiyyə tərəf çevirir.

Molla: (qətiyyətlə) - Mirzəyev.

Gözətçi: - Burda Mirzəyev Məzahir yoxdur. Birinin soyadı Mirzəliyevdir. Birinin də soyadı Cabbarov.

Molla: (çaşqınlıqla gözətçiyyə baxır) - Bəs, Mirzəyev yoxdur?

Gözətçi: - Olsa, qurbanı sənə. Yoxdu da.

Səhnə 6

Xəstəxananın dəhlizi. Gündüz.

Sevda yavaş-yavaş palatanın açıq qapısının qarşısından keçerkən Gülsurəni (Mənsurəni) görür. Bir neçə addım gedir. Qəfildən dayanır.

Sevda: - Ayy, bu Gülsurəydi?

Sevda bir-iki addım geri qayıdır.

Səhnə 7

Palata. Gündüz.

Sevda: (Mənsurəyə yaxınlaşa-yaxınlaşa) - Gülsurə, burda neynirsən?

Fuadla Lalə adı eşidən kimi eyni vaxta geri çöñürlər. Fuad udqunur. Mənsurə də çəşibdi. Sevda Mənsurəyə yaxınlaşanda onun Gülsurə olmadığını görür. Özü də çəşir.

Sevda: - Oyyy, bağışlıyın. Siz necə də rəfiqəmə oxşayırsınız. Lap özüm də çəsdim. Bir dəqiqə, siz Gülü deyilsinizsə... Fuad, sizin burda nə işiniz var?

Fuad: (çaş-baş danışır) - Lalənin başı ağrıydı, gətirmişdim həkimə. Birdən xanımı gördüm. Biz də sənin kimi... Mamaya oxşatdıq. Dedik, gələk, halını soruşaq.

Mənsurə əliylə üzünü gizlətməyə çalışır. Sevda Mənsurənin barmağındakı üzüyü görür. (Üzük Gülsurənindir)

Sevda: - İlahi, insan insana necə oxşayar. Hətta, üzükləriniz də eynidir.

Laləylə Fuad birinci Mənsurənin barmağındakı üzüyə, sonra bir-birilərinə baxırlar. Mənsurə digər əlini üzük olan əlinin üstünə qoyur.

Lalə: - Sevda xala, bəs, siz nə üçün gəlmisdistiz?

Sevda: - Rəhmətliyin ölüm kağızını götürməyə gəlmışəm. (Mənsurəyə) Allah sizə də şəfa versin.

Mənsurə: (güclə eşidiləcək tərzdə) - Çox sağ olun.

Səhnə 8

Xəstəxana dəhlizi. Gündüz.

Sevda telefonunu sumkasından çıkarır. Fuad qapının ağızında onun kimisə yiğdiğini görür.

Sevda: - Alo, Gülü, sənə elə bir söz deyəcəm, inanmayacaqsan.

Fuad anasının adını eşidəndə rəngi qaçıır.

Səhnə 9

Kiçik kafe. Gündüz.

Gülsurə: (telefonla danışır) - Mənə oxşayı... Üzük... ay sağ ol. Onlar da ordadır? Maraqlıdır, biz də gələk baxaq.

Gülsurə: (telefonu stolun üstünə qoyur) - Getməliyik.

Vaqif: - Hara?

Gülsurə: - Çaqqallar tələnin həndəvərində dolaşırlar.

Səhnə 10

Palata. Gündüz.

Fuad palataya qayıdır. Lalə Mənsurənin qolundan tutur. Mehriban, şirin dillə Mənsurədən üzüyü istəyir.

Lalə: - Mənsurə xala, qaynanam məhz bu üzüyə görə polisə şikayət edibdir. Ver, gizlincə qoyaq yerinə. Yoxsa, hər şeyin üstü açılacaq.

Mənsurə: - Oy... Oy... toxunma... tərpətmə... öldüm.

Fuad: - Mama bura gəlir. Təcili buranı tərk eləmək lazımdır.

Lalə Mənsurenin əlini buraxır. Üçü də təlaş içindədir. Mənsurə hamidan qabaq çarpayıdan sıçrayır.

Səhnə 11

Yol. Gündüz.

Nadir üşüyür. Ulduzun qabağında o tərəfə, bu tərəfə gedir. Bir-iki maşın bunların yanından ötüb keçir.

Ulduz: - Nadir, heç olmasa, maşın saxlatdır. Görək bizə hansı kişi kömək edir.

Nadir: - İndi kişiyə maşın saxlamırlar. Sən maşınlara əl elə, mən gəlirəm.

Nadir yaxındakı kolluğa tərəf qaçırla.

Ulduz uzaqdan gələn maşını görür, əl eləyir. Öz-özünə danışır.

Ulduz: - Kübra səni nahaqdan qohum-əqrabaya tərifləmir ki!....

Uzaqdan gələn maşın Ulduzun qarşısında saxlayır. Sürücü maşından düşür. Ulduzu süzür, az qala ağzının suyu axa.

Sürücü: - Xanıma nə kömək lazımdır?

Bu zaman Nadir kolluqdan çıxır, onların yanına gəlir.

Sürücü: (gülməkdən özünü güclə saxlayır) - Siz iki nəfərsiniz?

Sürücü qəşş edib gülür. Maşına oturur, sürüb gedir.

Nadirlə Ulduz təəccübə bir-birinə baxırlar.

Ulduz əsəbidir. Bu zaman bir maşın da dayanır. Maşının içində ortayaşlı sürücü soruşur.

Sürücü: - Nə kömək lazımdır?

Ulduz: - Maşının təkərin dəyişmək lazımdır.

Kişi Nadiri başdan ayağa süzür.

Sürücü: (öz-özünə deyir) - Yanında eşşək boyda gədə var, mən buna təkər dəyişməliyəm.

Sürücü əlini yelləyir, maşını sürür, uzaqlaşır.

Səhnə 12

Fazılın evi. Səhər.

Fazıl əlində telefon hövsələdən çıxır.

Fazıl: - Niyə buna zəng çatmasın?

Cənnət: (otağa gəlir) - Yenə zəng çatmır?

Fazıl: - Yox, ölüb.

Cənnət: - Ay Fazıl, birdən kürəkənin dediyi kimi bu da onlardan olar.

Fazıl maraqla soruşur. Üstəlik yanlış anlayır.

Fazıl: (əlini qız kimi oynadır) - Onlardan deyəndə kimi nəzərdə tutursan? Bunlardan deyirsən... (əliylə göstərir)

Cənnət: - O nə olan şeydir? Mən firıldaqcılardan danışıram. Az deyil e, üç yüz mindən söhbət gedir.

Fazıl: (özündən çıxır) - Ay qız, bilirsən o nə hörmətli adamdır? Nə danışırsan sən? Kürəkən tanımır dedik, sən ki, tanıyırsan?

Cənnət: - Nə bilim e. Bir həftədir bu kişiyə zəng çatmır. İngiltərə budu buradır dana. Həm də niyə elə deyirsən? Zəmanə adamları dəyişdirir.

Fazıl: - Məni cin atına mindirmə. Sən Ərəstun müəllimi yaxşı tanımirsan.

Səhnə 13

Xəstəxananın dəhlizi. Gündüz.

Gülsurə ilə Vaqif palataya tərəf gəlirlər. Dəhlizdə həkimlə qarşılaşırlar.

Həkim: - Xanım, mən sizi evə yazmışdım, axı. Əmin ola bilərsiz, sizin heç nəyiniz yoxdur.

Vaqiflə Gülsurə bir-birilərinə baxırlar.

Vaqif: (sakitcə) - Çata bilmədik. Aradan çıxıblar.

Səhnə 14

Kübranın evi. Gündüz.

Kübra kartlara baxır. Bu zaman Səma otağından yarıyuxulu və hövlnak çıxır. Qızının vəziyyəti Kübranı qorxudur.

Kübra: (ayağa qalxır, qızına tərəf gedir) - Qızım, nə olub?

Səma: - Mama, çox dəhşətli bir yuxu gördüm. Nadir mənə bir qadınla xəyanət eləyir.

Kübra: - Bir dəqiqli gözlə.

Səhnə 15

Kübran karta baxdıqca üzündə qəribə ifadələr əmələ gəlir. Səma da həyəcanla anasının kartlarını izləyir.

Səma: - Bax ha, mama, düzünü deyirsən.

Kübra: - Qəribədir, qızım, kartlar Nadiri çox təmiz göstərir.

Səma: - Yox e, mama. Mənim yuxularım həmişə düz çıxıb.

Kübra: - Qızım, əksər vaxt yuxular tərsinə yozulur.

Səhnə 16

Yol kənarı. Gündüz.

Yol kənarında təndirdən bişirilən isti çörəklər satılır. Yanında da qatlıq, bal, süd, pendir, şor, nehrə yağı, təndir ləvəngi satılır.

Nadir maşından düşür. Üstü-başı qap-qaradır. Əlləri də qaradır. Burnunun ucu da qaradır. Ulduz da maşından düşür. Nadir təndir çörəyi satan xanımlara yaxınlaşır. Əlini çörəyə uzatmaq istəyir. Ulduz: (qoymur) - Nadir, dayan.

Nadir: - Niyə?

Ulduz: (çörəyi özü götürür) - Bir əllərinə bax da....

Nadir: (üç kiloluq qatlıq bankasını götürür) - Axşamlar ayran içməsəm, yata bilmirəm.

Bu vaxt Nadirə zəng gəlir. Telefonu da şalvarının cibindədir.

Nadir: - Kömək elə, telefonu götürüm. Əlim çirklidir.

Ulduz telefonu onun cibindən götürür, baxır.

Ulduz: (ağzı-burnunu əyir) - Hmm. Gözəlçəndir.

Nadir: (həyəcanlanır) - Səsin çıxmasın.

Ulduz telefonu Nadirin qulağına tutur.

Nadir: - Hay can, əzizim.

Səhnə 17

Kübranın evi. Gündüz.

Səma: - Nadir, sən mənə xəyanət edirsən? Qızlarlasan? Elə bilsən, mən bilmirəm?

Səhnə 18

Yol kənarı. Gündüz.

Nadirin dil-dodağı əsir, əlindəki qatıq bankasını yerə salır. Qatıq bankası sınır. Ulduz qışqırır. Yerə tökülən qatıq ikisinin də üstünə sıçrayır.

Ulduz hərəkətlərinə nəzarət edə bilmir, telefonu əlindən qatığın içində düşür.

Ulduz: - Nadir, sən neynirson?

Nadir bir telefona baxır, bir də Ulduza. Tez telefonu yerdən götürür, Səmanın üzünə adboy verir.

Nadir: - Sakit ol, əzizim, sakit ol, qatıq aydınlıqdır.

Səhnə 19

Kübranı evi. Gündüz.

Səma: - Mama, eşitdin? Eşitdin qadın səsini. Qışqırkı. Onlar orda nə iş görürülər? Başları elə bərk çarışır? Telefonu üzümə adboy verdi. Göstərərəm mən ona.

Kübra: (qızını sakitləşdirməyə çalışır) - Qızım, kartlar göstərdi axı, təmiz uşaqdır.

Səma: (hırsından otağına gedir, mamaşının eşitməyəcəyi tərzdə) - Sənin kartların nə vaxt düz göstərib ki?..

Səhnə 20

Yol qırığı. Gündüz.

Nadir maşının yanındadır. Telefon işləmir. Ulduz Madirə yaxınlaşır

Nadir: - Telefon qatıqladı.

Səhnə 21

İdman zalı. Gündüz.

Dilək trinajor zalında özü üçün məşq edir. İlhamə velosiped sürə-sürə mollanı yığır.

Səhnə 22

Mollanın evi. Gündüz.

Molla: (telefona cavab verir) - Cinayət axtarış şöbəsinin rəisi Kəmqulu eşidir.

Səhnə 23

İdman zalı. Gündüz.

İlhamə: - Kəmi, hardasan?

Səhnə 24

Mollanın evi. Gündüz.

Molla: - Təhqiqatla məşğulam.

Səhnə 25

İdman zalı. Gündüz.
İlhamə: - Nə təhqiqatı, Kəmi?

Səhnə 26

Mollanın evi. Gündüz.
Molla: - Hələ ki sənin əsərinin redaktəsindən başlamışam.

Səhnə 27

İdman zalı. Gündüz.
İlhamə: - Kəmi, sən onu qaytar mənə, özüm redakte edərəm.
Mollanın səsi: - Sən bacardığın iş deyil bu. Çoxlu siyasi səhvlərə yol vermisən.
İlhamə pis olur.

Səhnə 28

Mollanın evi. Gündüz.
Molla İlhamənin pis olduğunu hiss eləyir. Söhbəti dəyişməyə çalışır.
Molla: - Sabah harda olacaqsan?
İlhamənin səsi: - Mamanı həkimə aparacam. Ondan sonra heç bir işim yoxdur.
Molla: - Sabah görüşərik. Yeri gəlmışkən, əmanətini də qaytararam özünə

Səhnə 29

Ticarət Mərkəsiz. Maqazinin içi. Gündüz.
Gülsurə Fuadı yığır. Fuada zəng çatmır.
Gülsurə: (Vaqifə) - Köpəkoğlu, qorxusundan telefonu da söndürüb. Telefonu söndürməklə elə bilsən canını qurtara biləcəksən?
Vaqif: - Narahat olma. Haqq öz yerini tapacaq.

Səhnə 30

Taksinin içi. Gündüz.
Mənsurə qabaqda əyləşib. Fuadla Lalə arxada oturublar. Mənsurənin çamadanı Fuadın qucağındadır.
Fuad telefonla danışır.
Fuad: - Salam. Mən İstanbula üç bilet sıfariş vermək istəyirəm. Nə vaxta?
Mənsurə: (Fuada baxır) - Elə bu günə?
Fuad: - Bu gün istəyirəm. Necə? Bir həftə gözləməliyik? Başa düşmədim, o boyda təyarədə üç nəfərə yer yoxdur?
Fuad Laləyə göz vurur. Lalə başa düşür ki, Fuad heç kimlə danışmır.
Fuad: - Xanım, yaxşı baxın, bəlkə satılmamış bilet qalıb? Yəni, deyirsiz mümkün deyil? Yaxşı xanım, əsəbləşməyin. Dedim birdən kimsə biletini qayarmış olar. Heç olmasa, indidən üç nəfərlik bilet gələn həftəyə hazırlayın. Çox sağ olun. Minnətdaram.
Fuad: (guya əsəbləşdi) - Əşii, bunlar da işləyə bilmir də. Nətər dilxor oldum e...

Səhnə 31

Sevdanın binasının qabağı. Axşamçağı.

Sevda yaşadığı binaya yaxınlaşır. Cavadla qarşılaşır.

Cavad: - Axşamınız xeyir, Sevda xanım.

Sevda: (təəccübənir) - Adımı hardan bilirsiz?

Cavad: - Adınızı öyrənmək mənim üçün problem deyil. Nəinki adınızı, bütün tərcüməyi halınızı öyrənərəm.

Sevda: - Lap yaxşı. Öyrənəndə xəbər eləyərsən. İndiyə, kənara çəkil, mən getməliyəm. (hikkəylə deyir)

Cavad: (telefonu Sevdaya göstərir, özündən razı haldə) - Mənim sizə göstərəcəyim şeyi görsəniz dərhal dayanacaqsız.

Cavad Sevdayla Anarın şəkillərini Sevdaya göstərir. Sevda gözəcə baxıb, gülümsəyir. Kinayə ilə Cavada baxır.

Sevda: - Məni yolumdan dayandıracaq heç nə yoxdur həyatda. Ayaq altından çəkil.

Cavad: - Birdən bu şəkillər internetdə rekord qırsa?...

Sevda: - Savab olar. Bu reklama görə sizə öz təşəkkürümüz bildirərdim. Pulsuz-parasız.

Səhnə 32

Otelin qarşısı. Axşam.

Ulduzla Nadir oteldən çıxırlar.

Ulduz: - Belə iş olar? Hansı otelə girirsən, nigah şəhadətnaməsini istəyirlər. Dünyanın yarısını gəzmişəm, belə biabırçılıq heç yerdə görməmişəm. İndi biz nə edək? Harda yataq?

Nadir: (hər şeydən əlini üzən kimi) - Maşında. Başqa yer yoxdur.

Onlar keçib maşında oturur.

Ulduz diqqətlə Nadirə baxır. Hələ də hirslidir.

Ulduz: - Nadir, əl-ayağın qara olmasayı, romantik gecə yaşayardıq.

Nadir: (təəccübə) - Elə maşında?

Ulduz: (əliylə alనını döyəcliyir) - Sən nə biləsən axı, maşındakı romantikanın gözəlliyini. Dünyaya baxış pəncərən elə Kübranın evindən olub.

Səhnə 33

Kübranın evi. Yataq otağı. Axşam.

Səma Nadirin nömrəsini yiğir. Nadirə zəng çatmir. Səma özündən çıxır.

Səma: - Söndürüb. Söndürüb telefonu əclaf. Zəng çatmir. Bunu mənə necə eləyə bildin, ay Nadir?

Səhnə 34

Vəfanın evi. Axşam.

Vəfa Şərəbanuya evə girir. İkişinin də əli doludur. Şərəbanu aldıqlarını divanın üstünə atır.

Şərəbanu: - Vəfa bacı, ürəyin nə istəyir. Axşama bisirim.

Vəfa: - Heç nə, Şərəbanu. Bu gün heç nə bisirməyək. Sifariş edərik, gətirərlər.

Şərəbanu: - Hə, vallah.

Şərəbanu: (saata baxır) - Bacı, pult hanı? İndi muğam başlayacaq.

Vəfa pultu kreslonun üstündən götürür, televizoru yandırır.

Səhnə 35

Sevdanın evi. Axşam.

Şahnaz: (telefonla danışır) - Aaz, allah vurmuşdu onu. Özünə padruqa tapıb da. O haranın tulasıdır.

(Bu zaman Sevda içəri daxil olur. Şahnaz Sevdanı görür. Sevdanın eşitməyəcəyi tərzdə) Yaxşı, virilmiş da gəldi. Sonra danışarıq.

Sevda Şahnaza salam verir. Şahnaz onun salamını almır. Bu vaxt mətbəxdən Firuzə çıxır.

Firuzə: - Axşamınız xeyir, Sevda xanım.

Sevda: - Axşamın xeyir, Firuzə.

Sevda otağına keçir. Şahnaz Firuzəyə yaxınlaşır.

Şahnaz: - Az, o nə vaxtdan xanım olub, xanım deyirsən?

Firuzə: - Mən...

Şahnaz: - Nə mən-mən salmışan. Axşam Murad gələr, səni başa salar.

Bu zaman qapı döyüür. Şahnaz qapını açır. Gələn Muraddır.

Murad: - Axşamınız xeyir.

Şahnaz hikkəsindən sıfət edir, qonaq otağına keçir. Firuzə Murada baxır, çiynini atır.

Səhnə 36

Vəfanın evi. Axşam.

Vəfa Şərəbanıyla birlikdə aldıqları paltarları yerbəyer edirlər. Birdən televizordakı elan diqqətlərini cəlb edir.

Səhnə 37

Televiziya.

Aparıcı: - Şəkildə gördüğünüz xanım İrandan Bakıya gəlib. Şəkildə gördüğünüz Məhəmmədi Samirə Yəhya qızını görən şəxslərdən aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur, yaxud yaxınlıqdakı polis idarələrinə müraciət etmək olar.

Biz şəkildə Şərəbanunu görürük.

Şərəbanu da, Vəfa da yerlərində keyləşib qalıblar.

On birinci hissənin sonu

MÜNDƏRİCAT

-Yarımçıq qalan şərikli ssenari.....	2
-Birinci hissə.....	5
-İkinci hissə.....	22
-Üçüncü hissə.....	37
-Dördüncü hissə.....	50
-Beşinci hissə.....	60
-Altıncı hissə.....	81
.	
-Yedinci hissə.....	95
-Səkkizinci hissə.....	112
-Doqquzuncu hissə.....	125
-Onuncu hissə.....	137
-On birinci hissə.....	147